



Mukəddəs Kitab

Injil 3-ķisim

«Luka»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyğurqə Kalam Tərjimisi»

Injil 3-ķisim

«Luka»

«Luka bayan қilojan hux həwər»

Kirix söz

Bu kitabning muəllipi Yəhudiyy millitidin bolmiojan tewip Lukadur. Biz baxka yərdə, yəni Əysanıng yər yüzidiki hayatı hatirləngən Injildiki «tət bayan»qə boローン «kirix söz»imizdə Lukanıng bayani üstidə azraқ tohtalojan. Xunga muxu yərdə «Luka» toqruluk anqə kəp tohtalmaymız, pəkət okurmənlər üçün təwəndiki nuktilarnı käytilaymız: —

(1) Luká intayın əstayıdıl tarixxunastur (hətta hudasız alımlarmu bu nuqtini etirap kılıdu). Uning deyixiqə, u boローン wəkələrnii «tərtipi boyiqə» (1:3) hatirlıligən. Biz uning bu deginini u hatirlıligən barlıq wəkələrnii top-tooqra tarixiy tərtipkə salojanlığını kərsitudu, dəp oylaymız. Gərqə u hatirlıligən wəkələrgə «əz kezi bilən guwahqı» bolmismı, u pütün tarihni pəkət «əz kezi bilən kərgən»lərning guwahlığını asas kilip yezip qıkkən (1:2-3 wə munasiwətlik izahatlarını kərüng) wə xu yolda Luká Əysanıng tuquluxidin taki asmanoqa kətürülüxiqə boローン kəp wəkələrnii təpsiliy bayan қilojan.

(2) U Məsih Əysanıng toluk insan ikənlikini ayan kılıdiojan ixlar wə wəkələrni alahidə kizikjə bilən hatirlayıdu. Məsilən, Məsihning Məryəmdin tuquluxi, Huda'Atıoja tayinixi, Mükəddəs Roh təripidin yetəklinixi, iqliki həssiyatlıri, aqırıq-silaklaroja, ezelgən aniy-hajətmənlərgə həmdə «gunahkarlar» dəp kəmsitilgənlərgə iqini aqritixi wə dua-tiliwət kılıxları alahidə təkitlinidu. «Luka»ni Məsihning birdinbir «həkikiy insan» ikənlikini kərsitdiojan bayan degili bolidu.

(3) Luká tewip bolup Əysa sakayıtqan kixilərning kesəllik əhwallırıqə kizikip, xularni toptooqra bayan kılıdu. U yənə Məsihning kız-ayallarоja nisbətən, ularning həmmisini əz kimmiti bar xəhslər dəp kəraydiojan mehriban muamilisiga intayin kizikidu.

(4) «Luka»diki mühüm temilar: — (a) Əysa Məsihning Əz xəhsining ajayiblikı wə tilsimatlırı (ə) nijat wə nijattin boローン azadlıq wə huxallık (p) xu nijatning barlıkka kəltürülüxi üçün, xundakla uning həmma əllərdə boluxi üçün Əysanıng Əz həlkiniñ kolida eltürülüüp kurbanlıq boluxka Yerusaleməqə barojan səpiri (9:51-19:48); (b) Uning Yerusalemda azab-okubət tartixi, elümi wə tirilixi.

Məzmun: —

1. Əysanıng dunyaşa kelixi wə balılıq qaoqları (1-, 2-bablar)
2. Əysanıng qəmündürülüxi wə sinilixi (3-babtin 4-bab 13-ayətkiçə)
3. Əysanıng Galiliyədiki hizmiti (4-bab 14-ayəttin 9-bab 50-ayətkiçə)
4. Əysanıng «Yerusaleməqə səpiri» (9-bab 51-ayəttin 19-bab 27-ayətkiçə)
5. Əysanıng Yerusalemədiki hizmiti (19-bab 28-ayəttin 21-bab 4-ayətkiçə)
6. Əysanıng kəlgüsidiği ixlarnı, ahirkı zamanları aldın eytixi (21-bab 5-38-ayətlər)
7. Əysanıng sorakķa tartılıxi, azab-okubət qekixi, eltürülüxi wə tirilixi (22-24-bablar)



Luğa

«Luğa bayan kılıqan hux həwər» Muqəddimə

1 ¹Gərqə nuroqun adəmlər arimizda mutlək ixənqlik dəp կարalojan ixlarnı toplap yezixkə kirixkən bolsimu, ²(huddi səz-kalamoqa baxtin-ahir əz kezi bilən guvahqı bolovanlar, xundakla uni saklap yətküzgüqilərnin bizgə amanət kılıqan bayanlıridək), ³mənmu barlık ixlarnı baxtin təpsiliy təkxürüp enikliqəndən keyin, i hərmətlik Teofilus janabliri, siliqə bu ixlarnı tərtipi boyiqə yezixni layık taptım. ⁴Buningdin məksət, sili kobul kılıqan təlimlərning mutlək həkikət ikənlikigə jəzm kılıxlırı üçündür.

Yəhəya pəyoğəmbərninq tuquluxidin bexarət

⁵ Yəhudiyə əlkisigə padixaḥ bolovan Hərod səltənət kılıqan künliridə, «Abiya» kahinlik nəwətidin bir kahin bar bolup, ismi Zəkeriya idi. Uning ayalimu Hərunninq əwlədədirin bolup, ismi Elizabit idi. ⁶Ular ikkisi Hudanıng alidə həkkəniy kixılər bolup, Pərvərdigarning pütün əmr-bəlgilimiləri boyiqə əyibsiz mangattı. ⁷Əmma Elizabit tuqumas bolovaqqa, ular pərzənt kermigonidi. Uning üstügə ular ikkisi helila yaxınıp kələşəndi.

⁸ U əz türkümidi ki kahinlər arısında ibadəthanıda nəwətqilik wəzipisini Huda aldida ada kılıvatqanda, ⁹xu qədiki kahinlik aditi boyiqə, ular Pərvərdigarning «mukəddəs jay»i oja kirip huxbuy selixkə tuyəssər boluxkə qək taxlıqanda xundak boldiki, qək uningoja qıktı

1:1 «nuroqun adəmlər arimizda mutlək ixənqlik dəp կարalojan ixlarnı toplap yezixkə kirixkən bolsimu,...» — «arimizda» — demək Əysə Məsihka əgəxkənlər arısında. «Arimizda mutlək ixənqlik dəp կարalojan ixlər» degənlikning baxka birhil tərjimisi: «Arimizda (toluk) amalqə axurulovan ixlər». İkkila tərjimisi ohxaxla Əysə Məsihgə munasiyatlık ixlarnı kərsitidü, əlvattə.

1:2 «səkəlap yətküzgüqilər» — yaki «çojıdar» degənnəng muxu yərda alähədə manisə bar. Ular Əysə Məsihning kılıqan sezləri wə paaliyətlirigə bolovan əz guvahqılığını aozzaki tarıhlarda aylardur, xundakla uni baxxılaraq yağılıt tapxurdu. Muxu «səkəlap yətküzgüqilər» barlık etlikadqlarıning jamətindən hizmitidən bolup «kalam-soz»ning tarıhlarını saklaş üçün mas'ul bolovan «amanatqılər» idi. Xuning bilən bəziləri bu aozzaki tarıhlarnı yezixkə kirixkənidü. Luğa bolsa bu tarıhlarnı (1) təkxürüp enikliqən (2) andın ularını mutlək ixənqlik dəp ispatlıqon əhəwalda bularını tərtip boyiqə hatiriləndidü.

1:3 «mənənmə barlık ixlarnı baxtin təpsiliy təkxürüp enikliqəndən keyin...» — «baxtin» deyən bu səz grek tilidə muxu yərda ikki bıslıq sez bolup, uning asaslıq manisə: Luğa «bayan»ında hatirilən barlık wakənləri u pəkət əz kezi bilən kərgən guvahqılların aozzidin anglap hatiriləgen; «baxtin» yənə koxumqə: «yukiridin», «ərxtin» degənnə bildüridü; demək, Luğa bu hatirini yezixkə ərxtin bolovan türkə bar idi. Baxxıqə eytkanda, u uni Mukəddəs Rohning yolyorukı wə ilhamı astida yazonjan. «Teofilus» —Munu kixinining salahiyiti tooruluk Injildiki «kirix söz»imizni kerüng. Mənisi «Hudani seygüqi».

1:5 ««Abiya» kahinlik nəwətidin bir kahin bar bolup, ismi Zəkeriya idi — «Abiya» kahinlik nəwiti» «1Tar.» 24:10da, kahinlarning jamətindən ibadəthanidiki «diifornlik» tizimlərini kərsitidü. Kahinlarning (həmmisi Hərunninq əwlədədiri) yillik hizmiti 24 nəwətənə belənətti. «kahinlik jaməti idikilərlərə hərbirigə ibadəthanıda ixləkə on bəx kün nəwət kelətəti. «Abiya» nəwiti» byigirmə tət nəwəttin biri idi. Miladiya birinqi əsrərdə, kahinlarning sanlırlıqası asasən, hərbir kahin emridə «mukəddəs jay»da huxbuy selixtin ibarət imtiyazlıq hizmetkə birlərə kətim tuyəssər boluxi mumkin idi. «Uning ayalimu Hərunninq əwlədədirin bolup...» — Musa pəyoğəmbərninq akisi «Hərun» birinqi «bax kahin» idi; keyin uning barlık ərkək əwlədləri kahinlik hizmitidə boluxkə tuyəssər idi.

1:5 1Tar. 24:10.

1:6 «Ular ikkisi Hudanıng alidə həkkəniy kixılər bolup, Pərvərdigarning pütün əmr-bəlgilimiləri boyiqə əyibsiz mangattı» — ularning «həkkəniy» wə «əyibsiz» deyilgənlikli ularnı «gunahsız» degənlik əməs. Təwrat əkanuni boyiqə kixılər əz gunahlarını tonup yetip, xundakla Təwrat boyiqə kerək bolovan gunahını tiləydiqən kurbanlıklarnı sunuqan bolsa, Huda alıldı əyibsiz dəp hesablinati.

1:7 «... Elizabit tuqumas bolovaqqa, ular pərzənt kermigonidi. Uning üstügə ular ikkisi helila yaxınıp kələşəndi» — muxu yərdirin okurmənlərgə enikki, Hudadin qorkidiojan adəm ayalı tuqumas bolsimu, nemila bolmisun xu səwəbtin ayalı bilən hərgiz ajraxmayıd.

1:8 1Tar. 24

.¹⁰ Əmdi u huxbuy seliwaṭqan waktida, jamaat taxkirda turup dua kilixiwatatti.¹¹ Tuyukşiz Pərwərdigarning bir pərixtisi uningoja huxbuygañning ong təripidə kərəndi.¹² Uni kərgən Zəkəriya hədüküp korkunqqa qəmüp kətti.¹³ Bırak pərixtə uningoja:

— Əy Zəkəriya, korkmiojin! Qünki tiliking ijabət kılindi, ayaling Elizabit sanga bir oqul tuqcup beridu, sən uning ismini Yəhya koyojin.¹⁴ U sanga xad-huramlik elip kelidi, uning dunyoqası kelixi bilən nuroqun kixilər xadlinidu.¹⁵ Qünki u Pərwərdigarning nəziridə uluq bolidu. U həqkandak hərak-xarab iqmaslıki kerək; hətta anisining körsikidiki waqtidin tartipmu Mükəddəs Rohka toldurulqan bolidu.¹⁶ U Israillardin nuroqunlirini Pərwərdigar Hudasingin yeniqa ķayturidu.¹⁷ U Rəbning aldida Iliyas pəyəqəmbərgə has bolovan roh wə küq-kudrəttə bolup, atilarinq kələblərini balilaroja mayıl kılıp, itaətsizlərni həkkənayırların aklanılıkiga kirgüzüp, Rəb üqün təyyarlanqan bir həlkni hazır kiliç üçün uning aldida mangidu, — dedi..

¹⁸ Zəkəriya bolsa pərixtidin: Mənmu kərip қalajan, ayalimmu heli yaxinip қalajan tursa, bu ixni kəndak jəzm kılalaymən? — dəp soridi.

¹⁹ Pərixtə jawabən:

— Mən Hudaning həzurida turoquj Jəbrailmən. Sanga sez kiliixka, bu hux həwərni sanga yətküzxükə mən əwətildim.²⁰ Wakit-saiti kəlgəndə qoqum əməlgə axurulidiojan bu səzlirimə ixənmigənliking tüpəylidin, bu ixlar əməlgə axurulqan künigiqə mana sən tiling tutulup, zuwanoja keləlməysən, — dedi.²¹ Əmdi jamaat Zəkəriyanı kütüp turatti; ular u mükəddəs jayda nemə üqün bunqıwala həyal boldi, dəp həyrən қalolılı turdi.²² U qıpkanda ularoja gəp kılalmıdi; uning ularoja қol ixarətlirini kiliixin, xundakla zuwan sürəlmigənlikidin ular uning mükəddəs jayda birər alamat kərinüxnı kərgənləkini qüixinip yətti.

²³ Xundak boldiki, uning ibadəthanidiki hizmet mudditi toxuxi bilənla, u əyigə ķaytti.

²⁴ Dərwəkə, birnəqqə kündin keyin uning ayali Elizabit һəmilidər boldi; u bəx ayojqə talatüzgə qılımay: ²⁵ «Əmdi Pərwərdigar mening halimoja nəzirini qüxürüp, meni halayık arısida nomuska kelixtin halas kılıp, manga bu künnlərdə xunqılık xapaət kərsətti» — dedi..

Əysaning dunyoqası kelilixirin bekarət

²⁶⁻²⁷ Elizabit һəmilidər bolup altə ay bolovanqanda, pərixtə Jəbrail Huda təripidin Galiliyə əlkisidiki Nasarat degən bir xəhərgə, pak bir kızning kəxiqə əwətildi. Kız bolsa Dawut padixahning jəmətidin bolovan Yüsüp isimlik bir kixığa deyixip koyulqanidi; kızning ismi bolsa Məryəm idi.

²⁸ Jəbrail uning aldioja kirip uningoja:

1:9 Mis. 30:7; Law. 16:17.

1:10 «Əmdi u huxbuy seliwaṭkanda, jamaat taxkirda turup dua kilixiwatatti» — ««mukəddəs jay»qa kirip huxbuy selix» wəzipisi hər kün iştigində saat tokkuzda wə qüxtin keyin saat üqtə, ikki ketimla ada kılinitan («Mis.» 30:7-8).

1:13 «ayaling Elizabit sanga bir oqul tuqcup beridu, san uning ismini Yəhya koyojin» — «Yəhya» ibraniy wə grek tillirdə «Yuhanna» («Pərwərdigarning xəpkıti» degən mənidə) bilən ipadilinidu («Yəhya» əslı ərəbqə sez idi). «Yəhya» degən isim okurmanınqara muxu xəkildə tonux bolovanlıq üçün uni muxu tərjimədə ixləttuk.

1:13 Luká 1:60.

1:14 Luká 1:58.

1:15 Qəl. 6:1-8; Həq. 13:4.

1:16 Mal. 3:24; Mat. 11:14.

1:17 «itaətsizlərni həkkənayırların aklanılıkiga kirgüzüp...» — «itaətsizlər» Hudaqə itaət kilməydiqanlar. «aklanılıkiga» grek tilida «həkkənayırların oyliroq». «U Rəbning aldida Iliyas pəyəqəmbərgə has bolovan roh wə küq-kudrəttə bolup.... Rəb üqün təyyarlanqan bir həlkni hazır kiliç üçün uning aldida mangidu...» — muxu yərdə «Rəbning aldida» grek tilida «uning aldida». Bu sez Təwrattiki «Yəx.» 40:1-11, «Mal.» 3:1 wə 4:5-6gə asaslanqan; bu uluq bekarətlər boyiqə Rəb Əzi yer yüzüqə kəlməkqı bolidu; bırak uningdin awwal əwətilən «aldın yürgüli»si uning üçün bir həlkni (towioqa kəltürüp) təyyarlixli bilən yol təyyarlayıldı. Bekarət kılınojan bu alqı Yəhya ezi idi, əlwətə.

1:17 Mal. 3:23-24; Mat. 3:2; Mar. 9:12.

1:18 Yar. 17:17.

1:25 Yar. 30:23; Yəx. 4:1.

1:26-27 Mat. 1:18.

— Salam sanga, ey xəpkətgə tuyəssər bolovan kız! Pərvərdigar sanga yardım! — dedi..

²⁹ U pərixtini kərgəndə, uning səzidin bək hədüküp kətti, könglidə bundak salam səzi zadi nemini kərsitidioğandu, dəp oylap қaldı. ³⁰ Pərixtə uningoja:

— Əy Məryəm, körkməojin. Sən Huda aldida xəpkət tapkansən. ³¹ Mana, sən hamilidər bolup bir oqul tuqışən, sən uning ismini Əysə dəp koyışən. ³² U uluq bolidu, Həmmidin Aliy Bolouqining oqlı dəp atılıdu; wə Pərvərdigar Huda uningoja atisi Dawutning təhtini ata қılıdu. ³³ U Yakupning jəmati üstigə mənggү səltənat қılıdu, uning padixaħlıki tūgiməstur, — dedi..

³⁴ Məryəm əmdi pərixtidin: — Mən tehi ər kixigə təgmigən tursam, bu ix қandağmu mumkin bolsun? — dəp soridi.

³⁵ Pərixtə uningoja jawabən: — Mükəddəs Roh, sening wujudungoja qüxidu wə Həmmidin Aliy Bolouqining küq-kudriti sanga sayə bolup yekinlixidu. Xunga, səndin tuqulidiojan mukəddəs pərzənt Hudanıng Oqlı dəp atılıdu. ³⁶ Wə mana, tuqkining Elizabitmu yaxınıp қalojan bolsimu, oquloja hamilidər boldi; tuqmas deyilgütinqinqinə qorsaq ketürginigə hazır altə ay bolup қaldı. ³⁷ Qünki Huda bilən həqkəndək ix mumkin bolmay kalmaydu, — dedi..

³⁸ Məryəm: — Mana Pərvərdigarning dedikimən; manga səzüng boyiqə bolsun, — dedi. Xuning bilən pərixtə uning yenidin kətti.

Məryəmning Elizabitni yoklxi

³⁹ Məryəm xu künlərdə ornidin կopup aldirap Yəhudiya taqılık rayonidiki bir xəhərgə bardı.

⁴⁰ U Zəkəriyaning eyigə kirip, Elizabitka salam bərdi. ⁴¹ Wə xundak boldiki, Elizabit Məryəmning salimini angloqandila, korsiķidiki bowak oynaklap kətti. Elizabit bolsa Mükəddəs Rohka toldurulup, yüksəri awaz bilən təntənə kılıp mundak dedi:

— Kız-ayallar iqidə bəhtliktursən, korsiķingdiki mewimu bəhtliktur!. ⁴³ Manga xundak xərəp nədin kəldikin, Rəbbimning anisi bolouqı meni yoklap kəldi! ⁴⁴ Qünki mana, saliming kulikimoja kırğındila, korsiķimdiki bowak səyürünüp oynaklap kətti. ⁴⁵ İxəngən kız nəkədər bəhtliktur; qünki uningoja Pərvərdigar təripidin eytilojan səz jəzmən əməlgə axurulidu!..

1:28 «Əy xəpkətgə tuyəssər bolovan kız!» — bəzi kona keqürmilərdə: «Əy, kız-ayallar iqidə bəhtliktursən!» deyən sezlərəmə koxulidu. 42-ayətnimə kərung.

1:31 «sən uning ismini Əysə dəp koyışən» — «Əysə» grek tilida «Yesus», ibraniy tilida «Yəxua», mənisi «Kütkəzənəqi Yah» yaki «Yah nijattur». Okurmənlərning esidə boluxi kerəkki, «Yah» bolsa «Yaḥwəḥ» (Pərvərdigar)ning kiskartilmışdır. «Mat.» 1:21nimə wə uning izahıntını kerüng.

1:31 *Yəx. 7:14.*

1:32 «Pərvərdigar Huda uningoja atisi Dawutning təhtini ata қılıdu» — Təvrərtiki kəp bəxarətlərdə Kütkəzənəqi-Məsih (1) Dawutning biwasitə əwlədi bolidu; (2) uning tahtığa waris bolup awwal Israiloja, andın pütükül dunyaoja padixaħ bolidu, dəp enik, kərsitili (məsələn «Zəbür» 18-küy (bolupmu 43-ayət), 89:26-37, 132:11; «Yəx.» 9:6-7, 16:5, «Yər.» 23:5, «Am.» 9:1-12, «Dən.» 2:44, 7:13-14, 27; «Mik.» 5:2-4 katarılıklar).

1:32 *2Sam. 7:12; Zəb. 132:11; Yəx. 9:6; 54:5.*

1:33 «Yakupning jəmati» — pütükül Isral halkını kərsitidi.

1:33 *1Tar. 22:10; Zəb. 45:6; 89:36; Yər. 23:5; Dan. 7:14,27; Mik. 4:7; Ibr. 1:8.*

1:35 «səndin tuqulidiojan mukəddəs pərzənt Hudanıng Oqlı dəp atılıdu» — yaki «səndin tuqulidiojan pərzənt mukəddəs, Hudanıng Oqlı dəp atılıdu».

1:37 *Ayup 42:2; Yər. 32:17; Zəb. 8:6; Mat. 19:26; Luğa 18:27.*

1:41 «Kız-ayallar iqidə bəhtliktursən, korsiķingdiki mewimu bəhtlikturl» — Elizabit Məryəmgə ibraniy tilida səzligən, əlwattə. Bir ayəttiki «bəhtlik» (grek tilida «makarios») deyən səz ibraniy tilida «mubarak» deyən səz bilən ipadıləngən boluxi kerək. Ibraniy tilida «mubarak»ning mənisi: — (1) bəhtlik, (2) Huda təripidin bərikətləngən; (3) həlk təripidin bəht tiləngən wə uluqlanıjan.

1:45 «Ixəngən kız nəkədər bəhtliktur; qünki uningoja Pərvərdigar təripidin eytilojan səz jəzmən əməlgə axurulidu!» — baxxa birhil tarjimisi: «Əmdi «Pərvərdigardin əwətilgən səz jəzmən əməlgə axurulidu» dəp ixəngüqi nəkədər bəhtlikturl».

1:45 *Luğa 11:28.*

Məryəm bexarət ķılıp Hudaqa mədhiyə okuydu

⁴⁶ Məryəmmu hux bolup mundaq dedi: —

«Jenim Rəbni uluqlaydu,⁴⁷ rohim Kütkuzoqıım Hudadin xadlandı,

⁴⁸ Qünki U dedikining miskin halıqə nəzər saldı;

Qünki mana, xundin baxlap barlıq dəvrələr meni bəhtlik dəp ataydu;

⁴⁹ Qünki Kadir Boloquqi mən üçün uluoq ixlarnı əməlgə axurdi;

Mukəddəstur Uning nami.

⁵⁰ Uning rəhİM-xəpkİti dəwrdin-dəwrgıqə Əzidin körkidiqənlərning üstdidir,

⁵¹ U biliki bilən küq-kudritini namayan kıldı,

U təkəbburları kənglidiki niyat-hiyalları iqidila tarmar kıldı..

⁵² U küqlük həkümətlərni təhtidin qüfürdi,

Pekirlərni egiz kətürdi.

⁵³ U aqlarnı nazi-nemətlər bilən toyundurdi,

Lekin baylarnı kuruq kol kəyturdi..

⁵⁴⁻⁵⁵ U ata-bowlırlırmızıja eytkinidək,

Yəni İbrahim həm uning nəsligə mənggү wədə kıləjinidək,

U Əz rəhİM-xəpkİtini esidə tutup,

Kuli Israiloqə yardıməgə kıldı»..

⁵⁶ Məryəm Elizabitning yenida üq ayzə turup, eż eyigə kaytti.

Yəhya pəyəqəmbərning dunyaqa kelixi

⁵⁷ Elizabitning tuqutining ay-küni toxup, bir oqul tuqıldı. ⁵⁸ Əmdı uning kolumn-köxnilliri wə uruk-tuqışkanlıri Pərvərdigarning uningoja kərsətkən mehîr-xəpkİtini xunqə uloqaytqanlığını anglap, uning bilən təng xadlandı. ⁵⁹ Wə xundak boldiki, bowaq tuqulup səkkiz kün boləşanda, halayıq balining hətnisini kılqılı kıldı. Ular uningoja Zəkəriya dəp atisining ismini koymaqçı boluxtı. ⁶⁰ Lekin anisi jawabən:

— Yak! Ismi Yəhya atalsun — dedi.

⁶¹ Ular uningoja: — Birək uruk-jəmatinqiz iqidə bundaq isimdikilər yokku! — deyixti. ⁶² Xuning bilən ular balining atisidin pərzantingizgə nəma isim koyuxni halaysız, dəp ixarat bilən soraxtı.

⁶³ U bir parqə mom tahtayni əkilixni tələp ķılıp: «Uning ismi Yəhyadur» dəp yazdı. Həmməylən intayın həyran ķelixti. ⁶⁴ Xuan uning aqzi eqildi, uning tili yexilip, zuwanoqa kıldı wə xuning

^{1:47} «rohim ... Hudadin xadlandı» — əslidə grek tilida «rohim ... Hudada xadlandı» — (1) Huda tüpəylidin xadlanıqanlılığı; (2) Huda bilən yekin alaklıda bolup xadlanıqanlığını kərsitidü.

-Okurmən 46- wə 47-ayəttin insanning «jan» wə «roh» arısida boləjan munasiwbətni kərəleydu — Hudaning ixləri insanning rohında baxlinidu wə keyin «jeniда» (demək, insanning oylırı wə həssiyatlırıda) toluklinidu. «Rimliklərəqə»diki kirix sezimizdə «roh» wə «jan» toq魯luk kərung.

^{1:50} Mis. 20:6.

^{1:51} «U takəbburları kənglidiki niyat-hiyalları iqidila tarmar kıldı» — baxka birhil tarjimisi: «U kənglidiki oy-hiyallırıda takəbburlixip katkənlərni tarmar kıldı».

^{1:51} Zəb. 33:10; Yəx. 51:9; 52:10; 1Pet. 5:5.

^{1:52} 1Sam. 2:8; Zəb. 113:6.

^{1:53} Zəb. 34:9-10

^{1:54-55} «U Əz rəhİM-xəpkİtini esidə tutup, ...» — «(Hudaning) Əz rəhİM-xəpkİti» muxu yərdə bəlkim Təwrattiki «Pərvərdigarning ezsərməs mühəbbəti» deyən ibarining manisi bilən oxhaxtır. Bu ibara Huda Israılning ata-bowlırlıqə kıləjan barlıq xapaatlıq wədilirini eż iqığə alıdu (yükürkli seznı kərung). «... Kuli Israiloqə yardıməgə kıldı» — «Israel» muxu yərdə Israıl həlkini kərsitidü.

^{1:54-55} Yəx. 30:18; 41:9; 54:5; Yər. 31:2,20; Yar. 17:19; 22:18; Zəb. 132:11.

^{1:58} Luğa 1:14.

^{1:59} Yar. 17:12; Law. 12:3.

^{1:60} Luğa 1:13

^{1:63} «Uning ismi Yəhyadur» — grek tilida wə ibraniy tilida «Uning ismi Yuḥannadur».

«Luka»

bilen Hudaqa təxakkür-mədhiyə eytti.⁶⁵ Ularning əpqürisidikilərning həmmisini körkənq bashti; Yəhudiya təqəliq rayonlarında bu ixlarning həmmisi əl aozıda pur kətti.⁶⁶ Bu ixlardin həwər tapşığılarning həmmisi ularni köngligə püküp: «Bu bala zadi qandak adəm bolar?» deyixti. Qünki Pərvərdigarning қoli dərwəkə uningə yağı idı.

Zəkəriyaning nijat-ķutkuzulux həkəkidi bexariti

⁶⁷ Xu qaçıda balining atisi Zəkəriya Mükəddəs Röhəkə toldurulup, wəhiy-bexarətni yətküzip, mundak dedi: —

⁶⁸ «İsrailning Hudasi Pərvərdigarqa təxakkür-mədhiyə okulsun!

Qünki U Əz həlkini yoklap, ulardin həwər elip, bədəl tələp ularnı hər kıldı.

⁶⁹⁻⁷¹ U կədimdin beri mukəddəs pəyojəmbərlirinən aozı arkılık wədə kılqınidək,

Quli bolovan Dawutning jəməti iqidin biz üçün bir nijat münggüzini əstürüp turoquzdi;

Bu zat bizni düxmənlirimizdin wə bizni eəq kəridiojanlarning қolidin қutkuzoquqi nijattur..

⁷²⁻⁷⁵ U xu yol bilən ata-bowilirimizə iltipat əyləp,

Mukəddəs əhdisini əməlgə axurux üçün,

Yəni atımız İbrahimoja bolovan kəsimini esidə tutup,

Bizni düxmənlirinən қolidin azad kılıp,

Barlıq künlirimizdə həqkimdin körkəməy, Əz aldida ihsəmənlik wə həkəkaniylik bilən,

Hizmət-ibaditidə bolidiojan kıldı..

⁷⁶ Əmdı sən, i balam,

Həmmidin Aliy Boluoqining pəyojəmbiri dəp atılısən;

Qünki sən Rəbning yollarını təyyar lax üçün Uning aldida mangisən..

⁷⁷ Wəzipəng uning həlkigə gunahlırinən kəqürüm kılınixi arkılık bolidiojan nijatning həwirini bildürütür;

⁷⁸⁻⁷⁹ Qünki Hudayimizning iqi-baçlıridin uroqup qıkkən xəpkətlər wəjidi,

Karangoçuluq wə elüm kələnggisi iqidə olturojanlarnı yorutux üçün,

Putlirimizni amanlıq yolioja baxlax üçün,

Ərxtin tang xəpikü üstimizgə qüxüp yokladı..

^{1:68} « Huda Əz həlkini yoklap, ulardin həwər elip.... » — «yoklap, ulardin həwər elix» degən ibarə grek tilida «yoklax» degən birlərə söz bilən ipadilinidü. Təwrat wə Injilda «Hudanıng yoklixı» uning insanlarə yekin kelip ulardin həwər elixini ez iqığa alıdu. « U Əz bədəl telüp ularını, yəni Əz həlkini hər kıldı » — bu sezlər ettiləşən waqt Yəhudi həlk Rim imperiyasının mustəmləkisi yaki ularoja bekindi idi. «hər bolux» muxu yərdə rohı ərkinlikni kərsitudu. Roxənki, Hudanıñ nəziridə muhim bolojini əl-yurtning «mustakillik» əmas, bəlkı hərbirimizning gunahımızdırın azad boluxidin ibarəttir.

^{1:69-71} « կədimdin beri... » — grek tilida «əzəldin beri... ». «Kuli bolovan Dawutning jəməti iqidin biz üçün bir nijat münggüzini əstürüp turoquzdi... » — «münggüz» bolsa malum alıntı yaki adəmənning xan-xarıcipi, küq-kudritini bildürdü. Muxu yərdə bu «münggüz» İsrailin (gunahlırinidən) қutkuzoypaları xan-xərəplik bir həlk kılıdu; sezning Dawutning əwlədi bolovan Қutkuzoquqi-Məsihni kərsətənlilikda guman yok. «Bu zat bizni düxmənlirimizdin wə bizni eəq kəridiojanlarning қolidin қutkuzoquqi nijattur » — «bu zat» grek tilida «u» deyilip, muxu yərdə yukirida tilə elinojan «münggüz», yəni Қutkuzoquqi-Məsihni kərsitudu.

^{1:69-71} Zəb. 13:17; Zəb. 72:1-14; Yəx. 40:10; Yər. 23:6; 30:10; Dan. 9:27.

^{1:72-75} «U... mukəddəs əhdisini əməlgə axurux üçün, yəni atımız İbrahimoja bolovan kəsimini esidə tutup, bizni düxmənlirinən қolidin azad kılıp, bəlkı künlirimizdə həqkimdin körkəməy, Əz aldida ihsəmənlik wə həkəkaniylik bilən, hizmət-ibaditidə bolidiojan kıldı » — kätilayımızki, bu bərkət ixlarda: (1) Huda İbrahim wə pəyojəmbərlərgə nijat tooruluk kəp wədilərni kılıqan; (2) U bə wədilərgə asasən, ularnı əməlgə axurux üçün Məsihini əwətidü. Həmmə ixlar 69-ayəttə tilə elinojan «nijat münggüzü», yəni Қutkuzoquqi-Məsih arkılıqla bolidü.

^{1:75-75} Yər. 22:16; Zəb. 105:9; Yər. 31:33; Ibr. 6:13,17; Ibr. 9:14; 1 Pet. 1:15.

^{1:76} «...sən Rəbning yollarını təyyar lax üçün uning aldida mangisən » — grek tilida «sən Rəbning yollarını təyyar lax üçün Uning yüzü aldidadangisən».

^{1:76} Lukə 1:17; Mal. 3:23.

^{1:77} Lukə 3:3.

^{1:78-79} «Hudayimizning iqi-baçlıridin uroqup qıkkən xəpkətlər wəjidi, karangoçuluq wə elüm kələnggisi iqidə olturojanlarnı yorutux üçün... » — «Yəx.» 9:1-2, 42:7 49:9-10ni kərəng. «Ərxtin tang xəpikü üstimizgə qüxüp yokladı » — «Tang xəpik» bolsa yəna Қutkuzoquqi-Məsihning ezini kərsitudu, əlwəttə.

^{1:78-79} Yəx. 9:1; 42:7; 43:8; 49:9; 60:1.

⁸⁰ Bala bolsa əsüp, rohta küqləndürüldi. U Israel jamaitining aldida namayan kılınoqqa qəllərdə yaxap kəldi...

Əysanıng dunyaoja kelixi

Mat. 1:18-25

2 ¹ Əmdi xu künlərdə, Rim imperatori Kəysər Awojustustin barlıq həlkətin baj elix üçün ularning royhəti tizimlansun dəp pərman qüxti. ² Tunji ketimlik bu nopus tizimlax Kiriniyus Suriyə elkisini idarə kılıp turojan waktida elip beriloqanidi. ³ Xuning bılən həmmə adəm nopuska tizimlinix üçün eż yurtlırıqə käytix kerak boldi.

⁴ Yüsüpmu Dawut padixaḥning jəmətidin bolqaqqa, xundakla uning biwasitə əwlədi bolqaqqa, Galiliya elkisidiki Nasarət xəhiridin ayrılip, Yəhudiya elkisidiki, Dawutning yurti Bəyt-Ləhəm degen xəhərgə kətti. ⁵ Nopuska tizimlinix üçün layik, bolqusu ayalı Məryəmmu billə bardi. Məryəm həmilidər bolup, əksik helila yoqınap қaloqanidi. ⁶ Wə xundak boldiki, ular Bəyt-Ləhəmdə turojan waktida Məryəmning tuşutining ay-küni toxup қaldı. ⁷ Birək sarayda ularoja orun bolmioqqa, Məryəm xu yerdə tunji oolını tuoqkanda uni zakilap, eoñildiki okurəja yatkuzdi...

Pərixtılarning padıqılaroja kərünüxi

⁸ Xu yərning ətrapidiki bəzi padıqılar dalada turatti; ular keqiqə tünəp, padisoja қarayıttı. ⁹ Wə mana, Pərvərdigarning bir pərixtisi ularning aldida turatti; Pərvərdigarning parlak xəripi ularning ətrapini yorutuwətti. Ular intayın bək körkup kətti. ¹⁰ Birək pərixtə ularoja:
— Körkmanglar! Qünki mana, pütün həlkə huxallıq bolidiojan bir hux həwərnı silərgə elan kılımən. ¹¹ Qünki bugün Dawutning xəhiridə silər üçün bir Kütkuzoquqi tuoqıldı. U — Rəb Məsihədər! ¹² Uni tepingxılar üçün xu alamət boliduki, bowaknı zakilanojan əldə bir okurda yatkan petidə tapisilər, — dedi.

¹³ Birdinla, pərixtining ətrapida zor bir top samawi қoxundikilər pəyda bolup, Hudani mədhijiyiləp:

¹⁴ «Ərxialada Hudaşa xan-xərəplər bolqay!

Yər yüzidə bolsa u səyündiojan bəndilirigə aram-hatirjəmlik bolsun!» deyixti.

¹⁵ Pərixtılər ulardin ayrılip asmanoja qıkıp ketiwidi, padıqılar bir-biriga:

— Bəyt-Ləhəmgə yol elip, Pərvərdigar bizgə ukturojan, əməlgə axurojan bu ixni kərüp keləyli, — deyixti.

1:80 «bala bolsa əsüp, rohta küqləndürüldi» — «roh» muxu yerdə Yəhyanıng eż rohını kərsitudu.

1:80 Luķa 2:40.

2:1 «Kəysər Awojustus» — «Kəysər» Rim imperatorlirining omumiy unwani. «Kəysər Awojustus» bolsa Rim imperiyası üstündin miladıyedən ilgiriki 27-yıldının miladiyə 14-yilioqça səltənat kıldı.

2:2 «Tunji ketimlik bu nopus tizimlax Kiriniyus Suriyə elkisini idarə kılıp turojan waktida elip beriloqanidi» — baxka birhil tərjimi: «Bu royhət Kiriniyusun Suriya elksigə həkümranlıq kılıp turojan waktidiki tunji ketimlik nopus tizimlax idi».

2:4 «Dawut padixaḥning jəmətidin bolqaqqa, xundakla uning biwasitə əwlədi bolqaqka...» — demək, Yüsüpmu Dawutning tahtığa warılışk kılıqudak awladıridın ikenikini kərsətsə kerək. «Dawutning yurti Bəyt-Ləhəm degen xəhər» — «xəhər» deyilgini bilər Bayt-Ləhəm intayın kiçik bir yurt idi; U Yerusalemın on ikki kilometr yıraklıqtı.

2:4 1Sam. 16; Mik. 5:1; Mat. 1:1; Yh. 7:42.

2:7 «Məryəm xu yerdə tunji oolını tuoqkanda ...» — Əysa Məsih қaşan tuoqıldı? «Koxumqə söz»imizdə bu ix toqrluluk tohilimiz.

2:7 Mat. 1:25.

2:12 «bowaknı zakilanojan əldə bir okurda yatkan petidə tapisilər» — baxka birhil tərjimi: «bir okurda yatkan, zakilanojan bir bowaknı tapisilər».

2:13 «samawi қoxundikilər» — pərixtılər.

2:13 Dan. 7:10; Wəh, 5:11.

2:14 «Yər yüzidə bolsa u səyündiojan bəndilirigə aram-hatirjəmlik bolsun!» — baxka birhil tərjimi: «Yər yüzidə insanlar ola amanlıq, xapaət bolsun!»

2:14 Yəx. 57:19; Əf. 2:17.

«Luķa»

¹⁶ Xuning bilən ular aldirap xəhərgə berip, Məryəm bilən Yüsüpnı wə okurda yatqan bowaknı izdəp taptı. ¹⁷ Padiqilar bowaknı kərgəndin keyin, ezlirigə uning həkəkiddə eytiloqan səzlərni kəng tarkitiwətti. ¹⁸ Buni angliojanlarning həmmisi padiqilarning deyənlirigə intayın həyran kəlixti. ¹⁹ Məryəm bolsa bu ixlarning həmmisini kəngligə püküp, qongkur oylinip yürətti. ²⁰ Padıqilar kərgən wə angliojanlırinin həmmisi üçün Hudani uluoqlap, mədhijə okuxkan peti kaytixti; barlıq ixlar dəl ularoja həwərləndürlügəndək bolup qikqanidi.

Yüsüp wə Məryəmning Əysani Hudaqa atixi

²¹ Bowaknı hətna kılıx wakti, yəni sakkininqi küni toxkanda, uningoşa Əysa dəp isim koyuldi. Pərixtə bu isimni u tehi anisining baliyatqusıda apiridə bolmayla kyojanidi.

²² Əmdi Musa pəyəqəmbərgə qixürülgən kanun boyiqə Yüsüp bilən Məryəmning paklinix wakti toxkanda ular balını Pərwərdigarəja atap tapxurux üçün Yerusaleməmoja elip bardı.

²³ (Pərwərdigarning Təwrat ənunida: «Barlıq tunji oqul Pərwərdigarəja mukəddəs mənsup atılıxi kerək» dəp yezilojinidək). ²⁴ wə xundakla Pərwərdigarning Təwrat ənunida deyilgini boyiqə, bir jüp pahtək yaki ikki kəptər baqkisini kurbanlılkə sunux kerək idi.

²⁵ Wə mana xu qaoqlarda, Yerusalemda Simeon isimlik bir kixi turatti. U həm həkkaniy wə ihlasmən adəm bolup, «İsrailə Təsəlli Bərgüqi»ni intizarlıq bilən kütkənidi. Mukəddəs Roh uning wujudioqə yar idi. ²⁶ U Mukəddəs Rohətin kalgən wəhiyidin ezining Pərwərdigarning Məsihini kərmigüqə ölüm kərməydiqənlilikini bilgənidi. ²⁷ U Mukəddəs Rohəning baxlıxi bilən ibadəthanining həyliliqə kirdi; ata-anisi Təwratta bekitilgən adətni bejirix üçün bowak Əysani kətürüp kırğəndə, ²⁸ Simeon bowaknı küqikiqə elip, Hudaqa təxəkkür-mədhijə okup mundaq dedi: —

²⁹ «Əmdi, i Igəm, hazır sezüng boyiqə əkulungning bu aləmdin hatırjəmlik bilən ketixigə yol koyojaysən;»

³⁰ Qünki eż kezüm Sening nijatingni kərdi,

³¹ Uni barlıq həlkələr aldida hazırlıqansən;

³² U əllərgə wəhiy bolidioqan nur,

Wə həlkinq İsrailning xan-xəripidurl!»

^{2:21} Yar. 17:12; Law. 12:3; Mat. 1:21; Luķa 1:31; Yh. 7:22.

^{2:22} «Yüsüp bilən Məryəmning paklinix wakti toxkanda...» — grek tilida «ularning paklinix wakti toxkanda...». Məryəmning kırığı toxkanda, ezi wə məlum əhwalda Yüsüp ikkisi Təwrat ənunu boyiqə «paklinix»i kerək bolatti («Law.» 12:2-4, «Mis.» 13:2 ni kerüng).

^{2:22} Law. 12:6.

^{2:23} «Barlıq tunji oqul» — grek tilida «barlıq baliyatquni (tunji) aqcan bala». «Barlıq tunji oqul Pərwərdigarəja mukəddəs mənsup atılıxi kerək» dəp yezilojinidək...» — bu mukəddəs ənundi kişimlər «Mis.» 22:29, 34:19, «Law.» 12:1-8, «Qəl.» 3:44-47 ni kerüng.

^{2:23} Mis. 13:2,12; Qəl. 3:13; 8:16,17.

^{2:24} «Pərwərdigarning Təwrat ənunida deyilgini boyiqə, bir jüp pahtək yaki ikki kəptər baqkisini kurbanlılkə sunux kerək» — Təwrat ənunu boyiqə, ayalning tuqtuttin keyin tazilinixi üçün (namrat bolsa) muxundakə kəptər kurbanlıklını (Yerusaleməndik) ibadəthanıqə apirip, soyup sunux üçün məs'ul kahinoqə tapxuruxi kerək idi.

^{2:24} Law. 12:8.

^{2:25} «İsrailə Təsəlli Bərgüqi» — Məsihni kersitidu.

^{2:29} «Əmdi, i Igəm, hazır sezüng boyiqə əkulungning bu aləmdin hatırjəmlik bilən ketixigə yol koyojaysən...» — Simeon ezining emürwayat təkəzza boloxunını (yəni Huda Əz sezdə turup, əwətkən Məsihini) kərgəndin keyin dunyadın ketixə razi boludu.

^{2:29} Yar. 46:30.

^{2:30} Zəb. 98:2-3; Yəx. 52:10.

^{2:31} «Uni barlıq həlkələr aldida hazırlıqansən...» — «U» — Hudanıq nijati, yəni Məsih.

^{2:31} Ros. 28:28.

^{2:32} «yat əllər» — muxu yərdə Yəhudiyyə əməslərni kersitidu. Xu qaoqla yat əllərning həmmisi degündək həkikiyə Hudani tonumay, butlarqə qoqunçan, olwəttə.

^{2:32} Yəx. 42:6; 49:6; Ros. 13:47.

«Luğa»

³³ Balining ata-anisi bala həkkidə eytiloqanlıroq intayın həyran kəlixti. ³⁴ Simeon ularoqa bəht tiləp, apisi Məryəmə mundaq dedi:

— Mana! Bu bala Israildiki nuroğun kixilərning yikilixi wə nuroğun kixilərning kətürülüxi üçün təyinləndi, xundakla kixilər ərəxi qıçıq həkarətləydiqan, Hudaning bexarətlik alamiti bolidu.

³⁵ Xuning bilən nuroğun kixilərning kənglidiki əqrəzləri axkarilinidu — wə bir kiliqmu sening kənglüngə sanjılıdu!

³⁶ Xu yərdə Axır kəbilisidin bolоjan Fanuilning kizi Anna isimlik heli yaxanoğan bir ayal pəyoqəmbərmü bar idi. U kiz waktida ərgə təgkəndin keyin uning bilən yəttə yillə yaxap, ³⁷ andin səksən tət yil tul turoqan idi. U ibadəthana höyliliridin qıçmay, keqə-kündüz roza tutuxlar wə dualar bilən Hudaqə ibadət kılattı. ³⁸ U dəl xu pəytta yetip kelip Pərvərdigarəqə təxakkür eytti, həmdə Yerusalemda nijat-hərlükni küütüwatkan barlıq halayıqka bala toqrisida sez kıldı..

³⁹ Yüstüp bilən Məryəm Təwratta bekitilgən barlıq ixlarnı ada kılqandın keyin, Galiliyəgə, eż xəhiri Nasarətkə çaytta. ⁴⁰ Bala bolsa əsüb, dana-akıllanılık bilən tolup, rohta küqləndürüldi, Hudaning mehîr-xəpkitimu uning üstidə idi..

Yax Əysə ibadəthanıda

⁴¹ Uning ata-anisi hər yili «etüp ketix həyti»da Yerusalemıq baratti. ⁴² Əysə on ikki yaxka kirgən yili, ular uni elip, həytning aditi boyiqə yənə qıçıq bardı. ⁴³ Həyt künlərini etküzgəndin keyin, ular əyigə karap ketiwatkanda, bala Əysə Yerusalemda қaldı. Ata-anisining bu ixtin həwiri yok idi, ⁴⁴ bəlkı uni səpərdax-həmrəhliyi bilən billə keliwatidu, dəp oylap, bir kün yol yürüdi. Andin ular uni uruk-tuoqşanları wə dost-buradərləri arisidin izdəxkə baxlıdı; ⁴⁵ izdəp tapalmay, ular kəynigə yenip Yerusalemıq berip yənə izdidi.

⁴⁶ Wə xundak boldiki, üqinqi künü ular uni ibadəthana höylisidə Təwrat ustazlırinin arısida olturup, ularning təlimlərini angławatkan həm ulardin soal sorawatqanınning üstidə taptı. ⁴⁷ Uning sözlərini anglioqanlarning həmmisi uning qüxənqisigə wə bərgən jawablıroq intayın həyran kəlixti. ⁴⁸ Ata-anisi uni körüp nahayıti həyranuhəs boluxtı, uning anisi uningoşa:

— Way balam! Nemixkə bizgə xundak muamilə kılding? Atang ikkimiz parakəndə bolup seni izdəp kəldük! — dedi.

⁴⁹ U ularoqa: — Nemixkə meni izdidinglar? Əjəba, menin Atamning ixlirida boluxum kerəklikimi bilməmtinqilər? — dedi. ⁵⁰ Lekin ular uning ularqa eytkinini qüxənmidi.

^{2:34} Yəx. 8:14; Rüm. 9:32; 1Pet. 2:8.

^{2:35} ... wə bir kiliqmu sening kənglüngə sanjılıdu! — grek tilida «kiliq» muxu yərdə yoojan, ikki bislik birhil kiliqni kərsitidü. Məryəmən kəngliga sanjioğan ixlər oqlining İsrail təripidin rət kılınip, azab-ökubət tartkuzulup eltürülginidin bolоjan dərd-əlməni kərsitidü.

^{2:36} «Axır kəbilisidin bolоjan Fanuilning kizi Anna isimlik heli yaxanoğan bir ayal pəyoqəmbər...» — grek tilida «Anna» ibranı tilida «Hannah» deyilgən.

^{2:37} «andin səksən tət yil tul turoqan idi...» — yaki «u tul ələqənəndi. U səksən tət yaxka kirgən bolup,...».

^{2:37} 1Sam. 1:22.

^{2:38} «nijat-hərlükni küütüwatkan barlıq halayıq» — muxu yərdə «nijat-hərlük» Hudaning bədel tələp, gunahlardın halas kiliqən rohı azadılığını kərsitidü.

^{2:40} «bala bolsa əsüb, dana-akıllanılık bilən tolup, rohta küqləndürüldi» — «roh» muxu yərdə əysanıng ez (insaniy) rohını kərsitidü.

^{2:40} Lukə 1:80.

^{2:41} Mis. 23:15,17; Law. 23:5; Kən. 16:1.

^{2:46} «üqinqi künü ular uni ibadəthana höylisidə Təwrat ustazlırinin arısida .. taptı» — «üqinqi künü» grek tilida «üq kündün keyin». Buning mənisi belkəm Yerusalemın ayrılip əyigə karap mengixka bir kün, Yerusalemıq kaytixka bir kün, andin Yerusalemda turup izdəxkə bir kün kətkənidü, degəndək boluxi mumkin.

^{2:47} Mat. 7:28; Mar. 1:22; Lukə 4:22,32; Yh. 7:15.

^{2:49} «Əjəba, menin Atamning ixlirida boluxum kerəklikimi bilməmtinqilər?» — Yəhudiylarning ənənisi wə kezçəkəri boyiqə, bala on ikki yaxka kırqında: (1) toluk, Təwrat kənunioqə əmal kiliqka mas'uliyiti bolidu; (2) atisining ix-hizmitigə xərik bolidu.

—Muxu yərdə baxka birhil tərjimisi «Atamning əyidə boluxum kerəklikim...».

^{2:50} Lukə 9:45; 18:34.

⁵¹ Andin u ular bilən Nasarətkə kaytti wə ularning gepigə izqil boysunattı. Lekin anisi bu ixlarning həmmisini kəngligə püküp koydı. ⁵² Xundak kılıp, Əysə akılalilik-danalıqta wə qaməttə yetiliip, Huda wə kixilər aldida baroqanseri səyülməktə idi.

Yəhya pəyoqəmbərning təlim berixi

Mat. 3:1-12; Mar. 1:1-8; Yh. 1:19-28

3 ¹Rim imperatori Tiberius Kəysərning saltənitining on bəxinqi yili, Pontius Pilatus Yəhudiya elkisining waliysi, Herod han Galiliya elkisining hakimi, Herod hanning inisi Filip han İturiya wə Trahonitis elkisining hakimi, Lisanyas han Abiliniy elkisining hakimi bolqanda, ²Hənnas həm Əyafə bax kahinlik kiliwatqanda, Hudaning söz-kalami qəldə yaxawatkan Zəkəriyaning oöli Yəhyaqa kəldi. ³ U İordan dəryası wadisidiki barlıq rayonlarnı kezip, kixilərgə gunahlar oja kəqürüm elip kelidioqan, towa kılıxni bildüridioqan suyu «qəmüldürüx»ni jakarlaxni baxlıdi...

⁴ Huddi Təwrattiki Yəxaya pəyoqəmbərning səzləri hatırıləngən kisimda pütülgəndək:
«Bayawanda towlioqu bir kixinin:

Rəbning yolini təyyarlanglar,
Uning yollarını tüz kilinglar! — degən awazi anglandı..

⁵ Barlıq təqə-dənglər pəslitilidü,
Barlıq təqə-dənglər pəslitilidü;
Əgri-toğay jaylar tüzlinidü,
Ongöçül-dongöçül yərlər təkxi yollar kılınidü.

⁶ Xundak kılıp, barlıq ət igiliri Hudaning nijatini kərələydiqan bolidu! — dəp towlaydu»..

⁷ Yəhya əmdi aldiqa qəmüldürüxnı kobul kılıxka qıkkən top-top halayıka:

— Əy zəhərlik yılan balılır! Kim silərni Hudaning qübübü aldida turojan oəzipidin kəqinglər dəp agahlandırdı?! ⁸ Əmdi towişa layık mewilərni kəltürünglər! Wa ez iqinglarda: «Bizning atımız bolsa İbrahimidur!» dəp hıyal əylimənglər; qünki mən xuni silərgə eytip koyayki, Huda İbrahimimoja muxu taxlardınmu pərzəntlərni yaritip bərələydi. ⁹ Palta allikəqan dərəhlərning yiltizioqā

2:52 1Sam. 2:26; Luķa 1:80.

3:1 «Rim imperatori Tiberius Kəysərning saltənitining on bəxinqi yili» — bizning hesablıxımızqə Tiberius Kəysər miladiyə 13-yili 27-lyun imperator dəp jakarlanoqan. Xunga Yəhya pəyoqəmbərning İsrailəq Hudaning padixahlığını, xundakla Məsihning kəlgənlığını jar selixka baxlıojanlıq miladiyə 28-yili bolsa kerək idi. «Herod han Galiliyə elkisining hakimi, Herod hanning inisi Filip han İturiya wə Trahonitis elkisining hakimi, Lisanyas han Abiliniy elkisining hakimi bolqanda...» — muxu ayətə üq ketim ixtıliləq «hakim» degən söz gerek tilida «tetrark» degən söz bilən ipadilinidü. «tetrark» degənning toluk manisı («zəminning») təttin bir kismı üstüldik hakim». «tetrark» degən mərtiwa «valiy»dən tewan idi.

3:2 ... Hənnas həm Əyafə bax kahinlik kiliwatqanda, Hudaning söz-kalami qəldə yaxawatkan Zəkəriyaning oöli Yəhyaqa kəldi — bu 1-2-ayətə Huda qakqak kiliwatqandak — dunyada xunqa muhtərəm ərbablar bolqını bilən, Üz sez-kalaminı ularning heqkəyisinoja amanət kılıqan əməs, bəlkı qəldə yaxawatkan naməlum bir Yəhudiyoja tapxurdi.

3:2 Ros. 4:6.

3:3 «Yəhya pəyoqəmbər... kixilərgə gunahlar oja kəqürüm elip kelidioqan, towa kılıxni bildüridioqan suyu «qəmüldürüx»ni jakarlaxni baxlıdi» — «kixilərgə gunahlar oja kəqürüm elip kelidioqan, towa kılıxni bildüridioqan suyu «qəmüldürüx» — baxlıqə eytikəndə, «Gunahlık yollarıngardın yenip, towa kilinglər! Towa kılıqanlıqları bildürük üçün qəmüldürüxnı kobul kilinglər. Xundak kılıqanda, Huda silərni kəqürüm kılıdu!» — degəndək.

3:3 Mat. 3:1; Mar. 1:4.

3:4 Yəx. 40:3-5; Mat. 3:3; Mar. 1:3; Yh. 1:23.

3:6 «barlıq ət igiliri Hudaning nijatini kərələydiqan bolidu!» — «Yəx.» 40:3-5.

3:6 Zəb. 98:2-3; Yəx. 40:3-5; 52:10.

3:7 «Əy zəhərlik yılan balılır! Kim silərni Hudaning qübübü aldida turojan oəzipidin kəqinglər dəp agahlandırdı?!» — bu kinayilik, həjwiy gəp, əlwəttə; mənisi bəlkim «Towa kilmay, qəmüldürüxnı kobul kılıx bizni Hudaning kelidioqan oğəzəptin kutkuzidü, deqinənlar əndək gəp?!» degəndək.

3:7 Mat. 3:7; 23:33.

3:8 «Əmdi towişa layık mewilərni kəltürünglər!» — «towisə layık mewilər» tooqruluk «Matta»diki «köxumqə söz»imizni kərüng. «Bizning atımız bolsa İbrahimidur!» — demək, «Biz uluq İbrahimiməng əwləldirli bolqan «uluq Yəhudiyy milliti» bolup, biz heqnəma kilmisəkmi Huda aldida pak turiwerimiz» degən pozitsiyini bildürüdi.

3:8 Mat. 3:9; Yh. 8:39; Ros. 13:26.

«Luğa»

təngləp koyuldu; yahxi mewə bərməydiqan hərkəndək dərəhlər kesip otka taxlinid!» — dedi.

¹⁰ Uning ətrapıoja toplaxlıq kixilər əmdi uningdin:

— Undakta, biz əndək kılıxımız kerək? — dəp soridi.

¹¹ U jawabən: — İkki kür qapını bar kixi birini yok kixığə bərsun, yəydiqini bar kiximu xundak kilsun, — dedi..

¹² Bəzi bajgırlar mu qəmüldürünxni kobul kıləqli uning aldiqə kelip:

— Ustaz, biz əndək kılıxımız? — dəp soridi.

¹³ U ularoja: — Belgiləngəndin artıq baj almanglar, — dedi.

¹⁴ Andin bəzi ləxkarlarmu uningdin:

— Bizqu, əndək kılıxımız kerək? — dəp soraxti.

U ularoja:

— Baxğılarning pulini zorawanlıq bilən eliwal manglar, həqkimə yaloqandin xikayət kilmanglar wə ix həkkinqılar oza razi bolunglar, — dedi.

¹⁵ Əmdi həlk təkəzzalıqta bolup həmməylən kənglidə Yəhya toopruluq «Məsih muxu kiximidi?» dəp oylaxtı. ¹⁶ Yəhya həmməyləngə jawabən: — Mən silərni dərvəzə suşa qəmüldürimən. Lekin məndin kudratlıq bolqan birsə kelid; mən həttə kəxlirinino boqkuqını yexixkumu layık əməsmən! U silərni Muğəddəs Rohka həm otka qəmüldürirdi

¹⁷ Uning soruqarı küriki əqlidə turidu; u əz hamini topa-samandan telteküs tazilaydu, sap buqdayni ambaroja yioqdu, əmma topa-samanni eqməs otta keydürüwetidu, — dedi.

¹⁸ Əmdi xundak kəp baxka nəsihətlər bilən Yəhya hux həwərni həlkə yətküzdi. ¹⁹ Keyin, həkim Hərod əgəy akisining ayali Herodiyəni tartıwaləjanlıq tüpəylidin wə xuningdək uning barlıq baxka rəzil kilmixliri üçün Yəhya təripidin əyibləngən, ²⁰ Hərod bu barlıq rəzillikining üstigə yənə xuni əldidiki, Yəhəyanı zindanoja taxlidi.

Əysanıng qəmüldürülükni kobul kılıxi

Mat. 3:13-17; Mar. 1:9-11

²¹ Xundak boldiki, həmmə həlk Yəhəyadın qəmüldürünxni kobul kıləqanda, Əysamu qəmüldürünxni kobul əldi. U dua kiliwatqanda, asmanlar yerilip, ²² Muğəddəs Roh kəptər siyakida qüxüp uning üstigə əndi. Xuning bilən asmandın: «Sən Mening səyümlük Oqlum, Mən səndin toluk hursənmənl!» degən bir awaz anglandı.

^{3:9} «Palta allıqاقan dərəhlərning yiltizioja təngləp koyuldu» — Yəhya pəyəmbərning bu uluq səzi «Hudanıng əqəzipi əmdi silərgə yetip kelix aldi» degən asasıy mənini bildiridi. Bu səz toopruluq wə 12-ayattiki keyinki bəxariti toopruluq «Matta»diki «köxümqə səz» imizni körüng.

^{3:9} Mat. 3:10; 7:19.

^{3:10} Ros. 2:37.

^{3:11} Yak. 2:13,15; Yuha. 3:17.

^{3:14} «həqkimə yaloqandin xikayət kilmanglar» — bəlkim pul ündürüwelik məksitidə kılınojan xikayətni kərsitixi mümkün.

^{3:15} «həlk təkəzzalıqta bolup...» — demək, taşqazalıq bilən Kütkuzoqası-Məsihni kütkinidə.

^{3:16} Yəx. 44:3; Yo. 2:27,28; Mat. 3:11; Mar. 1:8; Yh. 1:26; Ros. 1:5; 11:16; 2:4; 11:15; 19:4.

^{3:17} Mat. 3:12.

^{3:19} «həkim Hərod» — «həkim» gerk tilida «tetrank». Bu söz «tetning birini idarə kılələgi» degənni bildiridi; Hərod Rim imperiyasının hökümranlıq astida bolup, Pələstininin təttin bir kışmıcı (Galiliyə) «padixah» yaki «han» bolovan.

^{3:19} Mat. 14:3; Mar. 6:18.

^{3:21} Mat. 3:13; Mar. 1:9; Yh. 1:32.

^{3:22} «Muğəddəs Roh kəptər siyakida qüxüp uning üstigə əndi» — «kəptər siyakida» yaki «pahtək siyakida». Grek tilida bu kük «peristera» dəp atıldı, «Peristera» grek tilida həm kaptərni həm pahtəknimə kərsitidi. «...xuning bilən asmandın: «Sən Mening səyümlük Oqlum, Mən səndin toluk hursənmənl!» degən bir awaz anglandı» — Əysanıng Yəhya pəyəmbər təripidin qümüldürülük uning zindanoja taxlinixidin burun, əlwətə.

^{3:22} Yəx. 42:1; Mat. 17:5; Mar. 9:7; Luğa 9:35; Kol. 1:13; 2Pet. 1:17.

«Luğa»

Əysaning nəsəbnamisi

Mat. 1:1-17

²³ Əysa eż hizmitini baxlıojanda, ottuzoja kirip қalojanidi. U (həkning nəziridə) Yüsüpning oqlı idi; Yüsüp Heliyning oqlı, ²⁴ Heliy Mattatning oqlı, Mattat Lawiyning oqlı, Lawiy Məlkiyinng oqlı, Məlkiy Yannayning oqlı, Yannay Yüsüpning oqlı, ²⁵ Yüsüp Mattatiyaning oqlı, Mattatiya Amosning oqlı, Amos Nahumning oqlı, Nahum Heslining oqlı, Hesli Naggayning oqlı, ²⁶ Naggay Maħatning oqlı, Maħat Mattatiyaning oqlı, Mattatiya Semayning oqlı, Semay Yüsüpning oqlı, Yüsüp Yudanening oqlı, Yoanan Resaning oqlı, Resa Zərubbabəlnıng oqlı, Zərubbabəl Salatiyalıning oqlı, Salatiyal Neriyning oqlı, ²⁸ Neriy Məlkiyinng oqlı, Məlkiy Addining oqlı, Addi Kəsamning oqlı, Kəsam Elmadamning oqlı, Elmadam Erning oqlı, ²⁹ Er Yosanıng oqlı, Yosa Əliezərnıng oqlı, Əliezər Yorimning oqlı, Yorim Mattatning oqlı, Mattat Lawiyning oqlı, ³⁰ Lawiy Simeonning oqlı, Simeon Yəħudanıng oqlı, Yəħuda Yüsüpning oqlı, Yüsüp Yonanning oqlı, Yonan Əliaikimning oqlı, ³¹ Əliaikim Meleahning oqlı, Meleah Mənnanıng oqlı, Mənna Mattatanıng oqlı, Mattata Natanning oqlı, Natan Dawutnıning oqlı, ³² Dawut Yəssənıning oqlı, Yəssə Obədnıning oqlı, Obəd Boaznıning oqlı, Boaz Salmonıning oqlı, Salmon Nahxonıning oqlı, Nahxon Amminadabning oqlı, ³³ Amminadab Aramıning oqlı, Aram Həzronıning oqlı, Həzron Pərəznıning oqlı, Pərəz Yəħudanıng oqlı, ³⁴ Yəħuda Yakupnıning oqlı, Yakup İshakıning oqlı, İshak İbrahimıning oqlı, İbrahim Tərahıning oqlı, Tərah Nahorıning oqlı, ³⁵ Nahor Serugıning oqlı, Serug Raqunıning oqlı, Raqun Pələgning oqlı, Pələg Ebərning oqlı, Ebər Xelahiıning oqlı, ³⁶ Xelahi Kainanıning oqlı, Kainan Arpahxadıning oqlı, Arpahxad Xəmning oqlı, Xəm Nuhiıning oqlı, Nuhi Ləməhning oqlı, ³⁷ Ləməh Mətuxəlahıning oqlı, Mətuxəlah Hənohıning oqlı, Hənoh Yarədnıning oqlı, Yarəd Maħalalılıning oqlı, Maħalalil Kənanning oqlı, ³⁸ Kənan Enoxıning oqlı, Enox Setnıning oqlı, Set Adəm'atining oqlı, Adəm'ata bolsa, Hudanıng oqlı idi.

Əysanıng qel-bayawanda sinilixi

Mat. 4:1-11; Mar. 1:12-13

4 ¹ Andin Əysa Muķeddəs Roħka tolup, Iordan dəryasidin қayıtip kelip, Roħ təripidin qel-bayawanoja elip berildi. ² U yərda kırık kün İblis təripidin sinaldi. U bu künlərdə heqnərsə yemidi. Künlər ayaqlaxkanda, uning қorsıki taza aqkanidi.

³ Əmdı İblis uningoja:

^{3:23} «Əysa eż hizmitini baxlıojanda, ottuzoja kirip қalojanidi» — «ottuzoja kirip қalojanidi» grek tilida «ottuzqə yaxka kırğındı» — Grekxunus Professor Ramsayning deyixiqə bu ibara (1) ottuz yax (yığırma tökküz yaki ottuz bir yax əməs); (2) dal ottuz yaxka kırğı künü degən mənidi. Kahinlər wə Lawiylar dal ottuz yaxka kırğındə hizmitini baxlayttı («Qel». 4:3, «Yar.» 41:46nimi kerüng).

^{3:23} Mat. 13:55; Yh. 6:42.

^{3:26} «Yüsüp» — yaki «Yoseh». «Yuda» — «Yəħuda»ning kışka xəkli.

^{3:27} «Salatiyal» — «Mat.» 1:12ni kerüng. Tawratta, məsillən «Əzra» 3:2də «Xealtıəl» deyilidü.

^{3:30} «Yəħuda» — grek tilida muxu yərda «Yuda» deyilidü.

^{3:33} «Aram» — «Rut» 4:20 wə «ITar.» 2:10də «Ram». «Həzron» — grek tilida «Əsrom». «Pərəz» — grek tilida «Parəs».

^{3:34} Yar. 11:10.

^{3:35} «Serug» — grek tilida «Seruh». «Raqun» — grek tilida «Raqaw». Ibraniyqə «Rəv». «Pələg» — grek tilida «Paləg». «Xelahi» — grek tilida «Salah».

^{3:36} «Kainan» — grek tilida «Kainam». «Xəm» — grek tilida «Sem». «Ləməh» — grek tilida «Laməh».

^{3:38} «...Kənan Enoxıning oqlı, Enox Setnıning oqlı, Set Adəm'atining oqlı, Adəm'ata bolsa, Hudanıng oqlı idi» — bu nəsəbnamə wə «Matta»da hatırlılangan nəsəbnamə üstüdə «Matta»diki «köxumqa sezimiz həmdə «Yəramiyə»diki (22:30 tooqrisida) köxumqa sezimizni kerüng. Bizningqə Luğa bərgən bu nəsəbnamə Məsihning anisi Məryəmning nəsəbnamisidür.

^{3:38} Yar. 5:3.

^{4:1} Mat. 4:1; Mar. 1:12.

^{4:2} Mis. 34:28; 1Pad. 19:8.

Ḳanaan (Pələstin) zemini — Injil dəwri



«Luka»

— Sən əgər Hudanıng Ooqli bolsang, muxu taxka: «Nanoja aylan!» dəp buyruqın — dedi..

⁴ Əysa uningoja jawabən:

— Təwratta: «İnsan pəkət nan bilənla əməs, bəlki Hudanıng hərbir sezi bilənmə yaxaydu» dəp yezilojan, — dedi..

⁵ Iblis yənə uni egiz bir taoğka baxlap qıkıp, bir dəkikə iqidə dunyadiki barlıq dəletlərni uningoja kərsətti.⁶ Iblis uningoja: — Mən bu həkimiyətning həmmisini wə uningoja təwə barlıq xanuxəwkətlərni sanga təkdim kılımən; qünki bular manga tapxurulojan, mən uni kimgə bərrixni halisam, xuningoja berimən.⁷ Əgər bax köyup manga səjdə kılısang, bularning həmmisi seningki bolidu, — dedi.

⁸ Əysa uningoja jawab berip:

— Təwratta: «Pərvərdigar Hudayingoila ibadət kıl, pəkət Uningla küllükida bol!» dəp yezilojan,

— dedi..

⁹ Andin Iblis uni Yerusalemə ola elip bardi wə uni ibadəthanining əng egiz jayıqə turozup:

— Hudanıng Ooqli bolsang, əzüngni pəskə taxlap bakkin!¹⁰ Qünki Təwratta: «Huda Əz pərixtılırigə seni koçdax həkkidə əmr kılıdu»;¹¹ wə, «Putungning taxka urulup kətməslikü üçün, ular seni kollarında ketürüp yürüdü» dəp yezilojan, — dedi..

¹² Əysa uningoja: — «Təwratta: «Pərvərdigar Hudayingni sinioquqi bolmal» dəpmu yezilojan, — dedi..

¹³ Iblis barlıq sinaxlarnı ixlitip qıkqandın keyin, uni waktingə taxlap ketip qaldı.

Əysa Galiliyə əlkisidə

Mat. 4:12-17; Mar. 1:14-15

¹⁴ Əysa Roħning küq-kudriti iqidə Galiliyə əlkisigə kayıtip kəldi. Xuning bilən uning həwər-xəhriti ətraptiki hərbir yurtlarqa tarkaldo..¹⁵ U ularning sinagoglurida təlim bergili turdi wə ularning uluoqlaxlirioja sazawər boldi..

Nasarəttə qətkə ķekiliş

Mat. 13:53-58; Mar. 6:1-6

¹⁶ U ezi bekip qong ķilinojan yurti Nasarəttə kelip, xabat künü adəttikidək sinagogka kirdi wə xundakla mukəddəs yazmilarnı okuxka əra turdi.¹⁷ wə Təwrattiki «Yəxaya» deyən kisim uningoja tapxuruldu. U oram yazmini ekip, munu sezlər yezilojan yarını tepip okuydi:

¹⁸⁻¹⁹ — «Pərvərdigarning Roħi mening wujudumda,

^{4:3} «Sən əgər Hudanıng Ooqli bolsang...» — grek tilida bu 3- wə 9-ayətlərdiki «əgər» adəttə «əgər ...bolsang» (əgər bolsang wə dərəwəkə xundak bolisən) deyən mənini puritidu.

— «Hudanıng Ooqli» — bu nam hərgizmə Huda bilən Əysa otturisidiki jismaniy jəhəttiki ata-balılık munasiwbətni əməs, bəlki rohiy jəhəttiki munasiwbətni bildürüdu, əlwətə.

^{4:4} «İnsan pəkət nan bilənlə əməs, bəlki Hudanıng hərbir sezi bilənmə yaxaydu» — «Qan.» 8:3.

— «...bəlki Hudanıng hərbir sezi bilənmə yaxaydu» deyən sezlər bəzi kona keqürmilərdə tepilməydi («Mat.» 4:4ni körüng).

^{4:4} Qan. 8:3; Mat. 4:4.

^{4:8} «Pərvərdigar Hudayingoila ibadət kıl, pəkət Uningla küllükida boll» — Təwrat, «Qan.» 6:13.

^{4:8} Qan. 6:13; 10:20; 1Sam. 7:3.

^{4:9} «uni ibadəthanining əng egiz jayıqə turozup...» — yaki «uni ibadəthanining egiz jayıqə turozup...».

— «Hudanıng Ooqli» — bu nam hərgizmə Huda bilən Əysa otturisidiki jismaniy jəhəttiki ata-balılık munasiwbətni əməs, bəlki rohiy jəhəttiki munasiwbətni bildürüdu.

^{4:11} «Putungning taxka urulup kətməslikü üçün, ular seni kollarında ketürüp yürüdü» — «Zəb.» 91:11, 12. Xəytanning bu ayətni ixłetkini toopruluk «Matta»diki «köxumqə sez» imizni körüng.

^{4:11} Zəb. 91:11,12.

^{4:12} «Pərvərdigar Hudayingni sinioquqi bolmal» — «Qan.» 6:16.

^{4:12} Qan. 6:16.

^{4:14} «Roħning küq-kudriti iqidə...» — Mükəddəs Roħning küq-kudritidə, əlwətə.

^{4:14} Mat. 4:12; Mar. 1:14; Yh. 4:43; Ros. 10:37.

^{4:15} «u ularning sinagoglurida təlim bergili turdi» — «sinagog»lar toopruluk «təbirlər» imizni körüng.

^{4:16} Nəh. 8:4, 5; Mat. 13:54; Mar. 6:1; Yh. 4:43.

«Luča»

Qünki U meni yokşullaroqa hux həwərlər yətküzüxkə məsih kıldı.

Tutkuṇlaroqa azadlıknı,

Wə korlaroqa kərrix xipasini jakarlaxka,

Ezilgənlərni halas kılılxıa,

Pərvərdigarning xapaət kərsitidiojan yilini jakarlaxka meni əwətti»...

²⁰ U yazmini türüwetip, sinagog hizmətqisigə qayturup berip, olturdi. Sinagogta olturoqan-larning həmmisining kəzliri uningoja tikiliq turatti... ²¹ U kərpilikkə:

— Mana bu ayət bugün külükinqlaroqa angloanojinida əməlgə axurulmakta, — dedi.

²² Həmmisi uning yahxi gepini kılıxip, uning aqzidin qıkıwatqan xapaətlik səzlisirigə həyran kəlixip:

— Bu Yüsüpning ooqli əməsmu? — deyixti.

²³ U ularoja:

— Xübhisizki, silər manga «Əy tewip, awwal əzüngni sakayı!» degən təmsilni kəltürüp, «Həwər tapkınimizdək, Kəpərnahum xəhiriда nemə ixlar yüz bərgən bolsa, muxu yərdim, eż yurtungdimu xularni kərsətməmsən?» dəwatisilər, — dedi.

²⁴ — Birək xuni silərgə bərhək eytip koymayı, həqkandak pəyojəmbər eż yurti təripidin қobul kılınojan əməs... ²⁵ Mən silərgə xu həkikətni əslitimənki, Ilyas pəyojəmbərning waktida, asman uda üq yil altə ay etilip, dəhətəlik bir kəhətqılık barlıq zeminni başkanda, Israilde nuroqun tul ayallar bar idi; ²⁶ birək Ilyas ularning həqkaysisining kəxiqə əməs, bəlkı Zidonning Zarəfat xəhiriđiki bir tul ayalning kəxiqılə əwətilgən... ²⁷ Wə xuningoja ohxax, Elixa pəyojəmbərning waktida, Israilde mahaw kesiləgiriptar bolovanlar nuroqun bolsimu, lekin Suriyəlik Naaman-din baxka, həqkaysisi sakayılojan əməs! — dedi.

²⁸ Sinagogdikilər bu səzlərni anglap, həmmisi kəttik oqəzəpləndi; ²⁹ ornidin turuxup, uni xəhərdin həydəp qikirip, xu xəhər jaylaxqan taoqning lewigə əqikip, tik yardin taxliwətməkqi boluxti. ³⁰ Lekin u ularning arisidin bimalal ətüp, eż yolioqa qikip kətti.

4:18-19 «U meni yokşullaroqa hux həwərlər yətküzüxkə məsih kıldı» — «məsih kılıx» (yaki «məsihəlx») tooruluk «Yəx.» 61:1diki izahat wa «Təbirler»imizni kerüng. Bəzi kona keqürümildər «U meni sunuk kəngüllərni yasap sakayıtxıa» degən səzlər muxu ayətə köxlidü. «U meni yokşullaroqa hux həwərlər yətküzüxkə məsih kıldı. Tutkuṇlaroqa azadlıknı wə korlaroqa kərrix xipasını jakarlaxka, ezilgənlərni halas kılılxıa, Pərvərdigarning xapaət kərsitidiojan yilini jakarlaxka meni əwətti» — bu səzlər «Yəx.» 61:1 həm 58:6din elinojan.

4:18-19 Yəx. 42:7; 61:1, 2; Mat. 11:5.

4:20 «U yazmini türüwetip, sinagog hizmətqisigə qayturup berip, olturdi» — sinagoglarda təlim bərgüqilər awwal mukaddas yazmılarnı okuxka turatti, andın təlim berixkə olutratti.

4:22 Yəx. 50:4; Mat. 13:54; Mar. 6:2; Luča 2:47; Yh. 6:42.

4:23 Mat. 4:13.

4:24 Mat. 13:57; Mar. 6:4; Yh. 4:44.

4:26 «Zərsəf» — grek tilida «Sərpta». «Ilyas ularning həqkaysisining kəxiqə əməs, bəlkı Zidonning Zarəfat xəhiriđiki bir tul ayalning kəxiqılə əwətilgən» — bu wəkə «IPad.» 17:29-24də hatirləngən. Ilyas pəyojəmbər Zidon rayoni (Yəhudiy əməslərinə zəmin) diki xu tul hotunning eyigə əwətilip, uning eyidə turoqan wə aqarçılıq ahirlaxküçə tul hotun, oqlı wə ezi üçün oquzk-tülüi təminligən. Demək, Hudanıng Əz həlki — Yəhudiyalar arisida İlyasının xundak möjizilik yardımığa erixkündək iħlasmənlik məwjuṭ bolmiqjanidi, aksiq, itaṭatsizlik wə asılılık oquk-axkara kerünətti.

4:27 «Elixa pəyojəmbərning waktida, Israilde mahaw kesiləgiriptar bolovanlar nuroqun bolsimu, lekin Suriyəlik Naamandan baxka, həqkaysisi sakayılojan əməs!» — Suriyəlik Naaman Yəhudiy əməs idi, əlwattə. Bu wəkə «2Pad.» 5:1-14da hatirləngən. Məsihning ularoqa «Siler Hudanıng xapaitini wa nijatini rət kılqaqşa, U əmdi Yəhudiy əməslərəgə mehîr-xərkət kərsitudul» degəndək idi.

4:27 2Pad. 5:14.

4:29 «uni xəhərdin həydəp qikirip...» — grek tilida «uni xəhərdin taxlap...».

«Luğa»

Əysaning jinni həydiwetixi

Mar. 1:21-28

³¹ U Galiliyə əlkisining Kəpərnahum degən bir xəhiringə qüxti, u yerdə xabat künliridə həlkə təlim berətti.. ³² Ular uning təlimigə həyran kəlixti, qünki uning səzi tolimu nopuzluk idı..

³³ Əmdi sinagogta napak jinning rohı qaplaçkən bir kixi bolup, uningdi ki jin qattik awazda:..

³⁴ — Əy Nasarətlik Əysa, sening biz bilən nemə karing?! Bizni yokatkılı kəldingmu? Mən sening kimlikingni bilimən, Hudanıng Mukəddəs Boloquqisən! — dəp towlap kətti.

³⁵ Lekin Əysa jinoqə tənbih berip:

— Aozzingni yum! Uningdin qık! — dewidi, jin həlik adəmni halayık otturisida yikitiwetip, uningdin qıkıp kətti. Lekin uningoşa həq zərər yətküzəmidi. ³⁶ Həmməylən buningdin qattik həyran boluxup, bir-biriga:

— Bu zadi qandak ix! U dərwəkə hökük wə կudrat bilən napak rohlaroja əmr kilsila, ular qıkıp ketidikən, — deyixti. ³⁷ Xuning bilən uning həwər-xəhriti ətraplıki hərbir yurtlaroja tarkaldı.

Əysaning nuroqun kesəllərni sakayıtxi

Mat. 8:14-17; Mar. 1:29-34

³⁸ Əysa sinagogtin qıkıp, Simonning eyigə kirdi. Lekin Simonning keynanisi eojir təp kesili bolup қaloğanidi; ular Əysadin uning həjitudin qıkixini etündi. ³⁹ U ayalning bexida turup, təpkə tənbih beriwidi, təp xuan uningdin kətti. U dərhəl ornidin turup, ularni kütüxkə baxıldı.

⁴⁰ Kün petixi bilənilə, kixilər hərəhil kesəllərgə griptar boloğan yekinləri bolsila, ularni uning aldioja elip kelixti. U ularoja bir-birləp əqlini təkgüzüp, ularni sakayıttı. ⁴¹ Kixilərgə qaplaçkən nuroqun jinlar ulardin qıkıp: «Sən Hudanıng Ooli!» dəp towlap ketətti. Lekin u ularoja tənbih berip, səz kilişioja yol koymidi; qünki ular uning Məsih ikənlikini bilətti..

⁴² Kün qıkixi bilən, u xəhərdin qıkıp, pinhan bir jayoja kətti. Bırak top-top halayık uni izdəp yürətti; ular uni tapkanda aldioja kelip, uni arimizda əlsunsun dəp ketixidin tosmakçı boluxti..

⁴³ Lekin u ularoja:

— Hudanıng padixahlıqining hux həwirini baxka xəhər-yezilarojumu yətküzüküm kerək; qünki mən dəl bu ixtəsələrə əvətilgənmən, — dedi.

⁴⁴ Xuning bilən u Galiliyədiki sinagoglarda təlim berip yürüwərdi..

Əysaning tunji ketim muhlis qakırıxi

Mat. 4:18-22; Mar. 1:16-20

⁵ ¹ Xundak boldiki, u Ginnisarat kelinin boyida turoğanda, halayık Hudanıng səzkalamini anglax üçün uning ətrəpiçə olixip kistilixip turatti. ² U kəl boyida turoğan ikki kemini kərdi. Beliqqilar bolsa kemidin qüxüp, kiroqakta torlurini yuyuxuwatatti. ³ U kemilərdin birigə, yəni Simonningkigə qıkıp, uningdin kemini kiroqakṭın səl yıraklıtxni

^{4:31} Mat. 4:13; Mar. 1:21.

^{4:32} Mat. 4:29; Mar. 1:22.

^{4:33} «napak jinning rohı» — bu degənlik səz bəlkim bu jinning intayin napak ikənlikini təktitliməkqi.

^{4:33} Mar. 1:23.

^{4:36} «Bu zadi qandak ix!» — yəki «Bu zadi qandak təlim?».

^{4:38} Mat. 8:14; Mar. 1:29.

^{4:40} «kün petixi bilənlə,...» — xabat künü tūğigəndə (kəqtə), «ix kiliş» yəki «hizmət kiliş»ka bolatti (məsilən, kesəl adəmni kətürük katarlık).

^{4:40} Mat. 8:16; Mar. 1:32; 7:32; 8:23,25.

^{4:41} Mar. 1:34; 3:11.

^{4:42} Mar. 1:35.

^{4:44} «Galiliyədiki sinagoglarda» — bəzi kona kəqürmələrdə muxu yerdə «Yəhudiyədiki sinagoglarda» deyilidü.

^{5:1} Mat. 13:2; Mar. 4:1.

«Luğa»

iltimas kıldı. Andin u kemidə olturnup top-top halayıkkə təlim bərdi.⁴ Sezi tügigəndin keyin, u Simonoja:

— Kemini qongqurraq yərgə həydəp berip, beliklarni tutuxkə torliringlarni selinglar, — dedi.

⁵ Simon uningoja jawabən: — Ustaz, biz pütün keqiqə japa tartip həq nərsə tutalmıduq. Bırak sening səzüng bilən torni salsam salay, dedi.

⁶ Ular xundak kiliwidi, nuroqun beliklər toroja qüxti; tor səkülükə baxlıdi. ⁷ Xuning bilən ular baxka kemidiki xeriklirini yardımğa kelixkə ixarət kilişti. Ular kelip, beliklarni ikki kemigə lik қaqlılıwidı, kemilər qeküp ketəy dəp kaldi.⁸ Simon Petrus bu ixni körüp, Əysanın tizliri aldida yikilip:

— Məndin yıraklaşkaysən, i Rəb! Qünki mən gunahkarmən! — dedi. ⁹ Qünki bunqə kəp belik tutulojanlıigidin u wə uningoja həmrəh boluoanlarını həyranlıq başkanıdi.¹⁰ Wə Simonning xerikliri — Zəbədiyning oğulları Yakup bilən Yuhannamu həm xundak həyran kaldi. Əmdi Əysa Simonoja:

— Korkmiojin, buningdin keyin sən adəm tutkuqı bolisən — dedi.

¹¹ Ular kemilərni kirojakka qıkırıp, həmmə nərsini taxlap koyup, uningoja əgixip mangdi.

Əysanın mahaw kesilini sakaytixi

Mat. 8:1-4; Mar. 1:40-45

¹² Xundak boldiki, u xəhər-yezilarning biridə bolqanda, mana xu yerdə, pütün bədinini mahaw besip kətkən bir adəm bar idi; u Əysani körüpla uning ayıqioja əzini etip uningdin:

— Təksir, əgər sən halisang, meni sakaytip pak kılalaysən! — dəp yalwurdi.

¹³ Əysa əolini sozup uningoja təküzüp turup:

— Halaymən, paklanqın! — dewidi, bu adəmning mahaw kesili dərhal uningdin kətti. ¹⁴ Əysa uningoja:

— Həzir bu ixni heqkimə eytma, bəlki udul berip kağınoja əzüngni kərsitip, ularda bir guwahlıq bolux üçün, Musa bu ixta əmr kılqandək əzüngning sakaytiloqining üçün bir kurbanlıknı sunoqın, — dedi.

¹⁵ Lekin u tooprısidiki həwər tehimu tarkılıp pur kətti; xuning bilən top-top həlk uning səzini anglax wə əz aqırıq-kəsəllirini sakaytixi üçün uning aldioqa yioqılıp kelətti. ¹⁶ Həlbuki, u pat-pat uların qekinip qəllük yərlərgə berip dua kılətti.

5:6 «Ular xundak kiliwidi, nuroqun beliklər toroja qüxti; tor səkülükə baxlıdi» — adətə Galiliyə kəlisidə beliklər kündüzdə qongqur suşa xungıçup kiriwalidi, ularnı tor bilən tartip qıkarqılı bolmayıdu. Okurmənlər xuni baykojan boluxi mumkinki, Məsih «torliringlər»ni degini bilən Petrusning pəkət birlə torni selixkə ixənqi bar idi («Yh.» 21:11ni wə xu ayət toopruluk izahat wə «Yuhanna»diki «köxumqə sez»ni kerüng).

5:10 «sən adəmlərni tutkuqı bolisən» — muxu sez adamları zindanlarqa yaki kullukka əməs, bəlki uning Hudanıng kutkuzux yolidə adamlarını Xeytanning qanggilidin wə əhalək yolidin tutup kutkuzux ixlirini kərsitidü.

5:10 Yər. 16:16; Əz. 47:9; Mat. 4:19; Mar. 1:17.

5:11 Mat. 4:20; 19:27; Mar. 10:28; Luğa 18:28.

5:12 «Təksir...» — yaki «Rəb...». «pütün bədinini mahaw besip kətkən bir adəm....» — «mahaw kesili» birhil korkunqlıq tərə kesili bolup, Yəhudiyalar bu hil kesəlgə giriptar boluoanlarını napak, dəp karap ularoja kət'iy yekinlaxmatty. Bu kesəl toopruluk yəngi «Lawiyalar»diki «köxumqə sez»imizni kerüng.

5:12 Mat. 8:2; Mar. 1:40.

5:14 «ularda bir guwahlıq bolux üçün, Musa bu ixta əmr kılqandək əzüngning sakaytiloqining üçün bir kurbanlıknı sunoqın» — Musa pəyəmber Təwərat əkanununda xundak əmrni kərsətkən: — Bir mahaw kesili sakaytiloqan bolsa, u mukəddəs ibadəthanişa berip, əzininə sakaytiloqanlığını kağınoja kərsitip andin mahaw kesilidən sakayyoqanlar kilişik tegixlik kurbanlıknı sunuxi kerək idi. Xübhisizki, Musa pəyəmberdən baxlap Məsih Əysə kəlgüqə bu murasim heq etküzüllük bəkən əməs idi. «Law.» 14:1-32ni kerüng.

5:14 Law. 13:2; 14:2; Mat. 8:4.

«Luka»

Əysaning adəmning gunahlarnı «kəqürüm kılındı» deyix həkuki

Mat. 9:1-8; Mar. 2:1-12

¹⁷ Xu künlərning biridə xundak boldiki, u təlim beriwatkanda, yenida Pərisiyələr wə Təwrat əhliliri olturatti. Ular Galiliyə, Yəhudiyə əlkilirinən hərkəsini yeza-kıxlaklırları wə Yerusalemdin kəlgənidi. Pərvərdigarning kesəllərni sakaytix küq-kudriti uningoja yar boldı. ¹⁸ Xu pəyyətə, mana birkənqə kixi zəmbilgə yatkuzuloğan bir paləqnı kətürüp kəldi. Ular uni uning aldiqə əkirixkə intilixti. ¹⁹ Birak adəmlərning tolilikidin kesəlni əkirixkə amal tapalmay, ular əggizə elip qikip, əgzidiki kahıxlarnı eqip, kesəlni əyning iqiga zəmbildə yatkan haldə halayıqning otturisiqə, Əysanıq aldiqə qüxürdü. ²⁰ U ularning ixənqını kərüp paləqkə:

— Buradər, gunahlıring kəqürüm kılındı! — dedi.

²¹ Təwrat ustazlırları bilən Pərisiyələr kəngülliridə:

— Bundaq kupurluk səzləğən bu adəm kimdir?! Hudadin baxka gunahlarnı kəqürələydiqən kim bar? — dəp oylaxtı. ²²

Birak Əysa ularning kənglidə əyib izdəxəlirini bilip yetip, jawabən:

— Silər kənglünglarda nemixkə əyib izdəysilər? ²³ «Gunahlıring kəqürüm kılındı!» deyix asan-mu yaki «Ornungdin tur, mang!» deyixmu? ²⁴ Əmma hazır silərning Insan'ooqlining yər yüzidə gunahlarnı kəqürüm kılıx həkukiqə iga ikənlilikini bilixinglər üçün, — U paləq kesəlgə:

— Sanga eytayki, ornungdin tur, ornungni yioqixturup əyüngə käyt! — dəp buyrudi..

²⁵ Hələki adəm dərhal ularning aldiда ornidin dəs turup, ezi yatkan zəmbilni elip, Hudani uluqlıqınıqə əyigə käytti. ²⁶ Həmməylənni dəhəxətlik həyranlıq bastı; ular Hudani uluqlıxip, korkunqka qəmgən haldə:

— Biz bütün tilsimat ixlarnı kərdük! — deyixti.

Əysanıq Lawiynı muhlislikə qakırıcı — «gunahkarlar» bilən həmdastihan olturuxı

Mat. 9:9-13; Mar. 2:13-17

²⁷ Bu ixlardin keyin, u yoloqa qikip, Lawiy isimlik bir bajgirni kərdi. U baj yioqidiojan orunda olturatti. U uningoja:

— Manga əgərkin! — dedi..

²⁸ U ornidin turup, həmməni taxlap, uningoja əgəxti.

²⁹ Lawiy əyidə uningoja katta bir ziyanat bərdi. Ular bilən zor bir top bajgırlar wə baxkılarmu xu yərdə həmdastihan bolovanıdi. ³⁰ Birak Pərisiyələr wə ularning ekimidiki Təwrat ustazlırları ojudungxup uning muhlisirioja:

— Silər nemixkə bajgir wə gunahkarlar bilən bir dastihanda yəp-iqip olturisilər?! — dəp aqrinixti..

^{5:18} «... Ular uni uning aldiqə əkirixkə intilixti» — Əysa əydə olturatti (19-ayətni kerüng).

^{5:18} Mat. 9:1; Mar. 2:3; Ros. 9:33.

^{5:21} «Pərisiyələr» — kəttik təlaplık bir diniy məzəhəptikilər idi. Ular toopruluk «Təbirlər»ni kerüng.

^{5:21} Zəb. 32:5; Yəx. 43:25.

^{5:24} «silərning Insan'ooqlining yər yüzidə gunahlarnı kəqürüm kılıx həkukiqə iga ikənlilikini bilixinglər üçün» — «Insan'ooqli» toopruluk «Mat.» 8:20dikli izahat wə «Təbirlər»ni kerüng.

^{5:27} «u yoloqa qikip, Lawiy isimlik bir bajgirni kərdi» — «Lawiy»ning baxka ismi «Matta» idi.

^{5:27} Mat. 9:9; Mar. 2:14,15.

^{5:29} «zor bir top bajgırlar» — «bajgırlar» Israilning zeminini ixəjal kılıoşan Rimliklər üçün əz həlkidin baj yioqip beridiojan wə xu səwəbtin nəprətkə uqrıjan Yəhədiylər.

^{5:29} Mat. 9:10; Mar. 2:15; Luka 15:1.

^{5:30} «Silər nemixkə bajgir wə gunahkarlar bilən bir dastihanda yəp-iqip olturisilər?!» — «gunahkarlar» — Təwrat-Injil boyça hərbir adəm gunahkar, olwatta. Lekin muxu ayətiki «gunahkarlar» deyən söz, həli qong Parisiyələr wə Təwrat ustazlırları təripidin alahidə «gunahkarlar» dəp atalojan bajgırlar, pañixə ayallar, hətta sawatsız xixilər qatarlıklarnı kezdə tutidü.

«Luğa»

³¹ Əysa ularoqa jawabən:

— Saqlam adəmlər əməs, bəlki kesəl adəmlər tewipkə mohtajdur. ³² Mən həkkaniylarnı əməs, bəlki gunahkarlarnı towioğa qakiroqılı kəldim, — dedi.

Yengi konidin üstündür

Mat. 9:14-17; Mar. 2:18-22

³³ Andin ular uningdin:

— Nemixkə Yəhyaning muhlisliri daim roza tutup dua-tilawət kılıdu, Pərisiyələrning muhlisli-rimu xundak kılıdu, lekin sening muhlisliring yəp-iqipla yürüdiq! — dəp soraxti.

³⁴ U ularoja:

— Toyı boluwatkan yigit toyda toy mehmanlıri bilən həmdastihan olturojan qaoğda ularmı roza tutkuzalamışılər? ³⁵ Əmma xu künələr keliduki, yigit ulardin elip ketili, ular xu künələrdə roza tutidu.

³⁶ U ularoja bir təmsilmü kəltürdü:

— Həqkim yengi köngləktin yırtıp, uni kona köngləkkə yamak kılmayıdu. Undak kilsa, yengi köngləknimə yırtkan bolidu, xundakla yengidin aloğan yamağmu kona köngləkkə mas kəlməydu. ³⁷ Xuningdək, həqkim yengi xarabını kona tulumlarqa қaqılimaydu. Undak kilsa, yengi xarabning kepüxi bilən tulumlar yerilidü-də, xarabını təkülüp ketidü; tulumlarunu kar-dın qıçıdu. ³⁸ Xunga yengi xarab yengi tulumlarqa қaqılinix kerək, xundakta ikkilisi saklinip kəlidü. ³⁹ Uning üstigə, həqkim kona xarabtin keyin yengisini iqixni halimaydu, qünki u: «Boldı, konisi yahxi!» dəydu.

Əysa «xabat künü»ning Igisidur

Mat. 12:1-8; Mar. 2:23-28

6¹ İkkinçi «mühüm xabat künü», u buşdaylıklardin ettip ketiwatatti. Uning muhlisliri baxaklıarnı üzüwelip, alığınida uwulap yəwatastatatti. ² Lekin buni kərgən bəzi Pərisiyələr ularoja:

5:32 «Mən həkkaniylarnı əməs, bəlki gunahkarlarnı towioğa qakiroqılı kəldim» — muxu sezidə «gunahkarlar» degini, ezlirini gunahkar dəp tonup yətkənlərni kezdə tutidu, əlwattə. Qünki həmmə adəm gunahkardur. «Həkkaniylar» özini həkkaniy dəp hesablıqanlarını kərsitudu. Xunga Məsih ularnı қakıralmayıttı wə həzirmu қakıralmayıdu.

5:32 Mat. 9:13; Luğa 19:10; 1Tim. 1:15.

5:33 Mat. 9:14.

5:34 «toy mehmanlıri» — grek tilida «mərikə zalining pərzəntliri» degən ibarə bilən ipadilinidu.

5:34 Yəx. 6:25; 2Kor. 11:2.

5:35 «Əmma xu künələr keliduki, yigit ulardin elip ketili, ular xu künələrdə roza tutidu» — bu sözər Əysanıng «ulardin (mehmanlardin) elip ketilip» olımı özəgə əgəxənərlərə kayoğu-həsrət elip kelidiojanlığını kərsitudiojan bexarət.

5:37 Mat. 9:17; Mar. 2:22.

5:39 «həqkim kona xarabtin keyin yengisini iqixni halimaydu» — adəttə, kona xarab dərwəkə yengi xarabtin yahxi, əlwattə.

6:1 İkkinçi «mühüm xabat künü» — grek tilida «ikkinçi «birinqi xabat künü»» degən sez bilən ipadilinidu. Biz «birinqi»ni «mühüm» dəp tərjimo kıldıq, Səwəbini tewəndə qızxandırımiriz.

— İkkinçi «birinqi xabat künü» degən bu ibarını qızxandırırx təs. Alimlarning bu tooruluk ikki pikri bar: 1-pikir: — Yəhudiy həlkinqin ikki hil kalendari bar idi. Birinqi kalendar Babililiklarningigə olhxax bolup kützə («kanay qelix heyti» yaki «burraq heyti» bilən) baxlinatti. Bu kalendar boyiqası, xu yıldiki «birinqi xabat» bolsa «tunji «birinqi xabat»» dəp atalojan. İkkinçi kalendar atyazda baxlinatti («Mis.» 12:2ni körüng). Xu alimlarning pikriq, ikkinçi kalendar boyiqası, xu yıldıklı birinqi xabat «ikkinçi «birinqi xabat»» dəp atılıtti.

-2-pikir: — bu «yəttə həptə heyti»ning ikkinçi həptəsidiki xabat künini kərsitudu («Law.» 23:10-22ni körüng). Xu alimlarning pikriq, bu həytnin ikkinçi xabat künini «ikkinçi «birinqi xabat»» dəp atılıtti. Muxu pikir boyiqası «birinqi» degən sez muxu ayəttə asasən «mühüm» degən mənidə.

-Bütünçü bu 2-pikir toopridur, qünki «yengi yıl»ning (ətiyazdiki) «birinqi xabat»ında, yengi buşday yaki arpa danlırinı yeyix qəkləngəndi, bəlkim Hudəoja atax kerak idi («Law.» 23:14-ayətni yənə körüng). Nemila bolmisun, xu wakıt ətiyazoda toqraq kelətti.

6:1 Kan. 23:24; Mat. 12:1; Mar. 2:23.

«Luğa»

— Silər nemixkə xabat künü Təwratta qəkləngən ixni kılısilər? — deyixti..

³ Əysa ularoja jawabən:

— Silər hətta Dawut pəyojəmbər wə uning həmrəhlirinə aq қaloğanda nemə kılajanlığını mukəddəs yazmilardin okumiojanmusilər? ⁴ Demək, u Hudanıng eyigə kirip, Hudaşa atalojan, Təwratta kahınlardın baxkə hərkəndək adəmning yeyexi qəkləngən «təkđim nanlar»ni sorap elip yegən wə həmrəhliriojumu bərgən — dəp jawab bərdi. ⁵ Ahirida u ularoja:

— İnsan'ooqli xabat küniningmu Igisidur, — dedi.

⁶ Yənə bir xabat künü xundak boldiki, u sinagogka kirip təlim beriwatatti. Sinagogta ong kəli yigiləp kətkən bir adəm bar idi. ⁷ Əmdi Təwrat ustazlırları bilən Pərisiyələr uning üstidin erz kıləqudək birər ixni izdəp tapayı dəp, uning xabat künimu kesəl sakaytadiojan-sakaytmaydiojanlığını paylap yürüxətti. ⁸ Bırak əysa ularning kenglidikini bilip, kəli yigiləp kətkən adəmga:

— Ornungdin tur, otturioja qıkkın! — dewidi, həlikə adəm ornidin köpüp xu yərdə turdi. ⁹ Andin əysa ularoja:

— Silərdin sorap bakayqu, Təwratka uyğun bolojını xabat künü yahxilik kılıxmu, yaki yamanlık kılıxmu? Janmı kütkuzuxmu yaki janşa zamin boluxmu? — dəp sordidi. ¹⁰ Ətrapidikilərnin həmmisigə nəzər salqandan keyin, u həlikə adəmga:

— Kəlungeni uzat, — dedi. U xundak kılıxi bilənla əsligə kəltürülüp ikkinqi kəlioja ohxax boldi. ¹¹ Lekin ular oqəzəptin hoxini yokitip, əysaoja kəndək taşabil turux tooprısida məslühətləxixkə baxlıdı.

Əysaning on ikki rosulni tallixi

Mat. 10:1-4; Mar. 3:13-19

¹² Xu künərdə xundak boldiki, u dua kılıxkə taoqka qıktı wə u yərdə Hudaşa keqiqə dua kıldı.

¹³ Tang atkanda, muhlisirini aldişa qakirip, ularning iqidin on ikkiylənni tallap, ularni rosul dəp atidi. ¹⁴ Ular: Simon (Əysa uni Petrus dəpmu atiojan) wə uning inisi Andiriyas; Yakup wə Yuḥanna, Filip wə Bartolomay, ¹⁵ Matta wə Tomas, Alfayning ooqli Yakup wə millətpərvər dəp atalojan Simon, ¹⁶ Yakupning ooqli Yəhuda wə keyin uningoja satkunluk kilojan Yəhuda Ixkariyotlar idi.

6:2 «Nemixkə xabat künü Təwratta qəkləngən ixni kılısilər?» — «qəkləngən ix» Təwrat kanunida qəkləngən, demək. Əlarning xikayət kılıjını muhlislarning yeyixi əməs («Qan.» 23:25ni kərüng), bəlkı xabat künidə muhlislarning «həsul aloqanlıq» idi. «Matta»diki «köxumqa söz»ümüzə muxu wəkə toqşuluq izahatlırimizni kərüng.

6:2 Mis. 20:10.

6:3 «Silə hətta Dawut pəyojəmbər ... nemə kılıjanlını mukəddəs yazmilardin okumiojanmusilər?» — «okumiojanmusilər?» degən söz Pərisiyələrin daim rəkibləridin soraydiojan soal xəkli idi.

6:4 «Demək, u Hudanıng eyigə kirip, Hudaşa atalojan, Təwratta kahınlardın baxkə hərkəndək adəmning yeyexi qəkləngən «təkđim nanlar»ni sorap elip yegən wə həmrəhliriojumu bərgən» — bu wəkə «1Sam.» 21:1-7də hatiriləngən.

6:5 Mat. 12:8; Mar. 2:28.

6:6 Mat. 12:9; Mar. 3:1.

6:7 «...uning üstidin erz kıləqudək birəri xinizi dəp, uning xabat künimu kesəl sakaytadiojan-sakaytmaydiojanlığını paylap yürüxətti» — ularning kilməkçi bolovan arzi bolsa «U xabat künidə kesəlni sakayıtsa, «ixligən» yaki «hizmat kilojan»ça barawar bolidu, xunga (ularning qızıixinixiç) «Təwrat kanunişa hilaplık kilojan»» bolidu.

6:10 «U xundak kılıxi bilənla kəli əsligə kəltürülüp ikkinqi kəlioja ohxax boldi» — «əsligə kəltürülüp» degən peilning məjhul xəkli bizgə bu ixni Huda əziz kilojan, degənni uitkürüdü. Əmdi ular bu möjizini «xabat künidə yaratkanlıq» üçün zadi kimni əyibləmək?

6:10 1Pad. 13:6.

6:11 «ular oqəzəptin hoxini yokitip...» — «ular» 7-ayəttə kərsitilən «Təwrat ustazlırları wə Pərisiyələr».

6:13 Mat. 10:1; Mar. 3:13; 6:7; Luk 9:1.

6:15 «millətpərvər» — yaki, «Kanaanlıq». Yəhudiylər millətpərvərlər wətinini Rim imperiyəsindən azad kılıx üçün zorawanlıq bilən kürəx kilojuqlar idı.

6:16 «Yakupning ooqli» — bu Yakup 14- wə 15-ayəttiki «Yakup»lardın baxkısı bolsa kerək. «Yakupning ooqli» — bəzi kona kəqürüləmlərdə «Yakupning inisi» deyilidü.

«Luğa»

Əysanıng kesəllərni sakaytixi wə təlim berixi

Mat. 4:23-25; 5:1-12

¹⁷ Əysa rosulliri bilən taqdin qüxüp, bir tüzlənglikdə turatti. Xu yerdə nurojun muhlisliri həmdə pütkül Yəhudiyə elkisidin wə Yerusalemın, Tur wə Zidon xəhərlirigə қaraydiojan dengiz boyidiki yurtlardin top-top kixilər yiojilixti. Ular uning təlimlirini anglax wə kesəllirigə xipalik izdəx üçün kəlgənidi. ¹⁸ Napak rohłardın azablanojanlarmu xipalik tepixti. ¹⁹ Bu top-top adəmlərning həmmisi kollirini uningoja təqküzuwelixinxə intilətti; qünki küq-kudrat uning wujudidin qikip ularning həmmisiga xipalik beriwatatti.

Huxallık wə կայօս

²⁰ Xuning bilən u bexini ketürüp muhlislirijoqa karap mundak dedi:

— «Mubarək, əy yokşullar! Qünki Hudanıng padixaħlıki silərningkidur.»

²¹ Mubarək, əy hazır aq қalojanlar! Qünki silər toluk toyunisilər.

Mubarək, əy yiojlawatkanlar! Qünki külüdijojan bolisilər.

²² Kixilər İnsarı oqlining wajidin silərdin nəprətlənsə, silərni ezliridin qətkə kakşa, silərgə təhmət-haķarət kilsa, naminglarnı rəzil dəp қaroqisa, silərgə mubarək! ²³ Xu künü xadlinip təntənən kılıp səkrənglər. Qünki mana, ərxtə bolovan in'aminglər zordur. Qünki ularning ata-bowlılıri burunkı pəyojəmbərlərgimu ohxax ixlarnı kılən.

²⁴ — Lekin һalinglaroja way, əy baylar!

Qünki silər allıqاقan rahət-paraqitingga roja igə boldunglar!

²⁵ Һalinglaroja way, əy қarnı toyunojanlar!

Qünki silər aq қalisiłər.

Һalinglaroja way, əy külüwatkanlar!

Qünki һaza tutup yiojlaysilər.

²⁶ Həmməylən silərni yahxi degəndə, һalinglaroja way! Qünki ularning ata-bowlirimu burunkı sahta pəyojəmbərlərgə xundak kılən.»

Düxmininglaroja mehîr-muğəbbət kərsitinglar

Mat. 5:38-48; 7:12

²⁷ — Biraq manga կulak salojan silərgə xuni eytip կoyayki, düxmənliringlaroja mehîr-muğəbbət kərsitinglar; silərgə eq bolovanlaroja yahxılık kilinglar. ²⁸ Silərni қarəqiçanlaroja bəht tilənglər; silərgə yaman muamilidə bolovanlaroju dua kilinglar. ²⁹ Birsi məngzingə ursa, ikkinqi məngzingnimü tutup bər; birsi qapiningni eliwalimən desə, kənglikingnimü ayımay bərgin. ³⁰ Birsi səndin birnemə tilisə, uningoja bərgin. Birsi sening birər nərsəngni elip

6:17 Mat. 4:25; Mar. 3:7.

6:19 Mar. 5:30.

6:20 «Mubarək, əy yokşullar!» — «yokşullar» bəlkim əzining Hudaqa kat'iy möhtəjlikini tonup yətkənlər. Bu ayətlərdə «mubarək» degen söz (Huda təripidin) «bəhətlilik, bərikətlilik kılınojan» degen mənidə ixilitlidü.

6:20 Mat. 5:2.

6:21 Yəx. 61:3; 65:13; 66:10.

6:22 Mat. 5:11; 1Pet. 2:19; 3:14; 4:14.

6:23 Ros. 5:41; 7:51.

6:24 Am. 6:1, 8.

6:25 Yəx. 65:13; Yak. 4:9; 5:1.

6:27 Mis. 23:4; Pənd. 25:21; Mat. 5:44; Rim. 12:20; 1Kor. 4:12.

6:28 Luğa 23:34; Ros. 7:60.

6:29 1Kor. 6:7.

kətsə, uni kayturup berixni sorıma...³¹ Baxķılarning əzünglaroja қandaq muamilə ķılıxını ümid ķılsıqlar, silərmü ularoja xundak muamilə kilinglar.³² Əgər silər əzünglarnı yahxi kərgənlərgila mehîr-muhəbbət kərsətsənglər, undakda silərdə nemə xapaət bolsun? Qünki hətta gunahkarlarmu əzini yahxi kərgənlərgə mehîr-muhəbbət kərsitidioq.³³ Əgər silər əzünglaroja yahxilik ķilojanlaroja yahxilik ķılsıqlar, undakta silərdə nemə xapaət bolsun? Qünki hətta gunahkarlarmu xundak ķılıdioq!³⁴ Əgər silər kərzni «qokum kayturup beridu» dəp oyliojanlaroja bərsənglər, undakta silərdə nemə xapaət bolsun? Qünki hətta gunahkarlarmu əynən kayturup alımız dəp baxķa gunahkarlaroja kərz beridioq!³⁵ Lekin silər bolsanglar, dükmininglarojumu mehîr-muhəbbət kərsitinglər, yahxilik kilinglar, baxķilaroja etnə beringlər wə «Ular bizgə bernemə kayturidu» dəp oylimanglar. Xu qəođa, in'aminglər zor bolidu wə silər Həmmidin Aliy Boloquqining pərzəntlili bolisilər. Qünki u tuzkorlaroja wə rəzillərgimu mehribanlıq ķılıdu.³⁶ Atangular mehriban bolojinidək silərmü mehriban bolunglar.

Baxķılarning üstidin həküm ķilmanglar

Mat. 7:1-5

³⁷ — Baxķılarning üstidin həküm ķılıp yürmənglər. Bolmisa, silər Hudanıng həkümigə uqraysıllər. Baxķılarnı gunahqa bekitmənglər wə silərmü gunahqa bekitilməysilər. Baxķılarnı kəqürünglər wə silərmü kəqürüm ķilinisiłr.³⁸ Beringlər wə silərgimu berilidu — hətta qong elqigüqkə lik qingdap, silkip toldurulup üstidin texip qüxxidək dərijidə koynunglaroja təküp berilidu. Silər baxķilaroja қandaq əlqəm bilən əlqəp bərsənglər, silərgimu xundak əlqəm bilən əlqəp berilidu.

³⁹ Andin u ularoja təmsil eytip mundak dedi:

— Қarioju karioqunu yetiləp mangalamdu? Undak kilsa, hər ikkisi orəkkə qüxüp kətməndu?

⁴⁰ Muhlis ustazidin üstün turmaydu; lekin takamullaxturulojını ustazioja ohxax bolidu.

⁴¹ Əmdi nemə üçün buradiringning kezidiki ķilni körüp, eż kezüngdiki limni baykışalmaysən!...

⁴² Sən қandaqmu eż kezüngdə turojan limni kerməy turup buradiringoja: «Keni, kezüngdiki ķilni eliwetəy!» deyələysən?! Əy sahitəpə! Awwal əzüngning kezidiki limni eliwət, andin enik körüp, buradiringning kezidiki ķilni eliwetaləysən.⁴³ Qünki heqkandaq yahxi dərəh yaman mewə bərməydi, heqkandaq yaman dərəhmu yahxi mewə bərməydi.⁴⁴ Hərkəndək dərəhni bərgən mewisidin pərk ətkili bolidu. Qünki tikəndin ənjürni üzgili bolmas, yantaqtın üzüm üz-

^{6:30} «Biri səndin birnemə tilisə, uningoja bərgin» — nemini berix kerəkləkini Rəbbimiz eytmidi. Bəzi əhəwalda tiligiqiqə tiliginini bərsək uningoja payda əməs, balkı ziyan yətküziđi. Məsələn, hərəkəkəx adam pul yaki hərək tilisə buni bərsək bolmayıđ; lekin mumkin bolsa yardımə kolimizni uzitiximiz kerək. Baxķa misal «Ros.» 3:1-11də tepilidu, bolupmu 6-aytnı körüng.

^{6:30} Kan. 15:7; Mat. 5:42.

^{6:31} Mat. 7:12.

^{6:32} Mat. 5:46.

^{6:34} Kan. 15:8; Mat. 5:42.

^{6:35} «Həmmidin Aliy Boloquqining pərzəntlili bolisilər» — demək, əməllirinqər buningoja guwahlıq bolidu.

^{6:35} Mat. 5:45.

^{6:37} Mat. 7:1; Rim. 2:1; 1Kor. 4:5.

^{6:38} «silərgimu berilidu — hətta qong elqigüqkə lik qingdap, silkip toldurulup üstidin texip qüxxidək dərijidə kuynunglaroja təküp berilidu» — Ottura Xərkətə biri birawoja axılıq hədiyə kilməkqi bolsa (1) axni həltiəja lik ķaqılıydu; (2) danlar qingdilip qüsən dəp həltini silkiydu; (3) qingdaləjan danlarning üstigə «texip qüxtidək dərijidə» yənə ķaqılıydu.

^{6:38} Pənd. 10:22; 19:17; Mat. 7:2; Mar. 4:24.

^{6:39} Yəx. 42:19; Mat. 15:14.

^{6:40} «Muhlis ustazidin üstün turmaydu; lekin takamullaxturulojını ustazioja ohxax bolidu» — bu sırlıq sez bəlkim muhlislar Məsihəkə toluk əgərxəs, uningoja ohxax azab-əkubətni kərəxi mumkin, degən mənim eż iqiqə aliđu.

^{6:40} Mat. 10:24; Yh. 13:16; 15:20.

^{6:41} «buradiringning kezidiki ķil» — yaki «kerindixingning kezidiki ķil». «Əmdi nemə üçün buradiringning kezidiki ķilni körüp, eż kezüngdiki limni baykışalmaysən!» — mənisi: «Nema üçün buradiringning hərə kepikidək kiqik səwənlilikinila körüp, eż kezüngdiki limndək qong gunahni kerməysən?» degəndək.

^{6:41} Mat. 7:3.

^{6:43} Mat. 7:17; 12:33.

gili bolmas.⁴⁵ Yahxi adəm kəlbidiki yahxılık həzinisidin yahxılık qıkıridu; rəzil adəm kəlbidiki rəzillik həzinisidin rəzillikni qıkıridu. Qünki kəlb nemigə toldurulmuş bolsa, eojızdin xu qıkıdu..

İkki hil imarət salojan kixilər

Mat. 7:24-27

⁴⁶ — Silər nemixkə meni «Rəb! Rəb!» dəysilər-yu, birək silərgə eytənəriməqə əməl kilməsilər?

⁴⁷ Əmisə, menin aldimoqə kelip, sezlirimni anglap əməl kılqan hərkimning kimətə ohxıqanlığını silərgə kərsitip berəy...⁴⁸ U huđdi qongkur kolap, ulini կօրան taxning üstigə selip ey salojan kixigə ohxaydu. Kəlkün kəlgəndə, su ekimi u eyning üstigə zərb bilən urulqını bilən, uni midir-sidir kılalmidi, qünki u puhta selinoğan. ⁴⁹ Lekin sezlirimni anglap turup, əməl kilmədiqan kixi bolsa, kuruq yarning üstigə ulsız ey salojan kixiga ohxaydu. Kəlkün ekimi xu eyning üstigə uruluxi bilən u ərülüp kətti; uning ərülüxi intayın dəhəxtlik boldi!

Əysanıng rimlik yüzbexining qakırını sakayıtxı

Mat. 8:5-13; Yh. 4:43-54

7¹ Əysa kəpqılıkkə bu sezlərning həmmisini kılıp bolqandan keyin, Kəpərnəkum xəhiriqə kayta kirdi.² U yerdə məlum bir yüzbexining atıwarlıq kuli eojir kesəl bolup, səkratta yatattı.³ Yüzbexi Əysanıng həwirini anglap, birnəqqə Yəhədüy aksakalnı uning yenioja berip, uning kelip kulını kutkuzuxi üçün etünükə əwtəti.⁴ Ular Əysanıng aldioja kəlgəndə uningəqə:
— Bu ixni tiligüqi bolsa, tilikini ijabət kılıxingizoja həkikətən ərziyidqan adəm.⁵ Qünki u bizning Yəhədüy elimizni yahxi kəridu wə hətta biz üçün bir sinagogumu selip bərdi, — dəp jid-diyy kiyapəttə etünüxti.

⁶ Əysa ular bilən billə bardı. Birək eyigə az қaloğanda, yüzbexi Əysanıng aldioja birnəqqə dostini əwətip uningəqə mundaq degüzdi:

— «Təksir, əzlirini awarə kılmissila, əzlirining torusunming astioja kelixlirigə ərziməymən.

⁷ Xunga əzümnimü silining aldilirioja berixkə layık hesablimidim. Sili pəkət bir eojiz sez kılıp koysila, kulum sakıyip ketidu.⁸ Qünki mənəmə baxka birsining höküki astidiki adəmmən, kol astimdimu ləxkərlirim bar. Birigə bar desəm baridu, birigə kəl desəm, kelidu; kulumoqə bu ixni kıl desəm, u xu ixni kılıdu».

⁹ Əysa bu gəpni anglap yüzbexioja təəjjübləndi. U burulup kəynigə əgəxkən halayıkkə:
Dərwəkə, hətta Israildimə bundaç zor ixənqni tapalmıqanıdim! — dedi.

¹⁰ Yüzbexi əwətkən kixilər käytip baroqanda, kesəl bolqan կուլning səllimaza sakayqanlığını kərdi..

6:44 Mat. 7:16.

6:45 Mat. 12:35.

6:46 Mal. 1:6; Mat. 7:21; 25:11; Luk. 13:25; Rim. 2:13; Yak. 1:22.

6:47 Mat. 7:24.

7:3 «... Əysanıng kelip kulını kutkuzuxi üçün...» — grek tilida «κυτκουζυχ» wə «saqayıtxı» birlərə sez bilən ipadlinidu. «Yüzbexi əysanıng həwirini anglap, birnəqqə Yəhədüy aksakalnı uning yenioja berip, Əysanıng kelip kulını kutkuzuxi üçün etünükə əwtəti» — yüzbexi rimlik pukra bolup, Yəhədüy əməs idi. 5-ayətkə կəriqanda u rimliklarning butpərəslilikini taxlap, Təwrat arklılıq Hudəoja etikad baqlıqan adəm idi.

7:6 «Təksir» — yaxı «Rəb».

7:8 «Qünki mənəmə baxka birsining höküki astidiki adəmmən» — muhim sez «mənəmə» — demək, yüzbexi Rim imperatorının höküki astida turup ez höküki bilən əşkarlıriga buyruk beralayıttı; Əysa aləm Igisining höküki astida turup, Həmmigə Қadirning höküki bilən aləmning ixlini buyruydıqan adəm idi.

7:10 «Yüzbexi əwətkən kixilər käytip baroqanda, kesəl bolqan կուլning səllimaza sakayqanlığını kərdi» — bu wəkə «Mat.» 8:8-13dimu hatirilindu.

Tul ayalning oqlini tirildürük

¹¹ Bu ixtin keyin u Nain degən bir xələrgə bardı. Uning muhlisliri wə yənə top-top kixilər uningoja əgixip mangdi. ¹² U xəhər կowukçoja yekin laxkanda, mana kixilər jinaza kətürüp qikqıwatlılıdı. Өlgüqi anisining yəkkə-yeganə oqlı idi, uning üstigə anisi tul ayal idi. Xəhərdin qong bir top adəm ayalıqə həmrəh bolup qikqıtanı. ¹³ Rəb uni kərəp, uningoja iqini aqritip:
— Yioqlimiqin, — dedi. ¹⁴ Xuning bilən u ətüp, tawutka kolini təgküziwidə, tawut kətürgənlər tohtidi. U:

— Yigit, sanga eytimən, oyoran! — dedi. ¹⁵ Өlgüqi bolsa ruslinip tik olturdu wə gəp կilixkə baxlıdı. Əysa uni anisioja tapxurup bərdi.

¹⁶ Həmmaylənni körkənq besip, ular Hudani uluqələp:

— «Arimizda uluoj bir pəyəqəmbər turqozuldu!» wə «Huda Əz həlkini yoklap kəldi!» — deyixit...

¹⁷ Uning toqrisidiki bu həwər pütün Yəhudiyyə zemini wə ətraptiki rayonlar oja tarkılıp kətti.

Yəhya pəyəqəmbərning muhlisirining əysa bilən kərəxkili kelixi

Mat. 11:2-19

¹⁸ Yəhyaning muhlisliri əmdi bu barlıq ixlarning həwirini uningoja yətküzdi. Yəhya muhlisliridin ikkiylənni ezigə qakirip, ¹⁹ Ularnı Əysanıng aldiqə əwətip: «Kelixi muğərrər zat əzüngmu, yaki baxqə birsini kütüxiimiz kerəkmu?» dəp sorap kelixkə əwətti.

²⁰ Ular Əysanıng aldiqə berip:

— Qəmündürgüqi Yəhya bizni səndin: «Kelixi muğərrər zat əzüngmu, yaki baxqə birsini kütüxiimiz kerəkmu?» dəp sorap kelixkə yeningoja əwətti — dedi.

²¹ Dəl xu wakıttı Əysa aqırıq-silək wə kesəl-waba başkan wə yaman rohlar qaplaxkən nuroğun kixilərni sakayıtti wə nuroğun կarioqlularni keridiojan kıldı. ²² Xuning bilən u Yəhyaning muhlisirioja:

— Silər kaytip berip, Yəhyaoja eż angliqən wə kərgənliringlar toqrluluk həwər yətküzüp — «Korlar kəraləydiqən wə tokurlar mangalaydiqən boldi, mahaw kesili bolqanlar sakayıldı, gaslar angliyalaydiqən boldi, əlgənlərmə tirildürüldi wə kəmbəqəllərgə hux həwər jakarlandı» — dəp eytinglar. ²³ Uningoja yənə: «Məndin gumanlanmay putlixip kətmigən kixi bolsa bəhtliktur!» dəp koyungalar, — dedi.

²⁴ Yəhyaning əlqılırları katkəndin keyin, u top-top adamlərgə Yəhya toqrluluk söz eqip:

— «Silər burun Yəhyani izdəp qəlgə barojininglarda, zadi nemini kərgili bardinglar? Xamalda yəlpünüp turojan կomuxnimu? ²⁵ Yaki esil kiyim kiyən bir ərbabnimu? Mana, esil kiyimlərni kiyən, əyx-ixrət iqidə yaxaydiqənlar padixahlarning ordiliridin tepildi duqu!

²⁶ Əmdi silər nemə kərgili bardinglar? Bir pəyəqəmbərnim? Durus, əmma mən xuni silərgə ey-

^{7:14} «U ətüp, tawutka kolini tagküziwidə» — Musa pəyəqəmbərgə qüxürülən kanun boyiqə jinazioja tegix kixini yətta küngiqə «napak» kılıtlı («Qel.» 19:11-12ni kerüng). Bırak olığını tirik klix həmmə ixni baxqıqə kılıdu!

^{7:14} Ros. 9:40.

^{7:16} «Huda Əz həlkini yoklap kəldil» — Təwrat wə Injilda «Hudanıng yoklix» Uning insanlar oja yekin kəlip ulardin həwər elixinı ez işqə alıdu.

^{7:16} Luk. 1:68; 24:19; Yh. 4:19; 6:14; 9:17.

^{7:18} Mat. 11:2.

^{7:19} «Kelixi muğərrər zat» — Huda wədə kılajan Kütkuzojuqi-Məsih, əlwəttə. Yəhya ezi Məsihning yolını təyyar lax üçün uning alıldı əwətilən; xuning bilən u: — «Son biz kütkök kiximusən» dəp gumanlinip soraydu. «Kelixi muğərrər zat əzüngmu, yaki baxqə birsini kütüxiimiz kerəkmu?» — Yəhya pəyəqəmbər xu muhlisirini əwətkəndə zindanda idi. Xuning bilən u bəlkim: «Əysa həkikətən Kütkuzojuqi bolsa, nemixkə u meni muxi zindanda yetixə yol koyidu?» dəp sorixi mümkün idi. «Matta»diki «köxumqə söz»da bu ix («Mat.» 11:2-6) toqrluluk izahatlırimizni kerüng.

^{7:22} Yəx. 29:18; 35:5; 61:1.

^{7:23} «Məndin gumanlanmay putlixip kətmigən kixi bolsa bəhtliktur!» — Yəhya pəyəqəmbər zindanda yetip: «Əysa Kütkuzojuqi-Məsih bolsa nemixkə meni zindandin kütkuzmiojan?» — dəp gumanlanıqən bolsa kerək idi. Yəhyaning bu soali toqrluluk «Matta»diki «köxumqə söz»imizdə azrak tohilimiz.

^{7:24} Mat. 11:7.

tip koyayki, bu bolsa pəyəqəmbərdinmu üstün bir bolqoqidur.²⁷ Qünki muğəddəs yazmilardiki: —«Mana, yüz aldingoşa əlqimni əwətimən; U sening aldingda yolungni təyyarlaydu» — dəp yezilojan səz mana dəl uning tooprısida yezil oqandur.²⁸ Qünki mən silərgə xuni eytip koyayki, ayallardin tuqulojanlar arısida Yəhyədinmu uluqı yok; əmma Hudanıng padixaḥlıkiddiki əng kiçik bolqinimu uningdin uluq turidu²⁹ (əmdi Yəhyani angliojan pukralar, hətta bajgırlarmu Hudanıng yolını toqra dəp Yəhyaniŋ qəmüldürüxi bilən qəmüldürülənidi).³⁰ Lekin Pərisiyər wə Təwratxunaslar Yəhyaniŋ qəmüldürüxini kəbul kilmay, Hudanıng əzlirigə bolqan məksət-iradisini qətkə kəkkənidi).

³¹ Lekin bu zamanning kixilirini zadi kimlərgə ohxitay? Ular kimlərgə ohxaydu?³² Ular huddi rəstə-bazarlarda olturuwelip, bir-birigə: «Biz silərgə sunay qelip bərsəkmu, ussul oynimidinglər», «Matəm pədisiğə qelip bərsəkmu, yiçə-zar kilmidinglər» dəp kəkxaydiqan tuturukşız balılaroşa ohxaydu.³³ Qünki Qəmüldürgüqi Yəhya kelip ziyanətə olturmayıttı, xarab iqməyitti. Xuning bilən silər: «Uningoja jin qaplixiptu» deyixisilər.³⁴ İnsan-oqlı bolsa kelip həm yeydu həm iqidu wə mana silər: «Taza bir toymas wə məyhor ikən. U bajgırlar wə gunahkarlarning dostidir» deyixisilər.³⁵ Lekin danalıq bolsa əzinining barlıq pərzəntlili arkılıq durus dəp tonulidu».

Gunahkar ayalning Əysani ətirluxi

³⁶ Pərisiyərəndin biri uningdin əyigmədə mehman bolsingiz dəp etündi. Əmdi u Pərisiyining eyigə kirip dastihanda olturdu.³⁷ Wə mana, u xəhərdə buzuk dəp tonulojan bir ayal Əysanıng bu Pərisiyining eyidə dastihanda olturojanlığını anglap, ak kəxtecidin yasalojan bir kutida murməkki elip kəldi.³⁸ U yiçliojan peti uning kəynidə, putioja yekin turup, kez yaxliri kılıp, putlirini həl kiliwətti; andin qaqları bilən uning putlirini ertip kəruttı həm putlirini tohtımay seyüp, üstigə atır sürdi.³⁹ Əmdi uni qakırojan Pərisiy bu ixni kerüp, iqidə: «Bu adəm rast pəyəqəmbər bolqan bolsa, əzığə tegiwatkan bu ayalning kim wə kəndək ikenlikini bilətti. Qünki u bir buzuk!» dəp oylidi.

⁴⁰ Xuning bilən Əysa uningoja jawabən:

- Simon, sanga dəydiojan bir gepim bar, — dedi.
- Eytin, ustaz, — dedi Simon.

⁴¹ — İkki adəm məlum bir kərəz igisiga kərzədar ikən. Biri bəx yüz kümüx dinarоja, yənə biri bolsa əlli kümüx dinarоja kərzədar ikən.⁴² Lekin hər ikkisinin kərzni kəyturolı həqnərsisi bolmioqaqka, kərəz igisi mehribanlıq kılıp hər ikkisinin kərzini kəqürüm kiptu. Seningqə, ularning kəysisi uni bəkrək seyidü? — dəp soridi Əysa.

⁴³ Simon jawabən: — Meningqə, kərzi keprək kəqürüm kılınojan kixi, — dedi.

7:27 «Mana, yüz aldingoşa əlqimni əwətimən; u sening aldingda yolungni təyyarlaydu» — Təwrat, «Mal.» 3:1; «Yəx.» 40:3.

7:27 Mis. 23:20; Mal. 3:1; Mar. 1:2.

7:29 «hətta bajgırlarmu Hudanıng yolını toqra dəp Yəhyaniŋ qəmüldürüxi bilən qəmüldürülənidi» — «Hudanıng yolını toqra dəp» grek tilida «Hudani toqra dəp...» degən ibarini bildürdü.

7:31 Mat. 11:16.

7:33 «Qəmüldürgüqi Yəhya kelip ziyanətə olturmayıttı, xarab iqməyitti» — grek tilida «Qəmüldürgüqi Yəhya kelip nə nan yeməydi na iqməydi». Okurmanın lənənəsi barkı, Yəhya pəyəqəmbər intayın oprigil ozuklinatti, pat-pat roza tutətti. «Mat.» 3:4ni kerüng.

7:33 Mat. 3:4; Mar. 1:6.

7:35 «danalıq bolsa əzinining barlıq pərzəntlili arkılıq durus dəp tonulidu» — yaki «danalıq bolsa əzinining barlıq ix-mewilili arkılıq, durus dəp tonulidu». Bu kişiə aysti üstdə wə uningdiki kəp mühüm prinsiplər tooprısında «Matta»diki «köxumqə söz»imizdə tohtılım.

7:36 «...dastihanda olturdu» — grek tilida «dastihanda yattı». Yəhudiylar wə Greklər adətə dastihanda yanpaxlap yatatti.

7:36 Mat. 26:6; Mar. 14:3; Yh. 11:2; 12:2.

7:37 «murməkki» — bu hil atır. U adətə intayın kimmət idi (məsilən, «Mat.» 26:7ni kerüng).

7:41 «kümük dinar» — Rim imperiyəsning pul birləki, təhminən bir adəmning bir künlük ix həkkə bolatti.

«Luča»

— Toqra həküm kıldıng, — dedi Əysa. ⁴⁴ Andin həlikə ayalqa burulup, Simon oja:
— Bu ayalni kerdüngmu? Mən əyünggə kirginim bilən, sən putlirimni yuyuxka su bərmigənidinq;
lekin u kəz yexi bilən putlirimni yudi wə qeqi bilən ertip kəruttu. ⁴⁵ Sən meni salam berip
səymiding; lekin u mən kirgəndin tartip putlirimni səyüxtin tohtimidi. ⁴⁶ Sən beximojimu
may sürkimigənidinq; birak u menin putlrimoja murməkkini sürkəp koydi. ⁴⁷ Xunga xuni
sanga eytip koyayki, uning nuroqun gunahlıları kəqürüm kılındı. Qünki mana, uning kərsətkən
mehir-muhəbbiti qongkur əməsmu? Əmma kəqürumi az boloqların mehər-muhəbbətni
kərsitixim az bolidu, — dedi.

⁴⁸ Andin u ayalqa:

— Gunahlıring kəqürüm kılındı, — dedi.

⁴⁹ Ular bilən həmdastıhan olturoqlar kenglidə: «Kixilerning gunahlırinimu kəqürüm kıloluqi
bu adəm zadi kimdu?» deyixti..

⁵⁰ Əysa həlikə ayalqa:

— Etikadıng seni kutkuzdi; aman-hatırjəmlik bilən kaytキン! — dedi.

Əysa oja əgəxkən ayallar

Mat. 13:1-17; Mar. 4:1-12

8 ¹ Keyin, Əysa xu yurtlarnı kezip, xəhərmu-xəhər, yezimu-yeza Hudanıng padixaqliğininq
8 hux həwirini elan kılıp jakarlıdı; on ikkiylənmü uning bilən birgə bardı. ² Uning bilən billə
baroqlardın yənə yaman rohḍardın wə aqrıq-silaklardın sakayıloqlan bəzi ayallarımı bar idi;
ularning arisida əzidin yəttə jin həydəp qıkıriloqlan Məryəm (Magdallik dəp ataloğan), ³ Hərod
hanning saray oyojidarı Huzanıng ayalı Yoanna, Suzanna wə baxka nuroqun ayallarımı bar idi.
Bular əz mal-mülkülləri bilən wə uning muhlislirininq hajətliridin qıkattı..

Uruk qaqkuqi toorisidiki təmsil

⁴ Qong bir top adəmlər yiqilqanda, xundakla hərkəysi xəhərlərdin kixilər uning yenioqa
kalğandə, u ularqa bir təmsil səzləp bərdi:

⁵ — «Uruk qaqkuqi uruk qaqqılı etizə qikiptu. Uruk qaqqanda, uruklardın bəziliyi qioqır yol
üstigə qüxp, dəssilip ketiptu wə asmandığı uşar-kanatlar kelip ularnı yəp ketiptu. ⁶ Baxka
bəziliyi taxlık yərgə qüxp. Yərdə nəmlik bolmioqaqka, ünüp qikəkini bilən kərəp ketip-
tu. ⁷ Baxka bəziliyi tikənlərning arisioja qüxp. Tikənlər maysilar bilən təng əsüb maysilarnı
boquwaptu. ⁸ Baxka bəziliyi bolsa yahxi turprakka qüxp. Üngəndin keyin, yüz həssə həsul
beriptu». Bularni degəndin keyin u yüksiri awaz bilən:

7:46 «Sən beximojimu may sürkimigənidinq» — xu dəwrə kixilər hərmətlik mehmanınları karxi elix üçün mehmanning
beşiqə stiirlük maynı sürkəp koyattı.

7:47 «Qünki mana, uning kərsətkən mehər-muhəbbiti qongkur əməsmu?» — bu ayalning muhəbbiti Hudanıng kəqürümigə
erixinşin səwabı əməs, bəlkı uning qongkur muhəbbiti uning allikəqan Hudanıng kəqürümigə erixənlikli tüpəylidin
boldı wə xundakla buningə ispat kərsətti.

7:48 Mat. 9:2.

7:49 Mat. 9:3.

7:50 «Etikadıng seni kutkuzdi» — «etikadıng» muxu yərdə, xübhisizki, Əysa bu söz bilən ayalning əzığa baolıqan ixənqını,
yəni uning gunahları kəqürüm kılalaydiqan Məsilik ikənlilikə baolıqan ixənqını kərsətidü.

8:2 Mat. 27:55,56.

8:3 «u wə uning muhlislirininq» — bu ibarə grek tilidə bəzi keqürülmilərdə «uning» yaki bəzi keqürülmilərdə «ularning»
bilən ipadilindidü. — «Hərod hanning saray oyojidarı Huzanıng ayalı Yoanna, Suzanna wə baxka nuroqun ayallarımı
bar idi... uning... hajətliridin qıkattı» — «kirix söz»imizdə deginimizdək, Luča daim Əysanıng kız-ayallar bilən boloqlan
munasıwitini baykap yürüdü.

8:4 Mat. 13:3; Mar. 4:2.

«Luğa»

— Angloqıdək կուլիկ բարն բնի անգլիսն! ճեղ տուլի.

⁹ Keyin uning muhlisli uningdin: — Bu təmsilning mənisi nemə? — ճեղ soridi.¹⁰ U ularoğa mundak dedi:

— Hudanıng padixahlığının sirlarını bilix silərgə nesip kılındı. Bırak bu ixlar қalojan baxkilaroja təmsillər bilənlə eytilidü. Məksiti xuki, «Ular қarışımı kərməydu, anglisimu qüxənməydu».

¹¹ Əmdı təmsilning mənisi mundak; — Uruk bolsa, Hudanıng söz-kalamidur.¹² Qıçıq yol boyidikilər bolsa muxular: Ular söz-kalamni anglaydu; lekin İblis kelip, ularning ixinip kütküzuluxining aldini elixi üçün ularning kəlbiddiki sözünü elip ketidü.¹³ Taxlıq yergə qüxkən uruklar söz-kalamni anglioqan haman huxallık bilən қilojanlaroja təmsil kılınojan. Ularda yiltız bolmioqakə, pəkət bir məhəl ixinip, andin sinak-müxküllük wakti kəlgəndə, etikadın teyilip ketidü.¹⁴ Tıkanlıkkı qüxkən uruklar bolsa xundak, adəmlərni kərsətkənki, sözni anglioqan bolsimu, yoloja qılkandan keyin bu paniy hayattiki əndixilər, baylıklar wə halawətlərning eziketuruxlari bilən boqulup, uruk pixmay həsul bərməydu.¹⁵ Lekin yahxi tuprakka qeqilojan uruklar bolsa — söz-kalamni anglap, səmimiyy wə yahxi kəlbi bilən uni tutidijanları kərsitudu; bundak adəmlər səwrqanlıq bilən həsul beridu.

Həmmə ix axkarilanınu

Mar. 4:21-25

¹⁶ Həqkim qiraqnı yekip koyup üstigə idixni kəmtürüp koymas yaki kariwat astioşa turoquzmas, bəlkı qiraqdanning üstigə koyidü; buning bilən əyga kirgonlər yorukluknı kəridü.¹⁷ Qünki yoxurulojan həqkandak ix axkarilanmay kalmayıd, wə həqkandak məhpiy ix ayan bolmay, yoruklukka qılımay kalmayıd.

¹⁸ Xuning üçün, anglixlarning kəndak ikənlilikgə kəngül կոյunglar! Qünki kimdə bar bolsa, uningoja tehimu kəp berilidü; əmma kimdə yok bolsa, hətta bar ճəp həsablıojinimu uningdin məhərum kılınidu.

Əysanıng həkikiy aili

Mat. 12:46-50; Mar. 3:31-35

¹⁹ Əmdı uning anisi wə iniliri uning bilən kərükkili kəldi. Lekin adəm nuroqun bolıaqka, yenioqa keləlmigenidi.²⁰ Xuning bilən birsı uningoja:

— Aningiz wə iniliringiz siz bilən kərükimiz ճəp, sirtta turidu, — dedi.

²¹ Lekin u jawabən: — Mening anam wə aka-uka kərindaxlirim bolsa Hudanıng sözünü anglap, uningoja əməl қiloqulardur, dedi..

^{8:9} Mat. 13:10; Mar. 4:10.

^{8:10} «Hudanıng padixahlığının sirlarını bilix silərgə nesip kılındı» — «sirlar». Injilda əslidə insanlaroja axkarilanmiojan, həzir Masih yaki rosulları arklılık ayan kılınojan ixları kərsitudu. Uning üstigə, Injildiki bəzi «sirlar» intayın sirlilik, əlwəttə. «Ular қarışımı kərməydu, anglisimu qüxənməydu» — bu sezər «Yəx.» 6:9dində elinojan.

^{8:10} Zəb. 25:4, 9, 14; 78:1-2; Yax. 6:9-10; Əz. 12:2; Mat. 11:25; 13:14; Mar. 4:12; Yh. 12:40; Ros. 28:26; Rim. 11:8; 2Kor. 3:5,14.

^{8:11} Mat. 13:18; Mar. 4:13.

^{8:13} Mat. 13:20; Mar. 4:16.

^{8:14} Mat. 19:23; Mar. 10:23; Luka 18:24; 1Tim. 6:9.

^{8:16} Mat. 5:15; Mar. 4:21; Luka 11:33.

^{8:17} Ayup 12:22; Mat. 10:26; Mar. 4:22; Luka 12:2.

^{8:18} «Qünki kimdə bar bolsa, uningoja tehimu kəp berilidu — «kimdə bar bolsa...» — bu «bar bolsa» nemini kərsitudu? Xübhisizki, əbədiy əhəmiyyətlik birər nərsə bolsa kerək, bu iman-ixənqni eż iqiqə qoşum alidu. Biz əzimizgə «əbədiy əhəmiyyətlik» hərbirnəmə boluxi üçün pəkət Masihindıla tapalayımız, əlwəttə.

^{8:18} Mat. 13:12; 25:29; Mar. 4:25; Luka 19:26.

^{8:19} Mat. 12:46; 13:55; Mar. 3:31.

^{8:21} Yh. 15:14; 2Kor. 5:16.

«Luka»

Əysanıng boranni tinqitixi

Mat. 8:23-27; Mar. 4:35-41

²² Wə xundak boldiki, xu künnlərdin biri, u muhlisliri bilən bir kemigə qüxüp, ularoja: — Kəlning u ketiqa baraylı, — dedi. Xuning bilən ular yoloja qıktı. ²³ Kemə ketiwatqanda u uykuqa kətkənidi. Kəlgə tuyuksız kara boran kelip, kemigə su toxup ketip, ular həwptə қaldı.

²⁴ Muhlislar kelip uni oyqıtıp:

— Ustaz, ustaz, tügixidiojan bolduk! — dedi.

Lekin u ornidin turup, boranoja wə dawaloquqan dolğunlarqa tənbih bərdi; həmmisi tohtap, tinq boldi. ²⁵ U muhlislirioja қarap:

— Ixənqinglar nəgə kətti? — dedi.

Ular həm körkəxüp, həm bəkmə həyran bolup, bir-biriga:

— Bu adəm zadi kimdu, buyruk kilsa, hətta xamallar wə dolğunlarmu uningoja boysunidikən-hə! — dəp ketixti..

Əysanıng «köxon» jinlar qaplaxğan adəmni azad kılıxi

Mat. 8:28-34; Mar. 5:1-20

²⁶ Xuning bilən ular Galiliyəning udulidiki Gerasalıklarning yurtiqa yetip bardı. ²⁷ U kırqakka qıqxı bilənla, uzundın beri jinlar qaplaxğan, xəhərdin kəlgən məlum adam uning aldioja қaldı. Bu adəm kiyim kiymayı, həq eydə turmay, gerlər arisida yaxayttı. ²⁸ Lekin u Əysani körüpla warkırap, uning ayiojıqa yikilip қattık awaz bilən:

— Həmmidin Aliy Hudanıng Oqlı Əysa, sening mən bilən nemə karing! Səndin etünimənki, meni kynıma! — dəp towlap kətti. ²⁹ Qünki Əysa napak rohning uningdin qıqxını buyruwattı (qünki jin nuroqun ketim uni tutuwalıqanidi; u qaoqlarda kixılər uning put-kollirini kixən-zənjirlər bilən baqlap uni կamap կoyqan bolsimu, u zənjirlərni üzüp կeqip qıqkan wə jin təripidin qəl-bayawanlarqa həydiwetilgənidi).

³⁰ Əysa bu adəmdin:

— Isming nemə? — dəp sorıwidı, u: — Ismim «Koxun», — dedi. Qünki nuroqun jinlar uning iqığa kirip qaplıxiwalıqanidi. ³¹ Əmdi ular Əysadin əzlirini tegi yok həngəqə kətküzməslikni etünüp yalwurdu.

³² Xu yərda taqı baqlıda qong bir top tongguz padisi ozukliniwatatti. Jinlar Əysaqa yalwurup, tongguzlarning tenigə kirişkə ijjazət berixini etündi. U ularoja ijjazət bərdi. ³³ Jinlar xu adəmdin qıkıp, tongguzlarning tenigə kiriwaldı; xuning bilən pütkül tongguz padisi tik yardin etilip qüxüp, kelgə oqərk boldı.

³⁴ Tongguzlarnıı bakkuqlırmu bu wəkəni körüp u yərdin կeqip, xəhər-yezilarda bu həwərnı tarkətti. ³⁵ Halayık zadi nemə ix bolovanlığını kərgili qıktı; Əysanıng aldioja kəlgəndə, xu yərda əzidin jinlar qıqkan həlikı adəmning kiyim-keqəknı kiyip, əs-hoxi jayida haldə Əysanıng ayioqi alıda olturoqinini kerdı; ular körküp ketixti. ³⁶ Bu wəkəni kərgənlərmu jinlar qaplaxğan adəmning kəndak sakətyilqinini kərpilikkə təswirləp bərdi. ³⁷ Andın Gerasalıklarning yurtidikilər wə ətrapidiki barlıq kixılər uning ularning arisidin ketixini etünüxti. Qünki dəhəxətlük қorkunq ularnı başkanıdı. Xunga u kemigə qüxüp, կaytixqa yol aldi. ³⁸ Əmma jinlar əzidin qıkıp kətkən həlikı adəm uningoja, Mən sən bilən billə ketəy, — dəp yalwurdu.

8:22 Mat. 8:23; Mar. 4:35,36.

8:25 Ayup 26:12; Zəb. 107:25.

8:26 «Gerasalıklär» — «Mat.» 8:28d ular «Gadaralıklär»mu dəp atılıdu.

8:26 Mat. 8:28; Mar. 5:1.

8:27 «gərlər arisida» — yaki «gərlər iqidə». Pəlastində kəp gərlər əngkürlərdin yasılıdu.

8:37 «Gerasalıklär» — yaki «Gadariylıklär» yaki «Gergəsnılıklär»

8:37 Ros. 16:39.

«Luğa»

Lekin u uni yoloja selip:

³⁹ — Öyünggə käytip berip, Hudaning sanga xunqə qong ixlarni kılıp bərgənlikini yətküzgin, — dedi.

U adəm käytip berip, pütkül xəhərni arılap, Əysanıng əzığə xunqə qong ixlarni kılıp bərgənlikini elan kıldı.

Tirildürulgən kız, sakaytiloqan ayal

Mat. 9:18-26; Mar. 5:21-43

⁴⁰ Əysa käytip kəlginiñde, xundak boldiki, halayıq uni huxallık bilən қarxi elixti; qünki həmməylən uning käytip kelixinini kütüp turattı. ⁴¹ Wə mana, bir kixi, sinagogning qongı bolğan Yairus isimlik kiximu Əysanıng aldiqa kelip ayiojoqa əzini etip, uning eyigə berixini etündi.

⁴² Qünki uning on ikki yaxlıq yaloquz kizi səkrattha idi.

Əysa u yərgə barojinida, top-top kixilər uning ətrapıqə ziq olixip uni kistixatti. ⁴³ Arisida hun təwrəx kesiligə giriptar bolqınıqə on ikki yil bolğan bir ayal bar idı; u bar-yokjini tewiplarşa hajləp tügətəkən bolsıru, həqkaysisidin xipa tapmiojanıkən. ⁴⁴ U Əysanıng arkısidin kelip, uning tonining pexini siliwidı, xuan hun tohtidi.

⁴⁵ Əysa: — Manga kol təvküzgən kim? — dəp soridi.

Həmməylən inkar kiloqanda, Petrusmu wə uning bilən bolğanlarmu:

— Ustaz, halayıq top-top bolup tət ətrapıngni olixip, seni kistixiwatkan yerdə, sən «Manga təvkən kim?», dəp soraysənoq? — dedi.

⁴⁶ Lekin Əysa:

— Yak! Birsi manga təgdi; qünki wujudumdin կudratning qikip ketiwaterkinini səzdim, — dedi.

⁴⁷ Həlikə ayal əzinining yoxurup կalalmaydiojanlığını bilip, titrigən halda uning aldiqa yikıldı wə keçqilik aldida əzinining nemə səwəbtin Əysaqa kol təvküzgənlikini, xundakla xuan қandak sakayylanıñlikini eytti.

⁴⁸ Əysa uningoja: — Yürəklilik bol, kizim, ixənqing seni sakayttı! Aman-hatırjəmlik bilən mangıqın! — dedi.

⁴⁹ U səz kiliwatkanda, sinagog qongining əyidin qikkən biraylən kelip sinagog qongioja:

— Kizingiz jan üzdi. Əmdi ustazni kayitmioqın, — dedi.

⁵⁰ Lekin Əysa buni anglap uningoja:

— Qorkmiojin! Pəkət ixənqtə bol, u sakıyip ketidu, — dedi.

⁵¹ U əygə baroqanda Petrus, Yuhanna, Yakup wə kizning ata-anisidin baxka həqkimning ezi bilən billə əygə kirixığə ruhsət kilmidi. ⁵² U yərdikilər həmmisi kizoja matəm tutup yioja-zar ketürüwatatti. Lekin u:

— Boldi, yioqlimanglar! Qünki kiz əlmidi, pəkət uhlap kaptu! — dedi..

⁵³ Ular bolsa kizning allıkaqan jan üzdi dəp bilgəqkə, uni məshirə kıldı. ⁵⁴ Lekin u ularnı qikiriwetip, kizning kolidin tartıp:

— Balam, ornungdin tur, — dəp qakıldı. ⁵⁵ Kizning rohi käytip kelip, u dərhal ornidin turdi. U kizoja yegüdək birnemə berixni eytti. ⁵⁶ Kizning ata-anisi intayın həyran kəlexitti. Lekin u ularoja bu ixni həqkimə eytməslikni tapılıdi.

8:38 Mar. 5:18.

8:40 «Əysa käytip kəlginiñde» — bəlkim kelning udulidiki kaxxa käytkanda.

8:41 Mat. 9:18; Mar. 5:22.

8:43 Law. 15:25; Mat. 9:20; Mar. 5:25.

8:48 «Yürəklilik bol, kizim, ixənqing seni sakayttı!» — bu ayal nemixka xundak қorktı? «Mat.» 9:22diki izahatni körüng.

8:49 Mar. 5:35.

8:52 Yh. 11:11.

Əysaning on ikki rosulni əwətixi

Mat. 10:5-15; Mar. 6:7-13

9¹ Əysa on ikkiylənni qakirip, ularoşa barlıq jinlarnı həydiwetix wə kesəllərni sakaytixka կudrət wə həkük bərdi. ² Andin ularni Hudanıng padixahlığını jar қılıx wə kesəllərni sakaytixka əwətti. ³ U ularoşa:

— Silər səpər üçün həq nərsə almanglar, nə һasa, nə hurjun, nə nan, nə pul eliwal manglar; birər artıq yəktəkmə eliwal manglar. ⁴ Wə կaysı eygə կobul կilinip kirsənglər, u yurttin kətküq xu eydə turunglar. ⁵ Əmdi կaysı yərdiki kixilər silərni կobul կilmisa, u xəhərdin qıkqininglərda ularoşa agah-guawah bolsun üçün ayiojninglardiki topinimü kekiwetinglər! — dedi.

6 Muhlislar yoloşa qikip, yeza-kıxlakları arılap hux həwərni elan կilip, həmmə yərdə kesəllərni sakaytti.

7 Əmdi Hərod həkim uning barlıq կilojanlıridin həwər tepi, կaymukup կaldi. Qünki bəzilər: «Manə Yəhya əlümətin tiriilipti!» desə, ⁸ yənə bəzilər: «İlyas pəyoğəmbər կayta pəyda boldi» wə yənə baxxılar: «Kədimki pəyoğəmbərlərin biri kaytidin tiriilipti!» dəyətti.

9 Hərod: «Mən Yəhyanıng kallisini aldurojanıdim, əmdi mən muxu gepini anglawatkan zat zadi kimdu?» — dedi. Xuning bilən u uni körük pursitini izdidi.

Bəx ming kixini toydurux

Mat. 14:13-21; Mar. 6:30-44; Yh. 6:1-14

10 Rosullar bolsa kayıtip կilip, əzlirinin կilojan ixlirining həmmisini Əysaşa məlum կildi. U ularni elip, hupiyənə halda Bəyt-Saida degən xəhərdiki hilwət bir yərgə կeldi. ¹¹ Birək halayık buningdin həwər tepi uningoşa əgixip կeldi. U ularni կarxi elip, ularoşa Hudanıng padixahlıkı toqırısida səzliyi wə xipaşa mohtajları sakaytti. ¹² Kün olturay degəndə, on ikkiylən uning aldioşa կilip uningoşa:

— Halayıknı yoloşa salsaş, ular ətraptiki yeza-kıxlakları wə etizları berip կonəjudək jaylar wə ozuk-tülükk tapşın; qünki muxu yər qəllük ikən, — dedi..

13 Lekin u ularoşa:

— Ularoşa ezungular ozuk beringlar, — dedi.

— Bizdə pəkət bəx nan bilən ikki beliktin baxxa nərsə yok. Bu barlıq həlkəkə ozuk-tülükk setiwi elip keləmdük?! — deyixti ular. ¹⁴ Qünki xu yerdə yiojlojan ərlərningla sanı bəx mingqə idi.

U muhlislaroşa:

— Halayıknı əlliktin-əlliktin bəlüp olturoquzungular, — dedi..

15 Ular uning deginiqə կilip həmməylənni olturoquzdi. ¹⁶ Əysa bəx nan bilən ikki belikni կolioşa elip, asmanoşa կarap Hudaşa təxəkkür eytip bularını bərikətlidi. Andin ularni oxtup, halayıkkə

9:1 Mat. 10:1; Mar. 3:13; 6:7; Lukə 6:13.

9:2 Mat. 10:7.

9:3 «hurjun» — yaki «tiləmqining haltisi».

9:3 Mat. 10:9; Mar. 6:8; Lukə 22:35.

9:4 «u yurttin kətküq xu eydə turunglar» — yaki «u yurttin kətküq xu eydə qikip-kirip turunglar». Kona zamanlarda pəyləsəplər wə «təlim bargüçilər» eymü-ey yürüp tiləmqilik կilləti. Əmma Masih muhlisli xundak կilməsləki kerək idi. Yənə 10:7 wə uningdiki izahatnimü kerüng.

9:5 «u xəhərdin qıkqininglərda ularoşa agah-guawah bolsun üçün ayiojninglardiki topinimü kekiwetinglər!» — «ayaqdiki topini kekiwetix» degən ixarət «bizning silər bilən munasiwetimiz yok» degənnəi bildürüp, Hudanıng sezinə rət կilojanlaroşa kattık agahlandıruş idı.

9:5 Mat. 10:14; Mar. 6:11; Lukə 10:11; Ros. 13:51; 18:6.

9:7 «Hərod həkim» — muxu yerdə «həkim» grek tilidiki «tetrark»ni bildüridu. 3:1diki izahatni kerüng.

9:7 Mat. 14:1; Mar. 6:14.

9:10 Mat. 14:13; Mar. 6:30,31,32.

9:12 Mat. 14:15; Mar. 6:35; Yh. 6:5.

9:13 Mat. 14:16; Mar. 6:37; Yh. 6:9.

9:14 «ərlərningla sanı bəx mingqə» — bala-qakılırı hesablanmışan.

«Luğa»

sunup berix üçün muhlislirioqa bərdi.¹⁷ Həmməylən yəp toyundi. Andin xulardin exip қalojan parqılırını on ikki sewətkə yioqip қaqlıdi.

Petrusning Əysani «Məsih» dəp tonuxı

Mat. 16:13-19; Mar. 8:27-29

¹⁸ Wə xundak boldiki, u əzi yaloız dua kılıwatkanda, muhlisliri yenida turatti. U ulardin: — Halayık meni kim dəydu? — dəp soridi.

¹⁹ Ular jawabən: — Bəzilər seni Qəmüldürgüqi Yahya, bəzilər İlyas pəyojəmbər, wə yənə bəzilər ədəmki pəyojəmbərlərdin biri tirilipti dəydu, — dedi.

²⁰ U ulardin:

— Silərqu? Silər meni kim dəp bilisilər? — dəp soridi.

Petrus jawab berip: — Sən Hudanıng Məsihidursən, — dedi.

²¹ U ularoja qattık, jekiləp, bu ixni həqkimgə timmanglar, dəp tapılıdi. ²² — Qünki İnsan'ooqlining nuroğun azab-əkubət tartixi, akşakallar, bax kahinlər wə Təwrat ustazlırları təripidin qatkə kəkilixi, eltürülüxi wə üq kündin keyin tirildürülüxi mukərrər, — dedi.

²³ Andin u ularning həmmisigə mundak dedi:

— Kimdəkim manga əgixixni niyat kilsə, əzidin keqip, hər künü əzinin krestini ketürüp manga əgəxsun! ²⁴ Qünki kimdəkim eż hayatını kutkuzmən dəydikən, qoşum uningdin məhərum bolidu, lekin mən üçün eż hayatının məhərum bolən kixi hayatını kutkuzidu. ²⁵ Qünki bir adəm pütün dunyaqə iğə bolup, əzini əhalək kilsə yaki əzidin məhərum əlsə, buning nemə paydisi bolsun?!

²⁶ Qünki kimdəkim məndin wə mening səzlirimində nomus kilsə, İnsan'ooqli əzinin xan-xəripi iqidə, uning Atisining wə mukəddəs pərixtılerning xan-xəripi iqidə kaytip kəlginiñə uningdinmu nomus kıldı. ²⁷ Lekin mən dərhəkikət silərgə xuni eytip koyayki, bu yərdə turoqlarlarning arisidin əlümning təminin tetixtin burun jəzəmən Hudanıng padixaşlığını kəridiojanlar bardur.

Əysanın julalıktə kərünüxi

Mat. 17:1-8; Mar. 9:2-8

²⁸ Bu səzlərdin təhminən səkkiz kün keyin xundak boldiki, u Petrus, Yuhanna wə Yakupni elip, dua kılıx üçün bir taoqka qıktı. ²⁹ U dua kılıwatkınıda, uning yüzining kiyapiti əzgoridi wə kiyimliri ap'ak bolup qəkməktək qəknidi. ³⁰ Wə mana, ikki adam pəyda bolup uning bilən səzlixiwatkanidi; ular Musa wə İlyas pəyojəmbərlər idi. ³¹ Ular parlak jula iqidə ayan bolup, uning bilən Yerusalemda ada kılıdiojan «dunyadın etüp ketix»i tooprısında səhbətləxti.

9:16 1Sam. 9:13.

9:17 «sewət» — grek tilida «kol sewət» — demək, bir adəm ikki kollap ketürəlaydiqan sewətlər.

9:18 Mat. 16:13; Mar. 8:27.

9:19 Mat. 14:2.

9:20 «sən Hudanıng Məsihidursən» — «Məsih» degən söz tooqruluk «Təbirlər»imizni kərüng. «Hudanıng Məsihi» demək, Huda tayınləp awətkən Məsih.

9:22 Mat. 16:21; 17:22; Mar. 8:31; 9:31; 10:33; Luğa 18:31; 24:7.

9:23 «Kimdəkim manga əgixixni niyat kilsə, əzidin keqip, hər künü əzinin krestini ketürüp manga əgəxsun!» — «Mat.» 10:38ni, xundakla uningdi izahatnemu kərüng.

9:23 Mat. 10:38; 16:24; Mar. 8:34; Luğa 14:27.

9:24 Mat. 10:39; 16:25; Mar. 8:35; Luğa 17:33; Yh. 12:25.

9:26 «İnsan'ooqli əzinin xan-xəripi iqidə... kaytip kəlginiñə...» — «İnsan'ooqli» Məsihning ezi, əlwəttə. Bu ibarə tooqruluk «Mat.» 8:20diki izahat wə «Təbirlər»ni kərüng.

9:26 Mat. 10:33; Mar. 8:38; Luğa 12:9; 2Tim. 2:12; 1Yuh. 2:23.

9:27 Mat. 16:28; Mar. 9:1.

9:28 Mat. 17:1; Mar. 9:2.

9:31 ... uning bilən Yerusalemda ada kılıdiojan «dunyadın etüp ketix»i tooprısında səhbətləxti» — bu bayanda «dunyadın etüp ketix» intayın əhəmiyyətlik söz, grek tilida «eksodus» degən bilən ipadilinidu. Bu söz Israil halkının «Misirdin qıqxı»ını bildürgəndi. Demək, Musa pəyojəmbər Israil həlkini Misirning küllükündən kutkuzojandak, Əysə Məsih Hudanıng həlkini gunahning wə Xəytanning küllükündən (ez kurbanlılıq arklılıq) kutkuzidiojan boludu («1Kor.» 10:1-11, izahatlırları wə «köxumqəsəz»imizni kərüng).

«Luğa»

³² Əmdi Petrus wə uning həmrəhlini heli ügidək başkanidi; lekin ularning uyğusı toluk eqiloqanda ular uning xan-xəripini wə uning bilən billə turoqan ikki adəmzatni kərdi. ³³ Wə xundak boldiki, bu ikkisi Əysadin ayrılıwatkanda, Petrus əzining nemini dəwatçanlığını bilmigən haldə əysaşa:

— Ustaz, bu yərdə bolqinimiz intayın yahxi boldi! Birini sanga, birini Musaqa, yənə birini Ilyasqa atap bu yərgə üq kəpə yasaylı, — dedi.

³⁴ Lekin u bu gəplərni kiliwatkanda, bir parqə bulut pəyda bolup ularni қaplıwaldi; ular bulut iqiqə kirip қalqınida korkuxup kətti. ³⁵ Buluttin tuyuksız bir awaz anglinip:

— Bu Mening səyümlük Oqlumdur. Uningoja қulak selinglar! — dedi.

³⁶ Awaz angloqandın keyin, karisa, əysa əzi yalçuz қalqanıdi. Ular süküt kılıp kelixti wə xu künlerdə ezliri kərgən ixlardın həqkaysisini həqkimə eytmidi.

Uning jin qaplaxkən balını sakayıtxı

Mat. 17:14-18; Mar. 9:14-27

³⁷ Ətisi, ular taoqdin qüvkən waktida, zor bir top kixılər uni karxi aldı. ³⁸ Mana, topning arisidin birəylən warkirap:

— Ustaz, etünüp қalay, oqlumqa iqingni aqrıtip қarap қoyqaysən! Qunki u menin birlə ballam idi. ³⁹ Mana, uni daim bir roh tutuwelip, u eziqila warkirap-jarkirap ketidioqan bolup қaldı; u uning bədinini tartixturup, aqzidin ak kəpük kaltırüwetidü. Jin uni daim degidək kiynap, uningoja həq aram bərməydü. ⁴⁰ Mən muhlisiringizdən rohni həydiwetixni etünüwidim, bırak ular undak kılalmıdı, — dedi.

⁴¹ Əysa jawabən: — Əy etikadsız wə tətür dəwr, silər bilən қaqqanoqıqə turup, silərgə səwr kılıy?

— Oqlungni aldimoja elip kəlgin — dedi.

⁴² Bala tehi yolda keliwatkanda, jin uni yıkıtip, pütün bədinini tartixturdi. Əysa napak rohka tənbih berip, balını sakayıttı wə uni atisoja կayturup bərdi. ⁴³ Həmməylən Hudanıng xərəplik küq-kudritigə kİN-kİNİQƏ patmay təəjjipləndi. Həmmisi Əysanıng kılənlirlioqa həyran kəlixip turqanda, u muhlisirioqa mundaq eytti:

⁴⁴ — Bu səzlərni қulakliringlarqa obdan singdürüp koyungalar. Qunki İnsan'oqli pat arıda satqunluktin insanlarning қolioqa tapxurup berilidü, — dedi.

⁴⁵ Bırak ular bu səzni qıixinalmıdı. Buning mənisi ular qüxinip yətmisun üçün ulardin yoxuruloqanıdi. Ular uningdin bu səz toopruluk soraxķımu petinalmıldı...

^{9:33} «Birini sanga, birini Musaqa, yənə birini Ilyasqa atap bu yərgə üq kəpə yasaylı» — bu səz wə pütün wəkə toopruluk yənə «Matta»diki «köxumqa səz»imizni kerüng.

^{9:35} «Bu Mening səyümlük Oqlumdur...» — yaki «Bu Mening Oqlum, Mening talliqinim...».

^{9:35} Kan. 18:1; Yəx. 42:1; Mat. 3:17; 17:5; Mar. 1:11; 9:7; Luğa 3:22; Ros. 3:22; Kol. 1:13; 2Pet. 1:17.

^{9:37} Mat. 17:14; Mar. 9:17.

^{9:39} «mana, uni daim bir roh tutuwelip, u eziqila warkirap-jarkirap ketidioqan bolup қaldı» — «roh» xübhisizki yaman roh, jinni kersitidü.

^{9:42} «jin uni yıkıtip,...» — yaki «jin uni yırtıp...».

^{9:44} Mat. 17:22; Mar. 9:31.

^{9:45} «Buning manisi ular qüxinip yətmisun üçün ulardin yoxuruloqanıdi» — kim təripidin yoxuruloqanlıqı eytilməydi. Xəytan təripidinmü, yaki Huda təripidinmü? Yaki pəkət əz galliqi təripidinmü? Bizningqə Xəytan bu ixni kılıquçı idi; qunki Məsih əzinin pütün dunya üçün olup pida boluxını muhlislarning qüxinixini halaytti (44-ayəttə).

^{9:45} Luğa 2:50; 18:34.

«Luğa»

Hudaning nəziridə kim əng uluoq?

Mat. 18:1-5; Mar. 9:33-37

⁴⁶ Əmdi muhlislar arisida ulardin kimning əng uluoq bolidiojanlıki tooqruluk talax-tartix pəyda boldı.. ⁴⁷ Əmma Əysa ularning kənglidiki oylarnı kərüp yetip, kiqik bir balini elip yenida turozup, ⁴⁸ ularoja:

— Kim mening namımda bu kiqik balini kobul kılsısa, meni kobul kılajan bolidu wə kim meni kobul kılsısa, meni əwətküqini kobul kılajan bolidu. Aranglarda əzini əng təwən tutkını bolsa uluoq bolidu, — dedi..

Şarxi turmaslıkning ezi əlliojanlıktur

Mar. 9:38-40

⁴⁹ Yuhanınna jawabən uningoja:

— Ustaz, sening naming bilən jinlarnı həydəwatlaşan birsini kərdük. Lekin u biz bilən birgə sanga əgəxmigənlikü tüpəylidin, uni tostuk, — dedi..

⁵⁰ Lekin Əysa uningoja: — Uni tosmangalar. Qünki kim silərgə şarxi turmisa silərnı əlliojanlardindür, — dedi..

Əysani şarxi almiojan yeza

⁵¹ Wə xundak boldiki, uning asmanoja elip ketiliđiojan künlirining toxuxioja az ələqanda, u kat'iylik bilən yüzini Yerusalemə oja berixkə şarattı.. ⁵² Xuning üçün u aldin əlqilərni əwətti. Ular yoloja qıkip, uning kelixiga təyyarlık kılıx üçün Samariya əlkisidiyi bir yeziqə kirdi. ⁵³ Birak u yüzini Yerusalemə oja şarətənlikü tüpəylidin yezidiliklər əysani kobul kilmidi.. ⁵⁴ Uning muhlis-liridin Yakup bilən Yuhanınna bu ixni kərüp:

— I Rəb, ularni kəydürüp yokitix üçün İlyas pəyəşəmbərdək asmandın ot yeoqxını qıkırıxımızni halamsən? — dedi..

⁵⁵ Lekin u burulup ularni əyibləp: «Silər kəndak rohətin boloşanlığlarnı bilməydi kənsilər» — dedi.. ⁵⁶ Andin ular baxkə bir yeziqə etüp kətti..

Əysəoja əgixixning bədili

Mat. 8:19-22

⁵⁷ Wə xundak boldiki, ular yolda ketiwatlaşanda, birsi uningoja:

— I Rəb, sən կəyərgə barma, mən sanga əgixip mangımən, — dedi..

⁵⁸ Əysa uningoja:

^{9:46} Mat. 18:1; Mar. 9:33; Luğa 22:24.

^{9:48} Mat. 18:5; 23:11; Mar. 9:37; Luğa 10:16; 14:11; 18:14; Yh. 13:20.

^{9:49} Mar. 9:38.

^{9:50} Mat. 12:30; Luğa 11:23.

^{9:51} «Wə xundak boldiki, uning asmanoja elip ketiliđiojan künlirining toxuxioja az ələqanda, u kat'iylik bilən yüzini Yerusalemə oja berixkə şarattı» — bu ayəttə Məsih əysanıng «Yerusalemə oja baridiojan səpər» i baxlinidu; səpərning «ahirkə nukətəsi bəlkim 19:48da təpildi.

^{9:51} Mar. 16:19; Ros. 1:2; 1Tim. 3:16.

^{9:52} «Birak u yüzini Yerusalemə oja şarətənlikü tüpəylidin yezidiliklər əysani kobul kilmidi» — Samariyalıklar adatə adamlarının Yerusalemə oja berip xu yərdə ibadət kılıxını eq korətti; qünki ular: «Bizning Samariyəmizdə həkikiy ibadəthana bardur» — dəytidi.

^{9:53} Yh. 4:9.

^{9:54} «I Rəb, ularni kəydürüp yokitix üçün İlyas pəyəşəmbərdək asmandın ot yeoqxını qıkırıxımızni halamsən?» — bəzi kona keçürmildər: «İlyas pəyəşəmbərdək» degən səzər təpilməydi.

^{9:55} «Lekin u burulup ularni əyibləp: «Silər kəndak rohətin boloşanlığlarnı bilməydi kənsilər» — dedi» — bəzi kona keçürmildər pəkət «Lekin u burulup ularni əyiblidi» deyildi.

^{9:56} Yh. 3:17; 12:47.

^{9:57} Mat. 8:19.

«Luka»

— Tükkilerning өнгкүрлери, асмандики құxlarning uwiliri bar. Biraқ Insan'ooqlining бекини қоюқудақ yerimu yok, — dedi.

⁵⁹ U yənə baxka birsiga:

— Manga əgəxkin! — dedi.

Lekin u:

— Rəb, awwal berip atamni yərlikkə қоюқili ijazət bərgəysən, — dedi.

⁶⁰ Lekin Əysə uningoqa — Ətlükler eż ətlüklerini kəmsun! Biraq sən bolsang, berip Hudanıng padixahlığını jakarlioqin, — dedi.

⁶¹ Yənə birisi:

— Əy Rəb, mən sanga əgiximən, lekin awwal eyümgə berip, əydikilirim bilən hoxlixiximoja ijazət bərgəysən, — dedi.

⁶² — Kim əkolida қoxning tutkuqini tutup turup kəynigə karisa, u Hudanıng padixahlıkişa layik əməstur, — dedi.

Əysanıng yətmix muhlisini əwətixi

10¹ Bu ixlardın keyin, Rəb muhlislardın yənə yətmixini təyinləp, ezi barmakqi bołożan barlık xəhər-yezilaroja ikki-ikkidin ezipin burun əwətti. ² U ularoja mundaq tapılıdi:

— Yioqılıdiqan hosul dərwəkə kəp, lekin hosulni yioqkuqi ixləmqilər az ikən. Xunga hosul Igisidin kəprək ixləmqilərni Əz hosulungni yioqixka əwətkəysən, dəp tilənglər. ³ Menginglar! Mən əzizlərni berilərning arisioja əwətkəndək silərni əwətimən. ⁴ Həmyan, hurjun wə kəxərlər almanglar; yolda kixilər bilən salamlixixka tohtimanglar. ⁵ Kəysi əygə kirsənglər, aldi bilən: «Muxu əydikilərgə aramlık bołøy!» dənglər. ⁶ U əydə «aramlık igisi» bolsa, tiligən aramlıkinglər xu əygə konidu; əgər bolmisa, u aramlık əzüngləroja yanidu. ⁷ Andin qüvkən əyda turup yətkəlmənglər, xu əydikilərning bərginini yep-iqinglər, qünki ixləmqi eż

^{9:59} «Rəb, awwal berip atamni yərlikkə қоюқili ijazət bərgəysən» — bu adəmnıng sezidə üq imkaniyat bar: (1) uning atisi elgənidi, biraq tehi yərlikkə koyulmiojan; bizningqə bu xərkətə mumkin əməs, adam elgəndə darħal dapna kılıx kerək; (2) xu dəwrda Yəhudiyyədə turqanlar arisida, elgūqılerni elüp bir yıldın keyin, yəna bir dəpnə murasimini etküzdiqiojan erpadət bar idil (Uyqor həlkə arisidiki «yillik nazir»dək). Bu kixi tehi bu murasimini etküzmigən; (3) uning atisi tirik. Undakta manisi «atam elüp uni yərlikkə қoюqsa kütüp, andin sanga əgixəyqu!» deyəndək.

^{9:59} Mat. 8:21.

^{9:60} «Ətlükler eż ətlüklerini kəmsun! Biraq sən bolsang, berip Hudanıng padixahlığını jakarlioqin» — yükirki izahatni kərung. Maylı bu kixi atisining «yillik dəpnə»sinə etküzməkçi bolsun yaki atisi tehi tirik bolsun, Rabning bu jawabida «Bu sening ixing əməs; sən ezung «rohiy tirik» adəm bolsangla deginimdək kıl, rohiy həyatni yətküzdiqiojan Hudanıng padixahlıkijni jakarla; sən eytkən bu ix «rohiy elgənlər»ning ixi, halas» deyən iqlik mənə enik kerünidu.

^{9:60} Mat. 8:22.

^{9:62} «Kim əkolida қoxning tutkuqini tutup turup kəynigə karisa, u Hudanıng padixahlıkişa layik əməstu» — adam əziz həydiqində, kəyinigə karisa tüz həydiyləməydu.

^{9:62} Pand. 26:11; Fil. 3:14; Ibr. 6:5; 2Pet. 2:20.

^{10:1} «ezi barmakqi bołożan barlık xəhər-yezilaroja ikki-ikkidin ezipin burun əwətti» — «ezipin burun» grek tilida «uning yuzidin burun».

-Bəzi konu keçürmildər «yətmix ilkisi» deyili. ⁹⁹ keçürmildər «yətmix» deyili. Bu san Təwərattiki birnaqqə «hasiyətlik sanları»qa mas keliid; məsələn, Israilning 12 kəbilisi bar idi wə 70 aksakalı bar idi («Qəl.» 11:11ni kərung). Əstayidil okurmənər Təwərattiki baxka yərlərdin muxu «12:70» deyən ikki sanning billə kəlginini kəridü.

^{10:2} «Yioqılıdiqan hosul dərwəkə kəp, lekin hosulni yioqkuqi ixləmqilər az ikən» — «hosul» muxu yərdə Hudanıng padixahlığını kobul kılıxka tayyar turidiojan kixilərni bildürdü, əlwəttə. Muxundak adəmlər «ormıqılar»qə, yəni əzlirigə hux hawarnı yətküzgüllərə möhtəjdür. «hosulning Igisi» — Huda, əlwəttə.

^{10:2} Mat. 9:37; Yh. 4:35; 2Tes. 3:1.

^{10:3} Mat. 10:16.

^{10:4} «hurjun» — yaki «tiləmqininen haltisi», «yolda kixilər bilən salamlixixka tohtimanglar» — axu dəwriddiki Yəhudiylər arisida salamlixixka adəttə uzun wakıt ketətti.

^{10:4} 2Pad. 4:29; Mat. 10:9; Mar. 6:8; Luka 9:3; 22:35.

^{10:5} Mat. 10:12; Mar. 6:10.

^{10:6} «U əydə «aramlık igisi» bolsa...» — «aramlık igisi» grek tilida «aramlıqning oqlı» deyili. Undak adəmlər, xübhisizki, amanlıkpərvər bolup, Hudadin kelidiojan amanlıkni seyidü, xundakla hux həwərnı karxi alidü.

ix həkkini elixka həkliklər. U eydin bu əygə yetkilip yürmənglər.⁸

⁸ Silər qaysı xəhərgə kirsənglər, ular silərni köbul kilsə, ular aldinglaroja nemə koysa xuni yəng lar.⁹ U yərdiki kesəllərni sakayıp, ularoja: «Hudaning padixahlıki silərgə yekinlaxtı!» dənglər.

¹⁰ Birak silər qaysı xəhərgə kirsənglər, ular silərni köbul kilmisa, ularning rəstə-koqilriçoja qikip kəpqilikkə:¹¹ «Silərgə agah bolsun üçün hətta xəhiringlarning ayiojimizoja qaplaçxan topisinimu kekip qüsürüwetimiz! Həlbuki, xuni bilip koyunglarki, Hudaning padixahlıki silərgə rasttinla yekinlaxtı!» — dənglər.¹² Mən silərgə eytip koyayki, xu küni hətta Sodom xəhirdikilərning kəridiojini bu xəhərdikilərningkidin yenik bolidu.

Əysani rət kilojanlar

Mat. 11:20-24

¹³ Halinglaroja way, əy kəraziñliklar! Halinglaroja way, əy Bəyt-Saidalıklar! Qünki silərdə kərsitilgən möjizilər Tur wə Zidon xəhərliridə kərsitilgən bolsa, u yərlərdikilər heli burunla bəzgə yeginip, külügə milinip towa kilojan bolatti.¹⁴ Kiyamət künidə Tur wə Zidondikilərning kəridiojini silərningkidin yenik bolidu.¹⁵ Əy ərxəkə ketürülən Kəpərnahumluqlar! Silər təhtisaraşa qüsürülislərlə!

¹⁶ U muhlislirioja yənə:

— Kimdəkim silərni tingxisa, menimu tingxiojan bolidu; kimdəkim silərni qətkə қaқsa, menimu qətkə қaқkan bolidu; kim meni qətkə қaқkan bolsa, meni əwətküqinimu qətkə қaқkan bolidu, — dedi.

Yətmix muhlisning kaytip kelixi

¹⁷ Yətmix muhlis huxal-huramlıq iqidə kaytip kelip:

— I Rəb! Hətta jinlarmu sening naming bilən bizgə boysunidikən! — dəp məlum kıldı.

¹⁸ U ularoja:

10:7 «Andin qüxkən eydə turup yetkəlmənglər — demək, u eydin bu əygə yetkilip yürmənglər. «ixləmqi ez ix həkkini elixka həkliklər — demək, hux howarıga erixip, rohış payda kərgən anglıcıluların hux hawərqıllarə işiñmanı yəhəttin yardəm berixi tegixlik ixtur. «U eydin bu əygə yetkilip yürmənglər — bu əmrədə qong danalıq bar. İkkı səwəbtin eytılıq boluxi mumkin: (1) kona zamanlarında kep diniy wəz eytquqlar eymu-ey yoklap pul tilattyı; lekin əysanıng muhlisliri heq tiləmqlik kılmaslıkı kerək; (2) ular eymu-ey keqüp yürəs, həlkətə bir-birigə karap hərtürlük həsət-guman pəyda boluximu mumkin — «Nemixkə ular bızning eyda könümduy?» yaki «Nemixkə ular bızning eydin keqüp ketidü?» degəndək.

10:7 Law. 19:13; Kan. 24:14; 25:4; Mat. 10:10; 1 Kor. 9:4,14; 10:27; 1 Tim. 5:18.

10:9 «Hudaning padixahlıki silərgə yekinlaxtı!» — muxu söz grek tilida yəna «Hudaning padixahlıki üstüngləroja qüxti!» degən mənini bildirdi. 11-aytəri wə 11:20nimu körüng.

10:10 Mat. 10:14; Mar. 6:11; Luğa 9:5.

10:11 «Silərgə agah bolsun üçün hətta xəhiringlarning ayiojimizoja qaplaçxan topisinimu kekip qüsürüwetimiz!» — «ayaqdıkli topini kekip qüsürüwetimiz» — muxu ixarət «bızning silar bilən munasibetimiz yok», degənni bildürüp, Hudaning sezinə rat kəlojanlaroja kattik agahlandurux idi. «Hudaning padixahlıki silərgə rasttinla yekinlaxtı!» — 9-aytətiki izahatı eytılıqandək, bu sezler grek tilida yəna «Hudaning padixahlıki üstüngləroja qüxti!» degən mənini bildürübər məmkin, wə bəlkim muxu yərda dal xu manididur.

10:11 Ros. 13:51; 18:6.

10:12 «Xu küni hətta Sodom xəhirdikilərning kəridiojini bu xəhərdikilərningkidin yenik bolidu» — baxka alahıda wəkit kərsitilməsə, «xu küni» Mukəddəs Kitabta hərdaim kiyamət künini, yəni Məsihning kaytip kəlidiojan künini kərsitudu. «Sodom xəhiri» — İbrahim pəyoğamber zamanidiki xəhər bolup, bu xəhərlərning adəmləri ohxax jinsliklər zinahorlukioja (beqqiwazılıkka) kattik berilip gunahka patkənlilikin, Huda bu xəhərlərni adəmləri bilən koxup ot qüsürüp yokatkan.

10:13 «Tur wə Zidon xəhərləri» — Tur wə Zidon oslu buttpuras yətəllərning xəhərləri idi. Misilən, «Əz.» 26-29-babni körüng. «u yərlərdikilər heli burunla bəzgə yeginip, külügə milinip towa kilojan bolatti» — «bəzgə yeginip, külügə milinip» kona zamanlarında kattik puxmayan klix, gunahlarqa towa kilişning bir ipadisi idi.

10:15 «Əy ərxəkə ketürülən Kəpərnahumluqlar!». Baxka birhil tərjimi: «Əy silər Kəpərnahumluqlar! Asmanoja qikməkinqimindirər!». Lekin biziñning «asmanoja ketürüləngə» deñini toqra bolup, bu söz əysa ularning arisida bolojanlıktın ularoja kərsitilgən zor imtiyaz-iltipatni kərsitudu.

10:16 Mat. 10:40; Mar. 9:37; Yh. 13:20.

10:17 «Hətta jinlarmu sening naming bilən bizgə boysunidikən!» — ular adəmlərni azad kılıp qaplaçxan jinlarnı həydigən.

«Luğa»

— Mən Xəytanning asmandin qakmaqtək qüxüp kətkənlilikini kərgənmən...¹⁹ Mana, mən silərgə yılan-qayanlarnı dəssəp yanjixka wə düxmənning barlıq küq-kudritini besip taxlaxka həkük bərdim. Həqqaqan həqkandak nərsə silərgə zərər yətküzəlməydi.²⁰ Lekin silər rohlarining silərgə boysunəjanlılı tüpəylidin xadlanmanglar, bəlkı naminglarning ərxlərdə pütülgənliki tüpəylidin xadlininglar, — dedi.

Əysanıng huxallılığı

Mat. 11:25-27; 13:16-17

²¹ Xu wağıtta, Əysa rohla huxallinip mundak dedi:

«Asman-zemin Igisi i Ata! Sən bu həkikətlərnı danixmən wə əkillilliklardin yoxurup, səbiy balilaroja axkarılıqanlılıq üçün seni mədhiyiləymən! Bərhək, i Ata, nəziringdə bundak kılıx rawa idi..»²²

²² Həmmə manga Atamdin təkədim kılındı; Ooqluning kimlikini Atidin baxka həqkim bilməydi, wə Atiningmu kimlikini Ooql wə Ooql axkarilaxni layik kərgən kixilərdin baxka həqkim bilməydi»..

²³ Andin u muhlislirioja burulup, ularoja astiojına:

Silər kəriüwatlıq ixlarnı kərgən kəzər nəkədər bəhtliktür!²⁴ Qünki mən silərgə xuni eytip köyayki, nuroqun pəyoqəmbərlər wə padixahlar silər kərgən ixlarnı kərükxə intizar bolögünü bilən ularni kermigən; wə silər anglawatlıq ixlarnı anganaxka intizar bolögünü bilən, ularni anglap bakmıqən, — dedi..

Mehriban Samariyəlik toqrisidiki təmsil

²⁵ Wə mana, Təwrat ustazlıridin biri ornidin turup Əysani siniməkqi bolup:

— Ustaz, mənggülük həyatka waris bolmak üçün nemə ixni kılıxım kerək? — dəp soridi..

²⁶ U jawabən: — Təwrat ənunida nemə pütülgən? Buningə əzüng kəndak ərəysən? — dedi..

²⁷ Hələlik kixi jawabən:

— «Pərvərdigar Hudayingni pütün kəlbing, pütün jening, pütün küqüng wə pütün zehning bilən səygin»; wə «Koxnangni əzüngni səygəndək sey» — dedi..

²⁸ Əysa uningoja: — Toqra jawab bərding. Mana xundak kilsang həyat bolisən, — dedi..

10:18 «Mən Xəytanning asmandin qakmaqtək qüxüp kətkənlilikini kərgənmən» — grek tilida «Mən Xəytanning asmandin qakmaqtək qüxüp kətkənlilikini kəriüwatattim» — yətmix muhlis wəzipisini orundıqanda Əysa ularning jin-xaytarınlarning üstidin bolğan ojəlibisini kəriüwatattı.

10:18 Wəh, 12:8, 9.

10:19 «mən silərgə yılan-qayanlarnı dəssəp yanjixka wə düxmənning barlıq küq-kudritini besip taxlaxka həkük bərdim» — muxu ayattı «yılan-qayanlar» bəlkim Xəytanning küqliri, yəni jin-alwastınları kərsitidü; «düxmən» bolsa Xəytanning əzinini kərsitidü.

10:19 Mar. 16:18; Ros. 28:5.

10:20 Mis. 32:32; Yəx. 4:3; Dan. 12:1; Fil. 4:3.

10:21 «Xu wağıtta, Əysa rohla huxallinip mundak dedi...» — «rohla huxallinip...» bəlkim eż rohında huxallandi. Bəzi alımlar «rohla»nın «Mükəddəs Rohta» dəp qızınırı.

10:21 Ayup 5:12; Yəx. 29:14; Mat. 11:25; 1Kor. 1:19; 2:7, 8; 2Kor. 3:14.

10:22 Zəb. 8:5-6; Yəh. 1:18; 3:35; 6:44, 45; 17:2; 1Kor. 15:27; Fil. 2:10; Ibr. 2:8.

10:23 «Silər kəriüwatlıq ixlarnı kərgən kəzər nəkədər bəhtlikturl» — yaki «Silər kəriüwatlıq ixlarnı kərgən kəzər nəkədər mubarəktur». «mubarək» əslidə «Huda taripidin bərkətləngəy» değən mənidə.

10:23 Mat. 13:16.

10:24 1Pet. 1:10.

10:25 «Ustaz, mənggülük həyatka waris bolmak üçün nemə ixni kılıxım kerək?» — grek tilida «nemə ixni kılıxım kerək?» değən sez məlum bir ixni birlə kətim kılıxını bildiridi.

10:26 «buningə əzüng kəndak ərəysən?» — grek tilida «buni kəndak okusən?».

10:27 «Pərvərdigar Hudayingni pütün kəlbing, pütün jening, pütün küqüng wə pütün zehning bilən səygin»; wə «Koxnangni əzüngni səygəndək sey» — «Kan.» 6:5 wə «Law.» 19:18.

10:27 Law. 19:18; Kan. 6:5; 10:12; 30:6; Rim. 13:9; Gal. 5:14; Yak. 2:8.

10:28 «Toqra jawab bərding. Mana xundak kilsang həyat bolisən» — «Hudani seyüx» üçün Uni tonux kerək; uni tonux

²⁹ Lekin əzini həkkaniy dəp ispatlimaqçı bolup, Əysadin yənə sorap:

— Əmdi «Mening қoxnam» kimdur? — dedi.

³⁰ Əysa jawabən mundak dedi:

— Bir adəm Yerusalemın Yeriho xəhīrigə qüxüwetip, yolda қarakqılarning қolioja qüxüp kaptu. Қarakqılar uning kiyim-keqqəklirini salduruwelip, uni yarilandurup, qala əlük əldə taxlap ketipti. ³¹ Wə xundak boldiki, məlum bir kahin xu yoldin qüxüwetip, həlikə adəmni kərüp, yolning u qeti bilən mengip etüp ketipti. ³² Xuningdək bir Lawiyilik rohaniy bu yərgə kalğəndə, yenioqa kelip қarap koyup, yolning u qeti bilən mengip etüp ketipti. ³³ Lekin səperdə bolovan bir Samariyəlik həlikə adəmning yenioqa kalğəndə, uni kərüpla iq aqoritipti. ³⁴ wə aldiqa berip, jarahətliriga may wə xarab kuyup, tengip koyuptu. Andin uni ez ulioqka mindürüp, bir sarayqa elip berip, u yərdə əhalidin həwər aptu. ³⁵ Ətisi yolqa qıkkanda, ikki kümük dinarnı elip saraywəngə berip: «Uningoqa қarap koyung, buningdin artuk qıkım bolsa, əytiximda sizgə tələymən» dəptu.

³⁶ Əmdi Əysa həlikə ustazdin:

— Seningqə, bu üq adəm iqidə կaysisi қarakqılarning қolioja qüxkən həlikə kixigə həkkikiy қoxna bolovan? — dəp soridi.

³⁷ — Uningoqa mehribanlıq kərsətkən kixi, — dəp jawab bərdi u.

Əysa uningoşa: — Undak bolsa, sən həm berip xuningoqa ohxax kılıqin, — dedi.

Əysaning Marta wə Məryəmdə mehman boluxi

³⁸ Wə xundak boldiki, u muhlisliyi bilən billə yolda ketiwetip, məlum bir yezioja kirdi. U yərdə Marta isimlik bir ayal uni əyigə qaķırıp mehman kıldı. ³⁹ Martanıng Məryəm isimlik bir singlisli bar idi. U Əysaning ayioji aldida olтурup, uning söz-kalamını tingxiwatattı. ⁴⁰ Əmdi mehmanları kütüx ixlirining keplükidin köngli belünüp kətkən Marta Əysaning aldioja kelip: — I Rəb, singlimning meni mehman kütkili yaloquz taxlap koyojinioja karing bolmamdu? Uni manga yardımlixikə buyruqin! — dedi.

⁴¹ Lekin Əysa uningoşa jawabən:

— Əy Marta, Marta, sən kep ixlarning ojemini yəp awara bolup yürüwatisən.. ⁴² Bırak birlə ix zerürür; wə Məryəm xuningdin əzığə nesiwə bolidiojan yahxi üzünxni tallidi; bu hərgiz uningdin tartiwellinmaydu — dedi.

Üqün Oqlı bilən munasiwtə bolux kerək (22-ayətniñ kerüng).

^{10:29} «Lekin əzini həkkaniy dəp ispatlimaqçı bolup,...» — yaki «Lekin əzining soal sorixining yolluk ikənlərini bildürük üqün...». «Əmdi «Mening қoxnam» kimdur?» — Yəhədiyə olımlar wa ustazlar oja nişbatan «bizning қoxnilirrimiz» pəkət «Yəhədiyə kərindaxlirimiz» dəp hesablax kerək idi. Yəhədiyə əməslər wə Samariyəliklər hərgiz «қoxna» hesablanmayıttı.

^{10:31} «məlum bir kahin xu yoldin qüxüwetip, həlikə adəmni kərüp, yolning u qeti bilən mengip etüp ketiptu» — muxu kahin Yəhədiyə boluxu kerək, olwətə. Əgər həlikə adəm eləngən bolsa, undakta kahin uningoşa təgsə, «napak hesablinip» mukaddas ibadəthanıda ixlexxa wakitlik nalayıq bolatti. Bırak u «(yükiridin) qüxiwatidu» — demək, ibadəthanıdan baxxa yərgə ketiwatkanidi. Xuning bilən uning: «Muxu əlgəndək adəmətgə təgsəm bolmaydu» degən bahanını kılıxi tehimu orunsız idi. Qırkı u «napak» bolup қalsa, ibadəthanıqə kirix kerak bolovan wakitkiqə allıqاقan «paklinip bolatti».

^{10:32} «bir Lawiyilik rohaniy» — Lawıylar mukaddas ibadəthanıda kahinlərən yاردəمci bolatti wə baxxa rohiy ixlər, jümlidin təlim berix bilən xuoqullinatti. Əgər həlikə kixi eləngən bolsa, umu «eləngən adəm»ga təgsəm «napak boliman», degənni bahana kılalaytti.

^{10:33} «bir Samariyəlik...» — «Samariyəliklər» Yəhədiylər eəq kərgən, «kapir» dəp hesablıqan həlk idi.

^{10:35} «dinar» — grek tilida «denarius» — iki dinar bir ixinqin ikki künlük həkkigə yekin.

^{10:36} «Seningqə, bu üq adəm iqidə կaysisi қarakqılarning қolioja qırixkən həlikə kixigə həkkikiy қoxna bolovan?» — muxu təmsil boyıq mühüm soal «қoxnam kim?» — emas, bəlkı «mən degen kim?». Məsihning təmsil boyıq, menin yeniməda turojan hərkəndək, kixigə (kəysi milləttin boluxidin kət'iyənəzər) «қoxna bolux»uməqə toorpa kelidu. Demək, «Mən baxxilarə qəhkiciy қoxnimən?».

^{10:38} «u muhlisliyi bilən billə yolda ketiwetip...» — grek tilida «ular yolda ketiwetip...».

^{10:41} «Marta, Marta...» — Mükəddas Kitabta, birsininq bir adəmning isimini yaki bir jayning namini tekrar ikki kətim qakirixi uningoşa bolovan qongkur mehîr-muhəbbitin ipadıləp, uning əzığə əziz ikənlərini kərsitudu.

^{10:42} «bırak birlə ix zerürür» — bu nemə ix? Məsihning bu intayin mühüm bayanı tooprisida «қoxumqə sez»imizdə azraq tohilimiz.

«Luğa»

Dua kılıx tooorisidiki təlim

Mat. 6:9-15

11¹ Əmdi xundak boldiki, u bir yerdə dua kılıwatatti; dua ayaoplaxkanda, muhlisliridin biri uningdin:

— I Rəb, Yəhya eż muhlislirioqa əgətkinidək, sənmu bizgə dua kılıxni əğətsəng, — dedi.

2 U ularoja mundak dedi:

— Dua kılɔjininglarda, mundak dənglər:

«I Ata,

Sening naming mukəddəs dəp uluoqlanoqay.

Sening padixahlıqıng kalgəy.

3 Hər künlük nenimizni bizgə hərkünü bərgəysən.

4 Bizgə kərzdarolojan hərkimni kəqürginimizdək,

Sənmu gunahlırimizni kəqürgəysən.

Bizni azduruluxlaroja uqratkuzmioqaysən»..

5 U səzini dawam kılıp ularoja mundak dedi:

— Silərnin iqinglardin biringlarning bir dosti bolup, yerim keqidə uning kexioqa berip: Əy dostum, manga üq nan etna bərgin;⁶ qünki manga səpərdin bir dostum kaldi wə uning aldiqə koyqojudək bir nərsəm kəlməptu, desə,⁷ u əyininq iqidə turup: «Meni awarə kılımiojin, ixik taşaklıq, balılar orunda yenimda yatidu. Sanga elip berixkə kopalmaymən», deyixi mumkin.⁸ Silərgə xuni eytimənki, gərqə u uning dosti bolux süpitili bilən berixkə ornidin turmisimu, uning hijil bolmay kəyata-kəyata yalwuruxi bilən u qoqum ornidin turup, kənqə lazımlı bolsa uningoja beridu.⁹ Xuning üqün mən silərgə eytayki, tilənglər, silərgə ata kılınidu; izdənglər, tapisilər. Ixikni qekinqlər, eqili. ¹⁰ Qünki hərbir tiligüqi tiliginə erixidu; izdigüqi izdiginini tapidu; ixikni qəkküqilərgə ixik eqili. ¹¹ Aranglarda ata boloquqlar eż oqlı nan tələp kilsə, uningoja tax beridiojanlar barmu?! Yaki belik tələp kilsə, yılan beridiojanlar barmu?¹² Tuhum tələp kilsə, qayan beridiojanlar barmu? ¹³ Əmdi silər rəzil turup eż pərzəntliringlaroja yahxi iltipatlarnı berixni bilgən yerdə, ərxtiki Ata Əzidin tiligənlərgə Muqəddəs Rohní tehimu ata kılmasmu?

Əysə «Bəəlzbəbul», yeni Xəytandin küqlükür

Mat. 12:22-30; Mar. 3:20-27

14 Əmdi u bir kixidin «adəmni gaqa kılıquqı» jinni həydiwətkəndə, xundak boldiki, jin uningdin qıqqında, gaqa zuwanoja kəldi. Halayık buningoja intayın həyran boluxti.¹⁵ Birak ulardin bəziliri: «U jinlarnı jinlarning əmiriolojan Bəəlzbəbuluqa tayinip həydiwetidu» — dedi.¹⁶ Wə baxka bəzilər uni sinax məksətidə uningdin bizgə asmandın bir möjizilik alamət

11:4 «bizgə kərzdarolojan hərkimni kəqürginimizdək...» — bu ayəttiki «kərz» qoqum gunahlarnı eż iqığa alıdu; ayətning ikkinçi kismını kerüng.

11:7 «balılar orunda yenimda yatidu» — yaki «balılim rəhmətindən yetip kəldik».

11:8 «uning hijil bolmay kəyata-kəyata yalwuruxi bilən...» — «hijil bolmay kəyata-kəyata yalwuruxi» grek tilida birləşdirilmişdir.

11:9 Mat. 7:7; 21:22; Mar. 11:24; Yh. 14:13; 15:7; 16:24; Yak. 1:5, 6; 1 Yuha. 3:22; 5:14.

11:11 Mat. 7:9.

11:14 «jin uningdin qıqqında, gaqa zuwanoja kəldi. Halayık buningoja intayın həyran boluxning bir səwəbi, Yəhudiylərimilarning pikriqə, jinni həydəx üçün uning ismini jindin sorax kerək. Jin qaplaçkən adəmning aqzı arklıq ismini eytsə, andın xu ismini ixlitip jinni həydigili bolaltı. Əmdi jin adəmni gaqa kılıp koyqan bolsa, jinining ismini bilix, xundakla uni həydəx mümkün əməs idi.

11:14 Mat. 9:32; 12:22.

11:15 «u jinlarnı jinlarning əmiriolojan Bəəlzbəbuluqa tayinip həydiwetidu» — «Bəəlzbəbul» (yaki, «Bəəlzbəb») jinlarning padixahı Xəytannı kersitidi.

11:15 Mat. 9:34; 12:24; Mar. 3:22.

kərsətsəng, dəp tələp kılqılı turdi.¹⁷ Lekin u ularning nemə oylawatkanlığını bilip ularoğa mundak dedi:

— Oz iqidin bəlünüp ozara soküxkan hərkəndək padixahlıq wəyran bolidu; wə hərkəndək ailə eż iqidin bəlünüp əzara soküxsa zawallıqka yüz tutidu.¹⁸ Xuningoja ohxax, əgər Xəytan əz-əziga əşəri qılkən bolsa, undakta, uning padixahlıqı qandağmu put tirəp turalisun? Qünki silər meni, «Jinlarnı Bəəlzəbuloja tayinip həydəydiğən» dəysilər.¹⁹ Əgər mən jinlarnı Bəəlzəbuloja tayinip koqlısam, silərning pərzəntlirinqər kimə tayinip jinlarnı koqlaydu?! Xunga ular silər toopluluk həküm qıksun!²⁰ Lekin mən Hudanıng barmiki bilən jinlarnı koqlısam, undakta Hudanıng padixahlıqı üstüngərəq qüxüp namayan boloğan bolidu.

²¹ Toluk korallanıqan küqtünggür eż eyini koqdap turoğanda, uning mal-mülki aman əlidü;

²² lekin uningdin küqtünggür biri uning üstığa hujum kılıp uni yəngsa, uning tayancıqan korallırını tariwalidu wə mal-mülüklerini olja kılıp əzidikilərgə təkşim kılıp beridu.

²³ Mən tərəptə turmiojanlar manga əşəri turoqıdurdur. Mən tərəpkə adəmlərni yioqmiojuqılar bolsa tozutuwatkıqidur.

²⁴ Napak roh birawning tenidin qıkıriwetilixi bilən, u kurojak jaylarnı qergiləp yürüp birər aramgağını izdəydi; birak tapalmiojandın keyin, «mən qılkən makanimoja kəytay!» dəydi.²⁵ Xuning bilən əytiq kılıp, xu makaniñing pakız tazilanıqanlığını wə rətləngənlikini baykaydu-də,²⁶ berip əzidinmu bəttər yəttə rohni baxlap kelidu; ular kirip billə turidu. Buning bilən həlikə adəmning keyinkı həli burunkidinmu tehimu yaman bolidu.

Həkikiy bəht

²⁷ Wə xundak boldiki, u bu gəplərni kılıwatkanda, kəpqilik arisida bir ayal awazını kətürüp:

— Seni kətürgən əşəri, wə emitkən əməqək bəhtliktur! — dedi.

²⁸ Birak u jawabən: — Bəlkə Hudanıng səzini anglap, Uningoja itaət kılıdıcıqlar bəhtliktur! — dedi.

11:16 «bizə asmandın bir mejizilik alamət kərsətsəng...» — ular tələp kılqan «mejizilik alamət» əysanıng həkikiy Məsih ikənlilikini ispatlaydiqan bir karamətni kərsitidu, əlwətta.

11:17 Mat. 12:25; Mar. 3:24.

11:19 «Əgər mən jinlarnı Bəəlzəbuloja tayinip koqlısam, silərning pərzəntlirinqər kimə tayinip jinlarnı koqlaydu?! Xunga ular silər toopluluk həküm qıksun! — bu səzning ikki xərhi bar:

(1) «silərning pərzəntlirinqər» — Bu Pərisiylerning eż talip-əgəxkүüqilərini kərsitidu. Əməliyətə bolsa Pərisiyər wə əgəxkүüqilərini jinlarnı heq həydəyilməytti. Undakta Xəytanning padixahlıqıja həkikiy hujum kılıqıqları əysa wə muritilirimi, yəki parisişlərmi? Parisişlərin Hudanıng əməs, bəlkə Xəytanning təripidə turoğanlıq eż əgəxkүüqilərinin jinni həydəxə küküsə bozulanlıqıja ispat berətti.

(2) «silərning pərzəntlirinqər» — Bu əysanıng əgəxkүüqilərini (Israillarning oğullarını) kərsitidu. Pəkət əysala əməs, ularmu jinlarnı həydəyəldiğən boloğan; xunga ularmu əysanıng Hudanıng kükü bilən jin-xəytanları bir tərəp kılıwatkanlıqlıqə ispat berətti.

-Biziñqoja (1)-kezkərəx toorə. «köxumqə seziñimizni kərəng.

11:20 «mən Hudanıng barmiki bilən jinlarnı koqlısam...» — «Hudanıng barmiki» Uning kük-kudritini kərsitidu, əlwətta; lekin jinlarnı bir tərəp kılıx üçün Huda pütkül belikini əməs, pəkət «barmiki»ni azrak midirlitip köysila kupaya.

11:22 «Toluk korallanıqan küqtünggür eż eyini koqdap turoğanda, uning mal-mülki aman əlidü...» — (10-ayət) bu təmsildiki «küqtünggür adəm» Xəytanni kərsitidu, əlwətta. «Uningdin küqtünggür biri», yəni uning eyini bulang-talang kılıqıqi əysadın baxxa heçkim bolmayıd.

11:24 «napak roh» — jinni kərsitidu.

11:24 Mat. 12:43.

11:26 «Napak roh...berip əzidinmu bəttər yəttə rohni baxlap kelidu; ular kirip billə turidu. Buning bilən həlikə adəmning keyinkı həli burunkidinmu tehimu yaman bolidu» — bu təmsil həm jin qaplıxıxtın kutkuşuloğan adəmning həkikiy bir hətirini wə xundakla keqma monida Yəhudit həlkinqing şhwalınımu kərsitidu. «Matta»diki («Mat.» 12:43-45 toqrisida) «köxumqə seziñimizni kərəng.

11:26 Yh. 5:14; Ibr. 6:4, 5; 10:26; 2Pet. 2:20.

11:28 Mat. 7:21; Yh. 6:29; Rim. 2:13.

Karamət kersitix təlipi

Mat. 12:38-42; Mar. 8:12

²⁹ Xu qaojda, top-tap adəmlər uning etrapıoja olaxkanda, u mundak səzləxkə baxlıdi:

— Bu dəwr dərwək rəzil bir dəwrdür; u möjizilik bir alamətning kəristilikni istəp yürüdü. Birak buningoja «Yunus pəyojəmbərdə kərülən möjizilik alamət»tin baxka həqkandak ikkinqi bir alamət kərsitilməydi.³⁰ Qünki Yunus pəyojəmbərnin ezi Ninəwə xəhīridikilərgə alamət-karamət bolojinoja ohxax, İnsan'oqlumu bu dəwrgə yənə xundak bolidu.

³¹ Kiyamət künü «Jənubtin kəlgən ayal padixah»mu bu dəwrdikilər bilən təng tirilip, ularning gunahlarını bekitidu. Qünki u Sulaymanning dana səzlərini anglax üçün yər yüzining qetidin kəlgən; wə mana, Sulaymandinmu uluoq birsı muxu yerdə turidu..³²

³² Kiyamət künü Ninəwəliklər bu dəwrdikilər bilən təng kopup, bu dəwrdikilərnin gunahlarını bekitidu. Qünki Ninəwəliklər Yunus pəyojəmbər jakarlıqan həwərni anglap towa kılōjan; wə mana, Yunus pəyojəmbərdinmu uluoq birsı muxu yerdə turidu!

Hudanıg yoruklukını kixılər pütüklu wujudi bilən kobul kılıxi kerək

Mat. 5:15; 6:22-23

³³ Həqkim qiraqni yekip koyup, uni yoxurun jayda koymas, yaki üstigə sewətni kəmtürüp koymas, bəlkı qiraqdanning üstigə koyidu; buning bilən eygə kirgənlər yorukluknı kəridü.

³⁴ Tənning qirioji kəzdür. Xunga əgər kəzüng sap bolsa, pütün wujudung yorutulidu. Lekin əgər kəzüng hunük bolsa pütün wujudung əkarangoju bolidu.³⁵ Xuning üqün həzi bolojinki, wujudungdiki «yorukluk» əkarangoşluq bolmisun!.³⁶ Əmdi əgər barqə wujudung yoruk bolsa wə uning həq yeri əkarangoju bolmisa, wujudung huddi qiraq parlak nuri bilən seni yorutkandək tamamən ayding bolidu.

11:29 «... Buningoja «Yunus pəyojəmbərdə kərülən möjizilik alamət»tin baxka həqkandak ikkinqi bir alamət kərsitilməydi» — «Mat.» 12:39-40-ayətlərgə əkarsun («Yunus pəyojəmbər yoojan belikning korsikida üç keqə-kündüz yatkandək, İnsan'oqlumu ohxaxla üç keqə-kündüz yərning bəqəridə yatiyüd»).

11:29 Yun. 2:1,11.

11:31 «Jənubtin kəlgən ayal padixahı» — «Xəba padixahlıkinin ayal padixahı»ni kərsitidu («1Pad.» 10:1-10ni kərüng). «Xəba» bəlkim Jənubiy Ərabistanni kərsitidu.

11:31 1Pad. 10:1; 2Tar. 9:1; Mat. 12:42.

11:32 «Kiyamət künü Ninəwəliklər bu dəwrdikilər bilən təng kopup, bu dəwrdikilərnin gunahlarını bekitidu. Qünki Ninəwəliklər Yunus pəyojəmbər jakarlıqan həwərni anglap towa kılōjan; wə mana, Yunus pəyojəmbərdinmu uluoq birsı muxu yerdə turidu» — bu ayətlər (29, 30 wə -32)-də əysə Yunus pəyojəmbərnin yoojan bir belikning iğidə üç kün turup tırık qıckanlığını tiləp elix arkılıq əzininmu olüp, üçinqi künü tirlidilidəjanlığını aldin eytikan. Təwrat, «Yunus» 1-2-bablarınu wə xu kitablığı «Yunus pəyojəmbərnin alamat-karamitü» toqıruluk «köxumqə sez»imiznimü kerüng, «bu dəwrdikilərnin gunahlarını bekitidü» — demək, «Butpərəs Ninəwəliklər Yunus pəyojəmbərnin təlimini anglap, yaman yoldın kəytikan. Birak, bu yerdə Yunus pəyojəmbərdinmu uluoq birsı boləjan Məsih silərnini yaman yoldın kəytixkə qakırsa, kulak salmidinglar.

11:32 Yun. 3:5.

11:33 «...üstigə sewətni kəmtürüp koymas» — «sewət» grek tilida «οἰλημα σεωτ».

11:33 Mat. 5:15; Mar. 4:24; Luka 8:16.

11:34 «əgər kəzüng sap bolsa» — grek tilida «σαπ» degən sezninq ikki mənisi bar: — (1) «bir, belünməs, birləxkən, sak»; (2) «sehiy» degən mənisi bar. Demək, xundak boləjanda «sap» degən sezninq toluk mənisi «kəzüng Hudajila karisə...» wə «san əzüng sehiy bolsang....» degən bolidu. «əgər kəzüng hunük bolsa,...» — «hunük» degən sez grek tilida həm «əzil» həm «sak» əməs, ajız, kesal» degən ikki mənini bildüridu. «Tənning qirioji kəzdür. Xunga əgər kəzüng sap bolsa, pütün wujudung yorutulidu. Lekin əgər kəzüng hunük bolsa pütün wujudung əkarangoju bolidu» — Təwrat, «Pənd.» 20:27ni kerüng.

11:34 Mat. 6:22.

11:35 «Xuning üqün həzi bolojinki, wujudungdiki «yorukluk» əkarangoşluq bolmisun!» — muxu sirlıq gəp sahitpəzlikni kəzədə tutidu. Qünki birsı sahitpəzlikni kılıp: «Məndə yorukluk (həkikət) bar» dəp turuwalısa, ahrı berip qokum oż-ezini aldaydu; andin keyin uningda boləjan əkarangoşluq adəttiki «gunahkar» kixılərdə boləjan əkarangoşluğın tehimu eoşir bolup kəlidü. U wağıtta bu kixılərdə boləjan «yorukluk» əməliyətə əkarangoşluqtur. Mundak sahitpəzlik adəttə pəkət malum etikədi bar kixılər yaki dindarlar arısında pəyda bolidu.

Pərisiyələr bilən Təwrat ustazlırinin sahitpəzlikini əyibləx

Mat. 23:1-36; Mar. 12:38-40; Luğa 20:45-47

³⁷ Əysə söz kiliwatqanda, bir Pərisiy uni əyigə ojizaqa təkliq kıldı. Xuning bilən u əygə kirip, dastihanda olturdu. ³⁸ Lekin həlikə Pərisiy uning tamakṭın ilgiri kol yumiojinini körüp, intayın həyran boldı. ³⁹ Lekin Rəb uningoja:

— Əmdi silər əy Pərisiyələr, qinə-qaqılarning texinila yuyup pakizliojininglar bilən iqinglar hərtürlük hərislik wə rəzillikə tolqandur.

⁴⁰ Əy nadanlar, texini Yaratkuqi iqinimu yaratkan əməsmu?! ⁴¹ Əmdi əz iq-iqinglardın hayrəhəlik kilinglar wə mana, həmmə nərsə silərgə pakiz bolidu.

⁴² Halinglaroja way, əy Pərisiyələr! Qünki silər hətta yalpuz bilən suzapning wə hərhil dora-dərmanlarning ondin birini exra kılıp Hudaşa ataysilar-yu, biraq adalət wə Hudanıng muhəbbitini həq etibarоja almay ketiwerisilər. Dərwəkə, awwal muxu ixlarnı orundixinglar kerək, andin xu ixlarnimu ada kılmay koymaslıkinglar kerək.

⁴³ Halinglaroja way, əy pərisiyələr! Qünki silər sinagoglarda aldinkı orunlarda olturuxka, bazarlarda kixılarning silərgə bołożan hərmətlik salamlırıqo amraqsilər. ⁴⁴ Silərgə way! Qünki silər huddi kixılər ketiwetip, üstiga dəssəp selipmu səzməy etüp kətkən gerlərgə ohxaysilər! — dedi.

⁴⁵ Təwrat əhliliridin biri uningoja:

— Ustaz, bularni eytkinqin bizgimu həkarət boldi! — dedi.

⁴⁶ U uningoja mundak jawab bərdi:

— Silərgimu way, əy Təwrat əhliliri! Qünki silər ketürəlmigüdək eojir yükərni adəmlərning zimmisigə artip koysilar-yu, əmma əzünglar bu yükərni ketürəxkə birmu barmikinglarnı təkəküzməysilər. ⁴⁷ Silərgə way! Qünki pəyojəmbərlərning kəbrilirini yasap keliwatisilər, lekin ata-bowliringlar ularnı əltürdi. ⁴⁸ Xuning bilən silər ata-bowliringlar kıləqlənləriqo razi bołożanlıkinglaroja guvahlıq berisilər. Qünki ular pəyojəmbərlərni əltürdi wə silər ularning kəbrilirini yasaysilər. ⁴⁹ Bu səwəbtinmu Hudanıng danalığı dəyduki: «Mən ularoja pəyojəmbərlər

11:37 «...dastihanda olturdu» — grek tilida «...dastihanda yattı». Yəhudiylər həlkə dastihanda yanpaxlap yatatti.

11:38 «həlikə Pərisiy uning tamakṭın ilgiri kol yumiojinini körüp, intayın həyran boldı» — Yəhudiylər həlkə «tamaktın ilgiri kol yuyux» peşət salamətlikke paydilik bolupla kalmastın, belki insanlar oja bir hil diniy sawab yətküzidi, dəp karayıttı. Undak kılmaslık ata-bowlirinin kalduroqan kaidə-yosunlrıqo sal əkarap ularoja kliniqən bihərmətlikkə barawər idi. Xübhisizki, Məsih xu qaçda kəstən kol yumay dastihanda olturojanıdi.

11:39 Mat. 23:25; Tit. 1:15.

11:41 «əz iq-iqinglardın hayrəhəlik kilinglar wə mana, həmmə nərsə silərgə pakiz bolidu» — baxka birhil tərjimisi: «piyala işidikidin sadık beringlər, wə mana, həmmə nərsə silərgə pakiz bolidu». Lekin bizningqə muxu yərdə Məsih insanning əz iqinə Hudaşa beoqlax kerəkləkining həmmidin mühüm ikənləkini kərsitudu.

11:41 Yəx. 58:7; Dan. 4:24; Luğa 12:33.

11:42 «silər Pərisiyələr hətta yalpuz bilən suzapning wə hərhil dora-dərmanlarning ondin birini exra kılıp Hudaşa ataysilar-yu» — okurmların esidə barkı, Huda Təwrat kanununda ibadəthanidiki ixlər wə kahinlarning kırımı üçün Əz həlkinin məhsulatlılarından «ondin bir ülüxi»ni tələp kılıjanıdi. «**biraq adalət wə Hudanıng muhəbbitini həq etibarōja almay ketiwerisilər**» — Əysanıng «Hudanıng muhəbbiti» deñini həm Huda insanlar oja baqlıqan muhəbbət həm insanlar Hudaşa baqlax kerək bołożan muhəbbətnimər əz iqığa alsa kerək.

11:42 1Sam. 15:22; Hox. 6:6; Mik. 6:8; Mat. 9:13; 12:7; 23:23.

11:43 «silər Pərisiyələr... Bazarlarda kixılarning silərgə bołożan hərmətlik salamlırıqo amraqsilər» — tarix tətkiqatlıriqo asasan, Yəhudiyların eoz «ustazlıri» oja kıləqlən «salamlar»nı intayın uzun wə murakkəp dəp bilimiz.

11:43 Mat. 23:6; Mar. 12:38; Luğa 20:46.

11:44 «...silər huddi kixılər ketiwetip, üstiga dəssəp selipmu səzməy etüp kətkən gerlərgə ohxaysilər!» — Yəhudiylər mollınlarning Təwrat kanuniqə xərh berixiqa «kəbrilərgə tegix» adəmni kaq kırğıqa «napak» kılatti, yuyunux kerək idi.

11:44 Mat. 23:27.

11:46 «silər ketürəlmigüdək eojir yükərni adəmlərning zimmisigə artip koysilar-yu,...» — «eojir yükər» hər türlük diniy kaidə-yosunları kərsitudu.

11:46 Yəx. 10:1; Mat. 23:4; Ros. 15:10.

11:47 Mat. 23:29.

11:48 «ular, yanı ata-bowliringlar pəyojəmbərlərni əltürdi wə silər ularning kəbrilirini yasaysilər» — Yəhudiylər həlkə daim «kuluq ata-bowlirrimiz» «ata-bowlirrimiz kalduroqan mukəddəs kaidə-yosunlar» dəydi. Ular muxu «ata-bowlirimiz kalduroqan mukəddəs kaidə-yosunlar» oja qing esiliwalatti, lekin pəyojəmbərlərning sezlirigə kengül bəlməytti, wə ularning hazır ata-bowliridək Huda əwətkən pəyojəmbərlərgə, hətta Kütuzoquqi-Məsihgə bołożan ziyanxəkkilikləri

wə rosullarni əwətimən wə bulardin bəzilirini ular əltüridü wə bəzilirini ziyankəxlik bilən kooqlıwetidü». ⁵⁰⁻⁵¹ Xuning bilən dunya apırıdə bolqandan buyanğı barlıq pəyojəmbərlərning tekülgən kan kərzliri, yəni Həbilning tekülgən kənidin tartip taki ibadəthanidiki kurbangah bilən mukəddəs jay arılıkda kətl kiliñojan kahin Zəkəriyaning tekülgən kənəñiqə barlıq kan kərzlər üçün muxu dəwrədkilərdin həsab elinidü. Mən silərgə bərhək xuni eytip köyayki, bularning həmmisi muxu dəwrədin elinidiojan bolidü!..

⁵² Halinglaroja way, əy Təwrat əhlilir! Qünki hekmət həzinisining aqkəqini elip turup, əzünglar uning iqigə kirmidinglar wə kirəy degənlərnimü kirdüymidinlar.

⁵³ U xu yərdin qıkkandin keyin, Təwrat ustazlıri bilən Pərisiyər uning bilən kattik əxarlıxip, uningçə kəp ixlarnı muzakirilixkə kistidi. ⁵⁴ wə uning üstidin xikayət kiliñxə səzidin birər əyib tepiwelixinə paylap yürətti.

Sahtipəzliktin əoxyar bolux

Mat. 10:19-20; 10:28-33; 12:32

12¹ Xu qaojlarda, minglijan kixılər yiojılıp, bir-birini dəssiwətküdək kista-kıstang boluxup kətkəndə, u awwal muhlislirioja səz kilipli mundak dedi:

— Pərisiyərning ekitküsidi, yəni sahtipəzlikidin əoxyar bolunglar. ² Qünki yoxurulojan heqkandak ix axkarılanmay kalmayıdu, wə heqkandak məhpiy ix ayan bolmay kalmayıdu..

³ Xunga silərning ərəngələquda eytkənləringlar yorukta anglinidü; əyning iqkiri də hupiyanə piqirlaxşanlırları oğzılardə jakarlinidü..

⁴ Mən silər dostliriməja xuni eytimənki, tənni əltürüp, baxka heq ix kılalmayıdiaojanlardın korkmangalar.. ⁵ Lekin mən silərgə kimdin ərkəkxunglar kerəkləkini kərsitip köyə: Əltürgəndin keyin, dozahka taxlaxka əhəkələk bolouqidin korkungular; bərhək silərgə eytay — Uningdin korkungular!

⁶ Bəx kuxxaq ikki tiyingə setilidioq? Lekin ularning əqəbirimi Huda təripidin untulup əhalojını yok.. ⁷ Lekin hətta hərbir tal qeqinglarmu sanaloqandur. Xundaq ikən, korkmangalar; silər nuroqunliojan kuxxaqtın kimmətliksilər!.

toopruluk heq oylanmayıttı (49-ayətni körüng).

11:49 «Hudanıng danalıqi dəyduki: «Mən ularoja pəyojəmbərlər wə rosullarni əwətimən wə bulardin bəzilirini ular əltüridü wə bəzilirini ziyankəxlik bilən kooqlıwetidü» — bu səzler məlum pəyojəmbər eytən səz bolmiojını bilən, u kep beşarətlərinin yiojinqaklinixidur.

11:49 Mat. 10:16; Luğa 10:3; Yh. 16:2; Ros. 7:51; Ibr. 11:35.

11:50-51 «yəni Həbilning tekülgən kənidin tartip taki ibadəthanidiki kurbangah bilən mukəddəs jay arılıkda kətl kiliñojan kahin Zəkəriyaning tekülgən kənəñiqə barlıq kan kərzlər...» — Həbilning əltürlüxi toopruluk «Yar.» 4:8-11ni, Zəkəriyaning əltürlüxi toopruluk «2Tar.» 24:20-22ni körüng. Bu ikki wəkə Yəhudiylarning Təwratni ənəniwi orunlaxturux tərtipi boyiąqə Təwratning əng bexida wə əng ahirioja koyulidü.

11:50-51 Yar. 4:8; 2Tar. 24:21; Ibr. 11:4.

11:52 Mat. 23:13.

11:53 «U xu yərdin qıkkandin keyin...» — yaki «U bularnı eytkanda...».

12:1 «Pərisiyərning ekitküsidi, yəni sahtipəzlikidin əoxyar bolunglar» — «Mat.» 16:1-12nimü körüng. Mukəddəs yazımlarda ekitku (hemirturq) kep yərlarda təkəbburluk wə sahitpažılıkkə simvol kiliñidü.

12:1 Mat. 16:16; Mar. 8:15.

12:2 Ayup 12:22; Mat. 10:26; Mar. 4:22; Luğa 8:17.

12:3 «hupiyanə piqirlaxşanlırları» — grek tilida «külaçka eytkininglar».

12:4 Yəx. 51:7; Yer. 1:8; Mat. 10:28.

12:6 «bəx kuxxaq ikki tiyingə setilidioq?» — «tiyin» grek tilida «assariyon», «ikki tiyin» — Xu dəwrədiki bir iqxining künlük həkkə bolovan «dinarius»ning 1/8 Kismi idi.

12:6 Mat. 10:29.

12:7 1Sam. 14:45; 2Sam. 14:11; 1Pad. 1:52; Luğa 21:18.

Əysani etirap kılıx wə kılmaslık

⁸ — Birak mən silərgə xuni eytip köyayki, kim meni insanlarning aldida etirap kılsa, İnsan' oqlımı uni Hudanıng pərixtiliri aldida etirap kıldı.. ⁹ Birak insanlarning aldida meni tonumiojan kixi, Hudanıng pərixtiliri aldidimu tonulmaydu..

¹⁰ İnsan' oqlıqça karxi səz kılajan hərkəndək kixi kəqürümə erixələydi; lekin Muğəddəs Rohka kupurluk kılquqı bolsa kəqürümə erixəlməydi..

¹¹ Lekin kixilər silərni sinagoglarqa yaki hökümədarlar wə əməldarlarning aldioqa elip berip sorakqa tartkanda, «Ərzgə qandak jawab bərsəm?» yaki «Nemə desəm bolar?» dəp əndixə kilmanglar. ¹² Qünki nema deyix kerəklikini xu waqtı-saitidə Muğəddəs Roh silərgə egitidi.

Əkilsiz bay həkkidiki təmsil

¹³ Kəpqılık arisidin birsi uningoja:

— Ustaz, akaməja atımızdin қalojan mirasni mən bilən təng ülixixə buyruqayla — dedi.

¹⁴ Lekin u uningoja jawabən: — Buradər, kim meni silərning üstünglarqa sotqi yaki üləxtürgüqi kıldı? — dedi. ¹⁵ U kəpqılıkkə қarap: — Pəhas bolup ezünglarnı hərhil tamahorluktin saklangalar. Qünki insanning hayatı uning mal-mülüklinining kəplükigə baqlıq əməstur, dedi..

¹⁶ Andin u ularqa mundak bir təmsilni eytip bərdi:

— «Bir bayning yeri mol həsol beriptu. ¹⁷ U kənglidə «Kandak kılıy? Qünki bunqiwala həsolni kəyojudək yerim yok» — dəp oylaptu. ¹⁸ Andun u: — «Mundaq kılıy: — Hazırkı ambarırimni quwuwtetip, tehimu qongını yasap, barlıq məhsulatırim wə baxka mal-mülüklinimi xu yərgə yioqip saklay! ¹⁹ Andin eż-ezümgə: «Əy jenim, yioqip saklıqan, kep yil yətküdək nemətliring bar, rahət iqidə yəp-iqip hux bolqınl!» dəydiojan bolımən» dəp oylaptu..

²⁰ Lekin Huda uningoja:

«Əy əhmək, bugün keqila jening səndin tələp kılıp elinidu; undakta bu toplojining kimə kalidu?» dəptu..

²¹ Hudanıng aldida dələtmən bolmay, ezigə həzinə yioqkanning həli xundaq bolar».

Etiqadqıllar əndixə kılmaslıkı kerək

Mat. 6:19-21, 25-34

²² Andin u muhlislirioqa mundak dedi:

— Xuning üçün mən silərgə xuni eytip köyayki, turmuxunglar toopruluk, nemə yərmiz yaki nemə kiyərmiz, dəp əndixə kilmanglar. ²³ Qünki həyatlık yeməliklətin, tən kiyim-keqəktin əzizdur. ²⁴ Kuzoğunlarqa қaranglar! Ular terimaydu wə yioqmaydu, ularning ambar, iskilatlırimu yok. Lekin Huda ularnımu ozuklandırdı. Silər kuxlardın ənqılık əziz-həl! ²⁵ Aranglarda kaysinglar oğəm-ķayqu bilən əmrünglarnı birər saat uzartalaysılər? ²⁶ Əgər xunqılık kiqıkkınə

12:8 Mat. 10:32.

12:9 Mat. 10:33; Mar. 8:38; Luk. 9:26; 2Tim. 2:12; 1Yuha. 2:23.

12:10 «Muğəddəs Rohka kupurluk kılıx» — yaki «Muğəddəs Rohka karxi gəp kılıx» deyən gunah toopruluk «Matta»diki «köxumqə sez»imizdə tohtilimiz.

12:10 1Yuha. 5:16.

12:11 Mat. 10:19; Mar. 13:11; Luk. 21:14.

12:14 «Buradər, kim meni silərning üstünglarqa sotqi yaki üləxtürgüqi kıldı?» — «Mis.» 2:14ni kərung. Məsih Musa paçqəmbärning rolini rat kıldı. Bu muhüm həkikət üstidə «köxumqə sez»imizdə azrak tohtilimiz.

12:15 1Tim. 6:7.

12:19 Top. 11:9; 1Kor. 15:32; Yak. 5:5.

12:20 Zəb. 39:6; Zəb. 52:7; Top. 2:18, 19; Yər. 17:11.

12:22 Zəb. 55:22; Mat. 6:25; Fil. 4:6; 1Tim. 6:8; 1Pet. 5:7.

12:24 Ayüp 38:41; Zəb. 147:9.

12:25 «kaysinglar oğəm-ķayqu bilən əmrünglarnı birər saat uzartalaysılər?» — baxka bir tarjimisi: «kaysinglar oğəm-ķayqu bilən boyungıla birər qəriq қoxalaysılər?».

12:25 Mat. 6:27.

ixmu қолунглардин көлмісә, нема üçün қалојан ixlar тоғрисіда оғем-әндіксә қіліслер?

²⁷ Nelupərlerning қандак өсіділанлыққоя қарап bekінглар! Улар әмгекмұ қілмайды, қақмұ егірмейду; лекін сіләргә xuni eytayki, һәтта Sulayman toluk xan-хәрәптә turoqandimu uning kiyinixi nilupərlәning bir gülüqilikumu yok idi.²⁸ Әй ixənqi ajizlar! Әмди Huda dalадіki bugün eqilsa, әтисі құруп oqakqa selinidiojan axu gül-giyahlarni xunqə bezigən yerdə, silərni tehimu kiyindürməsmu?²⁹ Xundak ikən, nemə yəymiz, nemə iqimiz dəp bax қатurmanglar, heqnemidin әндіxa қіlmanglar.³⁰ Qunki hərkəyasi əldikilər mana xundak həmmə nərsilərgə intildi. Birak Atanglar silərning bu nərsilərgə mohtajlıqlarını bilidü;³¹ xundak ikən, Uning padixaḥlıqliqoja intilinglar wə u qaođa, bularning həmmisi silərgə қoxulup nesip bolidü..

³² Korkmanglar, i kiqik pada! Qunki Atanglar padixaḥlıqliki silərgə ata kılıxni hux kərdi..

³³ Mal-mülkünglarni setip, kəmbəøjellərgə həyrhahlık kilinglar. Өzünglaroja uprimaydiojan həmyan, ərxlərdə hərgiz tüzəp kətməydiōjan bir həzinə hazırlanqlar; — xu yerdə oöri yekin kəlməydu, kүyə yəp yokap kətməydu.³⁴ Qunki baylıqlar kəyərdə bolsa, kəlblinglarmu xu yerdə bolidü.

Məsihning kelixigə təyyar bolunglar!

Mat. 24:45-51

³⁵ Silər belinglarni qing baoļlap, qiraqlıringlarni yandurup turunglar; ³⁶ huddi hojayininining toy ziyanitidin kayıtip kelixini kütüp turoqan qakarlardək, hərdaim təyyar turunglar. Xuning bilən hojayin kelip ixikni қakkanda, qakarlar dərhal qikip ixikni aqidiojan bolidü. ³⁷ Hojayin kayıtip kəlgəndə, qakarlırinining oyojak, təyyar turoqanlığını kərsə, bu qakarlarning bəhtidur! Mən silərgə bərhək xuni eytip koyayki, hojayin əzi belini baoļlap, ularni dastihanoja olturoqzup, ularning aldioja kelip xəhsən əzi ularni kütüwalidu!³⁸ Wə əgər hojayin ikkinqi yaki üçinqi jesəktə kəlsimu, qakarlırinining xundak oyojaklığını kərsə, bu ularning bəhtidur!³⁹

³⁹ Lekin xuni bilip koyunglarki, əgər ey igisi ooprining keqidə kaysi wakitta kelidiojanlığını bilgən bolsa, u oyojak turup ooprining eygə texip kirixiga hərgiz yol koymaytti!⁴⁰ Xuning üçün silərmü hərdaim təyyar turunglar; qunki Insan'oöli silər oylimiojan wakit-saettə kayıtip kelidü..

⁴¹ Petrus uningdin: — I Rəb, sən bu təmsilni bizgila karitip eyttingmu yaki həmməyləngə karitipmu? — dəp soridi.

⁴² Rəb mundak dedi:

12:27 «nelupərlar...» — yaki «yawa gül-giyahlar...». «Sulayman» — uluq padixaḥ Sulayman.

12:29 «..bax қaturmanglar» — grek tilida «....(yeməklikkə) intilmənglər».

12:30 «hərkəyasi əldikilər...» — grek tilida «bu dunyadiki (yat) əllərdikilər». «Yat əllər» Yəhudiyyə əməs butpərəslər bolup, tırık Hudanı bilməytti; mühlislər Yəhudiyyə bololaşqı, Hudanıng küq-kudriti həmdə Əz həlkidin həwər alidiojanlıqliqo ixanqı boluxi kerak idi.

12:31 1Tar. 3:13; Zəb. 37:25.

12:32 «Atanglar padixaḥlıqliki silərgə ata kılıxni hux kərdi» — «padixaḥlık» bolsa Hudanıng Əz padixaḥlıki, əlwəttə.

12:33 Mat. 6:20; 19:21; Luğa 16:9; 1Tim. 6:19.

12:35 Əf. 6:14; 1Pet. 1:13.

12:38 «əgər hojayin ikkinqi yaki üçinqi jesəktə kəlsimu, qakarlırinining xundak oyojaklığını kərsə, bu ularning bəhtidur!» — Yəhudiylar keqə waktını hesablıqanda üq jesək, rimliklər bolsa tət jesək dəp hesəblaytti.

12:38 Mat. 24:42.

12:39 «əgər ey igisi ooprining keqidə kaysi wakitta kelidiojanlığını bilgən bolsa, u oyojak turup ooprining eygə texip kirixiga hərgiz yol koymaytti» — mukəddas yazmılardiki kep yrılarda Parvardigarning künining «çöridak» (kütülmigən wakitta) kelidiojanlıqlik tiloja elinidü.

12:39 Mat. 24:43; 1Tes. 5:2; 2Pet. 3:10; Wəh. 3:3; 16:15.

12:40 Mat. 24:44; 25:13; Mar. 13:33; Luğa 21:34; 1Tes. 5:6.

— Hojayini ez eyidikilergə məs'ul kılıp, ularoja tegixlik bolğan axlıknı wakıti-waktida təksim kılıp berixkə təyinləydiqan ixənqlik wə pəmlik ojigidar kim bolidu?⁴³ Hojayin eyigə kaytkanda, qakirining xundak kılıwatqınıning üstigə kəlsə, bu qakarning bəhtidur!⁴⁴ Mən silərgə bərhək xuni eytip koyayki, hojayin uni pütün igilikini baxçuruxkə koyidu.⁴⁵ Lekin mubada xu qakar könglidə: «Hojayinim həyal bolup əhalidü» dəp, baxka qakarlar wə dedəklərni bozək kılıxkə wə yəp-iqip, məst boluxkə baxlisa,⁴⁶ Xu qakarning hojayini kütülmigən bir künü, oylimiojan bir wakıttı kaytip kelidu wə uni kesip ikki parqə kılıp, uning nesiwisini etikadsızlar bilən ohxax təkdirdə bekitidu.⁴⁷ Əmdi hojayinining iradisini bilip turup, təyyarlinip turmiojan wə hojayinining iradisi boyiqə kilmiojan qakar boluxioqa tayaq yəydu.⁴⁸ Biraq hojayinining iradisini bilməy turup, tayaq yeyixkə tegixlik ixlarnı kılqan qakar azraq tayaq yəydu. Kimgə kəp berilsə, uningdin tələp kilinidiqini kəp bolidu. Qünki adəmlər kimgə kəp amanət kyoqan bolsa, uningdin tələp kiliqidinqinimu kəp bolidu.

Məsihning tutaxturmaqçı bolğan oti

Mat. 10:34-36

⁴⁹ Mən yər yüzigə ot taxlap tutaxturuxkə kəldim wə bu otning tutixixoja nəkədər təkəzzamən! ⁵⁰ Lekin mən aldi bilən bir qəmündürük bilən qəmündürülüküm kerək wə bu qəmündürülüküm əməlgə axuruloqşqə intayın kynilimən!⁵¹ Silər meni yər yüzigə tinqlilik elip kəldimikin, dap oylap əaldinqarmış? Yak, mən xuni silərgə eytayki, tinqlilik əməs, bəlünük elip kəldim!⁵² Qünki buningdin keyin, bir eydiki bəx kixi bəlünidü; üqi ikkisigə kərsi wə ikkisi üqigə kərxi bəlünidü.⁵³ Ata oqlıqə wə oqlu atisioja, ana kızıqə wə kiz anisioja, kəynana kelinigə wə kelin keynanisioja kərxi turidu..

Hudanıq oqəzipidin agahlanduridiojan bexarətlik alamətlər

Mat. 16:2-3

⁵⁴ Əysə yənə toplaxkən adəmlərgə mundak dedi:

— Silər künpetix tərəptin bulutning qıkkınıni kərsənglər, dərhal «yamoqur yaqıdu» dəysilər, wə dərwəkə xundak bolidu.⁵⁵ Jənub tərəptin xamalning qıkkınıni kərsənglər, «Hawa issiydu» dəysilər wə dərwəkə xundak bolidu.⁵⁶ Əy sahitəpəzlər! Silər yər bilən kekninq rənggini pərk etələysilər-yu, kəndaksığa bu zamanni pərk etəlməysilər?!⁵⁷

⁵⁷ Əmdi nemixkə kəysi ixlarning durus ikənlilikə əzüngər həküm kılıp bəkməysilər?!⁵⁸ Qünki dəwagiring bilən birgə sotqı aldioja baroqiningda, uning bilən yolda ketiwatqınıngda, uning bilən yarixip dost boluxkə intilgin; bolmisa, u seni sotqıqə, sotqı bolsa gundipayoja tapxuridu wə gundipay seni zindanoja taxlaydu.⁵⁹ Mən sanga xuni eytip koyayki, kərzinqning əng ahirki bir tiyininimə koymay təlimigüqə, xu yərdin hərgiz qıkalımsən..

12:42 «Hojayini ez eyidikilərgə...» — «eyidikilər» muxu yərda eydiki hizmətkarlar wə qakarlarını kərsitidü; muxu yərda keqma manisi Hudaqə təwədikilər, yəni barlık ixəngüqlər degenliklər. «Hojayini ez eyidikilərgə məs'ul kılıp, ularoja tegixlik bolğan axlıknı wakti-waktida təksim kılıp berixkə təyinləydiqan ixənqlik wə pəmlik ojigidar kim bolidu?» — xübhisizki, Rob bu təmsilni həmmidin awval Petrusning ez-ezigə təbtiklixini halidi, andin kalojan rosullar, andin Hudanıq barlıq hizmətkarlıqıja karitip eytkən.

12:42 Mat. 24:45; 25:21; 1Kor. 4:2.

12:47 Yak. 4:17.

12:50 «mən aldi bilən bir qəmündürük bilən qəmündürülüküm kerək wə bu qəmündürülüküm əməlgə axuruloqşqə intayın kynilimən!» — bu ayəttiki «qəmündürük» xübhisizki uning ölümimidur. Bu töörlük «Əfəsəsləklərə» dəki «köxumqə söz» imzini kerüng. Muxu qəmündürülükintən keyin Muqəddəs Rohning oti yər yəzidə tutuxturulidü. «Ros.» 2-babni kerüng!

12:50 Mat. 20:22; Mar. 10:38; Əf.4:5

12:51 Mat. 10:34.

12:53 MİK. 7:6

12:57 Mat. 5:25-26

12:59 «əng ahirki bir tiyininimə koymay təlimigüqə» — «tiyin» grek tilida «λέπτον» — pulning əng kiqik birlik, xu dəwrədkə bir ixqininq künlik həkkə bolğan «dinarius» ning 1/128 kismi idi. «dəwagiring bilən birgə sotqı aldioja

Towa қılıx yaki һалак bolux

13¹ Xu qaoqda, birnəqqə adəm uningoja waliy Pilatusning bir kisim Galiliyəliklerning kənini təküp, ularning կanlırını ular kiliwatkan ibadəthanidiki կurbanlıqning կanlıri bilən arilaxturoqanlığını məlum կildi.

2 U ularoja jawabən mundak dedi:

— Ularning bu azablarnı tartkını üçün bu Galiliyəliklərdin baxka Galiliyəliklərdin gunahı eojir dəp karamsilər?³ Mən silərgə eytayki, undak əməs! Bəlkı silər towa kilmisanglar, həmminglarmu ohxax akiwetta һalak bolisiler.⁴ Siloam məhəllisidiki munar ərəlüp qüxüp, on səkkiz kixini besip eltürüp koyoqan, silər ularni Yerusalemda turuwatkan baxklardın kəbih, dəp karamsilər?

5 Mən silərgə eytayki, undak əməs! Bəlkı silər towa kilmisanglar, həmminglarmu ohxax akiwetta һalak bolisiler.

Towa kılmaslıqning akiwiti — mewə bərməydiqan dərəh

6 Andin u bu təmsilni sözləp bərdi:

— Məlum bir kixinin üzümzarlıkıda tikilgən bir tüp ənjür dərihi bar ikən. U u dərəhtin mewə izdəp kəptü, lekin heq mewə tapalmaptu.⁷ U baqwəngə: «Kara, üq yıldın beri bu ənjür dərihidin mewə izdəp keliwati mən, birak bir talmu mewə tapalmidim. Uni kesiwət! U nemə dəp yərni bikardin-bikar igiləp turidu?» dəptu.⁸ Lekin baqwəngə: «Hojayin, uningoja yəna bir yil təqmigəyla. Bu wakıt iqidə uning tüwidiki topıları boxitip, oqutlap başkay.⁹ Əgər kelər yili mewə bərsə, yahxi hop! Birak bərmisə, kesiwətkəylə» dəptu baqwəngə.

Xabat künü dok ayalni sakaytix

10 Bir xabat künü, u bir sinagogta təlim beriwattati. **11** Mana xu yerdə on səkkiz yıldın beri zəipləxtürgüqi bir jin təripidin tutulup, dəmqiyip əra turalmaydiqan bir ayal bar idi.¹² Əysə uni kərgəndə, yenioja qakırıp:

— Hanim, sən bu zəiplikingdin azad boldung! — dedi. **13** Andin u կolini uning uqisişa koyuwidi, ayal dərəhal ruslinip tik turup, Hudani uluqlıdı.

14 Birak sinagogning qongı əysanıng xabat künü kesəl sakaytkinidin oqazəplinip, kəpqılıkkə:

— Adəmlər ix қılıx kerək bolovan altə kün bar, xu künlərdə kelip sakaytilinglar; lekin xabat künida undak kilmanglar, — dedi.

15 Xunga Rəb uningoja mundak jawab bərdi:

— Əy sahipəzlər! Hərbiringlar xabat künü torpak wə exikinglarnı okurdin yexip, suojarojılı bax

barojiningda, uning bilən yolda ketiwatkiningda, uning bilən yarixip dost boluxka intilgin; .. bolmisa... ... əng ahirkı bir tiyinimini koymay telimiqiçə, xu yərdin hərgiz qikalmaysən — bu kep əhwallirrimizə mas kelidiojan intayın əməliy nəsihat, alwatta. Uning üstügə muxu yərdə bəlkim tamsil boluxı mumkin; qunki Masilininq sezliridə «Əgar... bolsa» degen sez yok. Demək, Israillarning üstügə ərzi bar idi; bu ərz kılıoquji bolsa bəlkim Huda Əzidur. Hazır «yaraxturulup dost bolux»ning towa қılıx pursiti bolsımı, hərəldə wakti qəkkütür. Tewəndiki 13-bənnimü kerüng.

13:1 «... waliy Pilatusning ... ularning կanlırını ular kiliwatkan ibadəthanidiki կurbanlıqning կanlıri bilən arilaxturoqanlılığı» — ayattə «ibadəthana» degen sez yok. Birak կurbanlık կılıx baxxa yərdə bolmayıttı. «կanlıri... կurbanlıqning կanlıri bilən arilaxturdı» — demək, Pilatus ularını ibadəthanida ibadət tüstüdə eltürüwtətti.

13:2 «həmminglər ohxax akiwatta һalak bolisiler» — bu sez bəlkim Rim imperiyası miladiyə 70-yılıda Yerusalem wə baxka xəhərlərni wayran kılıxını wə xuning bilən tang dozahnımu kərsitxi mumkin. 5-ayetning menisimə xundak.

13:3 «Siloam» — (ibraniy tilida «Xiloah») Yerusalemidiki bir mahalla. «Noh.» 3:15 wə «Yəx.» 8:6ni körüng. «silər ularni Yerusalemda turuwatkan baxklardın kəbih, dəp karamsilər?» — «kəbih» muxu yərdə greek tilida «kəzərdar» dəp ipadilinidü.

13:11 «... on səkkiz yıldın beri zəipləxtürgüqi bir jin təripidin tutulup...» — «jin» — Grek tilida «roh». «əra turalmaydiqan bir ayal bar idi» — «əra turalmaydiqan» greek tilida «bəxəni ketürəlməydiqan».

13:14 «sinagogning qongı əysanıng xabat künü kesəl sakaytkinidin oqazəplinip» — uning oqazəplininixining üç səwəbi bar idi: (1) ularning kəida-yosunluları boyığa ayal kixi sinagogning ottorişə kəlməsləki kerak idi (ular kəynidə olturatti yaki turattı); (2) yəna kəidilirli boyığa ər kixi ayal kixığa heq təqmsəliki kerək, hətta adəttə natonux ayal kixığa gəp kılmaslıkı kerək idi; (3) əysə xabat künida kesəl sakaytti.

13:14 Mis. 20:9; Kan. 5:13; Əz. 20:12.

«Luğa»

limamsılər?!¹⁶ Əmdi Xəytan mana on səkkiz yil boqup kəlgən, İbrahimning bir kizi bolən bu ayal dəl xabat künidə bu sırtmaqtın boxitilsa, bu xabat künining yarixikı bolmamdu?!

¹⁷ U muxu səzni kılıqanda, uningoja əşəri qıqqanlar hijalətkə əldi; biraq halayıq uning kiliwatkan həmmə ajayib ixliridin xadlinip yayridi.

Hudanıng padixaḥlıkını uruk wə hemirturuqka ohxitidiojan təmsillər

Mat. 13:31-33; Mar. 4:30-32

¹⁸ U səzini dawamlaxturup mundak dedi:

— Hudanıng padixaḥlıkı nemigə ohxaydu? Mən uni nemigə ohxitay?¹⁹ U goya bir tal kığa urukçiąqohxaydu; birsti uni elip ez beoqida teriçanidi; u əsüb yoqan dərəh boldi; asmandiki uqar-kənatlar kelip uning xahlırıda uwulidi.

²⁰⁻²¹ U yənə: — Hudanıng padixaḥlıkını nemigə ohxaytay? U huddi eiqitküçəqohxaydu; bir ayal uni əqliqə elip, üqjawur unning arisioja yoxurup, taki pütün hemir bolouqə saklıdi, — dedi.

Həyatning tar ixiki

Mat. 7:13-14, 21-23

²² Əysə Yerusalem oqaç sapırını dawamlaxturup, besip ətkən hərkəysi xəhər-yezilarda təlim berip mangdi.²³ Birəylən uningdin:

— I təksir, kütəkuzulidiojanlarning səni azmu? — dəp soridi.

Əysə kəpçilikkə mundak jawab bərdi:

²⁴ — Silər tar ixiktin kirixkə kürək kılıngalar. Qünki mən silərgə xuni eytayki, nuroqun adəmlər kirəy dəp izdənsim, əmma kirəlməydu.²⁵ Oyning igisi ornidin turup ixikni takıçojandın keyin, silər taxkırıda turup ixikni keçip: «Rəb, bizgə aqkin!» dəp yalwurojılı turqıninglarda, u silərgə jawabən: «Silərning nəlikinglarnı bilməymən» — dəydi.²⁶ Andin silər: «Biz sening aldingda yegən, iqbən, sənmu bizning koqilirimizda təlim bərgən» desənglər,²⁷ u yənə jawabən: «Silərning nəlikinglarnı bilməymən, məndin neri ketinglər, əy əbəlihlik kılıquqları!» dəydi.²⁸ Silər İbrahim, İshak, Yakub wə barlıq pəyoqəmbərlərning Hudanıng padixaḥlıkı iqidə ikənlilikini, əzünglarning sirtkə taxliwetilginqlarnı kərgininqlarda, yioqa-zarlar kətürülidu, qixlar oququrlaydu.²⁹ U qəoqda, kixilər məxrik bilən məqribtin wə

^{13:15} «Əy sahitəzlər! Hərbiringlər xabat künü torpak, wə exikinglarnı okurdın yexip, suçjarojılı baxlimamsılər?!» — buni «ixləx» yaxı «hizmat kılıx» dəp hesablaxqa bolsimu, insan bu zuwansız haywanlar oja muxundak «insanpərvərlilik» kərsətmisə, tolimu rəhimsizlik bolətti. Undakta insanoja rəhİM kərsitixkə bolmamdu?

^{13:15} Mis. 23:5; Kan. 22:4; Luğa 14:5.

^{13:16} «İbrahimning bir kizi bolən bu ayal» — «İbrahimning kizi» deyən ibarə ayalning İbrahimning əwlədi ikənlilikini kərsitidü, əlwattə, xundakla bəlkim uningda həqiqiyi etikad bolovanlığının kərsitixi mümkün.

^{13:18} Mat. 13:31; Mar. 4:30.

^{13:19} «U, yəni Hudanıng padixaḥlıkı goya bin tal kığa urukçiąqohxaydu» — «kığa uruk» Asiyadiki barlıq uruklar iqidə ang kığıki. «U əsüb yoqan dərəh boldi» — adəttə kığa əsüb yetilgəndə 2-3 metrlik kəqət bolidu. Lekin bu təmsildür; Hudanıng padixaḥlığının bəzi jəhətləri adəttən taxkırı bolidu.

- Okurmanın lərgə ayankı, təmsillərdə «küxələr» adəttə jin-xaytanları bildürirdü (məsilən, 8:5ni körüng).

^{13:20-21} «Üqjawur un» — (yaxı «üq küra un») grec tilida «üq saton», ibraniy tilida «üq seah». Bir «saton» 7 kilogram idi; bu heli kəp un bolup, yüz adəmning tamikçıja yetətti. «Yar.» 18:6ni körüng.

- Okurmanın lərgə yənə ayankı, təmsillərdə «eqitküçə» yaxı «hemirturuq» adəttə yaman təsirlər (təkəbburluk, sahitəzlilik) ni bildürirdü (məsilən, 12:1ni körüng).

^{13:20-21} Mat. 13:33.

^{13:22} Mat. 9:35; Mar. 6:6.

^{13:24} Mat. 7:13.

^{13:25} Mat. 25:11,12; Luğa 6:46.

^{13:27} Zəb. 6:8; Mat. 7:23; 25:12,41.

^{13:28} Mat. 8:11, 12; 13:42; 24:51.

ximal bilen jənubtin kelixip, Hudaning padixaḥlıkida dastihanda olтуриду.³⁰ Xuning bilen mana, xu qaoqda aldida turoqanlardin arkıoja etidiojanlar, arkıda turoqanlardin aldioja etidiojanlar bar bolidu.

Əysanıng Yerusalemıqbaşa qılıqjan mehir-muhibbiti

Mat. 23:37-39

³¹ Del xu wakitta birnəqqə Pərisiyər Əysanıng aldioja kelip uningoja:

— Muxu yərdin qikip ezungni neri oja al. Qünki Hərod seni eltürməkqi, — dedi.

³² U ularoja:

— Berip xu tülkigə eytinglar: Mana mən jinlarnı həydiwetip, bugün wə ətə xipa berərmən wə üçinqi künü takamullaxturulımən, dəngərler.³³ Halbuki, bugün wə ətə wə egnüllükə mengip yürüxüm kerəktur; qünki həq pəyojəmbərnıg əltürülüxi Yerusalemındıñ baxka həqkandak jayda mumkin bolmas.

³⁴ Əy Yerusalem, Yerusalem! Pəyojəmbərlərni əltüradiojan wə sanga əwətilgənlərni qalma-kesək kılıdi ojan xəhər! Mən ənqə ketimlap mekiyan eż qüjilirini ənat astioja aloşandak sening baliliringni koynumoja almakqi boldum, lekin silər halimidinglər.³⁵ Mana əyünglər taxlinip wəyrana bolup ələlid; wə mən silərgə xuni eytip koyayki, silər «Pərvərdigarning nami bilən kəlgüçigə mubarək boloqay!» demigüqə, meni yənə kərəlməysilər.

13:29 «Kixılər məxrək bilən məqrıbtıñ wə ximal bilən jənubtin kelixip, Hudanıng padixaḥlıkida dastihanda olтуриду» — «məxrək bilən məqrıbtıñ wə ximal bilən jənubtin» kəlgənlər Yəhudiy əməslərni kərsitidü. «Olтурidu» baxka izahatlarda kərsitilgəndək grek tilida «yatidu» degen söz bilən ipadilinidü.

13:29 Yəx. 2:2; Mal. 1:11; Mat. 8:11.

13:30 «aldida turoqanlardın arkıoja etidiojanlar, arkıda turoqanlardın aldioja etidiojanlar bar bolidu» — grek tilida «ahirkarlınlardır birincisi bolidiojanlar bar bolidu, birinqillərdən ahırkısi bolidiojanlar bar bolidu» dap ipadilinidü.

-Bu ajayib həkikətning kəp jəhətləri bar; birək roxənki, xu kündə Huda əslı qakırojan Yəhudiyər Hudanıng padixaḥlıkida hijalətək kəlduruldu wə əslı butparas bolovan Yəhudiy əməslər unında iżzətə erixidü.

13:30 Mat. 19:30; 20:16; Mar. 10:31.

13:32 «Üçinqi künü takamullaxturulımən» — baxka birhil tarjimi: «üçinqi künü nixanimoja yetimən» yaki «üçinqi künü ixlirimni tamam kılımən». Lekin ixnimizki, tarjimiz grek tilioja sadıktır. Tewəndiki izahatın kerüng. «Berip xu tülkigə eytinglar: Mana mən jinlarnı həydiwetip, bugün wə ətə xipa berərman wə üçinqi künü takamullaxturulımən, dəngərler» — bu sirlə gəpnin manisi bəlkim: «Manga ələlən kışqa wakit işidə Huda manga bekitkən pilani boyiąqə sondın körkəməy ixləwerim. Kışqa wakit işidə mən Hudadin tapxuruwalıjan wəzipəmni tamam kılımən wə xundakla eziüm «takamullaxturulımən»» deyəndək boluxi mumkin. Uning üstügə, Məsihning «takamullaxturulımən» degen sirlə sezi, xübəhsizki, kəp jəhətləktir. «Ibr.» 2:10də ohxax həkikət tepilidu wə «ibraniylar oja»diki «köxumqə söz»imizdə bu toqrluluk azraq tohtılımiz.

13:33 «Halbuki, bugün wə ətə wə egnüllükə mengip yürüxüm kerəktur» — Əysa bu sözni kılıqanda tehi Galiliyə əlkisidə idi. Hərođindən Yerusalem bilən alaklısı yok idi, Galiliyəni idarə kılatti. Xunga bı 32-ayottiki seznıng dawamı: «Manki Məsih Yerusalemıqbaşa berixim kerək, lekin undak kılıxim Hərođtin qeşiq üçün əməs, bəlkı Hudanıng pilani boloqanlıq üçün» deyəndək mənədi. «Qünki həq pəyojəmbərnıg əltürülüxi Yerusalemındıñ baxka həqkandak jayda mumkin bolma.» — bu kinayilik, həjwiy gəp. Bu «kapıri» Hərođ han Galiliyəni baxqurqını bilən Məsihə hətiri bolmayıdu, lekin «Hudanıng güzəl xəhər»da turuwtakalar ahi berip əysani əltürdü.

-Bu jümlidiki «mumkin bolmas» deyənning baxka hil tarjimi: «əkil yətməs».

13:34 «Əy «Yerusalem, Yerusalem!» — Mukəddəs Kitabta, birsinir bir adamning ismini yaki bir jayning namini takras ikki kətim qakırojan uningoja bolovan qonqur mehir-muhəbbəttini ipadıləp, uning eziqə aziz ikerənkini kərsitidü. «Mən ənqə ketimlap mekiyan eż qüjilirini ənat astioja aloşandak sening baliliringni koynumoja almakqi boldum» — «sening baliliring» Yerusalemda turuwtakalar Yəhudiy həlkəni kərsitidü, elwətə.

13:34 Zəb. 17:8; 9:14; Mat. 23:37.

13:35 «Mana əyünglər taxlinip wəyrana bolup ələlid» — «silərning əyünglər» muxu bexarətta: (1) muqəddəs ibadəthana (u kinayilik bilən «Hudanıng eyi» deməyidü); (2) pütükli Israıl jəmatını kərsitidü. Qünki rimiliklər miladiyə 70-yılıda kelip, ularning muqəddəs ibadəthənini wəyrana kılıdu wə Yəhudiy həlkəni dunyanıng hərbir bulung-puxxaqlırıqə tarkitiwetidü. «Pərvərdigarning nami bilən kəlgüçigə mubarək boloqay!» — bu bolsa Yəhudiy həlkining Məsihni karxi elixida deyixigə tegzilik sezəldür. Məsih Yerusalemıqbaşa kırqonda gərqa malum bir kisim xixlər xundakla sözni kılıqını bilən («Luka» 19:28-48ni, bolupmu 38-ayottiki kerüng), (1) ularning undak deyənləri sap etikadın bolmiojan; (2) pütün həlk undak degini yok, bəlkı ixənmigən. Xuning bilən Əysanıñ muxu dunyaoja kayağa keliyi, xundakla Yəhudiy həlkining uni kayta kərəxi üçün pütükli həlk awwal uni «Məsih-kutkuzojuqımız», yəni «Pərvərdigarning nami bilən kəlgüçigə» dəp etirap kılıxi kerəktür (bu bexarət «Rim.» 11:25-27, «Zəb.» 12:7-14 wə baxka yərlərdə tepilidü).

13:35 Zəb. 69:25; 118:26; Yəx. 1:7; Yər. 7:34; MİK. 3:12; Mat. 23:38; Ros. 1:20.

Xabat künidə kesəl saqaytix

14¹ Wə xundak boldiki, bir xabat künü u Pərisiyıldırınolojan bir həkümardarning əyigə oqızaşa bardi; əmdi ular uni paylap yürüwatatti.² Wə mana, u yerdə suluk ixxik kesiligə griptarolojan bir adəm bar idi.³ Əysə Təwrat əhliliri wə Pərisiyıldırın:

— Xabat künidə kesəl saqaytix Təwrat əqanunişa uyğunmu-yok? — dəp soridi.

4 Bırak ular lam-jim demidi. U əhelikə kesəlgə kolını təgküzüp, saqaytip yoloşa saldı.⁵ Andin u ulardin yənə:

— Aranglardın biringlarning mubada xabat künidə exiki ya kalisi կudukka qüxüp kətsə, uni dərəhəl tartip qıkmayıdıqan zadi kim bar? — dəp soridi.⁶

6 Wə ular uning bu səzlirigə həq jawab berəlmidi.

Huda kimni yüksəri kılıdu?

7 Əysə qakırojan mehmanlarning əzlirigə tərdin orunları qandaq tallıqının kərəp, ularoşa mundak bir təmsilni eytip bərdi:

8 — Birsə seni toy ziyanıtgə təklip kilsə, tərdə olturmiojin. Bolmisa, səndin hərmətlikrək birsə təklip kılinojan bolsa,⁹ U qəoşa seni wə uni qakırojan sahibhana kelip sanga: «Bu kixigə orun bərgəysiz» dəp ələ, sən hijalatə kelip pəgahəqə qüxüp əyaləsən.¹⁰ Lekin sən qakırojanında, berip pəgahəqə olturoqin. Xuning bilən seni qakırojan sahibhana kelip: «Əy dostum, yüksəriqə qıking» deyixi mumkin wə xuning bilən sening bilən dastihanda olturojanlarning həmmisining aldida sanga izzət bolidu.¹¹ Qünki hərkim əzinə üstün tutsa təwən kılindı wə kimdəkim əzinə təwən tutsa üstün kılindı.

Həkikiy mehmandostluğunuñ yoli

12 U əzinə mehmanoşa qakırojan sahibhanıja mundak dedi:

— Mehmanni tamakka yaki ziyanıtgə qakırojiningda, dost-buradər, kərindax, uruk-tuoqkan yaki bay ələmətliyinə qakırmiojin. Qünki ularmu seni mehmanoşa qakırıp, mərhəmitingni kayturuxi mumkin.¹³ Xuning üçün ziyanıtgə berəy desəng, qərib-qurwa, meyip-nakar, akşak-qolak, kor-əmalarnı qakırojin¹⁴ wə bəht-bərikət kərisən; qünki u kixılerning yahxılığının kayturuxning amali yoktur. Xuning bilən həkkaniylarning käyta tirilgən künidə kılqinining ezungəgə kayturulidu.

Katta ziyanıtgə toqrisidiki təmsil

Mat. 22:1-10

15 Uning bilən həmdastihan olturojanlardın biri bu səzlərni anglap, uningoşa:

— Hudanıng padixaħlıkida oqızalanlıqlılar nemidegən bəhtlik-hə! — dedi.

16 Bırak u uningoşa jawabən mundak dedi:

— Bir kixi katta ziyanıtgə tutux kiliplə, nuroğun mehmanlarnı qakırıp koyuptu.¹⁷ Dastihan selinojan xu saatə, qakırını əwətip, qakırojan mehmanlaroşa: «Mərhəmət, həmmə nərsə təyyar boldı!» dəp eytipti.¹⁸ Bırak, mehmanlarning həmmisi barmaslıqka bir-birləp əzrə-bəhənə kərsətkili turuptu. Birinqisi uningoşa: «Mən həlila bir parqə yər setiwaloqanidim, be-

14:5 «aranglardın biringlarning mubada xabat künidə exiki ya kalisi կudukka qüxüp kətsə...» — bəzi kona keçürmildə «exiki» əmas, belki «balısi» dəp okulidu.

14:5 Mis. 23:5; Kan. 22:4; Luğa 13:15.

14:9 «... pəgahəqə qüxüp əyaləsən» — grek tilida «... ahiρki orunoşa qüxüp əyaləsən».

14:10 Pənd. 25:6, 7.

14:11 Ayüp 22:29; Pənd. 29:23; Mat. 23:12; Luğa 1:51; 18:14; Yak. 4:6,10; 1Pet. 5:5.

14:12 Nəh. 8:10; Pənd. 3:28.

14:15 «Hudanıng padixaħlıkida oqızalanlıqlılar...» — grek tilida «Hudanıng padixaħlıkida nan yegüqilər...».

14:16 Yəx. 25:6; Mat. 22:2; Wəh. 19:7, 9.

rip körüp kəlmisəm bolmaydu. Meni əpu kılɔjyla, baralmaymən» dəptu..¹⁹ Yənə biri: «Mən bəx қoxluk əküz setiwaldim, hazır berip ularni sinap kərüküm kerək. Meni əpu kılɔjyla, baralmaymən» dəptu..²⁰ Yənə birsi: «Mən yengi eyləngən, xunga baralmaymən» dəptu.

²¹ Qakar kaytip kelip, bu ixlarnı hojayinoja məlum kiptu. Hojayın ożəzəpləngən haldə qakirioja: «Dərhal xəhərnin qong-kıqık koqilirioja kirip, ojerib-öşurwa, meyip-nakar, aksak-qolak wə kor-əmalarnı muxu yergə yioqip kəl» dəptu.²² Andin qakar kaytip kelip: «Hojayın, əmr bərginingdək ada kılındı, wə yənə box orun bar!» dəptu.²³ Xuning bilən hojayın qakarоja: — «Öyüm mehmanlarоja tolux üçün yezillardiki qong-kıqık yollarnı, məhəllilərni arılap, udul kəlgən adimingni zorlap elip kəlgin!»²⁴ Qünki mən silərgə xuni eytayki, baxta qakirilojan adəmlərning həqkaysisi dastihinimdin tetimaydu», dəptu.

Muhlis bolux xərtləri

Mat. 10:37-38

²⁵ Əmdi top-top adəmlər uningoja həmrəh bolup ketiwatatti. U burulup ularoja қarap mundak dedi:

²⁶ — Manga əgəxkənlər manga bolovan seyüxliridin eż atisi wə anisi, ayali wə balılıri, aka-ukilili wə aqa-singilliri, hətta eż jeninimu yaman kərmisə manga muhlis bolalmas.²⁷ Kimdəkim ezining krestini yüdüp manga əgəxmisə u manga muhlis bolalmas.²⁸ Aranglardın birsti munar salmaqçı bolsa, aldi bilən olturup bu қuruluxni pütküzgüdək hirajət eżümdə barmu-yok dəp həsab kılmasmu?²⁹⁻³⁰ Undak kılımcənda, ulni selip pütküzəlmisə, kərgənlərning həmmisi mazaq kılıp: «Bu adəm binani baxlap koyup pütküzəlmidi» — demay kəlmaydu.

³¹ Yaki bir padixaḥ yənə bir padixaḥ bilən jəng kılɔjılı qığsa aldi bilən olturup: — Mening üstümgə kelidiojan yigirmə ming kixilik қoxun igisigə mən on ming əskirim bilən takabil turalarmənmu? dəp məlqərləp kərməndu?!³² Əgər u «Sokuxalmaymən» dəp oylisa, düxmən tehi yiraqtiki qaoja əlqi əwətip, sulu xərtlərini soraydu.³³ Xuningoja ohxax, silərdin kimdəkim kenglidə eżining bar-yoki bilən hoxlaxmisa, manga muhlis bolalmas..

³⁴ Tuz yahxi nərsidur; һalbuki, tuz eż təmini yokçatsa, uningoja kaytidin tuz təmini қandakmu kirğuzgili bolidu?³⁵ U turprakka ixlitixkə yaki ooşutka arilaxturuxkımı yarimay, talaoja taxlinidu. Angloqudək қuliki barlar buni anglisun!

14:18 «Mən heliya bir parqə yər setiwalqanidim, berip körüp kəlmisəm bolmaydu. Meni əpu kılɔjyla, baralmaymən» — kim yərni awwal yahxi kerməy setiwalusun?

14:19 «həzir berip ularni sinap kərüküm kerək» — yaki «həzir berip kəzdiñ kəqürüp kelixim kerək». «Bəx қoxluk əküz» — grek tilida: «bəx boyunturuk əküz». Demək, boyunturukka kətiloşanda bir-birigə mas kelidiojan bəx jüp əküz. —Əmdi kim eküñi awwal kerməy setiwalusun?

14:23 «yezillardiki qong-kıqık yollarnı, məhəllilərni arılap,...» — muxu yərdə grek tilida «yezillardiki yollardin wə qitiliklərdin etünglər,...» degen sez bilən ipadilinidu. Demək, mehmanlarnı hər bulung-puqkəctin akılıx kerək.

14:26 «manga əgəxkənlər ... eż atisi wə anisi, ayali wə balılıri, aka-ukilili wə aqa-singilliri, hətta eż jeninimu yaman kərmisə manga muhlis bolalmas» — muxu yərdə «yaman kərük» degənlikning mənisi, xübhisizki, eż adamlıriga bolovan muhəbbət Hudaqına baoqlijan muhəbbət aldida «yaman kərük»tək kerünidu. Misal, «Yar.» 29:30-31ni kerüng.

14:26 Kan. 13:7; 33:9; Mat. 10:37.

14:27 Kimdəkim eżining krestini yüdüp manga əgəxmisə u manga muhlis bolalmas» — rımlıklar təripindən olüm jazası berilgenler mihlinidiojan krestni mürisidə ketürüp jaza məydaniqə baratti. «krestlinix» adəmni kiyaydiqan, intayın dəhəxtlik wə ahanətlək olüm jaza usuli bolup, «eżining krestini ketürük» degənning mənili riwəndikilərinumu eż iğiqə elixi mumkin: (1) Əysə Məsih üçün azab-əkubət tartixkə, (2) til-ahənat ixtixkə, (3) Hudanıñ iradisining əməlgə axuruluxi üçün zərür tepliqoşunda, «eż-ezini olüm jazasişa ھüküm kılɔjandak» eżining arzu-ھawaslılarını rət kılıxka təyyar bolux.

14:27 Mat. 10:38; 16:24; Mar. 8:34; Luğa 9:23.

14:31 «... məlqərləp kərməndu?!» — baxkə birlər tərjimisi: «... məsləhət kilmamdu?».

14:33 «Xuningoja ohxax, silərdin kimdəkim kenglidə eżining bar-yoki bilən hoxlaxmisa, manga muhlis bolalmas.» — bu kūlüklək sez toqrisida «köxumqa sez»imizdə azraq tohilimiz.

14:34 «Tuz yahxi nərsidur; һalbuki, tuz eż təmini yokçatsa, uningoja kaytidin tuz təmini қandakmu kirğuzgili bolidu?» — tuz bolsa: (1) təm beridi; (2) qırıp ketixtin tosidu; (3) zəhim-yarlarıńı sakayıti. Muhlislarning bu dunyoqə bolovan roli buningoja ohxap ketixi kerək.

14:34 Mat. 5:13; Mar. 9:50.

14:35 «U tuz turprakka ixlitixkə yaki ooşutka arilaxturuxkımı yarimay, talaoja taxlinidu» — muxu yərdiki «tuz» degeñ

Yokalojan koy wə yahxi padiqi tooqrisidiki təmsil

Mat. 18:12-14

15¹ Əmdi bajgırlar wə baxka gunahkarlarning həmmisi uning səzini anglaxka uning etrapioja olaxmaqtı idi.² Lekin Pərisiyələr bilən Təwrat ustazlırları oğudungxup:

— Bu adəm gunahkarlarnı karxı alıdu wə ular bilən həmdastıhanı olturıdu! — deyixti.³ Xunga ularoja munu təmsilni səzləp bərdi:

⁴ — Əgər aranglarda birəylənninq yüz tuyak koyı bolup, ulardın biri yitip kətsə, toksan tokkuzını qeldə koyup koyup yitip kətkinini tapkəqə izdiməsmə?⁵ Uni tepiyalonda, xadlanıjan əhalidə mürisigə artıdu;⁶ andin eyigə elip kelip, yar-buradərləri bilən kolumn-koxnırını qakırıp, ularoja: «Mən yitkən koyumnni tepiwaldim, menin bilən təng xadlininqlar!» dəydu.⁷ Mən silərgə xuni eytayki, xuningqə ohxax, towa kiliwatkan bir gunahkar üçün ərxta zor hursənlilik bolidu; bu hursənlilik towioja möhtaj bolmiojan toksan tokkuz həkkaniy kixidin bołqan hursənliliktin kəp artuktur..

Yittirgən tənggə tooqrisidiki təmsil

⁸ — Yaki bir ayalning on kümüx dinari bolup, bir dinarnı yoktitip koysa, qiraqlıni yekip, taki uni tapkəqə əyni süpürüp, zən koyup izdiməsmə?⁹ Uni tapkanda yar-buradər, kolumn-koxnırını qakırıp, ularoja: «Mening bilən təng xadlininqlar, qunki mən yoktitip koyojan dinarimni tepiwaldim» — dəydu.¹⁰ Mən silərgə xuni eytayki, xuningqə ohxax towa kiliwatkan bir gunahkar üçün Hudanıng pərixtılırinining arısında hursənlilik bolidu.

Mehir-xəpkətlilik ata tooqrisidiki təmsil

¹¹ U səzini dawam kılıp mundak dedi:

— Məlum bir adəmning ikki oqlı bar ikən.¹² Kiqik oqlı atisioja: «Əy ata, mal-mülükətin tegixlik ülüxümnı hazırla manga bərgin» dəp eytiptu. Wə u əz mal-mülükələrini ikkisigə təkşim kılıp beriptu.¹³ Uzun ətməyla, kiqik oqlı bar-yokını yioqixturup, yırak bir yurtka səpər kiliptu. U u yərdə əyx-ixrətlik iqidə turmux kağırıcı mal-dunyasını búzup-qeqiptu.¹⁴ Dəl u bar-yokını sərp kılıp tüğətkən waktida, u yurtta kəttik aqarqılıq bolup, u helila kışılqılıqta kaptu.¹⁵ Xuning bilən u berip, xu yurtnıng bir pukrasioja mədikar bolup yallinipstu; u uni etizlikliyə qoxka bekixka əwatiptu..¹⁶ U hətta korsikini qoxklärlarning yemi bołqan purqak posti bilan toyonuzuxka təkəzzə boptu; lekin həqkim uningoja həqnərsə bərməptu.

¹⁷ Ahir berip u hoxini tepip: «Atamning xunqə kəp mədikarlırinining alddin yemək-iqmək exip-texip turidu; lekin mən bolsam bu yərdə aqliktin əley dəp kəldim! ¹⁸ Ornumdin turup, atamning tema üstüda «köxumqa sez» imzıda azraq tohtılımiz.

15:1 Mat. 9:10; Mar. 2:15; Luká 5:29.

15:3 «xunga ularoja munu təmsilni səzlap bərdi...» — «mən xunqə təmsil»: — bir təmsil, demək. 15-babta üç təmsildək korünsimə, əməliyətə üç təmsil pəkət birlə mənini ipadılıdydu. Xunga ularını «birlə təmsil» dəp karayımız.

15:7 Luká 5:32.

15:8 «bir ayalning on kümüx dinari bolup...» — «kümüx dinar» bolsa grek tilida «drakma». «drakma» bir dinaroja barawər bołqan pul birliki.

15:10 «towa kiliwatkan ...» — towa kılıx əməliyətə (məlyi nahayıti kişka bolsun) bir jəryan, əlwətə. «Hudanıng pərixtılırinining arısında» — grek tilida «Hudanıng pərixtılırinining alddı». Bu ibaridin puritiliduki, Huda Əzi «tənggisiñ tapkan ayal» dək hursənlilik bolidu wə pərixtılırların uning hursənlilikindən təng bəhriman bolidu.

15:12 «Əy ata, mal-mülükətin tegixlik ülüxümnı hazırla manga bərgin» — demisəkmə, bundak tələp eojir hərmətsizlik bolidu. «Kəxumqa sez»imizniñ kerüng. «u əz mal-mülükələrini ikkisigə təkşim kılıp beriptu» — «əz mal-mülükələri» grek ilida «uning hayatı» yaki «uning tirkilikini».

—Təwrat əkanın boyıqə tunji oqlıqə təkşim kiliñojan miras kənjisiningkidin ikki həssə kəp bolidu.

15:13 «Uzun ətməyla, kiqik oqlı bar-yokını yioqixturup, yırak bir yurtka səpər kiliptu» — «uzun ətməyla» (grek tilida «kep küt etməylə») — kənji oqlı talipi tüberidin jamiliyət alıddı intayın nəpratlık bolatti.

15:15 «...xu yurtnıng bir pukrasioja mədikar bolup yallinipstu» — grek tilida «... xu yurtnıng bir pukrasioja katnixiptu» bilən ipadılındı. «u uni etizlikliyə qoxka bekixka əwatiptu» — demisəkmə, bu qoxklärlarning igisi Yəhədiy əməs; bundak hizmet Yəhədiy yigitə nisbətən intayın virginqlik bolatti.

aldoja berip uningoja: Эй ата, мән өрхнинг алдидimu wə sening aldingdimu gunah қildim.¹⁹ Әмди sening oqlung atilixka layik әмасмән. Meni mädikarliring süpitidə köbul kılqaysən! — дәymən» dəp oylaptu.²⁰ Xuning bilən ornidin turup atisining aldioja kätip mengiptu. Lekin atisi yırakṭınlı uni körüp uningoja iqi aqritip, aldioja yükürüp qıkıp, uning boynioja esilip uni səyüp ketiptu.²¹

²¹ Oqlı: «Ата, мән өрхнинг алдидimu, sening aldingdimu gunah қildim. Әмди sening oqlung atilixka layik әмасмән» — dəptu.²² Birak atisi qakarlirioja: «Dərhal əng esil tonni əkelip uningoja kiydürüngler, kolioja üzük selinglar, putlirioja ayaq kiydürüngler;²³ wə bordak torpakni əkelip soyunglar; andin obdan yəp, rawurus tabriklaylı!»²⁴ Qünki mening bu oqlum elgənidi, tirildi, yitip kətkənidi, tepildi!» — dəptu. Andin ular tabrikləxkili baxlapstu.

²⁵ Әмди qong oqlı etizoja kətkənikən. U kätip keliwetip eygə yekin kəlgəndə nəqəmə-nawa bilən ussulning awazini anglapstu.²⁶ U qakarlardin birini qakırıp, uningdin nemə ix boluwartıjnini soraptu.

²⁷ Qakar uningoja: Ukang kəldi wə atang uni sak-salamət tepiwalojanlıq üçün bordak torpakni soydi» dəptu.²⁸ Lekin qong oqlı hapa bolup, eygə kirgili unimaptu. Wə atisi qıkıp uning eygə kirixini etürüptu.²⁹ Əmma u atisioja jawab berip: «Kara! Mən xunqə yıldın beri կuldək hizmitingdə boldum, əsla heqbir əmrindin qıkıp bağmidim. Birak sən manga əl-aqjinilirim bilən hux kilojili heqqaqan birər oqlakmu bərmidinq!³⁰ Lekin sening mal-mülükiringni pahxixlərgə həjləp tütətkən bu oqlung kätip kəlgəndə, sən uning üçün bordak torpakni soyupsən» — dəptu.³¹ Birak atisi yənə uningoja: «Əy oqlum, sən hərdaim mening yenimdisən wə mening barlıkım seningkidur.³² Әmdi təbrikləp xadlinixka layiktur; qünki bu sening ukang elgənidi, tirildi, yokılıp kətkənidi, tepildi» — dəptu.³³

Aldamqi oojidar tooqrисidiki təmsil — dunyadiki baylıkni қandaқ ixlitix kerək?

16¹ U muhlislirioja yənə mundak dedi:

— Bir bayning bir oojidarı bar ikən. Birsə bayoja: «Bu oojidaringiz mal-mülkingizni buzup qaqtı» dəp xikayat kiptu.² U oojidarnı qakırıp, uningoja: «Mening sening tooqrangda angliojanlırlı zadi қandaq gəp? Oojidarlıkingdiki hesab-kitabni enik tapxur; qünki mundin keyin sən oojidarı bolmaysən» — dəptu.³ Oojidár əmdi eż iqidə: «Nemə kılıay? Qünki hojayini-nim meni oojidarlıktın məhrum kıldı. Kətmən qapay desəm unqılık maqdurdur yok, tiləmqılık kılıay desəm nomus kılımən.⁴ Hə, taptim! Oojidarlıktın kalojinimdə kixilərning meni eylirigə karxi elixi üçün, nema kılıximni əmdi bildim» dəp⁵ eż hojayinoja kərzdar bolojanlarnı birdin-birdin qakırıp kelip, birinqisidin: «Hojayinimoja қanqılık kərzinqiz bar?» dəp soraptu.⁶ Wə kərzdar: «Yüz tung zayıtun meyi» dəp jawab beriptu. Oojidár uningoja: «Mana, hesabat dəptiringizni elip, bu yərdə olтурup əllik tungoja eżgərtiweting!» dəptu.⁷

^{15:20} «Atisi yırakṭınlı uni körüp uningoja iqi aqritip, aldioja yükürüp qıkıp...» — demisəkmu, bu atining jəmiyyət aldida yükürtüxi, wə xundakla buni az dap oqlını karxi elixka yükürtüxi «metiwrə kixinining salapitigə muwəpik əməs» dəp karılatdı. «Kəxumqa sez»imiznunu kerüng.

^{15:20} Ros. 2:39; Əf. 2:12,17.

^{15:30} «sening mal-mülükiringni pahxixlərgə həjləp tütətkən» — grek tilida «sening mal-mülükiringni pahxixlərgə həjləp yəwətkən».

^{15:32} «Əmdi təbrikləp xadlinixka layiktur; qünki bu sening ukang elgənidi, tirildi, yokılıp kətkənidi, tepildi» — 15-babtiki üq kisimli təmsilning mol talimi üstida «kəxumqa sez»imizdə azrak tohtılımız.

^{16:6} «Yüz tung zayıtun meyi» — muxu yərdə bir «tung» (grek tilida «bat») 30 litr idi. Demək, bu zayıtun meyi 3000 litr bolup xu qəodqıki addiy ixçininq üy yillik həkkı (1000 dinar) bolatti. «Oojidár uningoja: «Mana, hesabat dəptiringizni elip, bu yərdə olтурup əllik tungoja eżgərtiweting!» dəptu.» — oojidár nemə kıldı? Bəlkim tət mumkinqliki bar: — (1) u kərdarning həliqə karap karzı mikkardını kemətiywətti; (2) u esümini yokka qikiriwətti; (3) u ezininq xerinanisi («komission»)ni hesabtin qikiriwətti; (4) bularning həmmisini kıldı. Rəbbimiz oojidarnı «səmimiyyətsiz» dəp ataydu 8-ayaqt. Lekin uning bu «səmimiyyətsizlik» oojidarlıkindiki burunkı ixlarnı kərsitəmdü? Yəki hazırkı hərikətlirinim? Bizningqə, uning kilojını qokum kərzinini mikkardını eżgərtixni eż iqigə alojan, dəp karaymız.

⁷ Andin u yənə birigə: «Sizqu, qanqılık kərz boldingiz?» dəp soraptu. U: «Yüz kürə buğday» dəp ja-wab beriptu. Olojidar uningoja: «Hesabat dəptiringizni elip səksən kürigə əzgərtiweting!» dəptü.

⁸ Xuning bilən uning hojayini səmimiyətsiz olojidarning bu ixtiki pəmlikliki üçün uningoja kayil bolup mahtaptu. Qünki bu dunyaning pərzəntliri əz dəwrirdə nurning pərzəntliridin pəmlikтур.⁹ Wə mən silərgə xuni eytip koyayki, «Nahək dunyaqa təwə mal-dunya» arkılık əzünglaroja dost tutunglar; xundak kılsanglar, mal-dunya karşa kəlməydiyan bolovan künida xu dostlar silərni əbədiy makanlaroja karxi alidu.

¹⁰ Kimki kiqikkinə ixta sadık bolsa, qong ixtimu sadık bolidu; wə kimki kiqikkinə ixta səmimiyətsiz bolsa, qong ixtimu səmimiyətsiz bolidu.¹¹ Xunga əgər «nahək dunyaqa təwə bolovan mal-dunya»da sadık bolmisanglar, kim silərgə həkkiy bayılıklarnı tapxursun?¹² Wə baxxılarning nərsiliridə sadık bolmisanglar kim silərgə əzünglarning nərsisini bərsun?

¹³ Həqkim ikki hojayinoja təng hizmət kılalmaydu. Qünki u yaki buni yaman kərüp, uni yahxi kəridü; yaki buningoja əzini pütünləy beçixlap, uningoja etibarsız karaydu. Xuningoja ohxax, silerningmu birla wakitta həm Hudanıng, həm mal-dunyanıng kullukında boluxunglar mumkin əməs.

¹⁴ Əmdi Pərisiyələr (ular puloja amraq idi) bularning həmmisini anglap Əysani məshirə kilixti.¹⁵ Wə u ularoja mundak dedi: — «Silər əzünglarnı adəmlərning aldida həkkaniy kılıp kərsətküqidürsələr; lekin Huda əlbətinglarnı bilişdi. Qünki adəmlərning arisida kədirlinidiojini Hudanıng nəziridə yirginqliktur.

¹⁶ Təwrat ənənəsi wə pəyojəmbərlərning yazmiliri qəmüldürgüqi Yəhyaəliqə һidayət bolup kəldi; xu wakittin baxlap Hudanıng padixahlıqının hux həwiri jakarlinip keliwatidü; padixahlıqka kirməkqi bolovanlarning hərbiri uningoja bəsüp kiriwelixi kerəktur.¹⁷ Lekin as-

16:7 «yüz kürə buğday» — muxu yərda bir kürə (ibraniy tilida «kor» 390 litri bildüridü. Demək, bu qong kərz idi — bəlkim 30 tonna buğday, Addiy ixqining on yillik həkki (3000 dinar) bolatti.

16:8 «bu dunyaning pərzəntliri əz dəwrirdə nurning pərzəntliridin pəmlikтур» — «bu dunyaning pərzəntliri» Hudanı tonumlüdöjan etikadsız adəmlərni kərsitidü; «nurning pərzəntliri» Hudanıng nurini köbul kılışan, xundakla «nurda yaxawatkan» «Hudanıng Rohidin tuqulmuş» rohiy pərzəntlirini kərsitidü.

-Bəzənsil toopruluk «kökümqə sezvimidə azrak tohtılımiz.

16:9 ««Nahək dunyaqa təwə mal-dunya» arkılık əzünglaroja dost tutunglar» — «nahək dunyaqa təwə mal-dunya» gerek tilida «nahək mammon». Nemixkə «nahək» daydu? Biñningqə (1) xəhsiy, yəni hususiy mal-dunya, jümlidin pulsuning məwjuṭ bolovanlığı Adəm'atimizning sadır kılışan gunahının bir natijsisidür; (2) adəmdiki kepinqi mal-dunya, bayılıklär bolsa, Hudanın korkməydiyan gunahkarlarning kılıcididür. Bizi yanalı «kökümqə sezvimidə bu kiziş sez üstüda azrak tohtılımiz. «xundak kılsanglar, mal-dunya karşa kəlməydiyan bolovan künidə xu dostlar silərni əbədiy makanlaroja karxi alidu» — demək, eziyliliklər bilən yardımə mohtaj bolovanlارoja yardım beringlər; xu yol bilən ular silərgə dost boludu wə paniy dunyadın katkinindələr ular bakiy dunyada silərni karxi kütidiyan bolidu.

16:9 Mat. 6:19; 19:21; 1Tim. 6:19.

16:10 «Kimki kiqikkinə ixta səmimiyətsiz bolsa, qong ixtimu səmimiyətsiz bolidu» — yaki «Kimki kiqikkinə ixta ixənqisiz bolsa, qong ixtimu ixənqisiz bolidu».

16:11 ««Nahək dunyaqa təwə bolovan mal-dunya»da sadık bolmisanglar, kim silərgə həkkiy bayılıklarnı tapxursun?» — demək, wə aləmdik mal-dunya bolsa Huda aldida «kiqikkinə bir ix» (10-ayətni kürüng), halas.

16:12 «Wə baxxılarning nərsiliridə sadık bolmisanglar kim silərgə əzünglarning nərsisini bərsun?» — bu jümətə toqqrulukmu «kökümqə sez»imizdə azrak tohtılımiz.

16:13 Mat. 6:24.

16:14 Mat. 23:14.

16:15 1Sam. 16:7; Zəb. 7:9

16:16 «padixahlıqka kirməkqi bolovanlarning hərbiri uningoja bəsüp kiriwelixi kerəktür» — baxxa birhil tərjimisi: «hərbir kixığa uningoja kirixkə kət'iy dəwət kılınmakta». Biñningqə bu 16-17-ayətlər, xundakla «Mat.» 11:12-14-ayətlər wə «Mik.» 2:12-13-ayətlər bilən munasiwbəltiklər. «Mikah»diki «kökümqə sez»nimü kürüng.

16:16 Mat. 11:12,13.

man bilən zeminning yok kiliwetilixi Təwratning bir qekiti bikar қilinixtin asandur...^{16:17}

¹⁸ — Hər kim əz ayalini talaq kılıp baxxa birini alsa zina kılajan bolidu wə kimki əz eridin talak қılınoğanmı alsa zina kılajan bolidu»..

Bay bilən tiləmqi Lazarus

¹⁹ — Burun bir bay adəm bar idi; u sesün rənglik ton wə kanap kiyimlərni kiyip, hərkünü əyx-ixrət iqidə təntənə kılatti. ²⁰ Wə pütüt əzayini qaqa-jaharət besip kətkən Lazarus isimlik bir yokşul bar idi; u bayning dərwazisinə aldiqə hərkünü yatkuzup koyulətti. ²¹ Uning dastihinidin qüxüp kaloğan parqi-puratlardın qorsikını toyqozouqxı təxna idi. Həlbuki, itlar kelip uning yarılırını yalayttı.

²² Əmdi xundak boldiki, yokşul əldi wə pərixtılər uni İbrahimning կողիօյա apardi. Bay həm ələp dəpnə kılındı; ²³ wə təhtisarada қattık կինlip, bexini kətürüp, yiraktın İbrahimni wə uning կողիօյı Lazarusni kərəp: ²⁴ «Əy ata İbrahım, manga rəhim kıləysən! Lazarusni əwətkəysən, u barmikining uqını suşa qılın, tilimoja temitip sowutkay. Qünki mən bu ot yalkunıda қattık azablini watişmən!» dəp warkirap yalwurdi.

²⁵ Lekin İbrahim mundak dedi: «Əy oqlum, hayat waktingda halawatni yətküqə kərgininqni wə Lazarusning dərd-bala tartığını yadingəyə kəltürgin. Həzir u təsəlli taptı, əmma sən azab tariwatisən.. ²⁶ Wə bulardın baxxa, biz bilən silərning arılıkımızda yoojan bir həng bekitilgəndurki, bu yərdin silər tərəpkə etəyli degenlər etələməs wə andin biz tərəpkə etimiz degənlər etələməs».

²⁷ Əmdi bay yənə: «Undakta, i ata, səndin Lazarusni atamning əyigə əwətixingni etünimən.

²⁸ Qünki menin bəx aka-ukam bar; ularning bu azab-okubətlək yərgə kəlməsləki üçün Lazarus ularını қattık agaḥlandurup koysun» — dedi.

²⁹ Bırak İbrahim jawab berip uningoja: «Ularda Musa wə baxxa pəyəmbərlərning agaḥ-guwaḥlıqı bar; ular xularni anglisun» — dedi.

³⁰ Lekin u: «Yak, i İbrahim ata, əgər əlgənlərin biri tirilip ularning aldiqə barsa, ular towa kılıdu» — dedi.

³¹ Əmma İbrahim uningoja: «Əgər ular Musa wə baxxa pəyəmbərlərning guwaḥlıqını anglimisa, hətta əlgənlərin birsi tirilsim, ular yənilə ixinixni rət kılıdu» — dedi.

^{16:17} «Lekin asman bilən zeminning yok kiliwetilixi Təwratning bir qekiti bikar қilinixtin asandur» — sezmusez bolsa «lekin asman bilən yərning yokalmış Təwrattın bir qekitning qüxmikidin asandur». «Qekit» ibranı tilidi ki əng kiçik tinix bəlgə (.)

-Təwrat wə pəyəmbərlərning yazmılıri «Qəmildürkügi Yəhyaçıqə»la Israiloja yetəkqi boləjan bilən hazırlıma yonila «inəwətsiz» əməs. -Təwrattiki barlıq bexarətlər əməlgə axuruludu; uning üstügə, Təwrattiki barlıq «həkəkəniy tələpler» Injildiki hux həwərni kobul kılouqularıng hamisi üçün yənilə seyündiqən huxluktur. Təwəndiki 18-ayətiki təlep, məsilən, Təwrattiki biwasıtə tələp bolmısımı, Təwratta hatırıləngən prinsiplər muxu həkikətni kərsitudu (məsilən, «Mar.» 10:1-12ni kərung).

^{16:17} Zob. 10:25-27; Yəx. 40:8; 51:6; Mat. 5:18.

^{16:18} Mat. 5:32; 19:9; Mar. 10:11; 1Kor. 7:10.

^{16:21} «Həlbuki, itlar kelip uning yarılırını yalayttı» — Lazarus həqnemə yemigini bilən, lekin itlar uningdin azrak yəm alıttı. ularning Lazaruska tegixi bilən u «napak» dəp hesəblinəti.

^{16:25} Ayup 21:13.

^{16:29} Yəx. 8:20; 34:16; Yəh. 5:39; Ros. 17:11.

^{16:31} «Əgər ular Musa wə baxxa pəyəmbərlərning guwaḥlıqını anglimisa, hətta əlgənlərin birsi tirilsim, ular yənilə ixinixni rət kılıdu» — bu sez həm biz okurmanın ergə kılıdu, əlwəttə. Bu sezdin keyin Məsih baxxa bir Lazarusni olümdin tirildürdi («Yəh.» 11-bab). Həmmidin mühümü əzi olümdin tirilən bolsımı, uningoja ixinidiojan kənqə adəm qıqtı?

Gunah, kəqürüm, etikad wə hizmət tooprısında

Mat. 18:6-7, 21-22; Mar. 9:42

17¹ U muhlislirioja mundak dedi:

17-2 — Insanni putlaxturidiojan ixlar bolmay қalmaydu; lekin xu putlaxturux wasitiqisi boローン adəmning һалioja way! **2** Bundak adəmning bu kiqik balilardin birini gunahka putlaxturojan bolsa, boynioja tügmən texi esilojan һalda dengizoja taxliwetilgini əwzəl bolatti. **3** Өзünglaroja agah bolunglar! Əgər kərindixing gunah kilojan bolsa, uningoja tənbih-nəsihət kilojin. U towa kilsa uni əpu kilojin. **4** Mubada u bir kün iqida sanga yəttə mərtiwə gunah kilsa wə yəttə mərtiwə yeningoja kelip: Towa kıldırm, desə, uni yənilə əpu kilojin.

5 Xuning bilən rosullar Rəbgə: Ixənq-etikadımızni axurojin, — deyixti..

6 Wə Rəb ularoja mundak dedi:

— Silərdə kığa urukidək zərriqə ixənq bolsa idi, silər awu üjmə dərihigə: «Yiltizingdin կomurulup, dengizoja kəqüp tikil!» desənglər, u səzünglərni anglap keqətti..

Ҳəkikiy կulning wəzipisi

7 Lekin aranglardin kimning yər həydəydiqan yaki mal bəkidiqan bir կuli bolsa wə u etizliktin kaytip kəlgəndə, uningoja: «Tezrek kelip dastihanda olturojin», dəydiqanlar barmu? **8** U bəlkı uningoja: «Mening tamikimni təyyar kıl, mən yəp-iqip boローン belingni baqlap meni kütkin, andin əzüng yəp-iqkin, deməsmu? **9** Kul əmr kılınojinidək kılıqını üçün hojayın uningoja rəhmət eytamdu? Meningqə, eytmaydu. **10** Xuningoja ohxax, silərmə əzünglaroja əmr kılınojqanning həmmisini ada kılıqininglardin keyin: Biz ərziməs կullarmız; biz pəkət tegixlik burjimizni ada kıldıuk, halas», dəydiqan bolisilər.

Əysaning on mahaw kesilini sakaytixi

11 Wə xundak boldiki, u Yerusalemoja qıkıp ketiwatlıkanda, Samariyə bilən Galiliyəning otturisidin etüp, **12** bir kəntkə kirginidə mahaw kesilige griptar boローン on adəm uningoja uqrəp, yırakta tohtap, **13** awazlirini kətürüp: Əy Əysa, ustaz, bizgə rəhim kılıqaysən, dəp etündi. **14** Ular-ni kərgəndə u ularoja: Berip ezunglərni kahinlərə qərsitinglər, dedi. Wə xundak boldiki, ular yolda ketiwatlıkanda, mahawdin paklandı..

15 Ulardın birəylən ezinin sakayqinini kərgəndə yüksəri awaz bilən Hudani uluołap, kəynigə burulup, kıyttı. **16** U kelip əysaning ayiojoja yıkılıp düm yetip təxəkkür eytti. U Samariyəlik idi... **17** Əysa bu ixqa қarap: Pak kılınojanlar on kixi əməsmidi? Қalojan tokkuzeýlən kəni? **18** Bu

17:1 «Insanni putlaxturidiojan ixlar bolmay қalmaydu; lekin xu putlaxturux wasitiqisi boローン adəmning һалioja way!» — bu muhim ayt üstidə «Matta»diki «köxumqə sez»imizdə azrak tohtilimiz.

17:1 Mat. 18:7; Mar. 9:42.

17:2 «Bundak adəmning bu kiqik balilardin birini gunahka putlaxturojan bolsa...» — «bu kiqik balilardin biri» (grek tilida «bu kiqıkların biri») — demək, eż ətrapidiki əzığə etikad kılıqan addiy halayikni kərsitidü.

17:3 Law. 19:17; Pənd. 17:10; Mat. 18:15; Yak. 5:19.

17:4 Mat. 18:21.

17:5 «Xuning bilən rosullar Rəbgə: Ixənq-etikadımızni axurojin, — deyixti» — buradırını hərkündə yəttə ketim ohxax gunah üçün kəqürüm kılıx külgət boローン etikadını tələp kılıdu, əlvəttə!

17:6 Mat. 17:20; 21:21; Mar. 11:23.

17:12 «Bir kəntkə kirginidə mahaw kesilige griptar boローン on adəm uningoja uqrəp, yırakta tohtap...» — nemixka «yırakta tohtap...»? Mahaw kesilige griptar boローンlar Təwrat kanunu boyiqə adəmlərgə yekinlixixə bolmayıttı («Law.» 13:45-46, «Qel.» 5:2-3ni körüng).

17:14 «...əzunglərni kahinlərə qərsitinglər» — Təwrat kanunu boyiqə birsə mahaw kesilidin sakayqan bolsa, mükəddəs ibadəthanidiki mas'ul kahinlər alişən dildə berip ezzini «sək, yaki sək əməs» dap taqxürtüp kurbanlıq kılıxi kerak idi; andin kəytidin jəmiyat bilən arılixalayt («Law.» 13:19, 14:1-11, «Luğa» 5:14ni körüng). Demisəkmə, Məsih kəlgüçə bundak murasim bər ketimmi etküzülüp bakımjəyan.

17:14 Law. 13:2; 14:2; Mat. 8:4; Luğa 5:14.

17:16 «U kelip əysaning ayiojoja yıkılıp düm yetip təxəkkür eytti. U Samariyəlik idi» — Yəhudiylər Samariyəliklərni «yerim kapır» dəp yaman kerətti.

yat əllik musapirdin baxka, Hudaşa həmdusana okuqılı həqkim kaytip kəlməptiqə?! — dedi..

¹⁹ Andin u hələki adəmgə: — «Ornungdin tur, yolungoşa mangojın! Etikading seni sakayttı!» — dedi..

Hudanıng padixahlıkinining namayan boluxı

Mat. 24:23-28, 37-41

²⁰ Bir küni Pərisiyler uningdin: «Hudanıng padixahlıqli қaşan kelidu?» dəp sorioğanda u ularoşa jawab berip mundaq dedi: — Hudanıng padixahlıkinining kelixini kez bilən kərgili bolmas;

²¹ kixilər: «Kəranganlar, u mana bu yərdə!» yaki «U yərdə!» deyəlməydi. Qünki mana, Hudanıng padixahlıqli aranglardidur..

İnsan'ooqlining kaytip kelixi

²² Keyin u muhlisirliqa yənə mundaq dedi: — «Xundak kün'lər keliduki, silər İnsan'ooqlining kün'liridin birər künini bolsimu kərükxə təxna bolisilər, lekin kərəlməysilər.. ²³ Xu qaçda kixilar silərgə: «Mana u bu yərdə!» wə yaki «Mana u yərdə!» dəydu; silər nə barmaqlar nə ularning kəynidin yügürmənglər.. ²⁴ Qünki goya asmannıng bir qetidin qakmaq qekip yənə bir qetigiqə yorutidiqandək, İnsan'ooqlining eż kümidə həm xundak bolidu.. ²⁵ Lekin u awwal kəp azab-ökubətlərni tartixi bu dərvdikilər təripidin qətkə əkəlili mukərrərdur..

²⁶ Wə Nuḥ pəyoğəmbərning kün'liridə կandak bolqan bolsa, İnsan'ooqlining kün'liridə həm xundak bolidu.. ²⁷ Taki Nuḥ kemigə kirip olturoğan küngiqa, kixilar yəp-iqip, eylinip wə yatlık bolup keliwatkanidi; andin topan kelip həmmisini ھalak қildi. ²⁸ Həm yənə, Lutning kün'liridə կandak bolqan bolsa xundak bolidu — kixilar yəp-iqip, soda-setik kılıp, terikqılık қılatti wə eylərni salattı.. ²⁹ Lekin Lut Sodom xəhəridin qıkkən künü, asmandın ot bilən güngürt yeoqip, bu xəhərdikilərnin həmmisini ھalak қildi.. ³⁰ Əmdi İnsan'ooqli axkara bolidioğan kündə ənə xundak bolidu.

^{17:18} «Bu yat allik musapirdin baxka, Hudaşa həmdusana okuqılı həqkim kaytip kəlməptiqə?!» — demək, Hudanıng hələki bolqan Yəhudiylardın həqkim rəhmət eytişkə sakayıtmıdi.

^{17:19} «Etikading seni sakayttı!» — biz xuni baykaymizki, (1) u (baxka tokkuzioşa ohxax) Məsihning seziqə kirip yoloja qıkkənidə; bu eż ixənqini ipadılıqın hərikəttür; (2) gərqə kesəlni sakaytkuqi Məsihning ezi bolojını bilən, u daim adəmlərinən eziqə baqlıqan etikadını (bar bolsa) mahtap ularni xu yol bilən riqəbatlaşdırıttı — «sening etikadıng seni sakayttı!».

^{17:20} «Hudanıng padixahlıkinining kelixini kez bilən kərgili bolmas» — mənisi, bəlkim, uning yər yüzidə namayan boluxı kez bilən kərgili bolidioğan alamatlər bilən bolmayıdu. Məsih, dunyoqa kaytip kəlgəndə padixahlıq həmma adəmgə roxən bolidu (24-ayətni kerüng); lekin xu wakitkiqə «kez bilən kərgili bolmas» — pəkət etikad uning kəyərdə ikənlilikini kərələydi. «köxumqə sez»imizdə bu tema üstidə azrak tohilimiz.

^{17:21} «Mana, Hudanıng padixahlıqli aranglardidur» — «aranglardidur» deyənning baxka bir tərjimisi «iqinglərdidur» yaki «dilinglərdidur». Lekin bizningqa Məsih pulpərəs, təkəbər Pərisiylergə «Hudanıng padixahlıqli silərdə» dəp hərgiz deməytti. Bu tooruluk «köxumqə sez»imizdə azrak tohilimiz.

^{17:21} Mat. 24:23; Mar. 13:21; Luğa 21:7, 8.

^{17:22} «İnsan'ooqlining kün'liridin birər künü» — demək, İnsan'ooqli (Məsih) dunyoqa kaytip kelip həküm süridioğan kün'lərinən biri.

^{17:23} «Xu qaçda kixilar silərgə: «Mana u bu yərdə!» wə yaki «Mana u yərdə!» dəydu» — «u» muxu yərdə Məsihning ezi, əlwətta.

^{17:23} Mat. 24:23; Mar. 13:21.

^{17:24} «goya asmannıng bir qetidin qakmaq qekip yənə bir qetigiqə yorutidiqandək» — yaki «goya qakmaq qekip asmannıng bir qetidin yənə bir qetigiqə yorutidiqandək».

^{17:25} «İnsan'ooqli awwal kəp azab-ökubətlərni tartixi bu dərvdikilər təripidin qətkə əkəlili mukərrərdur» — bu dəvr bolsa ez həlkinqən xu dəvri.

^{17:25} Mat. 16:21; 17:22; 20:18; Mar. 8:31; 9:31; 10:33; Luğa 9:22; 18:31; 24:6, 7

^{17:26} Yar. 6:2; 7:7; Mat. 24:37,38; 1Pet. 3:20.

^{17:28} «İnsan'ooqlining kün'liridə ... Lutning kün'liridə կandak bolqan bolsa xundak bolidu» — «Lut» — İbrahim pəyoğəmbərning iyəni. Bu wəkələr toorisisidə «Yar.» 18-19-babları kerüng.

^{17:29} Yar. 19:24; Kən. 29:22; Yəx. 13:19; Yər. 50:40; Hox. 11:8; Am. 4:11; Yəh. 7.

³¹ Xu küni, hərkim egyptidə turup, nərsə-kerəkliri eyidə bolsimu, alojılı qüxmisun; wə xuningoja ohxax kimki etizlikə bolsa eyigə həq yanmışın.³² Lutning ayalini yadinglarqa kəltürünglər!³³ Kimki əz hayatını əkutuzmakçı bolsa, uningdin məhrum bolidu, lekin əz hayatının məhrum bolovan kixi uningoja erixidu.

³⁴ Silərgə xuni eytayki, u keqidə ikki adəm bir orunda yatidu; ulardin biri elip ketilidu, yənə biri kəldurulidu.³⁵⁻³⁶ İkki ayal yarоunqak bexida turup un tariwatlıqan bolidu; ulardin biri elip ketilidu, yənə biri kəldurulidu..

³⁷ Wə ular uningoja jawabən: Əy Rəb, bu ixlar kəyərdə yüz beridu? — dəp sordi. U ularqa: Jəsət əksisi yərdə bolsa, əkuzunlar xu yərgə toplixidu!

Huda Əz bəndilirining dualirini anglap dərdigə yetidi

18¹ Wə u ularqa, boxaxmay, hərdaim dua əkilip turux kerəklili toqrisida bir təmsil kəltürüp mundak dedi:

² — «Məlum xəhərdə bir sotqi bar ikən. U Hudadinmu körkməyikən, adəmlərgimi pərwa kilməyikən.³ Xu xəhərdə bir tul ayal bar ikən wə u daim sotqining aldioja kelip: «Əyibkardın həkkimni elip bərgin» dəp tələp kildikən.

⁴ U heli wəkətkiqə uni rət kipti; birək keyin kənglide: Hudadinmu körkməymən, adəmlərgimi pərwa kilməymən,⁵ lekin bu tul hotun meni awarə əkilip ketiwaitidu, uning manga qaplıxiwelip meni əhalidin kətküziwətməsləki üçün hərəhalda uning dəwayını sorap koyay! — dəp oylaptı.

⁶ Rəb: Əkarangalar, adalətsiz bu sotqining nemə degənlirigə?⁷ U xundak əkilojan yərdə, Huda Əzığə keqə-kündüz nida əkiliyatlıqan talliojan bəndilirigə kəndək əklər? Gərqə Huda Əz bəndilirigə həmdərd bolux bilən birgə rəzillikkə uzunojıqə səwr-təkət əkiliyim, ahirida bəndilirining

17:31 «Xu küni, hərkim egyptidə turup, nərsə-kerəkliri eyidə bolsimu, alojılı qüxmisun» — bugüngə kədər Kanaan (Pələstin) diki eylərninə egsizsinə sırtkı pələmpeyi bar, eyigə qüxməy əkəkli bolidu. «wə xuningoja ohxax kimki etizlikə bolsa eyigə həq yanmışın» — demək, xu künidə Hudanıñ jazası xunqə tez keliduki, etikadı bar hərbiri kəynigə həq karımayla, bədər keqixi kerək bolidi. 32-ayətni körung.

17:32 «Lutning ayalini yadinglarqa kəltürünglər!» — okurmənlərning esidə barkı, Huda Sodom xəhərinə jazalıqan künidə, Lut wə ailisidikilər əkəkanda, uning ayali ətkənki rahətlilik turmuxini wə mal-mülküni taxlaxka kezə kiymayı kəynigə kəriqanıdi, tuz tüwürükə aylınip əkilojan.

17:32 Yar. 19:15-17, 26.

17:33 Mat. 10:39; 16:25; Mar. 8:35; Luk. 9:24; Yh. 12:25.

17:34 Mat. 24:40,41; 1Tes. 4:17.

17:35-36 «İkki ayal yarоunqak bexida turup un tariwatlıqan bolidu; ulardin biri elip ketilidu, yənə biri kəldurulidu» — pikrimizqə «elip ketiliqanlar» həkkənayıldur; etikadıslar «kəldurulidu». Məsələn, «Mat.» 24:31, «1Tes.» 4:1-11ni körung. Nuh payənəmər wə ailisidikilər wə xuningdə Lutning ailisidikilər Hudanıñ jazası alındıñ «elip ketilip» kutulıqan, birək kəldurulıqlar asmandan qızırxılgan jazaşa uqrıqan.

-Bəzi kona keqürmiliyidiki «etizdə ikki kixi bolidu, ulardin biri elip ketilidu, yənə biri kəldurulidu» degen sözü muxu yərdə tepilidü. «Mat.» 24:40ni körung.

17:37 «Jəsət əksisi yərdə bolsa, əkuzunlar xu yərgə toplixidu» — bu sırlıq sezninq mənisi bəlkim: Əkuzunlarning toplinixi jəsətninq xu yərdə ikanlıkini kərsətkəndək, bu alamətlər mən tilənə alojan ixlnarning tez arıda yüz berixininq mukərrər ikanlıklını kərsididü» deyənlək bolux mumkin. Əysanıng bu sözü yənə Təvrət, «Ayup» 39:26-30 wə «Yəx.» 34:1-8, 15-17 kətarlıq ayətlərdə kərsitilgən, «Pərvərdigarning künidə» bolovan zor kiroqinqılıq bılənmə munasiwətlik boluxi kerək.

17:37 Ayup 39:30; Mat. 24:28.

18:1 Rim. 12:12; Əf. 6:18; Kol. 4:2; 1Tes. 5:17.

«Luğa»

därdigə yətməsmu? ⁸ Mən silərgə eytayki: U ularning därdigə yetip nahayiti tezla həkkini elip beridu! Lekin İnsan'oqlı kəlgəndə yər yüzdə iman-ixənq tapalamdu? — dedi.

Pərisiy bilən bajir

⁹ U əzlirini həkkaniy dəp қarap, baxķılarnı kəzигə ilmaydiqan bəzilərgə қaritip, mundak bir təmsilni eytti:

¹⁰ — İkki adəm dua kılıqli ibadəthanişa beriptu. Biri Pərisiy, yənə biri bajir ikən. ¹¹ Pərisiy əra turup əz-əzığə mundak dua kılıptu: — «Əy Huda, menin baxka adəmlərdək bulangqi, adalətsiz, zinahor wə həttə bu bajirdək bolmioqinim üçün sanga xükür! ¹² Hər həptidə ikki ketim roza tutımən wə tapşanlırmının ondin bir ülüxini sədikə kılıman». ¹³

¹³ Bırak həlikə bajir yırakta turup bexini ketürüp asmanoja қaraxķimu petinalmay məydisiga urup turup: «Əy Huda, mən muxu gunahkarqa rəhİM kılıqaysən!» — dəptu.

¹⁴ Mən silərgə xuni eytayki, bu ikkiyləndin Pərisiy əməs, bəlkı bajir kəqürümə erixip əyigə kaytiptu. Qünki hərkim əzini üstün tutsa təwən kılınar, lekin kimki əzini təwən tutsa üstün ketürülər.

Əysanıng kiqik balilaroja bəht tilixi

Mat. 19:13-15; Mar. 10:13-16

¹⁵ Əmdi қolini təgküzsün dəp, kixılər kiqik balılırinimu uning aldiqa elip kelətti. Lekin buni kergən muhlislar ularnı əyiblidi. ¹⁶ Əmma Əysa balilarını yenioja qakırıp: Kiqik balilarını aldimoja kəlgili koyungalar, ularnı tosuxmangalar. Qünki Hudanıng padixahlıkı dəl muxundaklardın tərkib tapkandur. ¹⁷ Mən silərgə bərhək xuni eytip koyayki: Kimki Hudanıng padixahlığını səbiy balidək kobul kılmisa, uningoja hərgiz kirəlməydu, — dedi.

Baylarning Hudanıng padixahlıqıja kirixi təs

Mat. 19:16-30; Mar. 10:17-31

¹⁸ Məlum bir həkimdar Əysadin: I yahxi ustaz, mənggülük hayatı waris bolmaq üçün nemə ixni kılıxım kerək, — dəp soridi.

^{18:7} «Gərqə Huda ƏZ bəndilirigə həmdərd bolux bilən birgə rəzillikkə uzunojqə səwr-takət kılısimu, ahirida bəndilirinin därdigə yətməsmu?» — «därdigə yətməs» grek tilida muxu yərdə yənə «həkkini bərməs» yaki «adalətni yürgüzməs» nimülu bildürdü.

— «Gərqə Huda əZ bəndilirigə həmdərd bolux bilən birgə rəzillikkə uzunojqə səwr-takət kılısimu, ahirida bəndilirinin därdigə yətməsmu?» — xərhimizqə, bu jümlidiki «rəzillik» muxu pütkül dunyadıki rəzillikni kərsitudu; Huda ƏZ bəndilirigə barlıq tartıqan azab-oğubatlırlarda həmdərd boludu wə ular bilən tang (ulardın artukrak, əlwattal) muxu dunyadıki rəzillikə səwr-takət kılımid. Hudanıng rəzillikkə kərsətən wə kərsitidən səwr-takıtining pəkət kiyamət künigə qəbolidiqanlığı həmmimizgə ayan. Bu tema üstidə «Kol.» 1:24; «Fil.» 3:10; «Əf.» 3:13ni wa bu yazmilardiki «köxumqə söz» imizini kerüng. — Bu ibarining baxka hil tərjimiləridən «ularoja kılıdıcıyan xapaitini bək keqiktürərmə?» degenlər bar.

^{18:7} Wah. 6:10.

^{18:8} «Lekin İnsan'oqlı kəlgəndə yər yüzdə iman-ixənq tapalamdu?» — demək, Huda insanları dua kılıxka ilhamlandıruup, əzinin dalaroja ijabət kılıxka təyyar turidioqanlıqı tooprisidə xunqə kəp wəde kılɔjan yərdə, nemixkə iman-ixənq az boludu! Lekin derwəkə az boluxi mumkin.

^{18:11} Yəx. 1:15; 5:8; Wəh. 3:17,18.

^{18:12} «Əy Huda, mən muxu gunahkarqa rəhİM kılıqaysən!» — «muxu gunahkar» grek tilida «dunyada birləndir gunahkar» degen mənnini puritidu.

^{18:14} «...bajir kəqürümə erixip əyigə kaytiptu» — «kəqürümə erixip» grek tilida «həkkaniy kılınip» deyildi.

^{18:14} Ayup 22:29; Pənd. 29:23; Mat. 23:12; Luğa 14:11; Yak. 4:6,10; 1Pet. 5:5.

^{18:15} Mat. 19:13; Mar. 10:13.

^{18:16} Mat. 18:3; 19:14; 1Kor. 14:20; 1Pet. 2:2.

^{18:18} «Məlum bəhəkimdar» — «həkimdar» — Rim həkimimi təripidin bekitilgən Yəhudiy «həkim». «mənggülük hayatı waris bolmak üçün nemə ixni kılıxım kerək?» — grek tilida «nemə ixni kılıxım kerək?» degen söz məlum bir ixni birlə ketim kılıxni bildürdü.

^{18:18} Mat. 19:16; Mar. 10:17.

«Luğa»

¹⁹ Lekin Əysə: Meni nemə üqün yahxi dəysən? Yahxi bolğuqi pəkət birlə, yəni Hudadur.
²⁰ Əmrlərni bilsən: — «Zina kılma, ətəllik kılma, oqrılık kılma, yalojan guwahlıq bərmə, atangni wə anangni hərmət kıl! — dedi.

²¹ — Bularning həmmisigə kiqikimdin tartip əməl kılıp keliwati mən, — dedi u.

²² Əysə buni anglap uningoja: — Səndə yənə bir ix kəm. Pütkül mal-mülkingni setip, pulini yoksullar oja üləxtürüp bərgin wə xundak kılsang, ərxtə həzinəng bolidu; andin kelip manga əgəxkin! — dedi.

²³ Əmma u bu gəpni anglap tolimu kəyəqoşa qəmüp kətti; qunki u naşayiti bay idi. ²⁴ Tolimu kəyəqoşa qəmüp kətkənlilikini kərgən Əysə: — Mal-dunyasi kəplərnin Hudanıng padixahlıqıqa kirixi nemidegon tas-hə!. ²⁵ Təgining yingnining kəzidin etüxi bay adəmning Hudanıng padixahlıqıqa kirixidin asandur! — dedi.

²⁶ Buni anglojanlar: — Undak bolsa, kim nijatka erixəlisun? — deyixti.

²⁷ Əmma u jawabən: — İnsanlar oja mumkin bolmiojan ixlar Huda oja mumkindur — dedi.

²⁸ Əmdi Petrus: — Mana, biz bar-yokımızni taxlap sanga əgəxtük! — dedi.

²⁹ U ular oja: — Mən silərgə bərək xuri eytayki, Hudanıng padixahlıqı üçün ey-wak ya ata-anisi ya kərindaxliri ya ayali ya balılıridin waz kəqkənlörning hərbiri. ³⁰ bu zamanda bular oja kəp həssiləp muyəssər bolidu wə kelidiqan zamandimu mənggülüq həyatka erixməy կalmayıdu. — dedi.

Əysanıng eż elüminı yənə bir kətim aldin eytixi

Mat. 20:17-19; Mar. 10:32-34

³¹ Andin u on ikkəylənni eż yenioja elip ular oja mundaq dedi: — Mana, biz hazır Yerusalem oja qıkıwatimiz wə pəyəqəmbərlərning İnsan'oqli toqrisida pütkənlirininq həmmisi xu yerdə əməlgə axurulidu. ³² Qunki u yat əllərning kəliqə tapxurulidu wə ular uni məshirə kılıp, harlaydu, uning üstigə tükürüdu; ³³ ular uni əməkliqəndən keyin əltürüwetidu; wə u üqinqi künü kayta tirilidu, — dedi.

³⁴ Bırak ular bu səzlərdin həqnemini qüxənmidi. Bu səzning mənisi ulardin yoxurulojan bolup, uning nemə eytəkini biləlməy kıldı.

Əysanıng kəriqə tiləmqini saqayıtxı

Mat. 20:29-34; Mar. 10:46-52

³⁵ Wə xundak ix boldiki, u Yeriho xəhiriqə yekinqəlxında, bir kor kixi yolning boyida olturup tiləmqilik kiliwatatti. ³⁶ U kəpinqilikning etüp ketiwatqənlilikini anglap: — Nemə ix boloğandu? — dəp soridi. ³⁷ Hək uningoja:

^{18:20} Mis. 20:12-16; Kan. 5:17-20; Rim. 13:9; Əf. 6:2; Kol. 3:20.

^{18:22} Mat. 6:19; 19:21; 1Tim. 6:19.

^{18:24} Pənd. 11:28; Mat. 19:23; Mar. 10:23.

^{18:27} Ayüp 42:2; Yer. 32:17; Zek. 8:6; Luğa 1:37.

^{18:28} Mat. 4:20; 19:27; Mar. 10:28; Luğa 5:11.

^{18:29} Kan. 33:9.

^{18:30} Ayüp 42:12.

^{18:31} Zəb. 22; Yəx. 53:7; Mat. 16:21; 17:22; 20:17; Mar. 8:31; 9:31; 10:32; Luğa 9:22; 24:7.

^{18:32} «İnsan'oqli yat əllərning kəliqə tapxurulidu» — «tapxurulidu» deyənning «satqunluk kilinidu» deyən ikkinçi manisimusu bar.

^{18:33} Mat. 27:2; Luğa 23:1; Yh. 18:28; Ros. 3:13.

^{18:34} «Bu səzning mənisi ulardin yoxurulojan bolup...» — kimning təripidin yoxurulojanlıq eytilmaydu. Xəytan təripidinmə, yəki Huda təripidinmə? Yəki pəkət eż gallığı təripidinmə? Bu kətim səzning məzmunı ilgirii kətimdikii sezlirigə oxhax idı (9:45). Bizningqə yoxuroqası Xəytan, lekin Huda Xəytanning aldiqioja yol koxuyi bilən, ularning qüxonmaşlıki arklılıq eż xan-xarıcipini tehimə roxan xilməkqı boldı. «Koxumqə səzimizdə azrak tohtılımız.

^{18:35} «Yeriho xəhiriqə yekinqəlxında» — Matta bu wəkəni bayan kılqanda («Mat.» 20:29) «Yerihodin qıkkanda» dəydi. Əmaliyyətə xu wəkijtta ikki «Yeriho xəhiri» bar idi, huddi Əxərkərdiki «yengi xəhər» wə «kona xəhər»lardək.

^{18:35} Mat. 20:29; Mar. 10:46.

— Nasarətlik Əysa bu yərdin etüp ketiwatidu, — dəp həwər bərdi.

³⁸ — I Dawutning oqlı Əysa, manga rəhim kıləjaysən! — dəp warkirap kətti u..

³⁹ Wə Əysaning aldida mengiwatkanlar uni: — Xük oltur! dəp əyibləxti. Birək u: — I Dawutning oqlı, manga rəhim kıləjaysən! — dəp tehimu qattık warkiridi.

⁴⁰ Əysa ədəminini tohtitip, uni aldioja baxlap kelixni buyrudi. Ərioju uningoja yekin kəlgəndə u uningdin: ⁴¹ — Sən meni nemə kılıp bər, dəysən? — dəp soridi.

— I Rəbbim, կaya təridiojan bolsam'idi! — dedi u.

⁴² Əysa uningoja: — Kəridiojan bolojin! Etikəding seni sakaytti, — dedi.

⁴³ Wə uning kezi xuan eqildi; u Əysaqa əgixip, yol boyi Hudani uluəlap mangdi. Wə barlik halayıkmu buni kərüp Hudaşa mədhîyə okuydi.

Əysa bilən Zakay

19¹ U Yeriho xəhiringə kirip uningdin etüp ketiwatatti.² Mana xu yərdə Zakay isimlik bir kixi bar idi. U «bax bajır» bolup, intayın bay idi.³ U Əysaning kəndak adəm ikənlilikini kerüvkə pursət izdəwatatti, lekin boyi pakar boləlaqqa, həlkning tolilikidin uni kərəlməyətti.⁴ Xunga u aldi tərəpkə yügürüp berip, uni kərük üçün bir tüp üjmə dərihigə yamixip qıktı; qünki Əysa u yol bilən etətti.⁵ Wə Əysa u yərgə kəlgəndə yüksəlioja karap uni kərüp uningoja: — Zakay, qapsan qüxkin! Qünki mən bügün sening eyüngdə konuxum kerək, — dedi.

⁶ U aldirap qüxüp, huxallık bilən uni əyidə mehman kıldı.⁷ Bu ixni kərgən halayıknıng həmmisi: U gunahkar kixininkidə könəqli kirip kətti! — dəp oqtuldixip kətti.

⁸ Lakin Zakay ornidin turup Rəbge: — I Rəbbim, mana, mülkümnin yerimini yoksullaroja berimən; əgər birawni yaloğandin xikayet kılıp uningdin birnemə ündürüwalojan bolsam birigə tətni kıyatırmən, — dedi.

⁹ Buning bilən Əysa uningoja karap: — Bugün nijat bu əygə kirdi. Qünki bu kixi həm İbrahimınning oqlıdur!¹⁰ Qünki İnsan'oqlı ezip kətkənlərni izdəp kütküzəjili kəldi, — dedi..

Sadaqətlik boluxning lazımlığı

Mat. 25:14-30

¹¹ Halayık, bu səzlərni tingxawatkanda u yənə sez kılıp bir təmsilni koxup eytti. Qünki u Yerusalemə oja yekinləşkəndi wə ular: «Hudanıng padixahlılı dərhal namayan bolidoqul!» — dəp oylaxkanidi.¹² Xunga u mundak dedi: Bir akşəngək padixahlılı təhtigə erixip kelix üçün yırak bir yurtka karap yoloja qıkiptu.¹³ Awwal u əzininə on kulinı qaçıp, ularça on tillanı üləxtürüp berip: «Mən kaytip kəlgüqə buning bilən okət kilinglar» — dəptu.¹⁴ Bırak əz yurt

^{18:38} «I Dawutning oqlı Əysa...» — «Dawutning oqlı» Məsihi kərsitudu (pəyoqəmbərlərinə bəxarətləri boyiqə Məsih, padixah Dawutning əwlədi bolattı).

^{19:2} «xu yərdə Zakay isimlik bir kixi bar idi» — ibraniy tilidiki «Zakeus» grek tilida «Ζακευς» dəp tələppuz kılınıdu.

^{19:7} «Bu ixni kərgən halayıknıng həmmisi: U gunahkar kixininkidə könəqli kirip kətti! — dəp oqtuldixip kətti» — halayıknıng narazı bolup həyran kaləşinlikə ajblinorlik əməs. Qünki bajğırlarning həmmisi degündək aldamqı, «bax bajır» tehimu xundak boluxi kerək idi.

^{19:9} «Bügün nijat bu əygə kirdi» — «Yəx.» 46:13; 51:5, 6; 56:1ni kərung. — «Qünki bu kixi həm İbrahimınning oqlıdur!» — «İbrahimınning bir oqlıdır» muxu yerdə degen manisi, u etikəd yolda İbrahimə «pərzənt boloqan», rohiy jəhəttə İbrahimini uğla kılıp həkkiyə hayatka erixən.

^{19:9} Luk 13:16.

^{19:10} Mat. 10:6; 15:24; 18:11; Ros. 13:46.

^{19:11} «halayık: «Hudanıng padixahlılı dərhal namayan bolidoqul!» — dəp oylaxkanidi» — halayık (1) Əysanıng yaratkan kəp möjizilərini kərüp kəlgəndi; (2) Yəhudiy rəhbərlər wə qonglirinə Əysaşa karxi qıkkənlilikini bilətti; (3) xunga ular: U Yerusalemə oja yetip baroqanda qokum bu rohiy düxmənlərini, xundaqla «watanımızın ixçəl kılən Rim imperiyasidiki rəzil kapırlar»nı yokşitip, Hudanıng padixahlılıını bərpa kılıdu, dəp oylixı mumkin idi.

^{19:12} Mat. 25:14; Mar. 13:34.

^{19:13} ... U əzininə on kulinı qaçıp, ularça on tillanı üləxtürüp berip...» — «tilla» grek tilida «mina». Bu pul bir ixqining

puğralı uningoşa eq boloqaqka, kaynidin əlqilerni əwətip: «Bu kixining üstimizgə padixah boluxını halimaymız!» dəptu.

¹⁵ Wə u padixahlıq mənsipigə erixip kaytip kəlgəndə xundak boldiki, hərbirining tijarət bilən ənqə payda tapkınıni bilməkqi bolup, pulini tapxuroqan həlikü kullurini eż aldişa qakırtıptu.

¹⁶ Wə awwallıksi kelip: «I hojam, sili bərgən tillə on tillə payda kıldı» dəptu. ¹⁷ «Yaraysən, əy yahxi kul! Sən kiqikkına ixta ixənqliq qıkqanlıqın üçün on xəhərgə hakim bolojin» — dəptu hojayin uningoşa. ¹⁸ İkkinqisi kelip: «I hojam, sili bərgən tillə bəx tillə payda kıldı» dəptu. ¹⁹ Hojayin uningoşa həm: «Sən həm bəx xəhərgə hakim bolojin» dəptu.

²⁰ Lekin yənə birsi kelip: «I hojam, mana sili bərgən tillə! Buni yaqılıkka qigip bir jayda köyup saklıdim. ²¹ Qünki sili əttik adəm ikənla, sili amanət kilmioqanlıridin payda ündürüp, əzliri terimiyoqanlıridin həsul yioqla. Xuning üçün silidin körkəm» dəptu..

²² Əmma hojayini uningoşa: «Əy əski kul, sanga eż aqzindin qıkqan səzliring boyiqə həküm kılay. Sən menin amanət kilmay ündürüwalidiojan, terimay turup yioqivalidiojan əttik adəm ikənlikimini bilip turup, ²³ nemə üçün menin pulumni həziniqilərgə amanət koymiding? Mən kaytip kəlgəndə, uni esüni bilən almasmidim?» — dəptu. ²⁴ Andin u yenidikilərgə: «Uningdiki tillani elip on tillə tapkən kuloja beringlar!» dəp buyruptu. ²⁵ Ular uningoşa: «I hoja, uning on tillası tursa!» — dəptikən, ²⁶ hojayin yənə mundak dəptu: «— Qünki mən silərgə xuni eytayki, kimdə bar bolsa, uningoşa tehimu kəp berilidu; əmma kimdə yok bolsa, hətta uningda bar bolovanlırim uningdin məhrum kılınidu... ²⁷ Əmdi üstigə padixah bolup həküm sürüxümni halimioqan düxmənlirimni bolsa, ularni kəltürüp, menin alimdəmə kətl kilinglar».

Əysanıng təntənə bilən Yerusalemə moja kirixi

Mat. 21:1-11; Mar. 11:1-11; Yh. 12:12-19

²⁸ U bu ixlarnı eytkəndin keyin, Yerusalemə moja qıkixka aldişa karap mangdi. ²⁹ Wə xundak boldiki, u Zəytun teqininq etikidiki Bəyt-Fagi wə Bəyt-Aniya yeziliriloja yekin kəlginiidə, ikki muhlisiqa munularını tapılap aldin əwətti:

³⁰ — Silər udulunglardıki yeziqa beringlar. U yərgə kiriplə həq adəm balisi minip bakmioqan, baqlaklıq bir təhəyni kərisilər. Uni yexip bu yərgə yetiləp kelinglər. ³¹ Əgər birsi silərdin: «Nemixə buni yexisilər?» dəp sorap kəlsa, silər uningoşa: «Rəbning buningə hajiti qüxti» — dənglər.

³² Xuning bilən əwətilgənlər beriwidə, ix dal u ularoja eytkəndək boldi. ³³ Ular təhəyni yexiwatkanda, uning igiliri ulardın: — Təhəyni nemixə yexisilər? — dəp soridi.

³⁴ Ular: — Rəbning uningoşa hajiti qüxti, — dedi.

Üq-tet aylık həkkigə barawar idı.

19:14 «birak eż yurt pukralı uningoşa eq boloqaqka, kaynidin əlqilerni əwətip: «bu kixining üstimizgə padixah boluxını halimaymız!» dəptu» — bu təmsildiki padixah «büyük Herod»ka ohxap ketidü; «büyük Herod» miladiyədən ilgiriki 40-yılında Yəhudiyyəning padixahlılığı işə bolux üçün Rımoda bardi; lekin Israillar uningoşa karxi qıkqaqka, pəkət 37-yılıda padixah boldı. Uningdin keyinkı «Herod Arkeləusunun tarhimu uningoşa ohxixip ketidü.

19:21 «sili amanət kilmioqanlıridin payda ündürüp...» — «amanət kılıx» muxu yərdə grek tilida adəttə pulni bankioqa salqanlığını kərsitidü.

-Baxqə birhil tarjimisi: «sili salmioqanlırını yioqip elip....».

19:22 2Sam. 1:16; Mat. 12:37.

19:26 «kimdə bar bolsa, uningoşa tehimu kəp berilidu...» — «bu əhəmiyyətlik sez «Mat.» 13:12, 25:29 wə «Mar.» 4:25dimü təpilidü. Bu «bar bolsa» nemini kərsitidü? Xübhisizki, əbədiy əhəmiyyətlik birər nərsə bolsa kerək, bu qoqum iman-ixənqni eż iqığa alıdu. Bizi özümüzə «əbədiy əhəmiyyətlik» hərbirnəmə bolux üçün pəkət Məsihindilən tapalaymız, əlwətta.

19:26 Mat. 13:12; 25:29; Mar. 4:25; Luğa 8:18.

19:28 «...aldişa karap mangdi» — yaki «muhlislar alidda mangdi» yaki «topning alidda mangdi».

19:29 Mat. 21:1; Mar. 11:1.

19:30 «...həq adəm balisi minip bakmioqan, baqlaklıq bir təhəyni kərisilər» — «həq adəm balisi minip bakmioqan bir təhəyəgə awarisiz minix adəttə mumkin əməs, əlwətta.

³⁵ Ular uni Əysanıng aldioja yetiləp kəldi; wə yepinqa-qapanlırını təhəyning üstigə selip, Əysani yeləp üstigə mindürdi. ³⁶ U ketip barojınida, həlkələr yepinqa-qapanlırını yoloja payandaz kılıp saldı. ³⁷⁻³⁸ Wə u Zəytun teojudın qüxüx yoloja yekin laxkınıda, pütkül muhlislar jamaiti xadlinip, eż kəzi bilən kərgən kudrətlik məjizilər üçün awazını kətürüp: «Pərvərdigarning namida kəlgən padixaḥ mubarəktur! Asmanlarda tinq-inaklık tikləngəy, ərxialada xan-xərəp ayan bolqayı!» dəp towlixip Hudaşa mədhiyə okuxka baxlıdi..

³⁹ Lekin topning iqidə bəzi Pərisiyılər uninguşa: — Əy ustaz, muhlisliringoja muxu gəpliri üçün tənbil bər! — deyixti.

⁴⁰ Bırak u ularoja jawabən: — Silərgə xuni eytayki, bular jim turojan bolsa, hətta bu taxlarmu quşan selixkən bolatti, — dedi..

Əysanıng Yerusalem üçün կայուրup yioqlxi

⁴¹ Əmdi u xəhərgə yekinlixip uni kərüp, uning üçün yioqlap mundak dedi:

⁴² — I Yerusalem! Sən bugün, bu künündə, tinq-amanlıking üçün nemə kerək bolojinini bilsəng idil! Kaxki, bu ixlar hazır kezli ringdin yoxurundur. ⁴³ Qünki xundak künər bexingoja keliduki, düxmənliring ətrapingni qaxa-istiħkam bilən korxap seni kamap tət tərəptin kistaydu. ⁴⁴ Ular seni wə sepilingning iqingdiki baliliringni yər bilən yəksən kılıp, hətta taxni taxning üstidimu қaldurmayıdu; qünki Hudanıng seni yoklıqjan pəytini bilip yətmidi.

Əysanıng ibadəthanini tazilixi

Mat. 21:12-17; Mar. 11:15-19; Yh. 2:13-22

⁴⁵ Wə u ibadəthana həylilirioja kirip, u yerdə elim-setim kiliwatqanlarni həydəp qikirip,

⁴⁶ ularoja: — Muķəddəs yazmilarda: «Mening eyüm dua-tilawəthana bolidu» dəp pütülgən bolsimu, lekin silər uni «bulangqıllarning uwisi» kılıwaldinglar! — dedi..

⁴⁷ Xu waktılarda u hərkünü ibadəthanıda təlim berətti. Bax kahinlər, Təwrat ustazlırları wə yurt qongləri uni yokitixkə amal izdidi. ⁴⁸ Lekin ular qandaq kələkə selixni bilməydi, qünki barlıq həlk uning sezinı tingxax üçün uninguşa kəttik yepixkənidi.

19:35 Yh. 12:14.

^{19:37-38} «Pərvərdigarning namida kəlgən padixaḥ mubarəktur!» — «Zob.» 118:38. Asmanlarda tinq-inaklık tikləngəy, ərxialada xan-xərəp ayan bolqayı! — muxu sezlərni «Luka» 2:14diki sezlər bilən selixturuxka bolidu. «Asmanlarda tinq-inaklık bolqayı» degen sez intayın sirlək gəptür: pikrimizqə, bu seznıg manisi bəlkim: — (1) Hudanıng insanlar bilən yaraxtulqonılığının qıkqan inaklık ərxta bilinidu («Əf.» 2:1-6. 14ni kərung); (2) Məsihning ölümü bilən Xəyyatanning ərxə qikip, Hudanıng namini həkarətləp, uning üstidin yalojan orz-xikayat kılıx yoli mutlak tügitiliidu (masilən, «Ayup» 1:6-12, 2:1-6, «İbr.» 9:23ni kərung). — «pütkül muhlislar jamaiti xadlinip... Asmanlarda tinq-inaklık tikləngəy, ərxialada xan-xərəp ayan bolqayı!» dəp towlixip Hudaşa mədhiyə okuxka baxlıdi» — ular jakarlaydıcıon ix — biz ağəxkən bu Nasaratlık Əysa dəl Huda əwətən Məsih-Kutkuçoqu, Yəhudiylarning, xundakla pütkün jahanning Padixaḥidur. Xuning bilən bu künni, Hudanıng Əz həlkə bolovan Yəhudiylarona oquk haldə: «U, mana Mən silərgə əwətən Kutkuçoquqınlar wə Padixaḥinglardur — uni köbul kılamsırlar?» dəp etikəd kılıx pursitini bərgən kün deyixkə bolidu.

^{19:37-38} Zob. 118:26; Luka 2:14; Əf. 2:14.

^{19:40} Hab. 2:11.

^{19:44} «Hudanıng seni yoklıqjan pəyti» — demək, Huda yekin kılıp xapaət kərsətkən pəyt. Muxu ayətlərdə Məsih rimiiliklarning miladiyə 70-yili Yerusalemıñ körxiwəlip ixçəl kılıqloqanlığını aldın'la eytip bəxarət beridu.

^{19:44} 1Pad. 9:7, 8; Mik. 3:12; Mat. 24:1; 2; Mar. 13:2; Luka 21:6.

^{19:46} «Mening eyüm dua-tilawəthana bolidu» dəp pütülgən bolsimu, lekin silər uni «bulangqıllarning uwisi» — «Yəx.» 56:7, «Yər.» 7:11ni kərung.

^{19:46} 1Pad. 8:29; Yəx. 56:7; Yər. 7:11; Mat. 21:13; Mar. 11:17.

^{19:47} Mar. 11:18; Yh. 7:19; 8:37.

Asmandiki hökük

Mat. 21:23-27; Mar. 11:27-33

20¹ Wə xu künlərdin bir künü u ibadəthanining höylilirida həlkə təlim berip hux həwərni elan kiliwatqanda, bax kahinlar wə Təewrat ustazlıri bilən akşakallar uning aldioja kelip uningdin: ² — Bizgə eytkin: Sən kiliwatqan bu ixlarnı կaysi hökükka asasən kiliwatisən? Sanga bu hökükni kim bərgən? — dəp soridi.

3 U ularoja jawab berip: — Mənmu silərdin bir ixni soray; silər manga eytip beringlarqu, ⁴ — Yəhya yürgüzən qəmündürűx ərxtinmu, yaki insanlardınmu? — dəp soridi.

5 Ular əzara mulahızə kilihip:

— Əgər «Ərxtin kəlgən» desək, u bizgə: «Undakta, silər nemə üçün Yəhyyaqa ixənmidinglar?» dəydu. ⁶ Əgər: «İnsanlardın kəlgən» desək, bu barlıq halayıq bizni qalma-kesək kılıp eltürirdi. Qünki ular Yəhyaning pəyoğəmbər ikənlilikgə ixəndürülgən, — deyixti.

7 Wə ular: — Uning hökükining kəyərdin kəlgənlilikini bilməymiz, — dəp jawab berixti.

8 Əysə ularoja: — Undakta, mənmu bu ixlarnı կaysi hökükka asasən kiliwatqanlıkimni eytmaymən, — dedi.

Rəzil ijarikəxlər həkkidiki təmsil

Mat. 21:33-46; Mar. 12:1-12

9 U halayıkkə munu təmsilni səzləkə baxlıdı: — «Bir kixi bir üzümzarlık bərpa kılıp, uni baoqwənlərgə ijarigə berip, əzi yaka yurtka berip u yerdə uzun wakit turuptu... ¹⁰ Üzümlərni yiqədliyən məzgil kəlgəndə baoqwənlərning üzümzarlıktiki mewidin uningoja berixkə külliridin birini ularining yenioja əwətiptu. Lekin baoqwənlər uni urup-dumbalap kuruq, kol yanduruwetiptu.

11 U yənə baxka bir kulinı əwətiptu. Lekin ular unimu dumbalap, harlap, yənə kuruq, kol kayturuwetiptu. ¹² U yənə üçinqisini əwətiptu; ular unimu urup yarilandurup, talaqa həydəp qikiriwetiptu. ¹³ Ahirda üzümzarlıknıñ hojayını: «Qandak kilsam bolar? Səyümlük oqlumni əwətəy; ular uni kərsə, həq bolmioqanda uning hərmitini kilar?» dəptu. ¹⁴ Birək baoqwənlər uningu oqlunu kərüp bir-biri bilən məslihətləxip: «Bu bolsa mirashor; kelinglər, uni jayliwetəyli, andin miras bizningki bolidu» deyixiptu. ¹⁵ Xuning bilən ular uni üzümzarlıknıñ sırtıqası aqıkıp eltürüwetiptu. Əmdi bundak əhwaldə üzümzarlıknıñ hojagini ularını kandak kılıdu?

16 U kılıp u baoqwənlərni yokitip üzümzarlıknı baxkılaroja tapxurudu».

Halayıq buni anglap: — Bundaq ixlər hərgiz bolmışsun! — deyixti..

17 Lekin u ularoja kezlini tikip mundaq dedi:

— Undak bolsa, mukəddəs yazmilarda «Təmqlar taxliwətkən tax bolsa, Burjək texi bolup tikləndi» dəp yezilöjan söz zadi nemini kərsitidu?..

20:1 Mat. 21:23; Mar. 11:27; Ros. 4:7; 7:27.

20:5 «Əgər «Ərxtin kəlgən» desək, u bizgə: «Undakta, silər nemə üçün Yəhyyaqa ixənmidinglar?» — muxu diniy arbablarning həmmisi Yəhya pəyoğəmbərnin yətküzən hawirigə jawabən: «Bizgə towa kiliq kerək əməs» deyən wə Yəhya «mening kəynimdə kelidiqan» dəp kərsətən Məsihning kelixığa ixənməy, uning qəmündürűxini rət kılqanıdır, alwatta.

20:9 Zəb. 80:8-9; Yəx. 5:1; Yər. 2:21; 12:10; Mat. 21:33; Mar. 12:1.

20:14 Yar. 37:18; Zəb. 2:1, 8; Mat. 26:3; 27:1; Yh. 11:53; Ibr. 1:2.

20:15 «Xuning bilən ular uni üzümzarlıknıñ sırtıqası aqıkıp eltürüwetiptu» — bu Məsihning Yerusalemning sırtıqası elip qikiliq krestkə mihlinidiojanlıkıqası bir bexarət.

20:16 «Üzümzarlıknıñ hojagini kılıp u baoqwənlərni yokitip üzümzarlıknı baxkılaroja tapxurudu» — bu səzmu bexarət, alwatta.

20:17 «Təmqlar taxliwətkən tax bolsa, burjək texi bolup tikləndi» — «Zəb.» 118:22. «Burjək texi» bolsa hərkəndək imarətning ulidiki əng muhim uyultax bolup, ul selinoğanda birinqi bolup köyuldiqan taxtut. Yəhudiyy kattiwaxlar həyatınınburjək texi bolovan Məsihni taxliwətməkqi idi, wə dərwałə taxliwətti.

20:17 Zəb. 118:22; Yəx. 8:14; 28:16; Mat. 21:42; Mar. 12:10; Ros. 4:11; Rim. 9:33; 1Pet. 2:4, 7.

¹⁸ Bu «tax»ka yıkıloqan kixi parə-parə bolup ketidu; lekin bu tax hərkimning üstigə qüxsə, uni kukum-talkan kılıwetidu.

«Baj tapxuramduk?» degən kiltak

Mat. 22:15-22; Mar. 12:13-17

¹⁹ Bax kahinlar wə Təwrat ustazlıri uning bu təmsili ezliriga karitip eytikanlığını bilip xu һaman uningoja қol selix yolını izdidi; lekin ular halayıktın körküxti. ²⁰ Xunga ular uning kəynidin mərap, uni Rim waliyisining həkümranlıkıda sorakqa tartixqa tapxurux üçün birnaqqə adəmlərni setiwlip, sokunup kirixkə əwətti. Ular səmimiyy kiyapətkə kiriwelip, uning sezidin yoquq izdəp yürətti. ²¹ Ular uningoja mundaq soal koydi: — Əy ustaz, silini durus sez kılıdiojan wə durus təlim beridiqan, həqkandak adəmning yüz-hatırısını kət'iy kilmədiqan, bəlkı Hudanıng yolini sadıqlik bilən əgətip keliwatkan adəm dəp bilimiz. ²² Rim imperatori Kəysərgə baj-selik tapxurux Təwrat əkanunişa uyğunmu-yok?».

²³ Əmma u ularning hiylisini kərüp yetip ularoqa: — Nemixkə meni sinimakqisilər? ²⁴ Manga bir kümüx dinar kərsitinglər. Buning üstidiki sürət wə nam-isim kimning? — dedi. Ular uningoja: Kəysərningki, — dedi.

²⁵ Wə u ularoqa: — Undaq bolsa, Kəysərning həkkini Kəysərgə, Hudanıng həkkini Hudaqə tapxurunglar, — dedi. ²⁶ Ular halayıknıng aldida uning sezləridin uni tutuwaloqudək həqkandak yoquq tapalmidi. Ular uning bu jawabıja həyranuhəs bolup, zuwani tutıldı.

Tiriliykə munasiwətlik məsilə

Mat. 22:23-33; Mar. 12:18-27

²⁷ Wə «əlgənlər tirilməydu» dəp inkar kılıdiojan Saduqiyarning bəziliyi uning aldişa kelip soal əyup mundaq dedi:

²⁸ — Ustaz, Musa pəyojəmbər Təwratta bizgə: «Ayali bar, əmma pərzənt kərmigən kixi əlüp kətsə, əlgüqininq aka yaki inisi tul əkalən yənggisini əmrigə elip, kərindixi üçün nəsil əldən kəlduruxi kerək» — dəp yazojan.

^{20:18} «Bu «tax»ka yıkıloqan kixi parə-parə bolup ketidu; lekin bu tax hərkimning üstigə qüxsə, uni kukum-talkan kılıwetidu» — «tax» bolsa Məsih ezi, əlwəttə. 17-aytnı kərüng. Əysanıng bu sözü toopluluk «Matta» oja berilgən «köxumqə sez» imizidiki «Zəb.» 118:22 toopluluk» məzmununu kərüng.

^{20:18} Yəx. 8:15; Dan. 2:34; Zək. 12:3.

^{20:20} «ular səmimiyy kiyapətkə kiriwelip,...» — «səmimiyy» grek tilida «həkkənəy» degən sez bilən ipadilinidu.

^{20:20} Mat. 22:16; Mar. 12:13.

^{20:22} «Rim imperatori Kəysər...» — Rimning hərbir imperatorı oja «Kəysər» degən nam-unwan bəralətti; məsilən Kəysər Awojustus, Kəysər Yulius, Kəysər Tiberius qatarlıqlar. «Rim imperatori Kəysərgə baj-selik tapxurux Təwrat əkanunişa uyğunmu-yok?» — aynı wakıttı, Yəhudiylər rimliklarning zulm astida yaxawatkanı. Əgər Əysə: «Rim imperatorı oja baj tapxurux toopra» desə, bu göptin azadılıkni istigən kixilər uni «Mana taza bir yalakçı, hain ikən» dəp tillixatti. «Baj tapxurmaslık kerək» degən bolsa, u Rim imperiyasığa ərəxi qıçkan bolatti; andin ular uni Rim waliyisinişə ərz əkalən bolatti. Ular muxundak soallarnı sorax ərkilik əysanı gepidin tutuwelip, rimliklarning kölija tapxurup, uningoja ziyanxəlik kilməkqı boluşkan.

^{20:23} «Nemixkə meni sinimakqisilər?» — muxu sözər bəzi kona keçürmılarda tepilməydu.

^{20:24} «Manga bir kümüx dinar kərsitinglər» — «bir kümüx dinar» grek tilida «bir dinarius», Rim imperiyasının pul birliliyi. Muxundak pulning yuzidə «adəmning süriti» kərsitilgən bololoqka, Yəhudiylər mollilar mundaq pulni «mukəddəs ibadəthanəyə elip kirixinə mani kılçanı.

— Bir dinar təhminən bir adəmning künlliğ ix həkkə bolatti.

^{20:25} «Kəysərning həkkini Kəysərgə, Hudanıng həkkini Hudaqə tapxurunglar» — Kəysərgə Kəysərning həkkini (uning süriti bolovan nərsə)ni tapxurunglar — demək, baj teləx kerək. Əmma əndək nərsə üstidə «Hudanıng süriti» bar? İnsan ezi «Hudanıng süriti» bolup, biz pütünimizni Hudaqə tapxuriximiz kerəktür («Yar.» 1:26-27ni kərüng).

^{20:25} Mat. 17:25; 22:21; Rim. 13:7.

^{20:27} «Saduqiyalar» — bu diniy məzħəp toopluluk «Mat.» 16:1diki izahatni wə «Təbirilər»ni kərüng.

^{20:27} Mat. 22:23; Mar. 12:18; Ros. 23:8.

^{20:28} «Ayali bar, əmma pərzənt kərmigən kixi əlüp kətsə, əlgüqininq aka yaki inisi tul əkalən yənggisini əmrigə elip, kərindixi üçün nəsil əldən kəlduruxi kerək» — «Qan.» 25:5.

^{20:28} Qan. 25:5-6.

«Luķa»

²⁹ Əmdi yəttə aka-uka bar idi. Qongi oyləngəndin keyin pərzənt kərməy aləmdin etti. ³⁰ İkkinqi kerindixi ayalini əmrigə elip, pərzənt kərməy aləmdin etti. ³¹ Andin üqinqisi uni aldı; xundak kılıp, yəttisi uni əmrigə elip pərzənt kərməy eldi. ³² Həmmisidin keyin ayalma eldi.

³³ Əmdi tiriliх künidə bu ayal ularning қaysisiningki bolar? Qünki yəttisi uni hotunlukka alojan-də?

³⁴ Əysa ularoja mundak jawab bərdi:

— Bu aləmning pərzəntliri əylinidü, yatlık bolidu. ³⁵ Lekin u aləmdin nesiwə boluxka, xundakla olüklerdin tiriliхka layık sanalojanlar əylənməydu, yatlık bolmayıdu. ³⁶ Qünki ular yənə elməydu, pərixtilergə oxhax bolidu; «əlümdin tiriliхtin tuqulojan pərzəntlər» boloqaqka, ular Hudanıng oqulliridur.

³⁷ Əmdi elgənlərning tirildürülüxini hətta Musa pəyojəmbər ezip ayan kılıqan; qünki Tawrattiki «tikanlık» degan wəkənəng hatirisidə u Pərvərdigarnı: «İbrahimınning Hudasi, İshäkning Hudasi wə Yakupning Hudasi» dəp bayan kılıqan. ³⁸ U olüklerning Hudasi əməs, bəlkı tiriklərning Hudasidur; qünki uningoja nisbətən həmməylən tirkitur!.

³⁹ Xuning bilən Təwrat ustazlıridin birkənqisi baha berip: — Ustaz, yahxi eytting, — dedi. ⁴⁰ Qünki ulardin heqkim yənə uningdin soal soraxka jür'ət kılalmıdı.

Kutkuzoquqı-Məsih — Dawutning oqlı həm Rəbbi

Mat. 22:41-46; Mar. 12:35-37

⁴¹ Əmdi u ularoja soal koydi: — Kixilər Məsihni կandaksıgə Dawutning oqlı dəydu? ⁴²⁻⁴³ Qünki Dawut ezi Zəburda: Pərvərdigar menin Rəbbiməgə eyttiki: — «Mən sening düxmənlirinqni təhtipəring kılıqıqə, Mening ong yenimda olturoqin!» — degənoqu? ⁴⁴

⁴⁴ Əmma Dawut uni «Rəbbim» dəp qakırojan yərdə, undakta u կandakmu uning oqlı bolidu?

Əysanıng Təwrat ustazlırinı əyiblixı

Mat. 23:1-36; Mar. 12:38-40; Luķa 11:37-54

⁴⁵ Wə barlıq halayık կulak selip angławatkanda, u muhlislirioja mundak dedi: —

⁴⁶ — Təwrat ustazlıridin hoxyar bolunglar. Ular uzun tonlarnı kiyiwalojan haldə qadıiyip yürüxkə, bazarlarda kixılerning ularoja bolojan salamlırıq, sinagoglarda aldinkı orunlarda, ziyapətlərdimə tərdə olturuxka amrak kelidi. ⁴⁷ Ular tul ayallarning barlıq əy-besatlırını yəwalidu wə kez-kez kılıp yaloqandin uzundin-uzun dualar kılıdu. Ularning tartidiojan jazası tehimu eojir bolidu!.

20:30 «İkkinqi kerindixi ayalini əmrigə elip, pərzənt kərməy aləmdin etti» — bəzi kona keqürmilərdə «ayalini əmrigə elip, pərzənt kərməy aləmdin etti» degən söz təpilməy, pəkət «ikkinqi...» deyildi.

20:34 «bu aləmning pərzəntləri...» — grek tilida «bu zamanning oqulları...».

20:35 «... olüklerdin tiriliхka layık sanalojanlar...» — «elgənlərdin tiriliх» deyənlik kizik ibarə bolup, həmmə adəm oxhax wakıttı tirilmədıcıqlını kərsitidü. Birinci tiriliх həkkaniylarningki, ikinci tiriliх etikətsizlarningki bolidu. Bu həqikət «Wəhiyyə» 20-babta kərənidü.

20:36 1Yuh. 3:2.

20:37 «İbrahimınning Hudasi, İshäkning Hudasi wə Yakupning Hudasi» — «Mis.» 3:6ni kərüng.

20:37 Mis. 3:6; Ros. 7:32; Ibr. 11:16.

20:38 «qünki uningoja nisbətən həmməylən tirkitur!» — bəzi alimlar «bularning həmmisi» (İbrahim, İshäk, Yakuplarning həmmisi, deməkçi) uningoja nisbətən tirkitur! dəp tərjimə kılıdu. Bizningqə «həmməylən» hər adəmning rohının Huda alıldı tırık icənlərini kərsitidü. «qünki uningoja nisbətən həmməylən tirkitur!» — Əysanıng «tiriliх» tooruluk bə sezləri «Mat.» 22:32dimə təpildi. «Matta»diki «köxümqə sez»imizdə ular tooruluk azrak, xərl berimiz.

20:41 Mat. 22:42; Mar. 12:35.

20:42-43 «Mən sening düxmənlirinqni təhtipəring kılıqıqə, menin ong yenimda olturoqin!» — «Zəb.» 110:1.

20:42-43 Zəb. 110:1; Ros. 2:34; 1Kor. 15:25; Ibr. 1:13; 10:13.

20:46 «...bazarlarda kixılerning ularoja bolojan salamlırıq, ... amrak kelidi» — tarih tətkiqlirlarıq asasən Yəhudiylarning əz ustazlırioja kılıqan «salam»larını intayin uzun wə murəkkəp dəp bilimiz.

20:46 Mat. 23:5, 6; Mar. 12:38, 39; Luķa 11:43.

20:47 Mat. 23:14; Mar. 12:40; 2Tim. 3:6; Tit. 1:11.

Tul ayalning ianisi həmmisiningkidin kəp

Mar. 12:41-44

21 ¹U bexini kətürüp қariwidi, baylarning ez sədikilirini ibadəthanidiki ianə sandukioja taxliojınıń kərdi. ²U yənə sandukqa ikki tiyinni taxlawatkan bir namrat tul ayalnimu kərdi. ³Xuning bilən u: — Mən silərgə bərhək xuni eytip koyayki, bu namrat tul ayalning taxliojını həmməylənnningkidin keptur. ⁴Qünki ularning həmmisi əzlinining axşanlıridin ianə kılıp, Hudaoja atıqan sadıkilergə koxup taxlıdi; lekin bu ayal namratlıqıja қarimay, əzinining tirikqılık kılıdiqinining həmmisini iana kılıp taxlıdi.

Kəlgüsü tooprısidiki bexarət

Mat. 24:1-14; Mar. 13:1-13

⁵Wə bəzilər ibadəthanining nəpis taxlar wə Hudaoja sunulojan hədiyələr bilən կandak bezəlgənlikli tooprısida sezlixiwatatti. U:

⁶ — Silər kerüwatkan bu barlıq nərsilərgə nisbətən, xu künlər keliduki, hətta bir tal taxmu tax üstidə қaldurulmay, həmmisi gumran kılınidu, — dedi..

⁷Ular uningdin:

— Ustaz, bu degənliring қaqqan yüz beridu? Bu ixlarning yüz beridiqanlığını ayan kılıdiqan կandak alamat bolidu? — dəp soridi.

⁸U mundaq dedi:

— Azdurulup ketixtin hezi bolunglar. Qünki tola kixilər menin namimni setip: «Mana eżüm xudurmən!» wə «Ayu wakit yekinlaxti!» dəydu. Xunga ularning kəynigə kirmənglər. ⁹Silər urux wə topilanglarning həwirini anglojan waktinqardımı wəhəmigə qüxmənglər; qünki bu ixlarning awwal yüz berixi mukərrər. Lekin bular, zaman ahiri yetip kəldi, degənlilik əməs.

¹⁰ Andin u yənə mundaq dedi:

— Bir millət yənə bir millət bilən uruxka qıkıdu, bir padixaḥlıq yənə bir padixaḥlıq bilən uruxka qıkıdu. ¹¹Jay-jaylarda xiddətlik yər təwrəxələr, aqarqılıklar wə wabalar bolidu, yər yüzdə wəhəxətlər wə asmandə həywətlik alamatlər kerünidu. ¹²Bırak bu hərbir wəkələr yüz berixtin ilgiri, kixilər silərgə kəl selip tutğun kılıdu wə silərgə ziyankəxlik kılıp, silərni sinagoglarning soraklıriqə tapxuridu, zindanlarqa taxlaydu; ular menin namim tüpəylidin silərni padixaḥ wə həkümdarlarning aldioja elip baridu. ¹³wə buning bilən ularning aldida guwahlıq berix pursitinglar qıkıdu. ¹⁴Uning üqün ərzgə կandak jawab berix tooprısida aldin'ala həq

21:1 «... baylarning ez sədikilirini ibadəthanidiki ianə sandukioja taxliojınıń kərdi» — «ianə sandukı» degən söz adəttə grek tilida «həzinə»ni kərsitidu. Lekin muxu yərdə ibadəthanidiki həzinə üçün sədikilər yiojılıdiqan jay, bəlkim qong bir sandukı kərsətsə kerak.

21:2 2Pad. 12:10; Mar. 12:41.

21:2 «U yənə sandukqa ikki tiyinni taxlawatkan bir namrat tul ayalnimu kərdi» — bu «tiyin» (grek tilida «lēpton») «denarius»ning 1/128i bolup, bir ixləmqininq bir künlük ix həkkə iqidə «altı minut»luq pulioja barawər.

21:3 2Kor. 8:12.

21:5 Mat. 24:1; Mar. 13:1.

21:6 1Pad. 9:7; Mik. 3:12; Luqā 19:44.

21:8 «Mana eżüm xudurmən» — «Mana eżüm Məsihədurmən» degən mənini bildüridu. «Ayu wakit» — kiyamət künini kərsitidu.

21:8 Yər. 29:8; Mat. 24:4; Əf. 5:6; Kol. 2:18; 2Tes. 2:2; 1Yuh. 4:1.

21:10 «Bir millət yənə bir millət bilən uruxka qıkıdu, bir padixaḥlıq yənə bir padixaḥlıq bilən uruxka qıkıdu» — ibraniy tilida (xundakla grek tilida) bu ibarə dunya boyiąq kengəyən uruxlarnı kərsitixi mumkin («Yəx.» 19:2, «2Tar.» 15:3-6-də bu turaklı ibarə toopruluk misalları bar.

21:10 Yəx. 19:2.

21:11 «Yər yüzdə wəhəxətlər wə asmandə həywətlik alamatlər kerünidu» — grek tilidiki aynı tekistə «yər yüzdə» degən sez yok. Bırak bizningqə heliki «həywətlik alamatlər» asmandə bolidiojanlıkı təktıləngəndin keyin, «wəhəxətlər» bolsa qoşum «yər yüzdə» boluxi kerak. 25-ayştnmu kerüng.

21:12 Mat. 10:17; 24:9; Mar. 13:9; Yh. 16:2; Ros. 4:3; 5:18; 12:4; 16:24; Wəh. 2:10.

21:13 «... buning bilən ularning aldida guwahlıq berix pursitinglar qıkıdu» — «guwahlıq berix» muxu yərdə hux həwər yətküzüx, Hudanıng nijati Rab Əysə Məsih arkılıq duniyoja kaldi, dəp jakarlaxtin ibarət.

oylanmaslikka kēlbinglarda kēt'iy niyət kilinglar.¹⁵ Qünki mən silərgə barlıq düxmənliringlar rəddiyə wə rət kılalmıoudak pasahətlük til wə danixmənlilik ata kılımən.¹⁶ Hətta ata-ana, aka-uka, uruk-tuoqkan wə yar-buradərliringlarmu silərgə hainlik kılıp tutup beridu wə ular aranglardiki bəziliringlarnı əltüridü.¹⁷ Silər mening namim tüpəylidin həmmə adəmning nəpritigə uqraysılər.¹⁸ Həlbuki, bexinglardiki bir tal qaqmu ھalak bolmaydu!¹⁹ Səwr-qidamlık bolqininglarda, jeninglarqa iğə bolalaysılər.

Yerusaleminning wəyran kılınıxidin bexarət

Mat. 24:15-21; Mar. 13:14-19

²⁰ — Lekin Yerusalemning düxmən қoxunliri təripidin körxiwelinojanlığını kərgininglarda, uning wəyran bolux waktı yekinlixip kaptu, dəp bilinglar.²¹ U qaqda Yəhudiya əlkisidə turuwatkanlar taoqlarqa қaqsun, xəhər iqidə turuwatkanlar uningdin qikip kətsun, yezilarda turuwatkanlar xəhərgə kirmisun.²² Qünki xu qaoq «intikam jazasını tartidiojan kün'lər»dur; xuning bilən mukəddəs yazmilarda barlıq pütülgənlər əməlgə axurulidu.

²³ Əmdi xu kün'lərdə həmilidər ayallar wə bala emitidiojanlarning həlioja way! Qünki bu zemində eojir қısqılık bolidu wə ərxtiki oqəzəp bu həlkning bəxiqə qüxitidu;²⁴ Ular kiliqning bisida yikitiliidu wə tutkun kılınıp, barlıq əllərgə elip ketiliidu; «yat əllərning waktı» toxkuqə, Yerusalem yat əllərning ayoq astida қalidu.

Məsihning kelidiqanlılıq həkkidə

Mat. 24:29-31; Mar. 13:24-27

²⁵ — Kuyax, ay, yultuzlardimu alamatlər bolidu; yər yüzidiki əllər arısida dengiz-okyanolarning güldürlixidin wə dolqunlarning dawaloqxırıldırın parakəndiqılık bolidu.²⁶ Adəmlər korkup, yər yüzigə kelidiqan apətlərni wəhjimə iqidə kütüp əş-hoxını yokitidu; qünki asmandiki küqlər lərziga kelidu.²⁷ Andin kixilər İnsan'oqlining küq-kudrat wə uluq xan-xərəp bilən bir bulut iqidə keliwatkanlığını kəridü.

^{21:14} Mat. 10:19; Mar. 13:11.

^{21:15} Mis. 4:12; Yəx. 54:17; Mat. 10:19; Ros. 6:10.

^{21:16} «hainlik kılıp tutup beridu» — bu birlə sez bilən ipadilinidu.

^{21:16} Mirk. 7:6; Ros. 7:59; 12:2.

^{21:17} Mat. 10:22; Mar. 13:13.

^{21:18} 1Sam. 14:45; 2Sam. 14:11; 1Pad. 1:52; Mat. 10:30.

^{21:19} «Səwr-qidamlık bolqininglarda, jeninglarqa iğə bolalaysılər» — bu ayəttə «jan» yaki jismaniyyətə yəki adəmning əz wujudini, xundakla rohiyə hayatını kərsitidu. Bizningqə muxu yərdə insanning rohiyə hayatidəki əməliyət jəhətlərni kərsitidu. Birsət rohiyə hayat bar bolsa, undakta u özini tutalaydojan, türülük rohiyə hujumlarqa taqabil turalaydojan bolidu — məsələn, əzidə bar bolovan ənsirəxlər, korkunqlar, xəhwaniyə həwəslər katarlıkları Məsihgə boysunduralaydu (məsələn, «Kor.» 10:5; «ITes.» 4:4-ni kəring).

^{21:20} Dan. 9:27; Mat. 24:15; Mar. 13:14.

^{21:22} «intikam jazasını tartidiojan kün'lər» — «intikam jazası» grek tilida bu sez həm «intikam» həm «toluk, mutlak həküm qırğırı» dəp ipadilinidu. «Mat.» 23:35ni kerüng. Bu «intikam» yaki «həküm qırğırlıq»nı Huda Əzizindən halkı Yəhudiylər üstüga yürgütidü. Bu, muxu yərdə (12-24-ayət) Yerusalem xəhərinin miladiyə 70-yili mühəsirigə elinixi wə wayran kılınıxini kərsitəqan bexarattur. Keyinkı ayətlər əhir zamanni kərsitidu.

^{21:22} Dan. 9:26,27; Mat. 24:15; Mar. 13:14.

^{21:23} «bu zemində eojir қısqılık bolidu...» — yaki «yər yüzidə eojir қısqılık bolidu».

^{21:24} «Ular ... tutkun kılınıp, barlıq əllərgə elip ketiliidu; «yat əllərning waktı» toxkuqə, Yerusalem yat əllərning ayoq astida қalidü» — «ller» muxu yərdə Yəhudi əməslərini kərsitidu. «Yat əllərning waktı» — Grek tilida «yat əllərning wakıtılır». «Yat əllərning waktı toxkuqə» deyən ibarət Yəhudi halkı əhir zamanda kaytidin Yerusalemda turidiojanlılığını wə Yerusalemni idarə kiliđiojanlılığını kərsitidu. Bu ibarət wə xundakla bu bəbətki baxx qəbəxarətlər üzütdə «kökümə sez» imzdə azrak tohtılımiz.

^{21:24} Rim. 11:25.

^{21:25} Yəx. 13:10; Əz. 32:7; Yo. 3:4; 3:15; Mat. 24:29; Mar. 13:24; Wəh. 6:12.

^{21:26} «asmandiki küqlər lərziga kelidu» — «asmandiki küqlər» bəlkim asmandiki jisimlər (kuyax, ay, yultuz katarlıklar)ni wə həm asmando Hudanıng parixtilirli bilən jəng kiliwatkan jin-xəytanlarınını kərsitixi mümkün.

^{21:27} Dan. 7:10; Mat. 16:27; 24:30; 25:31; 26:64; Mar. 13:26; 14:62; Ros. 1:11; 2Tes. 1:10; Wəh. 1:7.

«Luğa»

²⁸ Lekin bu alamətlər kərünükə baxlıqanda, qəddinglarnı ruslap bexinglarnı kətürünglər, qünki bu silərni azad kılıxtıki nijat yekinlxatı, degənliklər.

Ənjür dərihidin sawak elix

Mat. 24:32-35; Mar. 13:28-31

²⁹ U ularoğa mundak bir təmsilni sözləp bərdi:

— Ənjür dərihi wə baxka barlıq dərahılgə қaranglar. ³⁰ Ularning yengidin bihlənoğanda ularoğa қarap, ezungular yazning yetip kelixiga az kalqanlığını bilisilər. ³¹ Xuningdək, baya deyilgən alamətlərning yüz beri watkanlığını kergininglarda, Hudanıng padixaḥlığının yekin kalqalnılığını bilinglər. ³² Mən silərgə bərhək xuni eytip կoyayki, bu alamətlərning həmmisi əməlgə axurulmay turup, bu dəwr etməydi. ³³ Asman-zemin yokılıdu, biraq menin sözlərim hərgiz yokalmayıdu.

Хөxyar bolunglar

³⁴ — Lekin ezungularoğa agah bolunglarki, kəngüllirinqlər əyx-ixrət, məyhorluk wə tirikqilikning ojem-əndixiliyi bilən bihudlaxmisun, xu künü üstüngləroja tuyuksız qüxmisin. ³⁵ Qünki u goya tuzaktək barlıq yər yüzidə hərbir turuwatkanlarning bexioja qüxi. ³⁶ Xunga hərkəndək wakitlarda hoxyar bolunglar, yüz berix alidda turuwatkan bu ixlardın ezunglarnı qaqrup İnsan-oqlı alidda hazır bolup turuxka layık hesablinix üçün hərdaim dua kilinglar, — dedi.

³⁷ Əmdi u kündüzləri ibadəthanida təlim berətti, ahxamları xəhərdin qikip, keqini Zəytun teozi dəp atalojan taoqla etküzətti. ³⁸ Wə barlıq həlk uning təlimini angliojılı tang səhərdə ibadəthəniqə kirip, uning yenioja kelətti.

Rəbni eltürük suyikəsti

Mat. 26:1-5, 14-16; Mar. 14:1-2, 10-11; Yh. 11:45-53

22¹ Əmdi petir nan heyti («ötüp ketix heyti» dəpmu atılıdu) yekinlixip kalıxlənidir. ² Bax kahinlər wə Təwrat ustazlırları uni olüməgə məhkum kılıxlək amal izdəp yürətti; qünki ular həlkətin korkattı.

^{21:28} Rim. 8:23.

^{21:29} Mat. 24:32; Mar. 13:28.

^{21:32} «bu alamətlərin həmmisi əməlgə axurulmay turup, bu dəwr etməydi» — əgər tiloja elinojan alamət Yerusalemning wayran boluxıqa (miladiyə 70-yılı) (20-24-ayət) karıtilojan bolsa, undakta «bu dəwr» degən söz təbiyyik (1) Əysanıng dawrida yaxap etkən adamlarını kersitidü. (2) əgər Masihnıng dunyaoja kayıtip kelixiga (27-ayət) karıtilojan bolsa, «dəwr» degən söz bəlkim pütün Yəhudiyə həlkini kersitidü; (3) bu ayətlərdə eytilojan wəkələrning baxlinix dəwridə yaxıqlarınları kersitidü. Xunga barlıq wəkələr xu dəwr iqida yüz beridu, degənlik bolidü. Bizzinqə (3)-xərəh, aldi-kayıni ayətlərgə əng bap kelidi.

^{21:33} «Asman-zemin yokılıdu, biraq menin sözlərim hərgiz yokalmayıdu» — grek tili «asman-zemin etidü, biraq menin sözlərim hərgiz etməydi».

^{21:33} Zob. 10:25-27; Yəx. 51:6; Mat. 24:35; Ibr. 1:11.

^{21:34} «xu künü üstüngləroja tuyuksız qüxmisin» — «xu kün» Mukəddəs Kitabta daim degidək Məsih dunyaoja kayıtip keldiyojan, insanlardan hesab alidiojan künni kersitidü.

^{21:34} Rim. 13:13; 1Tes. 5:6; 1Pet. 4:7.

^{21:35} 1Tes. 5:2; 2Pet. 3:10; Wəh. 3:3; 16:15.

^{21:36} «yüz berix alidda turuwatkan bu ixlardın ezunglarnı qaqrup» — yaki «yüz berix alidda turuwatkan bu ixlardın kutulup...». Əmdi etkədğilar bu dəhəxtlik wəkələrdin etüp ketəmdü, yaki awwal elip ketiləmdü? Bu muhim məsələ. Okurmənlər muxu ayətning aldi-kayınidiki söz-ayətlərgə қarap ezliri bir hulusiga keləşəydü. Biz baxla yərlərdimü bu tema üstüdə tohtalojan («Təsalonikalıklärə (2)»diki «kökumqə söz»imizdə). «Həzir bolup layık hesablinix üzün...» — bəzi kona keqürmənlərdə: «küçükləndirülüşüngər üzün...» deyildi.

^{21:36} Mat. 24:42; 25:13; Mar. 13:33; Luğa 12:40; 1Tes. 5:6.

^{21:37} Yh. 8:2.

^{22:1} Mis. 12:15; Mat. 26:2; Mar. 14:1.

^{22:2} «...qünki ular həlkning oqızıpindən korkattı» — kahinlər wə Təwrat ustazlırinin həlkətin korkuxining səwəbi, həlkning Məsihni kollaydıcılanlığından; xunga ular uni biwasitə eltürəlməy, bəlkı amal kılıp rımlıqlar alidda Əysaoja arz kılıx arkılığın ularning wasitisi bilən uni olüməgə məhkum kilməkçii.

^{22:2} Zəb. 2:2; Yh. 11:47; Ros. 4:27.

³ Xu pəyttə on ikkiyləndin biri bolqan, Ixkariyot dəp atalojan Yəhədaning kəngligə Xəytan kirdi...
⁴ U berip bax kahınlar wə ibadəthana pasiban bağlı bilən Əysani qandaq kılıp ularoja tutup berix təstidə məslihətləxti.⁵ Ular intayin hux bolup, Yəhədaqə pul berixkə kelixti.⁶ Yəhəda makul bolup, uni halayıqtın ayrim қalojanda ularoja tutup berixkə muwapiq pursət izdəxkə kirixti.

Ətüp ketix həytining kəqlik ziyanı

Mat. 26:17-25; Mar. 14:12-21; Yh. 13:21-30

⁷ Əmdi petir nan həytining birinqi küni yetip kəlgənidi. Xu küni «etüp ketix həyti»qə atap kürbanlıq koza soyulattı.⁸ Xuning bilən Əysa Petrus bilən Yuhanannaqə:

— Berip bizgə etüp ketix həytining kəzisini birgə yegili təyyarlangalar, — dəp ularni əwətti.

⁹ — Kəyərdə təyyarlıxımız halaysən? — dəp soridi ular.¹⁰ U ularoja mundak dedi:

— Xəhərgə kirsənglər, mana u yərdə kozida su ketürüləwələn bir ər kixi silərgə uqrayıdu. Uning kəynidin mengip u kirgən eygə kiringlər.¹¹ Wə ey igisiga: «Ustaz: — Muhlislim bilən etüp ketix həytining tamikini yəydiojan mehəmanhana əy kəyərdə? — dəp sorawatidu» dənglər.¹² U silərni baxlap üstünkə kəwəttiki rətləngən sərəmjanlaxturulən qong bir eoqız eyni kərsitidü. Mana xu yərdə təyyarlıq kılıp turunglar.

¹³ Xuning bilən ikkisi beriwidi, həmmə ixlar uning eytkinidək bolup qıktı. Ular xu yərdə etüp ketix həytining tamikini təyyarlaştı.¹⁴ Əmdi wakti-saiti kəlgəndə, Əysa dastihanda olturdi; on ikki rosul uning bilən billə olturuxtı.¹⁵ Andin u ularoja:

— Mən azab qekixtin ilgiri, silər bilən etüp ketix həytining bu tamikiqə həmdastihanda boluxka tolimu intizar bolup kəlgənidim.¹⁶ Qünki silərgə eytayki, bu həyt ziyanitining əhmiyyəti Hudanıng padixahlıkıda əməlgə axurulmioquqə, mən buningdin kayta yeməymən, — dedi.

¹⁷ Andin u bir jamni қolioja elip, təxəkkür eytti wə muhlislirioqa:

— Buni elip aranglarda təkşim kılıp iqinglər.¹⁸ Qünki xuni eytayki, mundin keyin Hudanıng padixahlıkı kəlmigüqə, hərgiz üzüm xərbətidin kat'iy iqəməymən, — dedi.

«Rəbning ziyanı»

¹⁹ Andin u bir tal nanni қolioja elip, Hudaqə təxəkkür eytti wə uni oxtup, ularoja üləxtürüp berip: — Bu menin silər üçün pida bolidiojan tenimdur. Meni əsləp turux üçün buningdin yanglar, — dedi...

²⁰ U xuningdək tamakṭın keyinki jamni қolioja elip mundak dedi:

— Bu jamdiki xarab menin silər üçün teküldiojan kənimdə bolqan yengi əhədidur...

22:3 Mat. 26:14; Mar. 14:10; Yh. 13:27.

22:7 «Əmdi petir nan həytining birinqi küni yetip kəlgənidi» — «petir nan həyti» yətə kün etküzülləti. Tunji küni «etüp ketix bayırımı» (ibraniy tilida «pasha» həyti) idi. Bu küni, Yəhudiylar koylarnı ibadəthanoja apırıp soyup, andin eyidə petir na bilər yaytti («Mis.» 12:1-20, «Law.» 23:4-8ni kerüng).

22:7 Mat. 26:17; Mar. 14:12,13.

22:10 «mana u yərdə kozida su ketürüləwələn bir ər kixi silərgə uqrayıdu» — Қanaanda (Pələstində) ər kixilər bügüngə kədər adətə su ketürməydi.

22:14 Mat. 26:20; Mar. 14:17.

22:15 «tolimu intizarlıq bolup kəlgənidim» — grek tilida «intizarlıq bilən intizar kıldım».

22:16 «bu həyt ziyanitining əhmiyyəti Hudanıng padixahlıkıda əməlgə axurulmioquqə, mən buningdin kayta yeməymən» — Tawrattiki barlıq həytlarning hərbərinin ezi bir bəxarəttür, həmmisi Məsihliyin padixahlıkıda toluk əməlgə axurulidü. «Lawiyalar» 23-bab wə «Lawiyalar»diki «köxumqa sez»imiznimü korüng.

22:18 «...üzüm xərbətidin kat'iy iqəməymən» — grek tilida «... üzüm telining mewisining xərbətidin kat'iy iqəməymən».

22:19 «Meni əsləp turux üçün buningdin yanglar» — grek tilida «meni əsləp turux üçün bundak kilinglər».

22:19 Mat. 26:26; Mar. 14:22; 1Kor. 11:23,24.

22:20 «tamakṭın keyinki jam» — «etüp ketix həyti»tiki ziyanət daim bekitilən alahidə bir tərtip boyıq etküzilidü. «Tamakṭın keyinki jam» «üqinqi jam» boludu. — «Bu jamdiki xarab menin silər üçün teküldiojan kənimdə bolqan yengi əhədidur» — Məsih eytkən bu «yengi əhdə» Yərəmiya wə baxka peyəzəmbərlər arkılıq Təwrattı wədə kılinojan ajayp «yengi əhdə»dər («Yər.» 31:31-34 həm «Əz.» 36:25-27ni, xundakla Yərəmiyadiki «köxumqa sez»imiznimü korüng). Bu yengi əhdə «Məsihliyin kənididur» deyənning intayin qongkur mənisi bardur, muxu əhdə Məsihliyin pütün wujud-

«Luka»

²¹ Lekin mana, meni tutup bərgüqining koli mening bilən bir dastihandidur. ²² Wə Insan'ooqli dərwəkə ezi toqırısında bekitilgəndək aləmdin ketidü; biraq Insan'oqlining tutup berilixigə wasitiqi bolovan adəmning həlqə way!.

²³ Andin muhlislər bir-biridin:

— Arimizda zadi kim muxundak ixni kılıxi mümkün? — dəp munazirigə qüxüp ketixti.

Muhlislarning mərtiwa həkkidə munazirilixi

²⁴ Əmdi ularning arisida kəysimiz əng uluq sanilişimiz kerək degən talax-tartix pəyda boldı.

²⁵ U ularqa mundak dedi:

— Əllərdiki padixahlar kol astidiki həlk üstdin buyrukwaslıq kılıp idarə kılıdu, ularning üstdidiki hökükdərləri «həlkpərvər» dəp atılıdu. ²⁶ Biraq silər xundak bolmangalar; bəlkı aranglardıki əng mərtiwiilikı ezzini əng kiqikidək hesablısun wə yetəkqi bolovanlar həmməyləngə hizmətkardək bolsun. ²⁷ Kim mərtiwiilik, dastihanda olturojanmu yaki dastihandıki kütükürim? Dastihanda olturojını əməsmu? Biraq, mən bolsam aranglarda hizmitlərə boluquqı kütükqidəkturmən..

²⁸ Silər bolsanglar, beximoja sinaklar kəlgəndə baxtin-ahir mən bilən billə həmrəh bolovansılar.

²⁹ Wə huddi Atam manga padixahlıq höküki bekitkəndək, mən silərgimi xundak bekitimən..

³⁰ Xuning bilən silər mening padixahlıqimdə mən bilən bir dastihanda yəp-iqisilər wə tahtlərdə olтурup, Israilning on ikki kəbilisi üstdin həküm qıkışılər..

Əysaning Petrusning əzidin tanidioqanlığını aldin eytixi

Mat. 26:31-35; Mar. 14:27-31; Yh. 13:36-38

³¹ Rəb yənə Petruska:

— «Əy Simon, Simon! Mana, Xəytan həmmünglarnı huddi buğday taskıqoşandək taskap sinax-ni tiligən.. ³² Lekin etikadıng yokimusun dəp sanga dua kıldı. Əmdi sən towa kılıp tüz yoloja kəytəkəndin keyin, kərindaxlıringni mustəhkəmligin» — dedi.

³³ — I Rəb, — dedi Petrus, — Mən sən bilən billə zindanoja taxlinip, billə elümgə berixkə təyyarmən!

³⁴ U uningoşa: — I Petrus, sanga eytayki, bugün horaz qilliqoqə, sən «Uni tonumaymən» dəp məndin üq ketim tanisən, dedi..

hayatiqa pütülgənlikini, xundakla əhdini pütükli insaniyətkə yatküzükə bolovan kat'iy niyitini kərsitudu.

22:21 Mat. 26:23; Mar. 14:18; Yh. 13:21.

22:22 Zob. 41:9; Yh. 13:18; Ros. 1:6.

22:24 Yar. 1:26

22:25 «Əllərdiki padixahlar kol astidiki həlk üstdin buyrukwaslıq kılıp idarə kılıdu, ularning üstdidiki hökükdərləri «həlkpərvər» dəp atılıdu» — xu qaođa wə dunyanın pütükli tarihida «həlkpərvər» dəp atalojanlar əmaliyəttə «ismi bar, jismi yok»lardak «həlkpərvər»ning aksi bolidü, əlvətə. Məsihning bu ixni kərsətkənlik, etikadqlar hətta muxundak abruynıma izdiməsləki kerək, hərkəndək «abrupvərəslik» kılıxtin tolımı yıraklıxixi kerək, degnənləktür, dəp oylaymız.

22:25 Mat. 20:25; Mar. 10:42.

22:26 Luka 9:48; 1Pet. 5:3.

22:27 Mat. 20:28; Yh. 13:14; Fil. 2:7.

22:29 Luka 12:32.

22:30 «Israillning on ikki kəbilisi üstdin həküm qıkışılər» — yaki «Israillning on ikki kəbilisi üstdin həkümranlık kılısilər».

22:30 Mat. 19:28; Wəh. 3:21.

22:31 «Əy Simon, Simon!» — Mukəddəs Kitabta, birsining bir adəmning ismini yaki bir jayning namini təkrar ikki ketim qakırıxi uningoşa bolovan qongkur mehîr-muhəbbitini ipadıləp, uning eziqə əziz ikanlığını kərsitudu. «Xəytan həmmünglarnı huddi buğday taskıqoşandək taskap sinaxni tiligən» — «tiligən» degən bu söz Huda Xəytannıñ təlipi boyiąqə muxundak kılıfıqıa yol koyonanlığını kərsitudu.

22:31 1Pet. 5:8.

22:34 «bugün horaz qilliqoqə, sən «Uni tonumaymən» dəp məndin üq ketim tanisən» — «bugün» — okurmənlərinin esidə barkı, Yəhudiylər üçün «bu kün» «keçə» bilən baxlinidu. Məsih bu sözlərni keçidə etidi. Xuning bilən u eytikan wəkələr axu keçıdə, tang atmaya yüz beridü.

-Grek tilida uning sezləri inkar xəklidə ipadılınidu: «Sən bugün «uni tonumaymən» dəp üq ketim məndin tanmay turup horaz qillimaydu».

22:34 Mat. 26:34; Mar. 14:30; Yh. 13:38.

Uning muhlislirini alahidə agaḥlanduruxi

³⁵ Andin, u ulardin:

— Silərni həmyansız, hurjunsız wə kəxsiz səpərgə əwətkinimdə silərnin birər nərsənglər kəm bolup kələqənmə? — dəp soridi. Ular: — Yak, dedi.

³⁶ Xuning bilən u ularoja: — Lekin hazır hər kimning həmyani bolsa, uni alsun; xundak həm hurjuni bolsa, uni alsun wə bir kimning kılıqi bolmisa, qapinini setip birdin kılıq alsun. ³⁷ Qünki mən silərgə xuni eytayki, mukəddəs yazmilarda: «U jinayətqılər əkərada sanılıdu» dəp pütülgən söz məndə qoşum əməlgə axurulidu. Qünki menin tooprəmdiki barlıq ixlar toluk əməlgə axmay kəlməydi — dedi.

³⁸ — I Rəb, kariojin, bu yerdə ikki kılıq bar ikən, dedi ular.

— Boldi, yetidü! — dedi u ularoja.

Əysanıng Zəytun teojo da dua kılıxi

Mat. 26:36-46; Mar. 14:32-42

³⁹ Andin u qikip, aditi boyiqə Zəytun teojoja yol aldı; uning muhlisliri uningoja əgixip bardi.

⁴⁰ U yərgə yetip baroçanda u ularoja:

— Azdurulmaslıqliqlar üçün dua kilinglar, — dedi.

⁴¹ Andin, ulardin bir tax etimiqə nerirək berip, tizlinip turup:

⁴² — I Ata, halisang, bu kədəhnı məndin elip kətkəysən. Lekin menin əməs, bəlkı Sening iradəng ada kılinsun — dəp dua kıldı; ⁴³ wə asmandin bir pərixtə uningoja kərənəp uni կսահանդիւր. ⁴⁴ U əkərlik azabta toloqinip tehimu ihsənlilik bilən dua kiliwərdi. Buning bilən uning tərləri yərgə təkulgən kan tamqılıridək qüxükə baxlıdı. ⁴⁵ Andin duasını tügütip, ornidin turup, muhlislirining yenioja kəldi. Ularning oşəmgə qəküp həlsizlinip mügdəp kələqənlığını kərəwidi, ularoja:

⁴⁶ — Uhlap kələjininglər nemisi? Azduruluxtin saklinix üçün köpup dua kilinglar, — dedi.

Əysanıng tutkun kılınixi

Mat. 26:47-56; Mar. 14:43-50; Yh. 18:3-11

⁴⁷ Uning sezi tehi ayaqlaxmastinla, bir top adəmlər pəyda boldi. Ularnı baxlap kəlgüqi on ikkəyləndin biri bolqan Yəhūda degən kixi idi; u əysaoja salam berip səygili kəxioja bardi.

⁴⁸ Əysa uningoja:

— Ýy Yəhūda, bir səyüx bilən İnsan'ooqlini tutup berərsənmə? — dedi.

22:35 «Silərni həmyansız, hurjunsız wə kəxsiz səpərgə əwətkinimdə silərnin birər nərsənglər kəm bolup kələqənmə?»
— 9:3 wə 10:3-4ni kərüng.

22:35 Mat. 10:9; Mar. 6:8; Luk. 9:3.

22:36 «Lekin hazır hər kimning həmyani bolsa, uni alsun; xundak həm hurjuni bolsa, uni alsun wə bir kimning kılıqi bolmisa, qapinini setip birdin kılıq alsun» — bu sırlıq emmə muhim sez toopruluk «köxumqə sez»imizdə azrak tohtılımiz.

22:37 «U jinayətqılər əkərada sanılıdu» — yaxı «U asiylik kılıqları əkərada sanılıdu». Bu bəxərət «Yəx.» 53:12də təpildi. «Menin tooprəmdiki barlıq ixlar toluk əməlgə axmay kəlməydi» — «menin tooprəmdiki barlıq ixlar» bolsa pəkət Təwrettik Masihiyi alındırla oquq eytikan bəxəratlər bolupla kalmayı, bəlkı Təwrettik Masihiyi kərsitidən barlıq buyurulən kurbanlıqlar, amrlar, bəlgilimilər həmdə Təwrettik hatırıləngən barlıq tarihi «bəxəratlık wəkələr»ni eż iqiqə alıdu.

22:37 Yəx. 53:12; Mar. 15:28.

22:38 «I Rəb, kariojin, bu yerdə ikki kılıq bar ikən» — muxu hil «kılıq» kışka bolup, yənə «piqak» hesablanojili bolidu. «Boldi, yetidü! — dedi əysə ularoja» — muxu ayat üstidə 37-ayat bilən «köxumqə sez»imizdə tohtılımiz.

22:39 Mat. 26:36; Mar. 14:32; Yh. 8:1; 18:1.

22:41 Mat. 26:39; Mar. 14:35.

22:42 «Bu kədəhnı məndin elip kətkəysən» — «bu kədəh» uning aldida turidən azab-əkubətlərni kərsitidü. Təwrettik «kədəh» dal xu mənində bolup, «Zəb.» 75:8, «Yax.» 51:17, 22, «Yer.» 25:15 wə baxkə kəp yərlərdə Hudanıñ oşzipini bildürüdu. Xunga Məsih muxu yerdə həmmimizning gunahlarını kətürüp, Hudanıñ oşzipini iqxıxə təyyar turdu.

22:44 Yh. 12:27; Ibr. 5:7.

22:47 Mat. 26:47; Mar. 14:43; Yh. 18:3.

«Luğa»

⁴⁹ Wə Əysanıng ətrapidikilər nemə ix yüz beridiojanlığını bilip yetip: — I Rəb, kılıq bilən uraylimu? — dedi. ⁵⁰ Wə uların biri kılıqını kətürüp, bax kahınınning qakirioja urup, ong külükini xiliwətti. ⁵¹ Bırak Əysa buningoja jawabən: — Boldi, tohta! — dedi; u əkolini uzitip külükioja təgküzüp, uni sakaytti.

⁵² Əysa əzini tutkılı kəlgən bax kahinlər, pasiban bəgliri wə aksakallarоja қarap: — Bir қaraqızını tutidiojandək kılıq-toqmaklarnı kətürüp kəpsiləroq? ⁵³ Muğəddəs ibadəthanida hər künii silər bilən billə idim, silər kol salmidinglar. Həzir bu silərgə təwə boləjan wakit-saəttur wə қarangoşulukning həküm sürüxidur — dedi.

Əysanıng üstidin xikayət қilinixi wə Petrusning Əysadin tenixi

Mat. 26:57-58, 69-75; Mar. 14:53-54, 66-72; Yh. 18:12-18, 25-27

⁵⁴ Ular Əysani tutuwelip, bax kahınınning əyigə elip kelixti. Petrus yiraktin əgixip mangdi.

⁵⁵ Əmdi ular höylininq otturisida ot yekip qərisidə issinip olturoqanda, Petrus ularning arisioja kirip olturdu. ⁵⁶ Andin otning nurida uning olturoqjinini kərgən bir dedək uningoja tikilip қarap turup: — Bu adəmmu Əysa bilən billə idi, — dedi.

⁵⁷ Lekin u tenip: — Əy hotun, uni tonumaymən! — dedi.

⁵⁸ Andin uzun etməy, yənə birəylən uni kərüp: — Sənəmu uların ikənsən, — dedi. Lekin Petrus: — Əy buradər, undak əməsmən! — dedi.

⁵⁹ Andin bir saatqə etkəndə baxka birəylən: — Dərhəkikət, bu həm uning bilən billə idi; qünki umu Galiliyəliklər, — dəp qing turuwaldı.

⁶⁰ Lekin Petrus:

— Həy buradər, nemə dəwatqininqni bilməymən! — dedi. Wə uning səzi ayaqlaxmastinla, horaz qillidi. ⁶¹ Əmdi Rəb kəynigə burulup, Petruska tikilip қarap köydi. Xuning bilən Petrus Rəbning səzini, yəni: «Bügün horaz qillaxtin ilgiri sən məndin üç ketim tanisən» degənlikini yadioja kəltürdü. ⁶² Wə u taxkirişa qıkıp qattık yioqlap kətti.

Əysanıng aliy kengəxmida sotlinixi

Mat. 26:67-68; Mar. 14:65

⁶³ Əmdi Əysani tutup turuwatqanlar uni məshirə kılıxka wa sawap-dumbilaxka baxlıdı; ⁶⁴ uning kezlini tengip uningdin: — Seni urqan kimdu? Kəni, bexarət bərgin! — dəp soraxti ⁶⁵ wə uningoja buningdin baxkə yənə nuroğun həkarətlərni yaqdurdı.

⁶⁶ Tang atkanda, həlk aksakalları, yəni bax kahinlər wə Təwrat ustazlıri yioqılıxtı. Ular uni əz kengəxmisiga elip berip. ⁶⁷ uningdin: —

Eytə, sən Məsihmu? — dəp soraxtı.

U ularoja jawabən:

22:50 «...uların biri kılıqını kətürüp, bax kahınınning qakirioja urup, ong külükini xiliwətti» — bu naməlum muhlis Petrus idi («Yh.» 18:10, «Mat.» 26:51, «Mar.» 14:71).

22:50 Mat. 26:51; Mar. 14:47.

22:52 Mat. 26:55; Mar. 14:48.

22:53 «Həzir bu silərgə təwə boləjan wakit-saəttur wə қarangoşulukning həküm sürüxidur» — «қarangoşulukning həküm sürüxidur» — demək, xu qəoşa Huda Xəytanning kük-kudritini, uning Əzığa wə Məsihiga boləjan nəpritini bax kahinlər wə baxka həkümədlərindən ibarət xu razıl adamlar arkılık namayan kılıxioja yol koypojanı. «1Kor.» 2:8»ni kerüng.

22:54 Mat. 26:57; Mar. 14:53; Yh. 18:12,24.

22:55 Mat. 26:69; Mar. 14:54,66; Yh. 18:16,25.

22:59 «Dərhəkikət, bu həm uning bilən billə idi; qünki umu Galiliyəliklər» — muxu kixi Petrusning Galiliyəlik ikənlikini bəlkim uning talappuzı yaki bolmisa yərlilik kiyim-keqiqidin bilip yətkən bolsa kerək.

22:61 Mat. 26:34,75; Mar. 14:72; Yh. 13:38; 18:27.

22:63 Ayup 16:10; Yax. 50:6; Mat. 26:67; Mar. 14:6; Yh. 19:3.

22:66 Zəb. 2:2; Mat. 27:1; Mar. 15:1; Yh. 18:28.

— Silərgə eytsammu, kət'iy ixənməysilər. ⁶⁸ Silərdin birər soal sorisam, həq jawab bərməysilər. ⁶⁹ Lekin bu wakittin baxlap Insan'oqlı Həmmigə Ədirning ong yenida olturidu, — dedi.

⁷⁰ — Undakta, sən Hudanıng Oqlı ikənsən-də? — deyixti ular.

U: — Degininglardək mən xudurmən! — dəp jawab bərdi.

⁷¹ Xuning bilən ular:

— Əmdi baxka guvahqılığın bizgə nemə hajiti? Qünki əzimiz uning eż aqzidin qıkkınıni anglıduk! — deyixti.

Əysanıng waliy Pilatusning aldida sotlinixi

Mat. 27:1-2; 11-14; Mar. 15:1-5; Yh. 18:28-38

23 ¹ Andin kengəxmidikilərnin həmmisi ornidin turuxup, uni waliy Pilatusning aldioğa elip berixti. ² U yerdə ular uning üstidin xikayət kılıp:

— Əzini Məsih, yəni padixah dəp atiwelip, həlkimizni azdurup wə kutritip, Kəysərgə baj-selik tapxuruxni toşkan bu adəmni baykap uni tuttuk, — deyixti.

³ Pilatus uningdin: — Sən Yəhudiylarning padixahimusən? — dəp soridi.

U: — Eytkinindək, — dəp jawab bərdi.

⁴ Andin Pilatus bax kahınlar bilən kəpqılıkkə:

— Bu adəmdin birər xikayət kılqıdak ixni tapalmidim, — dedi.

5 Lekin ular tehimu kət'iy əldə:

— U Galiliyədin tartip taki bu yərgiqə, pütkül Yəhudiyyədimu təlim berix bilən həlkni kutritidu.

Əysa Herod hanning aldida

⁶ Pilatus «Galiliyə» degən səznı anglap:

— Bu kixi Galiliyəlikmu? — dəp soridi ⁷ wə uning Herod hanning idarə kiloqan elkidin kəlgənlikidin həwər tepip, uni Herodkə yollap bərdi (u künlərdə Herodmu Yerusalemda idi)..

⁸ Herod Əysani kergəndə intayın huxal boldi. Qünki u uzundin beri uningoşa dair kəp ixlarnı anglap, uningdin bir mejiza kerüx ümidi də bolup, uni kerüx pursitini izdəwatattı. ⁹ U Əysadin

^{22:69} «Həmmigə Ədirning ong yenida...» — grek tilida «Hudanıng kudritining ong təripidə». «Zəb.», 110:1ni kerüng. Zəburdiki bu beşarətlik sözər Məsihni kərsitudu, əlwəttə. Ular əzli Əysani sotlawatımız, dəp oylatti, lekin əməliyətə u Insan'oqlı bolup ahr birip ularning sotqısı bolidu.

^{22:69} Dan. 7:9; Mat. 16:27; 24:30; 25:31; 26:64; Mar. 14:62; Ros. 1:11; 1Tes. 1:10; Wəh. 1:7.

^{22:70} «Degininglardək mən xudurmən!» — «degininglardək» grek tilida bu seznıng «Xundak», lekin əməliyət dəl silərninç oylionininglardək əməs» degən puriki qıkıldı.

^{22:71} «Əmdi baxka guvahqılığın bizgə nemə hajiti? Qünki əzimiz uning eż aqzidin qıkkınıni anglıduk!» — ularning Məsihga karatkən ərz-xikayiti: — «Hudanıng Oqlılimən» deginin «kupurluk kılqıning», deyindən ibarət idi.

— Musa peyəqəmberga qüsürülən kanun boyiąq həkkiy «kupurluk kılqısu» əlüməgə məhkum boluxi kerək. Xunga Məsih ezi eytkəndin keyin ularça «baxka guvahqlik» kerək bolnidil!

— Halbuki, Yəhudiylər həlkə ezlirinən əməs, bəlkı Rim imperiyəsinin kanunu astida turoqakı, Əysani əlüməgə məhkum kılıx üçün Rim həkimiyəti aldida baxka birər ərz-xikayətni təpəxi kerək. Bu təwəndikli babta (23:2) kerənidü.

^{23:1} Mat. 27:2; Mar. 15:1; Yh. 18:28.

^{23:2} «Kəysər» — Rim imperatori. «...həlkimizni azdurup wə kutritip, Kəysərgə baj-selik tapxuruxni toşkan bu adəmni baykap uni tuttuk» — «(u) Kəysərgə baj-selik, tapxuruxni toşkan» degən xikayət yalojan, əlwəttə. 20:20-26ni kerüng. Xikayət «siyasiyyət jəhəttik» bolup, üç kişimnı eż iqiqə aliudur: (1) u həlkni kutritiwatidu, «ammiiyiyyərti tipi»ni bузdu; (2) həlkinqən baj-selik berixigə yol koymidi; (3) əzini padixah dəp elan kıldı (demək, Rim imperatorioja əşarəti qıkkı).

^{23:2} Mat. 17:25; 22:21; Mar. 12:17; Luk. 20:25; Ros. 17:7; Rim. 13:7.

^{23:3} «Pilatus uningdin: — Sən Yəhudiylarning padixahimusən? — dəp soridi. U: — Eytkinindək, — dəp jawab bərdi» — «Eytkinindək» grek tilida bu seznıng «Xundak», lekin əməliyət dəl seninç oylioniningdək əməs» degən puriki qıkıldı.

^{23:3} Mat. 27:11; Mar. 15:2; Yh. 18:33.

^{23:7} Luk. 3:1.

^{23:8} Luk. 9:7.

«Luka»

kep soallarni soridi, lekin u ḥerodka bir eojizmu jawab bermidi.

¹⁰ Bax kahinlar wə Təwrat ustazliri yekin turup uning üstidin hə dəp ərz-xikayət kiliwatatti.

¹¹ ḥerod han wə uning ləxkərliri uni harlap məshirə kılıxip, uningoja xahanə ton-kiyim kiydürüp, uni yənə Pilatusning aldioja kəyturup yollidi.

¹² Mana xu kündin baxlap, Pilatus bilən ḥerod dost bolup qaldı; qünki ilgiri ular arisida adawət bolojanidi.

Əysaning əlümgə həküm klinixi

Mat. 27:15-26; Mar. 15:6-15; Yh. 18:39-40; 19:1-16

¹³ Waliy Pilatus bax kahinlarni, Yəhudi həkümardarlari wə halayıqni yioqip, ¹⁴ ularoqa:

— Silər bu adəmning üstidin «Həlkni azduridu wə əktritudu» dəp xikayət kılıp uni aldimoja tartip kəldinglər. Mana, mən silərning aldinglarda uni sorak kıləjinim bilən, uningdin silər xikayət kılıjan jinayətlərdin birinimu tapalmidim. ¹⁵ ḥerodmu tapmidi; qünki mən silərni uning aldioja əwəttim. Mana, uningda əlümgə layik həqkandak jinayət yok ikən. ¹⁶ Xunga mən uni jazalap, andin əyup berimən, — dedi. ¹⁷ (uning hər ketimlik etüp ketix həytida, Yəhudi mahbuslardın birini ularoqa əyup berix məjburiyyiti bar idi). ¹⁸ Lekin kepçilik təngla qukan selixip:

— Buni yokiting! Bizgə Barabbasni əyup bering! — deyixti. ¹⁹ (Barabbas bolsa xəhərdə topilang kətürənləki wə katillik kılıqanlıq üçün zindanoqa taxlanoğan məhbüs idi). ²⁰ Xuning bilən Pilatus əysani əyup berixni halap, kepçilikkə yənə səz kılıqli turdi. ²¹ Lekin ular jawabən yənə qukan selixip:

— Krestligin, uni krestligin! — dəp warķiraxti.

²² Pilatus üçinqi ketim ularoqa:

— Nemixka? U zadi nemə yamanlık kılıjan? Mən uningdin əlümgə layik həq jinayət tapalmidim. Xuning üçün mən uni jazalap, əyup berimən, — dedi.

²³ Biraq ular yənilə hə dəp qukan selixip: «U krestlənsun!» dəp tələp kılıp qing turuwaldı. Ularning həmdə bax kahinlarning qukanlıri ahir küqlük kəldi. ²⁴ Pilatus ularning təlipi boyiqə ada kılınsun dəp həküm qıopardı. ²⁵ Wə ularning tiligini, yəni topilang kətürüx wə katillik üçün zindanoqa taxlanoğanni əyup berip, əysani ularning həhixiətə tapxurup bərdi.

Əysaning krestlinixi

Mat. 27:32-44; Mar. 15:21-32; Yh. 19:17-19

²⁶ Wə ular uni elip ketiwaterkənda, yolda Kurini xəhirilik Simon isimlik bir kixi səhəradın keliwatatti; ular uni tutuwelip, krestni uningoja kətürgüzüp, əysanıñ kəynidin mangdurdu. ²⁷ Əysanıñ kəynidə zor bir top həlk, xundaklı uningoja eginip yioq-zar kətürüxiwatçan ayallarmu əgixip keliwatatti. ²⁸ Lekin əysa kəynigə burulup ularoqa:

^{23:12} Ros. 4:27.

^{23:13} Mat. 27:23; Mar. 15:14; Yh. 18:38; 19:4.

^{23:15} «ḥerodmu tapmidi» — yaki «ḥerod uni (bizgə) kəyturuwetipti».

^{23:16} «Xunga mən uni jazalap, andin əyup berimən» — bu «jazalax» bəlkim kamqı lax bolatti. Bu sözər okurmənlərgə ojelitsa tuyulixi mümkün. Birawda jinayat bolmisa, nemixka uni jazalaydı? Mundak adalətsizlik Rim imperiyası tütümündə bək kəp idi. Ular deloni sürüxtə kılıqandımu adəmni kamqılayıttı («Ros.» 22:24ni kərung). Lekin muxu yərdə Pilatusning əysanıñ mundak «kamqılayıman» deyixinin məksəti pəkət Yəhudi qonglarnı bir az razi kılıxtin ibarət idi, halas.

^{23:17} Mat. 27:15; Mar. 15:6; Yh. 18:39.

^{23:18} Ros. 3:14.

^{23:22} «xuning üçün mən uni jazalap, əyup berimən» — 16-ayəttiki izahatnı kərung.

^{23:24} Mat. 27:26; Mar. 15:15; Yh. 19:16.

^{23:26} «Wə ular uni elip ketiwaterkənda, yolda Kurini xəhirilik Simon isimlik bir kixi səhəradın keliwatatti; ular uni tutuwelip, krestni uningoja kətürgüzüp, əysanıñ kəynidin mangdurdu» — baxqa Injil bayanlıridın bilimizki, buning səwəbi əysanıñ halsisrap kətənəlikidin idi («Mat.» 27:32, «Mar.» 15:21 wə izahatları kərung).

— Əy Yerusalemning kızlirl! Mən üçün yiqlimanglar, bəlki ezunglar wə baliliringlar üçün yiqlanglar! ²⁹ Qünki silərgə xundak eoşir künlər keliduki, kixilər: «Tuqmaslar, bala kətürmigən qorsaqlar wə emitmigən əmqəklər bəhtliktur!» — deyixidu. ³⁰ Xu qaođa kixilər taqlarоja: «Üstimizgə ərül!», dənglüklərgə: «üstimizni yap!» dəp nida kiliçidu. ³¹ Qünki adəmlər yappyexil dərəhkə xundak ixlarnı kılıçan yerdə, kürup kətkən dərəhkə nemə ixlər bolar?! — dedi. ³²

³² İkki jinayətqimu əlümğə məhkum kılıncılı uning bilən təng elip kelingənidu. ³³ Wə ular «bax səngək» dəp ataloğan jayqə kəlgəndə, u yərdə uni wə yənə ikki jinayətqini, birini uning ong yenida wə yənə birini sol yenida krestkə tarttı. ³⁴ Əysə:

— I Ata, ularni kəqürgin, qünki ular ezingin nemə kiliwatqanlığını bilməydu, — dedi.

Ləxkərlər qək taxlap, uning kiyimlirini bələxüwaldi. ³⁵ Halayıq kərap turatti, Yəhudiy həkümardalar mu yenida turup uningqə dimiqini kəkəp məshirə kiliç: Baxķıllarıñ kutkuzuptikən! Əgər u rasttin Hudanıñ Məsihi, Uning tallıwalojını bolsa, əzini kutkuzup baksun! — deyixti.

³⁶ Ləxkərlərmü uni məshirə kiliçip, yeniqə berip uningqə sirkə təngləp:

³⁷ — Əgər sən Yəhudiyaların Padixaħabı bolsang, ezungni kutkuzup baq! — deyixti.

³⁸ Uning üstidiki tahtayaqə grekçə, latinqə wəibraniyqə hərplər bilən: «Bu kixi Yəhudiyaların Padixaħıduru» dəp yezip koyulqanidi. ³⁹

³⁹ Uning bilən billə krestkə tartılqan ikki jinayətqining biri uni həkərətləp:

— Sən Məsih, əməsmidin? Əmdi ezungnimü, biznimü kutkuzə! — dedi.

⁴⁰ Birak yənə biri uning gepigə tənbih berip: Sən ezung ohxax həkümning tegidə turup Hudanıñ körkməmsən? ⁴¹ Bizning jazaliniximiz həklik, qünki əz kilmixlirimizning tegixlik jazasını tarttu; lekin bu kixi həqkandaq natoqra ix kilmioqanou! — dəp jawab bərdi. ⁴² Andin, u Əysəsaqə:

— I Rəb, padixaħlıking bilən kəlginində, meni yad kılıqın, — dedi.

⁴³ Əysə uningqə: — Bərəhkə, mən sanga eytayki, bugün sən mən bilən billə jənnəttə bolisən, — dedi. ⁴⁴

23:30 «Xu qaođa kixilər taqlarоja: «Üstimizgə ərül!», dənglüklərgə: «üstimizni yap!» dəp nida kiliçidu» — Hudanıñ oṣazıpi xunqə dəhəxtlik boliduki, kixilər uningdin kəqix üçün hərkənqən qorkunqlıq amal-qarə bolsimu, halaydu. «Hox.» 10:8 wə «Wəhiy» 6:16ni kərüng.

23:30 Yəx. 2:19; Hox. 10:8; Wəh. 6:16; 9:6.

23:31 «Qünki adəmlər yappyexil dərəhkə xundak ixlarnı kılıçan yerdə, kürup kətkən dərəhkə nemə ixlər bolar?!» — bu sirlilik bəxərət bəlkim: «Mən gunahsız, məhrəban bolup Hudanıñ jaza koralları bolovan qətəlliklərnin kolida xunqə kəp azab tartıkan yerdə, kəlgüsidi silərdək gunahka patşanları ular kəndak jazalar?» degəndək.

23:31 Yer. 25:29; 1Pet. 4:17.

23:32 Yh. 19:18.

23:33 «bax səngək» dəp ataloğan jay — «bax səngək» grek tilida «Kalwariy»,ibraniy tilida «Golgota».

23:33 Mat. 27:33;38; Mar. 15:22; Yh. 19:18.

23:34 Zob. 22:18; Mat. 27:35; Mar. 15:24; Yh. 19:23; Ros. 7:60; 1Kor. 4:12.

23:38 «Uning üstidiki tahtayaqə grekçə, latinqə wəibraniyqə hərplər bilən: «Bu kixi Yəhudiyaların Padixaħıduru» dəp yezip koyulqanidi» — rimliklər bu sözərni əysani məshirə kiliç üçün yazojan, əlwəttə. Xübəhsizki, Pilatus bu arkilik Yəhudiyalarını məshira kilməkqi yaki əyiibləmkəi bolovan; birak Huda bolsa bu arkilik həqiqiyə əhwalıni kərsətkən («Yh.» 19:19-22ni, «Zob.» 76:10ni kərüng).

23:38 Mat. 27:37; Mar. 15:26; Yh. 19:19.

23:43 «Bərəhkə, mən sanga eytayki, bugün sən mən bilən billə jənnəttə bolisən» — Rəbning: «sən «bugün» mən bilən billə jənnəttə bolisən» deyən murxu sezi bəzilərnin: «Əysə olğandan keyin dozahkə qüxkən» deyən bidət təlimining tolumu hata ikənlilikini kərsitidü. Biz «köxumqəsəz» imizdə bu tooruluk azraq tohitlimiz.

«Luğa»

Əysaning əlümi

Mat. 27:45-56; Mar. 15:33-41; Yh. 19:28-30

⁴⁴ Hazır altinqı saat bolup, pütün zeminni tokkuzinqı saatkıqə karangojuluq bastı. ⁴⁵ Kuyax nurunu bərmidi wə ibadəthanining pərdisi tosattin otturisidin yırtılıp ikki parqə bolup kətti.

⁴⁶ Əysa qattık awaz bilən nida kılqandın keyin: — I Ata! Röhimni koluñgoja tapxurdum, — dedi-də, tiniqi tohtap, jan üzdi.

⁴⁷ U yərda turojan yüzbexi yüz bərgən ixlarnı körüp: — Bu adəm həqiqətən durus adəm ikən! — dəp Hudanı uluolıdı.

⁴⁸ Wə bu mənzirini kərükə yiqilqan barlıq həlk yüz bərgən ixlarnı körüp kəkrəklirigə urup eylirigə käytixti. ⁴⁹ Wə uni tonuydiojan barlıq kixilər wə Galiliyədin uningoja əgixip kəlgən ayallar yırakta turup, bu wakalergə karap turdi.

Əysaning dəpnə қılınixi

Mat. 27:57-61; Mar. 15:42-47; Yh. 19:38-42

⁵⁰⁻⁵¹ Wə mana xu yərda kengəxmidikilərdin Yusüp isimlik biri bar idi. U ezi akkengül wə adıl adəm bolup, ularning məslihətigə wə kılqinoja əoxulmiojanidi. Əzi Yəhudiyə əlkisidiki Arimatiya degən bir xəhərdin bolup, Hudanıng padixaşlığını təlmürüp kütətti. ⁵² U ezi Pilatusning aldioqa berip Əysanıng jəsətinə berixni tələp kıldı; ⁵³ Wə umi kresttin qüxürüp kanap bilən keşənləp, kəram taxtın oyup yasalojan, həqkim koyulmiojan bir kəbrigə dəpnə kıldı. ⁵⁴ Bu «təyyarlık künü» bolup, xabat künü yekinlixip kələqanidi. ⁵⁵ Wə uning bilən Galiliyədin kəlgən ayallar Yusüpə əgixip, kəbrini wə uning jəsətinə qandaq koyulqonını kerdə. ⁵⁶ Andin yenip berip etirlər wə hux puraklık buyumlarnı təyyar kıldı wə Təwrattiki əmr boyiqə xabat künü aram elixti.

Əysanıng tirilixi

Mat. 28:1-10; Mar. 16:1-8; Yh. 20:1-10

24 ¹ Əmdi həptining birinqi künidə tang yuray dəp kələqanda, ayallar ezliri təyyarlıqan etirlərni elip, kəbrigə kəldi. ² Ular kəbrining aqzidiki taxning domilitiwetilgənlikini

^{23:44} «altinqı saat... tokkuzinqı saat» — «altinqı saat» qüx bolup, «tokkuzinqı saat» qüxtin keyin saat üç. Yəhudiyalar waqtına etiğən saat altidin baxlap həsablaytti (mosilən, ularda «birinqı saat» bizdə saat yəttə bolatti).

^{23:44} Mat. 27:45; Mar. 15:33.

^{23:45} «ibadəthanining pərdisi tosattin otturisidin yırtılıp ikki parqə bolup kətti» — «Mat.» 27:51diki izahatnı kerüng.

^{23:45} Mat. 27:51; Mar. 15:38.

^{23:46} «əysa... tiniqi tohtap, jan üzdi» — yaki «əysa... rohini qılıvardı». Grek tilida «roh» wə «tiniq» bir söz bilən ipadilinidu. «Zəb.» 31:5ni kerüng. Muxi ayəttiki birinqi «qattık awaz bilən nida kılıx» i bəlkim «Yh.» 19:30də hatırıləngən.

^{23:46} Zəb. 31:5; Mat. 27:50; Mar. 15:37; Yh. 19:30; Ros. 7:59.

^{23:47} Mat. 27:54; Mar. 15:39.

^{23:50-51} Mat. 27:57; Mar. 15:43; Yh. 19:38.

^{23:53} Mat. 12:40; 26:12; 27:59; Mar. 15:46; Yəx. 53:9

^{23:54} «Bu «təyyarlık künü» bolup, xabat künü yekinlixip kələqanidi» — «təyyarlık künü» xabat künü (dəm elix künü, xənbə künini) harpa künidir. Dəm elix künidə kixilərlərin «ix kilməslək» i üçün harpa künidə tamak etilixi wə baxka keraklik hizmətlərini aldın/ala kılıweliyi kerək idi — xunga aldinkı künü «təyyarlık künü» dəp atılıltı.

-Təvrət kalendari boyiqə «petir nan heyti»ningmə birinqi künü («Nisan», yəni 1-ayning -15-küni) «habat künü» dəp hesablinixi kerək idi («Law.» 23:6-7). Xunga uning harpa künimə «təyyarlık künü» dəp atılıltı. Bu «Nisan» ayının 14-küni idi. -Xabat künü Yəhudiyalar arısida həptining barlıq künirləri oxaxla kaqqurun baxlinidu.

^{23:55} Luğa 8:2.

^{23:56} «ayallar atırlar wə hux puraklık buyumlarnı təyyar kıldı» — «buyumlar» — yaki «malhəmlər». Bu buyumlarning ixtilixinin məqsəti jəsətning üstigə qeqip uning qırıp ketixini astılıtxın ibarət idi.

^{24:1} «həptining birinqi künü» — yaki «habattin keyinkı kün», yəni yakxanba. Baxka bir hil tərjimi «Həptilər»ning birinqi künini». «Petir nan heyti»ndin «orma heyti»nıqə 7 həpta, yəni 49 kün sanılıxi kerək. Bu wakit «həptilər» dəp atılıdu, «orma heyti» bezi də «həptilər heyti» dəpmu atılıdu.

^{24:1} Mat. 28:1; Mar. 16:1; Yh. 20:1.

«Luğa»

kərdi;³ wə kəbrigə kirip қariwidi, Rəb Əysanıng jəsiti yok turatti.⁴ Wə xundak boldiki, ular buningdin patiparək bolup turoqanda, mana, nur qaqnap turidiojan kiyimlərni kiygən ikki zat ularning yenida tuyuksız pəyda boldi.⁵ Ayallar қattık wəhimə qüxüp, yüzlərini yərgə yekixti. Ikki zat ularoqa: — Nemə üçün tirik bolouqını əlgənlərning arisidin izdəysilər?⁶⁻⁷ U bu yerdə əməs, bəlki u tirildi! U tehi Galiliyədə turoqan waktida, uning silərgə nemini eytkinini, yəni: «Insan oqlining gunahkar adəmlərning қolioja tapxurulup, krestlinip, üçinqi künü kayta tirilixi muğərrərdür» degənlirini əsləp bekinglar! — dedi.⁸

⁸ Wə ular uning dal xundak deginini esigə elixti;⁹ wə kəbridden kaytip, bu ixlarning həmmisini on birəyləngə, xundakla қaloqan muhlislarning həmmisigə yətküzdi.¹⁰ Rosullarоja bu ixlarnı yətküzgüqilər bolsa Magdallıq Məryəm, Yoanna wə Yakupning anisi Məryəm həmdə ular bilən billə bolqan baxka ayallar idi.¹¹ Lekin ayallarning bu eytənli ularoqa əpsanidak biliñdi, ular ularning səzlisirigə ixənmidi.¹² Birak Petrus ornidin turup, kəbrigə yügürüp bardi. U engixip kəbrə iqigə қariwidi, yaloquz kanap kepənlikning tilim-tilim parqılırını kərüp, yüz bərgən ixlaroqa təəjjüplinip əygə kaytip kətti...¹³

Emayus yezişioja baridiojan yolda mengiwatkan sirlıq musapir

Mar. 16:12-13

¹³ Wə mana, xu kündə ulardin ikkiylən Yerusalemın on bir qakırım yıraklıktiki Emayus degən kəntkə ketip baratti.¹⁴ Ular yüz bərgən barlıq ixlər toqrisida səzlixip ketiwatatti.

¹⁵ Wə xundak boldiki, ular səzlixip-mulahizilixip ketiwatkanda, mana Əysə ezi ularoqa yekinlixip kelip, ular bilən billə mangdi;¹⁶ lekin ularning kezərləri uni tonuxtin tutuldi.

¹⁷ U ulardin: — Ketiwiç tip nemə ixlər toqrluluk munazira kiliçiwatisilər? — dəp soridi. Ular kayoquluk kiyapəttə tohtap,¹⁸ ulardin Kliyopas isimlik biri jawab berip: — Yerusalemda turupmu, muxu künlərdə xu yerdə yüz bərgən wəkələrdin birdinbir həwər tapmiojan musapir sən ohximamsən?! — dedi.

¹⁹ Wə u ulardin: — Nemə wəkələr boldi? — dəp soridi.

«Nasarətlik Əysaqa munasiwətlik wəkələr!» — dedi ular, — «U ezi Hudanıng aldidimu, barlıq həlkning aldidimu əməldə wə səzdə kudratlıq bir pəyoqəmbər bolup,²⁰ bax kaḥinlər wə həkümdarlırimiz uni əlüm həkümigə tapxurup, krestlətti.²¹ Biz əslidə uni Israileşa həmjəmat bolup azad kılıdiojan zat ikən, dəp ümid kılıqanıduk. Lekin ixlər xundak boldi, hazır bu wəkələr yüz bərginigə üçinqi kün boldi;²² yənə kelip, arimizdiki birnəqqə ayal həm bizni həng-tang kəlduruwətti. Qünki ular bugün tang səhərdə kəbrigə beriptikən,²³ uning jəsitsini tapalmay kaytip kelip: «Bizgə birnəqqə pərixtə qayibanə kərünüxtə ayan bolup, «U tirik!» dedi» dəp eytipti.²⁴ Buning bilən arimizdin birnəqqəylən kəbrigə berip, əhwalning dəl ayallarning eytkinidək ikənlilikini baykaptı. Lekin uni ularmu kərməptü».

²⁵ Əysə ularoqa:

24:4 «nur qaqnap turidiojan kiyimlərni kiygən ikki zat» — «ikki zat» grek tilida «ikki ἀρ κικί». Bular pərixtilər bolsa kerək.

24:6-7 Mat. 16:21; 17:22; 20:18; Mar. 8:31; 9:31; 10:33; Luk. 9:22; 18:31.

24:8 Yh. 2:22.

24:9 Mat. 28:8; Mar. 16:10.

24:12 Yh. 20:3, 6.

24:13 «on bir qakırım» — grek tilida «atmix stadiyon» — bir stadion təhminən 185 metr kelidü.

24:13 Mar. 16:12.

24:15 Mat. 18:20; Luk. 24:36.

24:19 Luk. 7:16; Yh. 4:19; 6:14.

24:21 «Biz əslidə uni Israileşa həmjəmat bolup azad kılıdiojan zat ikən, dəp ümid kılıqanıduk» — «həmjəmat-azad kılıqı» yəki «həmjəmat-kutkuçoquqi» toqrluluk «Ayup» 19:25 wə izahat, xundakla «Təbirlər»ni kərung.

24:21 Ros. 1:6.

24:22 Mat. 28:8; Mar. 16:10; Yh. 20:18.

— Эй nadanlar, pəyojəmbərlərning eytqanlırinin həmmisigə ixinixkə kəlbi gallar! ²⁶ Məsihning əzигə has xan-xəripigə kiriqtin burun, muxu japa-muxəkkətlərni bexidin ətküzüxi mukərrər əməsmidi? — dedi.

²⁷ Andin pütün Təwrat-Zəburdin, Musa wə baxka barlıq pəyojəmbərlərning yazmılıridin baxlap u ezi həkkidə aldin pütülgənlərini ularoja xərh berip qüxəndürdi.

²⁸ Ular baridioğan kəntkə yekin laxkanda, u yırakraq bir yərgə baridioğandək turatti. ²⁹ Lekin ular uni tutuwelip:

— Kəq kirip қaldı, həlila kün olturidu. Biz bilən billə könup қalqın, — dəp etündi. Xuning bilən u ular bilən kənoqılı eygə kirdi.. ³⁰ Wə xundak boldiki, u ular bilən dastihanda olturoqanda, nanni қolioqa elip, Hudaqə təxəkkür eytti, andin nanni oxtup ularoja tutti.. ³¹ Ularning kəzləri xuan eqilip, uni tonudi; xuning bilən u ularning aldidin oqayıb boldi. ³² Ular bir-biriga:

— U yolda biz bilən paranglixip, bizgə mukəddəs yazmilaroja xərh bərgəndə, yürək-baqrımız goya ottək yanmidimu?! — deyixti.

³³⁻³⁴ Wə ular xu һaman turup Yerusaleməqə կaytip kəldi. Ular ikkisi on birəylən bilən ularning həmrəhlirinin bir yərgə yiçilip turojinining üstigila qüxti, ular: «Rəb rasttin tiriliptu. U Simonoqa kərünüptu!» deyixiwattati. ³⁵ Xuning bilən ular ikkiylənmə yolda yüz bərgən ixlarnı wə u nanni oxtuwatkanda uning ezlirigə կandak tonulqinini keqpilikkə səzləp bərdi.

Əysaning muhlislirioqa yənə kerünüxi

Mat. 28:16-20; Mar. 16:14-18; Yh. 20:19-23; Ros. 1:6-8

³⁶ Wə ular bu ixlər üstidə səzlixiwatkanda, əysa ezi tosattin ularning otturisida pəyda bolup:

— Silərgə aman-hatırjəmlik bolоqay! — dedi..

³⁷ Ular birər rohni uqrattukmu nemə, dəp hiyal kılıp, alakzadə boluxup wəhümigə qüxti.

³⁸ U ularoja:

— Nemigə xunqə alakzadə bolup kəttinglar? Nemixkə kəlbinqarda xək-guman qikip turidu?

³⁹ Kolliriməqə wə putliriməqə կarap bekinqlar! Mening əzüm ikənlikimi bilinglar! Meni tutup kerünglar, rohning ət bilən səngiki yok, lekin məndə barlıkini kərisilər, — dedi.

⁴⁰ Wə xundak degəq ularoja put-kolini kərsətti. ⁴¹ Ular huxluktin kəzlirigə ixəngüsü kəlməy həyranuňħəs turojinida u ulardin:

— Silərnin bu yərdə yegüdək nərsənglər barmu? — dəp soridi. ⁴² Ular bir parqə belik kawipi wə bir parqə həsəl kənikini uningoja sunuwidi, ⁴³ u elip ularning aldida yedi.

⁴⁴ Andin ularoja:

— Mana bu mən silər bilən bolovan wəktimda silərgə eytqan: «Musa hatırılığən Təwrat қanuni, pəyojəmbərlərning yazmılıri wə Zəburda menin toopronda pütülgənning həmmisi qokum əmalğə axurulmay kalmaydu» degən səzlərim əməsmi? — dedi..

⁴⁵ Xuning bilən u mukəddəs yazmilarnı qüxinixi üçün ularning zehinlirini aqtı ⁴⁶ wə ularoja mundak, dedi:

— Muqəddəs yazmilarda xundaq aldin pütülgənki wə xu ix Məsihning əzigə toqra kəldiki, u

^{24:26} Yəx. 50:6; 53:5; Fil. 2:7; Ibr. 12:2; 1Pet. 1:11.

^{24:27} Yar. 3:15; 22:18; 26:4; 49:10; Kan. 18:15; Zəb. 132:11; Yəx. 7:14; 9:5; 40:10; Yər. 23:5; 33:14; Əz. 34:23; 37:24-25; Dan. 9:24; MİK. 7:20.

^{24:29} Yar. 19:3; Ros. 16:15; Ibr. 13:2.

^{24:30} «ular bilən dastihanda olturoqanda, nanni қolioqa elip, Hudaqə təxəkkür eytti, andin nanni oxtup ularoja tutti» — «nan oxuxt» adətə buni mehman əməs, bəlkı sahibbəna kılıxi kerək idi.

^{24:33-34} «ular xu һaman turup Yerusaleməqə կaytip kəldi» — grek tilida «ular xu saettilla turup Yerusaleməqə կaytip kəldi».

^{24:36} «Silərgə aman-hatırjəmlik bolоqay!» — ibraniy tilida «xalom ələykum», ərab tilida «əssalamuələykum» degən söz bilən ipadilinidü.

^{24:36} Mar. 16:14; Yh. 20:19; 1Kor. 15:5.

^{24:41} Yh. 21:10.

^{24:44} Mat. 16:21; 17:22; 20:18; Mar. 8:31; 9:31; 10:33; Luğa 9:22; 18:31; 24:6.

«Luğa»

azab qekip, üqinqi künidə əlgənlər arisidin tirilidü, ⁴⁷ andin uning nami bilən «Towa ķilinglar, gunahlarning kəqürümigə tuyəssər bolunglar» degən həwər Yerusalemın baxlap barlıq əllərgə jakarlinidü. ⁴⁸ Silər əmdi bu ixlarqa guvahqidursılər. ⁴⁹ Wə mana, mən Atamning wədə ķilojini wujudunglarqa əwətimən. Lekin silər yüksəridin qüxicidən küq-ķudrət bilən kiygüzülgüqə, xəhərdə kütüp turunglar». ⁵⁰

Əysanıng asmanoqa kətürülüxi

Mar. 16:19-20; Ros. 1:9-11

⁵⁰ Wə u ularni Bəyt-Aniya yezisinqiqə baxlap bardı wə қollirını kətürüp ularni bərikətlidi. ⁵¹ Wə xundak boldiki, ularni bərikətligəndə u ulardin ayrılip asmanoqa ketürüldi. ⁵² Ular uningoqa səjdə kilixti wə zor huxal-huramlıq iqidə Yerusalemı qayıtip kelip, ⁵³ hərdaim ibadəthanida turup Huda oqa xükür-sana okuxup turdi.

24:46 Zəb. 16:10; 22:6, 22; Ros. 17:3.

24:47 Ros. 13:38; 1 Yuha. 2:12.

24:49 «mən Atamning wədə ķilojini wujudunglarqa əwətimən» — «Atamning wədə ķilojını» Əzining Muğaddəs Rohi. Huda ularni «ķudrat bilən kiygüzidü». «Lekin silər yüksəridin qüxicidən küq-ķudrət bilən kiygüzülgüqə, xəhərdə kütüp turunglar» — «xəhər» — Yerusalem.

24:49 Yh. 14:26; 15:26; 16:7; Ros. 1:4.

24:50 Ros. 1:12.

24:51 Mar. 16:19 Ros. 1:9.

24:53 «...wə xundak boldiki, u ularni bərikətligəndə u ulardin ayrılip asmanoqa kətürüldi... ular hərdaim ibadəthanida turup Huda oqa xükür-sana okuxup turdi» — bu 36-53-ayatlarda kəriyanda, bu Mosiñning muhlisliroqa ahirki körünüxi id. Birək uning tirilixini bayan ķildiçən baxka hatırırlar bilən selixturoqanda, bu birinqi yəkxənbidiki körünüxtin keyin əysa yəna birnəqqə ketim muhlisliroqa ayan boldı. Lukanıng bu hatırısı Əysanıng muhlislarqa birinqi künidiki körünixliridin birakla kırıqinqi künidiki körünixigə atləp etkən bolsa kerək (45-ayəttə yaki 50-ayəttə «atləp etdi»). Xunga Injildiki «tət bayan»da heqkəndə zit yorular yok, dəp karayımız.

—«Luğa»ning dawamı «Rosullarning paaliyətliri»dur, əlwəttə.

Қoxumqə sez

Biz muxu yerdə pütün «bayan» тооpruluk əməs, bəlki bəzi alahıdə kızık nukta yaki kiyinlikı bar ayətlər üstidə azrak tohtilimiz. «Luka», «Matta» wə «Markus»ni okuqanlar bolsa, u kitablarda nuroqun ortak bayanlarning barlıjını körüp yetələydu. Biz tərjimimizdimu, xundak ortak yərlər üstidə tohtalojinimizda, «Matta», «Markus» wə «Luka»diki izahatlar wə «қoxumqə sez»imizni bir-birigə baqlıqan haldə yezixkə tirixtuk.

10:42

«Biraq birla ix zərürdүr; wə Məryəm xuningdin өzигə nesiwə bolidiojan yahxi ülüxni tallidi; bu hərgiz uningdin tartiwelinmaydu».

Marta wə Məryəm ikkisi, xübhisizki, Əysani əyigə karxi aldı; lekin əslidə uni təklip kılouqı Marta boluxi mumkin (bu yerdiki Məryəm Əysanıng anisi Məryəm əməs, əlwətta). Marta nuroqun mehmanlarnı kütük bilən aldirax idi wə Məryəm Əysanıng ayiojida olturnup Uning səzini tingxawatatti. Marta Əysaşa Məryəm manga yardım kilmidi, dəp aqırnidu. Bizning Əysanıng bərgən munu jawabiqa əstayıdıl kengül koyuximizoja toqra kelidu: —

«Əy Marta, Marta, sən kəp ixlarning ojemini yəp awarə bolup yürüwatisən. Biraq birla ix zərürdүr; wə Məryəm xuningdin өzигə nesiwə bolidiojan yahxi ülüxni tallidi; bu hərgiz uningdin tartiwelinmaydu».

Əysa Martaoja uning ismini ikki ketim təkrarlap qongkur amraqlıq bilən sez kılıdu (ibraniy tilida adəmning ismini kəytələp qakırıx küqlük amraqlıq, mehîr-muhəbbətni bildürudu). Uning səzidin Martanıng kənglining kəp ixlərəqə bələnün, oğmdə keliwatkinini baykayımız; əmma Rəbbimiz bu toqşruluk uningçə «**Biraq birla ix zərürdүr**» dəp mulayimlik bilən tənbih beridu. Əmdi u eytkən «**zərür bolovan ix**» bolsa Uning ayiojida olturnup səzini tingxaxtin ibarət, deməkqimus? Bizningmu Uning Martaoja eytkən bu səzini əstayıdillik bilən angliximizoja toqra kelidu — qünki Rəbbimiz Məryam tallıwalajan «Rəbning səzini tingxax»ni **«өziga nesiwə bolidiojan yahxi ülüx»**, dəydu. «Ülüx» bir pütün ix-hərikətning məlum kismidur. Xunga baxka ixlarmu **«zərür bolovan birla ix»**ning məlum kismi boluxi kerək. Undakta **«zərür bolovan birla ix»**, yəni «pütün bir ix» zadi nemə?

Mukəddəs yazmilardiki kəp baxka yərlərdə bu soaloja jawab təminləydu, dəp karayımız: —**«Silər ķullar, əttin bolovan hojayininglarqa Məsihkə itaət kilojininglardək qin kənglünglardin əyminix wə titrəx bilən itaət kilinglar; pəkət kəz aldidila hizmət kılıp, adəmni hux kılouqı ķullardin bolmanglar, bəlki Məsihning ķullirining süpitidə Hudanıng iradisini jan-dil bilən bəja keltürünglər, adəmlərgə əməs, bəlki Rəbgə qin dilinglardin hizmət kilinglar»** («Əf..» 6:5-7).

«Wə həmmə ixlarda, sez bolsun, əməl bolsun, həmmisini Rəb Əysanıng namida kılıp, uning arkılık Huda'Atıqa rəhmət eytinglar» (Kol..» (3:17).

«Nemə ixni ķiliwatkan bolsanglar, uningda insanlar aldida əməs, bəlki Rəb aldida kılɔjandək jan-dil bilən uningoja ixlənglər» (Kol..» (3:23).

Həmmimiz «ķullar» əməs, əlwətta. Biraq rosul Pawlus muxu ayətlərdə tətbiklaydiojan prinsipi həmmimizgə tətbiklaxka toqra kelidu. Məyli Hudanıng hizmitidə bolsun, məyli baxķılarning hizmitidə bolsun «qin kənglünglardin», «jan-dil bilən», «pütün ķəlb bilən»

«Luğa»

Rəbning Əzi üçün kılɔqandək yaki Uning aldida kılɔqandək kılıximizoja toɔra kelidu. Qünki bizdə xu mumkinilik barkı: — (1) hizmət kılɔqinimizda niyitimiz durus bolmayıdu; (2) biz kılɔjan hizmitimizdə təxəkkür eytmaymız, bəlki aqrinimiz.

Alayluk, biz hizmətkə qin kənglimizdin berilmisək, biz hətta jamaəttə Rəbning hizmitidə bołojinimizdimu, kərindaxlar bizgə rəhmət bildürmişə yaki hizmitimizi baykimisa, bizdə hapiqlik yaki məyüslük pəyda bolidu. Bundaq ix həq bolmioqanda, bizning hizmitimizdə yaloz Hudani razi kılıx üçünla əməs, bəlki baxkilarlung, bolupmu kərindaxlarning minnətdarlıq yaki alkixlirioja, hətta ularning yahxi kerüxicə erixəlyi degən kismən türkə bilən tirixiwatkanlıkimizi ispatlaydu. Əgar yaloz Hudanila razi kılıx nixani bilən ixlisək, undakta, hətta heqkim hizmitimizi kermisimu Hudadin kəlgən xadlik bizdə bolatti.

Huda üçün kılɔjan hizmitimiz xadlik bilən bolmisa, bəlki kənglidə narazılık yaki hapiqlik bilən bolsa, undakta hizmitimizni tohtitip, xu əhwalımızning səwəbini sürüxtə kılıximizoja toɔra kelidu. Məsilən, biz məlum kixilərgə həyrəhəlik kərsitəy degən niyəttə bolsak, undakta xad-huramlıq bilən kılıxımız kerək. Bolmisa, heqkəndək sədikə bərməslikkə toɔra kelidu. «**Ər adəm həq kiynilip kalmay yaki məjburən əməs, bəlki ez kənglidə pükkiñiqə bərsun; qünki Huda huxallıq bilən bərgüqini yahxi kəridü**» («2Kor.» 9:7). Yənə, «... **Heyrəhəlik kərsitixni bolsa, huxal-huramlıq bilən kilsun**» («Rim.» 12:7). Qünki baxkilaroja yardım bərgəndə bızdə hursənlilik tuyousı bolmisa, undak kılıjinimiz bizgə eçir tuyulsa, undakta yardım köbul kılıquqida «Manga yardım bərgüqi bu ixta qong bədəl təlidü» degəndək təsir qaldurmaya қalmaymız. Yardəm köbul kılɔjan kixi: «Kərzdar bolup қaldım» degən həssiyatka keliç қalidu. Əksiqə, bizgə tapxurulən əmrlər boyiqə baxkilaroja «kərzni kəyturuxum kerək» degən təsirni qaldurmaslıkimiz lazim: — «**Yahxılık kilinglar, baxkilaroja etnə beringlar wə «ular bizgə bernemə kəyturidü» dəp oylimanglar**» («Luğa» 6:35).

Məryəm nemə ix boluxidin kat'ıynəzər, bu pursətni qing tutup qokum Əysanıng səzini tingxay degənidi. Uning səziga kulaq selix pəytli xunqə kimmatlıq idi! Bundaq əhwalda kimning baxkə ixni kılıxka rayi baridu? Wə xuning bilən u olturup Əysanıng səzini anglidi. Bu qaoqla, xübhisizki, birsi: «Martamu mehmanlarıni kütməy, umu olturuwelip Əysanıng səzini tingxisə, undakta mehmanlaroja ojiza nədin kelətti?» dəp soraydu. Lekin əgor u olturwelip tamak ətmisə, bu bir qong paji'ə bolamti? Mehmanlar pəkət nan wə soouq su bilən ozuklandımu, dəylük, kim uningdin narazi bolatti? Yaki bəlkim ahir berip həmməylən ornidin turup kəlmükəl birər tamak təyyarlıxi mümkün idı. Bularni biz hazır hərgiz bilselməymiz. Marta «dastihini kəng sahibhana» degən nam-abruydın məhrum bolatti, lekin uning xu abruiyi xunqə muhımmu? EniKKi, Əysanıng uning aldiqa bir tallax yolını koyup: «Marta, sən mehmanlarıni kütəy desəng, undakta bu ix huxallıq, razılıq bilən kılınsun; kəlblingdə baxkə ix kılıy degən istək bolsa xuningça ərkinlik bolsun, xundak kılısang hətta tamikinq yətməy kəlsimə, kəlblingdə sən Hudaoja xan-xərəp okiwerisən» deginidək bolidu.

Bu səzlərning üstigə xuni қoxalaymizki, jiddiylik bolup kətkən bu dəwrimizdə «addiylaxturux»ning tolimu hajiti bardur. Turmuximiz murəkkəplik wə aldiraxlıq bilən tolojaqka, Huda aldida olturup, Uning awazioja kulaq selix, Uningoja dua kılıx wə Uning sezikalamini okuxka qolimiz təqməydu. Bizdə ixlirimizni kat'iy addiylaxturux niyiti bolmisa, kəlbimizdə baxkilaroja yətküzungüdək heqkəndək rohiy baylıklar bolmaydiqanlığını wə pütkülmərimizning Hudanıng padixahlılıq üçün həq mənggü mewə bolmay bikar etüp kətkənlikini kattik əpsus iqidə kəridiojan bolımız.

«Luğa»

12:13-14

«Birsi: — Ustaz, akamoşa atimizdin қалоjan mirasni mən bilən təng ülixixkə buyruqayla — dedi. Lekin U uningoja jawabən: — Buradər, kim Meni silərning üstünglaroja sotqi yaki üləxtürgüqi kıldı? — dedi.

Nermixka Məsih həküm qıkırıp berix tələpini rət kıldı?

Məsihning bu yerdə eytən sezləri Musa pəyəqəmbərning ikki Israilliş kərindixi arısida salaqlılıq kılmakçı bolqanda Musa oqa eytılən munu sezlərni adəmning esigə kəltüründü: «**Kim seni bizgə baxlıq yaki sorakçı bolsun dəptu! Sən tünüğün həlik Misirliknı əltürginindək menimə əltürməkqimusən!**» («Mis.» 2:14). Xu qəoqdiki adəmlər Musa pəyəqəmbərning ariqı bolux niyitini qətkə қakķını Huda ularni Misirdin kütkuzuxka təyyarlawatkan kixini qətkə қakķını idi («Ros.» 7:26-35ni körüng). Lekin muxu yerdə Israillarning Musani rət kılənən bu sezlərini Məsihning Əzi ixlididü. Xu yol bilən ularning Əzini qətkə қakjidojanlığını aldin'ala puritip eytidü. Yəni: «Sılar Mening muxu dəwada qıkarojan həkümümüzni köbul kilsanglarmu, lekin barlıq baxxa ixlar üstidə bolən həkümürimni rət kilsilər» — deginidək. Qünki Hudani ezmizgə əzəlik təminliqüqi қoral kiliweliximizoja bolmayıdu. Bizga «uwal bolən» dəp hesablıqan ixlarda Uningoja «Adalitingni ayan kılıp tooqra həküm qıkaroqaysən» dəp yalwurup, əmma həyatımızdiki baxxa ixlarda Uning kərsətkən həkümürlərini rət kilsək, Uningoja һəkərət kəltürgəngə barawər bolmamdu? Uni həyatımızning həmmə ixi üstidə «Hojam», «Rəbbim» süpitidə köbul kilmisək, Uni һəkikiyə köbul kılənən bolmaymız.

Hətta Məsihgə dad eytən muxu kixığa һəkikətən uwal kılınojan bolsimu, Huda bilən birgə mangojanlar ezi üçün orun-hökük talaxmay, barlıq ix-dəwalırını Uningoja tapxuruxni wə xuningdək kenglini **«Koxnangni ezungni səyəndək səygin»**gə berixni eginixi kerək.

«Mubarak, yawax-məminlər! Qünki ular yər yüzigə mirashordur»

«Silərgə düxmənlik bolənlar oja mehîr-muhəbbət kərsitinglər, silərdin nəprətləngənlərgə yahxılık kilinglər, silərgə ziyankəxlik kılənərlər oja dua kilinglər»

«Intikam almanglar, i seyümlüklirim; uni Huda oqa tapxurup Uning oqəzipigə yol կoyunglar, qünki mukəddəs yazmilarda mundak yezilojan: «Pərvərdigar dəyduki, intikam Meningkidur, yamanlıq Mən կayturimən»».

(«Mat.» 5:5, 5:43-44, «Rim.» 12:19).

Muhlis bolux — «munar կurux» «urux կilix»

14:28-33

«Aranglardın birsi munar salmakçı bolsa, aldi bilən olturup bu կuruluxni pütküzgündək hirajət əzümdə barmu-yok dəp hesab kılmasmu? Undaç kilmioqanda, ulni selip pütküzəlmisə, kərgənlərning həmmisi mazak kılıp: «Bu adəm binani baxlap կoyup pütküzəlmidi» — deməy կalmayıdu.

Yaki bir padixaq, yanə bir padixaq bilən jəng kıləqli qıksa aldi bilən olturup: Mening üstümgə kelidiojan yigirmə ming kixilik қoxun igisigə mən on ming əskirim bilən takabil turalarmənmu? Dəp məlqərləp kərməndü?! Əgər u «Sokuxalmaymən» dəp oylisa, düxmən tehi yıraklıq qaoqda əlqi əwətip, sulh xərtlirini soraydu. Xuning oqa oxhax, silərdin kimdəkim kenglidə əzinin bar-yoki bilən hoxlaxmisa, Manga muhlis bolalmas».

Bular Məsihdin eginixning (demək, muhlisi bolux üçün) baxlinixida bolidiojan əzgərməs, murəssə kılıxka bolmaydiojan xərtlərdür. Bu xərtlərgə yüzlənmisə əqkim birdinbir həkikiy bolovan rohiy səpərni kılalmayıdu, hətta baxliniximu bolmayıdu : –

Birinqi ohxitix — munar қurux

Əysə Məsihgə əgixix «ķurulux» jəryanoqa ohxaydu. İman-etikad, xükürlük, bilim, təjribə, səwr-takət, «rohiy sezim», əzini tutux, mehîr-muhəbbət, — bularning həmmisini hayatimizoqa «hixning üstigə hix kyoqandək» қoxux kerək. Muxu «ķurulux jəryani» pəkət biz yaloquz bolovan əhdilə əməs, balki jəm bolqonimizdimu aloşa besilidu. Mukəddəs yazmilardıki «ķurulux» yaki «etikadni ķurux» toqıruluk nuroqun ayətlər bar («Rimliklərə»diki «kirix səz»imiz, «Mat.» 7:24, «Ros.» 7:49, 9:31, «Rim.» 15:20, «1Kor.» 8:1, 8:10, 10:23, 14:4, 14:7, «Gal.» 2:18, «1Tes.» 5:11, «1Pet.» 2:5, 2:7ni kərüng). Məsihgə barlıq əgəxməkqi bolovanlar aldimda əmürwayət ««ķurux» hizmiti» turidi dəp bilixi kerək. Bu hizmətning hətiri bar — munar egiz, xundakla ətraptiki barlıq adəmlər uni yıraktın kərələydi. Қurulux tohtap қalsa, bu ixni mazak ķılıdiojanlar az bolmayıdu. Lekin əlkilik soal xuki, «Məndə muxu munarni ķurup qıkıldak materiyal barmu?». Əmdi bəx künlük addiy bir insan қandağmu bu qong soaloqa durus jawab berəlisun? Bu soaloqa hazır ikkinqi bir ohxitix wə soal қoxulidu.

İkkinqi ohxitix — jəng ķilix

Məsihgə əgixixni bir jəng yaki urux deyixkə bolidu. Barlıq insan janlırinin küqlük bir dűxmini bardur. U «**oɔprilaydu, əltüridu wə ħalak ķilidu**» («Yh.» 10:10) wə Məsihgə əgixey degən hərkimlərgə alayitən jəng təyyar ķilmakta. Hudanıng yolını tallıqanlar bu jəngdin қaqlamayıdu. Xuning bilən əlkilik soal xuki «Mən təyyarmu?».

Buning üstiga, Rəbbimizning bu təmsilidə bu jəng bək təngsiz kərünüdu. Mudapi'ə kılıquqıda on ming ləxkər, hujum kılıquqı padixahda yigirmə ming ləxkər bar. Mudapi'ə kılıquqı padixah, jəng ķilay desə, xübhisizki, barlıq ləxkərlərni səpkə կoyidu. Bir adəmmu, bir koralıma zapas ķalmayıdu — həmmisi jənggə orunlaxturulidu, wə bularnı toqraqa ixlitixkə padixah pütün zehnini yiçip olturidu. Kez aldimizda turoqan jəngmu bizdin bar-yokimizni tələp ķilidu. Əmdi muhüm soal xuki — «Məndə bu jəngni kılıqudək neməm bar?». addiy bir insan buni nədin biləlisun?

Buninga Rəbbimizning jawabi eniktür. Bu jawabkə kelixtin awwal xuni dəymizki, biz rohiy jəngdiki hətərlik, muxəkkət wə azab-ökubətlərgə yüzlənixkə təyyar bolmışak, «sokuxalmaymən» desək, yahxisi biz «**əlqi əwətip, düxmənilirimizdən sulh xərtlirini ətünginimiz tüzüktür**». Bizdə heq guman yokki, Hudanı izdəydiqan səpirimizni taxlaxkə қoxulsakla, Xəytan biz bilən «seni awarə kilmayman» dəp Sodilixixkə huxal bolidu. Lekin xunimu esimizgə kəltürüximizga toqraqa keliduki, Xəytan səzidə səzidə turamdu-turmamdu?

Əmdi «Munarni ķurup qıkıldak neməm bar?» wə «Jəngni ahiroliqə kılıqudək küqüm barmu?» degən soallarıqa Rəbbimiz jawabən mundağ addiy bir bayan ķilidu — «**Xuningça ohxax, silərdin kimdəkim kənglidə əzining bar-yoki bilən hoxlaxmisa, manga muhlis bolalmas**».

Mana bu, bizdiki jimi nərsilərning yetərlik-yetərsizlikini bizgə bildüridiojan addiy həkikəttür. Qünki roxən əməliyat xuki, həmmə nərsimiz bu ixlarqa kat'iy yətməydu! Undakta biz қandağmu ez hayatimizoqa iman-etikad, mehîr-muhəbbət, səwr-takət, bərdaxlık, bilim, kiçik peillişkini қoxup kuroqudək yol-tədbirimiz bar dəp oylaxkə petinalaymız?! Bu yol-tədbirlər pəkət həmmidin üstün Hudadin kelidu!

«Luğa»

Pütkül insaniyətkə az degəndimu altə ming yil zərb kılıp kəlgən təjribisi barolojan rohiy bir düxməngə əndaq takəbil turalaymiz? Müqəddəs yazmilarda uning toorluluq; — «**U pütün dunyani azduridu**» dəp hatirilinidu. Pakit xuki, uningoja takəbil turuxkə kerək bolojan danalıq wə etikadımız tolimu yetərsizdir. Bizdə on ming ləxkər bolsimu, lekin uningda milyardlap boluxi mumkin! U bizning əbəliyətsizlikimizgə karap külüp turidu!

Lekin bu pakit bizgə kerək bolojan jawabka elip kelidu. Rohiy կurulux üçün həmdə rohiy jəng üçün Hudanıng barlıq kerəkləknin təminlixigə pütünləy tayiniximiz kerak. Wə Uningoja pütünləy tayinix üçün addiy bir xərt bar — «**ezining bar-yoki bilən hoxlixix**». Bu ix həmmidin awval iqliki (kixining iqliki dunyasiqa ait bolojan) bir ənardur — manga təəllük həmmə nərsidin, barlıq munasiwətlirimdin, mening barlıq bilginimdin yaki bilmən degenlirimdin, barlıq kılalayıdıcılanırimdin yaki kılalayıdıcılan degenlirimdin — bularning həmmisidin «həzir meningki əməs» dəp waz keqimən. Həmmə ix Uning kolioja ularını nemə kılav desə xuni kilsun dəp tapxurulidi. Xundak əliqanda rosul Pawlus bizgə eytənidək «**oylioqanlırimizdindən həddi-hesabsız artıq kılıxka Kadir Boloğu**» (Əf.» 3:20) Əzi bizdə ix kerüxkə baxlaydu. U Əzi bizdə munar küridu, U Əzi bizdə jəng yürgüzidu. Xuning bilən bizning «Uningdin əginip, muhlis bolidiojan» rohiy səpirimiz baxlinidu.

Dərwəkə, Rəbbimiz bəzilirimizni jismaniyy jəhəttə «həmmidin waz keqidiojan» kılıp bekitkən; lekin bu ix həmmimiz bəl bəqəlximiz lazımlı bolojan əhaliklik iqliki ərar alındı ikkinçi orunda turidu.

Rəbbimiz təlimini təwəndiki səzlər bilən ahrılxaturidu: —

«**Tuz yahxi nərsidur; əlbuki, tuz əz təmini yokatsa, uningoja kaytidin tuz təmini əndaqmu kırğızgılı bolidu? U tıprakka ixlitixkə yaki oolutka arılxaturuxkumu yarimay, talaqə taxlinidu. Angloqudək əlikli barlar buni anglisun!**».

Biz baxka yərlərdə «tuz»ning əhməyi üstdə tohtalduk, «Mat.» 5:13 wə «Kol.» 4:6 üstidiki «koxumqə səz»imizni körüng. Muxu yərdə biz pəkət xuni eytimizki, muxu mutlək tüp təlimni əzimizgə singdurmışək, bizdə həqkandak, «tuz», həqkandak, «Hudanıng təmi» bolmayıdu.

15-bab — «Yitip kətkən əlyan, yitip kətkən tənggə, yokaş kətkən oğul» degən üq təmsil toorisida

Birinqidin baykaymizki, bu üq təmsil əməliyəttə bir təmsil bolup (3-ayət), Pərisiylərning Rəbbimizni tənkid kılıp «**Sən nemixkə gunahkarlarıni kobul kılıp ular bilən həmdastıhan olturısan?**» degən hujumiçəjawab berix süpitidə eytiləndir. Bu üq təmsil, bolupmu üçinqlisi xunqə mol məzmunluğkı, ingilizqə həm hənzuqə yezilojan birnəqqə kitab məhsus xu üq təmsildiki təlimlərni tema kılıp yezilojan. Muxu yərdə biz okurmənlərning dikkətini ulardıki bizgə xunqə enik egiyojan birnəqqə addiy həkikətlərgə tartmaqımız, xundakla təmsillərgə tehimu qongkur mənilərni yükləydiyən arkə kerünüxlərini tonuxturmakqımız.

1-təmsil — Yitip kətkən əlyan

Muxu təmsildə padığlı 99 əlyanını taxlap, yitip kətkən birlə əlyanı izdəxkə barıldı. Ottura xərkətə yitip kətkən əlyalar intayın körküp həlsizlinip, «mən təpilsəm!» degəndək biqarə həldə

ornida titrəp turidu. Xunga padıqi bolsa köyi üçün həmmə ixni kılıx kerəktur. U hətta uni (bəlkim 30-40 kilogramlıq eojırılıqta boluxi mumkin) ez mürisigə yüdüp əyigə apiridü! Köy ez kerindaxliridinmu əwzəl muamiləgə moyəssər bolidü — qunki u qotanoja əməs, bəlkı padıqining ez əyigə apirilidü, andin padıqi wə қoxniliri buni қızozın təbriklixdı. Rəbbimizning bu toqıruluk bayanı mundak; —

«Mən silərgə xuni eytayki, xuningoja ohxax, towa kiliwatkan bir gunahkar üçün ərxtə zor hursənlik bolidü; bu hursənlik towişa möhtaj bolmiojan toksan tokkuz həkəkəniy kixidin bolovan hursənliktin kəp artuktur». Biz əmdi: — «Kimning towa kilixişa hajiti bolmaydu?!» — dəp sorayımız.

Bu təmsil Rəbbimizning həmmimizgə bolovan ayrim-ayrim qəmhorlığını kərsitidü. Xunga hətta pütkül jahanda nijat kerək bolovan birlə gunahkar bar bolsimu, U: «Mən yənilə seni kutkuzojılı keləttim» dəydu. Bu həkikətni kərsitidiojan bir misalnı kerüx üçün «Luğa» 8:19-39ni qayıtidin okung. Xu ayatlarda biz Rəbbimiz top-top halayıktın ayrılip, nuroğun jin qaplaxkan yaloquz bir biqarını azad kılıx üçün hətərlik dengizdin etidi, dəp okuyımız.

Rosul Pawlus bu həkikətni yahxi əzləxtürüp: **«Hudanıng Oqlı ... meni səygən wə mən üçün ezini pida kılqan...»** deyixkə amrak idı (Gal.» 2:20).

Kutkuzulux üçün yitip kətkən köy nemə kılıxi kerək? — pəkət «Mən yitip kəttim!» dəp mərxi andin padıqining kəyümqanlıq bilən կuqaklap kutkuzuxini köbul kılıxi kerəktur, halas. Əmdi bir gunahkar kutkuzulux üçün nemə kılıxi kerək? — Okurmən əzi bu təmsildin jawab tepiwalsun!

Yənə bir muhim səz bar. Bu təmsilni anglojan barlıq Yəhudiy həlkə xu һaman Təwrattiki üq yərni esigə kəltürələydi. Bu üq yərdə Huda Əzi pada bağkuqi süpitidə təswirlinidü — «Zəbur» 23-küy, «Yərəmiya» 23-bab wə «Əzakiyal» 34-bab. Ahirki ikki yərdə Huda Israilning «pada bağkuqi»liri, yəni ularning padixaḥlıri, kahinliri wə pəyoqəmbərlirigə: «Silər mening padam bolovan Israildin həwər almidinglar» dəp tənbih berip, Əzining kelip ez padisidin həwər elip bakidiojanlığını ukțuridü. Uxbu təmsildə Əysanıng Parisiylər wə baxka metiwarlərgə: «Silərning Təwrattiki mol bilimlərdin həwiringlər turup, Hudanıng padisidin həq həwər almidinglar» dəp tənbih beriwatçanlığında, xundakla: «Xu səwəbtin həkikiy pada bağkuqi bolovan Mən dəl muxu ixni kılójılı kəldim» dəp ukturojanlığında kıl siqmaydu (yənə «Yuhanna» 10-babni kərüng).

2-təmsil — Yitip kətkən tənggə

«Yitip kətkən tənggə» degən təmsildə Hudanıng nijatlıq iltipati küqlük sürətlididü. Təmsildə ayal kixininə hərəkəti alahidə təkitlinidü. Birinqi təmsildiki pada bağkuqining bipayan qel-bayawanni kezip koynı tepip, andin uni yüdüp əyigə əkəlginiidək, ayal kixi yittürüp koypojinini tepixkə «bədəl teləydu». U tənggisiనi tepip bolouqə uni «zən koypup» izdəydi. Bu səz Məsihning baxka wakıttiki **«Ata bolsa Əzigə ibadət kılıdiojan xundak kixilərni izdiməktə»** deginini esimizgə kəltüridü («Yh.» 4:23-24).

«Təmsildə tənggə əzini tapkuzux üçün nemə ix kılıdu?» dəp sorayımız. Toqra jawab xuki, «həqəqnəmə!». U pütünləy passip orundidur. Izdiqığı həmmə ixlarnı kılıdu. Xübhisizki, bu bizgə xuni təkitləyduki, bizning nijatni tepiximiz bolsa Hudanıng təxəbbuskarlığı, xundakla Uning

«Luğa»

mehri-xəpkəti bilənla bolidiojan ixtur. Ix kərgüqi U Əzidur wə nijattin boləjan xan-xərəp pəkət Uningə o mənsuptur! Yənə bir ketim təmsildiki sawak käytilinidü: — «**Mən silərgə xuni eytayki, xuningə oħħax towa kiliwatkan bir gunahkar üçün Hudanıng pərixtılırinining arısida hursənlilik bolidu**».

3-təmsil — Yoқap kətkən oqul

(Temini «Yoқap kətkən oqul» degəndin kərə, «Mehriban ata» degən yahxirak!)

Muxu təmsildə mehriban ata yoқap kətkən oqlunu izdigili qıqmayıdu. Oqul bolsa əzlükidin atisining yenioja käytip kelix ƙararioja kelixi kerək bolidu.

Biz təmsildiki «arka kərünüx»tin tewəndiki təpsilatlarnı baykaymiz: —

(a) kənji balining «**Əy ata, mal-mülüktein tegixlik ülüxümni manga bərgin**» degən təlipi atisinoja intayın dəhəxətlilik bir һaƙarət boldi. Uning təlipi: «Ata, bu dunyadın tezrək kətkən bolsang kaxklı! Sən tehi elüp kətmigen bolsangmu, bəribir mirastın eżümgə tegixlik kisiimni hazır alay dəymən» degəndək idi. Barlıq jamaət bu ixni angliojan qeqyüydü wə əqəzəplinidü. Ular qoqum kənji bala bilən həmmə bardı-kaldını üzidü. Dərhəkikət, ottura xərkətki nuroqun ata boləjanlar muxundak bir tələpnı angliojan һaman oqlunu kəttik kaqatlap, dərhal eydin həydiwətkən bolatti. Bəzi yərlərdə hətta կaidə-yosunlar boyiqə uni elgündək uroqan bolatti. Əmma bu ata bolsa ھeqkəndak tənbih bərməydi yaki ƙarxılık kərsətməy, balining təlipini կanduridu. Yər yüzidə xundaq kılıdiojan ata barmu? Lekin bu təmsildiki ata bolsa bizgə: (1) Hudanıng bizning Əziga boləjan һaƙarətlirimizni wə bizgə təksim kılıqanlırinining bexioja su kuyqınımız oja boləjan zor səwr-takitining boləjinini; (2) Uning bizning һaman bir künü əzlükimizdən kılmiximizdən bizarre bolup, əla bir yolni izdiximizni ümid bilən kütidiojanlığını toluk ipadılıydu. Kənji bala eydin qıkkanda ata ھeqkəndak nəsihət kilməydi yaki uningdin həq ixni ətünməydi. Uning əz pərzəntlirigə kərsətkən yahxılıki oqlunu əz muhəbbitigə wə əz yenida kəlixka կayıl kılalmıqan tursa, u yənə nemə desun?

(ə) Təmsildə mundaq deyildi «**Wə u əz mal-mülüklini** (grek tilida «əz hayatını») **ikkisiga təksim kılıp beriptu**». Bu ibarə gunahning tegi nemə ikanlılı toorisida bizgə qongkur bir ukum yətküzidü. Gunahı bolsa Hudanıng pütkül aləmgə կoyojan nuroqunlojan təksim-iltipatlırını əzimizning կəbih niyətlirimizgə eliximiz wə ularnı israp kılıxımız bolupla կalmay, yənə Huda bizgə ata kılıqan hayatning əzini dəpsəndə kılıxımızdın wə israp kılıxımızdın ibarəttür.

(b) Baykaymizki, tunji oqulmu əzığa tegixlik miraska erixkənidi. Lekin keyin bu ix kəzığə həq kərünməydi yaki u uni etirap kilməydi (29-ayət). (p) Kənji oqul həmməni setiwetip, pulni yioqixturup tezdirnla ketidü (13-ayət). Jamaətning uningə қaratkan pikri heli kəttik boləqaqka, u kətməy կalmaytti, əlwattə.

(t) U yirak bir yurtka berip barlığidin məhərum bolidu. Bu ix əz yurtidikilərning nəziridə tehimu uyat hesablinatti — əz mirasını setiwetipla կalmay, bəlki pul (Israelning baylık)ni butpərəs yat əllərning kolioja ətküzüx tehimu eojir bir gunah hesablinatti. Xu qaçda Yəhudiylar arısida muxundak gunahka қarita «kəzizah» degən bir jaza murasimi ətküzülətti. Bu murasimda mirasını xu yolda israp kılıp təgətkən kixi yurtioja käytkanda «bizning əməs» dəp jakarlinatti wə bəlkim kəttik urulatti.

(q) U qoxkılarning arisida ixləxkə məjbur bolupla kalmay (bu bir Yəhudi yigitkə nisbətən intayın yırqınlıq ix bolatti, əlwəttə), uning hətta qoxkılarning yemini yeyiximu mən'i kılınidu. Gərqə u xu yerdə xunqə kəp pul həjlilən bolsimu, uning birmu dosti bolmaslıkı bizgə əjəblinərlik əməs.

(j) Təmsildə, u yirak yurtta turojan waqtida «towa қildi» deyilmigən, bəlki «**Ahir berip u hoxini tepip**» wə ķorsikining aqlılıq toqıruluk oylidi, deyiliidu (17-ayət). Təmsildə yənə, u atisining hizmitidə bolovan mədikarlar wə hünərəwənlərning halini əsləp: «Kəytip barsam (atam manga rəhim kılıp) məlum bir hünərwəngə xagirt kılarmıkin; əgar menin hünirim bolsa, kələqan künlirimdə tixip-tirmixip, atamoja mən israp kiloqan mirasni қayıturoğudək pul tapsam — andin yurt aldida bu uyatlıktın қutulimən... » dəp oylioğandak puritilidu. Kengli də atisığa eytidiojan birnəqqə eoziz səzni təyyarlap repititsya kılıdu. Kızılık yeri xuki, bu səzlər Pirəwnnning Musa pəyoğəmbərning rəhim kılıxını etünüp degən səmimiyyətsiz səzlirigə bək ohxaydu: «**Pirəwn jiddi kiyapəttə Musa wə Ҳarunni qakırtıp ularqa: Mən Pərvərdigar Hudayinglar aldida wə silərning aldinglarda gunah sadir қildim...**» degən («Mis.» 10:16).

Lekin u atisining yenioja қayıtxitin awwal «kəzizah» degən murasimoja yüzlinixi kerək bolidu!

(h) Birək atisi uni yirakṭın kəridü. Enikki, atisi uni uzundin buyan təkəzzalıq bilən kütüp kəlgənidi. «Yezidikilər oqlumni kərgəndə uni dərhal «kəzizah» murasimindən etküzidü» dəp bilsən atisi uning aldını elixi üçün belini baqlap oqlunu karxi elixkə yığırüp qıkıldı. Ottura xərkətki bir yazoquqi mundak yazojan: «Ottura xərkətki mətiwər kixilər baxxılarning aldida kətiy yığırmayıd... undak kilsə ezlirigə bək uyat bolidu. Lekin təmsildə bu ata yığıridü. Qünki u biliduki, undak kılıqanda barlıq adəmlərning kəzli jul-jul kiyinən oqlıqə əməs, bəlki əzizə karitilidü... Kixilər putlurunu oquq kərsitip yığıridojan, əzini uyatka қalduroğan hərmətkə sazawər bir zemindaroja kəz tikip қaraydu. Ata bilən oqlu yarixiwalıqə ular həlikə asta mengip keliwatkan yalangtex biqara yigitka həq dikkət kilmaydu...».

Ata jüdəp kətkən, xübhisizki tehi qoxka kətinining sesiki tenidin kətmigən kənji oqlining xəqiqə yetip kəlgəndə uni kuqaklap səyüp ketidü. Atisining uni kuqaklap səyüxi oqlining «təyyar nutukı»ni anglıxidin burun bolidu. Uning mehîr-muhəbbətni ənə xundak bədəl bilən namayan kılıxı uning oqlining «gunah sadir қildim» dəp etirap kılıqanlıqıja bolovan inkasi əməs. Xuning bilən atining «xapaət sunux»i oqlining səzlixigə türtkə bolidu.

(d) Oqlul bolsa intayın həyran kəlidü. U atisining uningə tegixlik uyatni əz-əzininə üstigə aloqanlığını kərdi. Oqlul qongkur hayajanlinip, aqzidin pəkət təyyarlıqan səzlirinən birinqi yerimila qıkıldı. Bu səzlər həkikətən əzininə ərziməslikini, towa kılıdiqanlığını bildüridü. U qaoqda «hünər eginəy» deməydu — kattik towa kılıp, əzinə uyattın կտկչուքա təyyarlıqan pilanını qəriwetip, atisining əzinə «tepixi»ni köbul kılıdu (32-ayətni kərüng). Uning towa kılıxi dəl xuki, — hərkəndək bahənə kərsətməy, atisining aldida əzinə aklimaqçı bolovan oyidin waz keqip, atisining mehîr-xəpkitini köbul kılıxitin ibarət, halas. Baxxa təmsillərgə ohxax, bədəl təlibüqi tepiloquqi əməs, bəlki tapkuqi, yəni mehriban atidur.

(r) Tunji oqlul xunqə hapa boliduki, əl-yurt aldida atisi bilən bolovan munasiwitini oquq üzidü. Atisining ziyanlıq ətəkoxmaslıqı atisi üçün eytkusuz bir oquq ahənat idi. Nemidegen həkarətlik ix-hə!

«Luka»

(z) Ata yənə mehîr-xəpkət kərsitudu.

Bu ata həlk «xərkətki ətilar» din kütidioqan qaidə-yosunlarnı üqinqi wə tətinqi kətim buzidu. Xu künidə ikkinqi kətim u həqkim oylimioqan birhil mehîr-muhəbbətni bədəl bilən namayan əkili xəlikə razi idi. Lekin muxu yərdə bu mehîr-muhəbbət «Hudanıng əkanununu buzoqquqı» birsigə əməs, bəlkı «Hudanıng əkanununu saklioquqı» birsigə sunulidu. Xu dəwrdiki qaidə-yosun boyiqə, ata xu qattık həkərətkə pisənt kilmay ziyapətni tunji oqlısız dawamlaxturuxi kerək idi. Lekin u undak kilmaydu! Əksiqə, u yənə azab bilən həlk-amma aldida əzini təwən kılıp əzining mühəbbətinə tehi həkikətən qüxənməydiqan tunji oqlını «tepix» üçün qılıdı. U tunji oqulning qattık səzlirigə hapa bolmay, uningqə tənbil bərməydi, bəlkı uni təbriklikə huxallılıqqa təklip kılıdı.

Bu addiy bir ata əməs — təmsildiki ata Hudanıng bir simwolidur.

Rəbbimizning bu üq təmsili Pərisiyəlarning tənkid-xikayətlirigə mundak bir jawab bolidu: «Silər meni tənkid kılıp: **«Sən gunahkarlar bilən olturnup həmdastihan bolisən!»**» dəp xikayət kılısilər. Toqra eytisilər! Mən dəl xu ixni kılımən — wə uning üstigə, Mən ularning kəlgənlikini kerüp dawandin qüxüp yügürimən, ularni səyüp-seyüp karxi alımən, andin eygə həmdastihan boloxka tartımən. Xunga, əmaliyəttə əhwal oylioqininglardın ziyanə bəttərdür! Buni qüxəndürüp silərgə bir həkayə eytip berəy...».

Rəbbimizning bu təlimidə: —

(a) Nijatning yər yüzidə barlıqka kəltürülüxi üçün, xundakla insanlarning nijatni köbul kılıdioqan toxisinimu imkaniyətlik klix üçün Hudanıng Əzi pada bakkuqi süpitidə insanlar arisioja qüxüp «yitip kətkən insanlar»ni izdixi mukərrər.

(ə) Nijatta bədəl teligüqi izdigüqidur.

(b) Yitip kətkən köy, tənggə wə yokəp kətkən oquldiki «towa» bolsa hərgiz «İgəm meni köbul kilsən» degən bir paaliyat əməs, bəlkı «İgisining əzini tepixi»ni köbul kilixtur.

(p) Towa wə etikəd kəqan payda bolsa ərxtə tantənilik xad-huramlıq bolidu wə buning tüpəylidin yər yüzidimən Hudanıng həlkining təbriklixigə toqra kelidi (Pərisiyələr «Nemixə gunahkarlar bilən (təbrikligən halda) həmdastihan bolisən?» dəp soal kəyoqanıdır).

«Yokəp kətkən oqul» («kəyümqan ata» dəp atax tehimu muwapikrak) dəp ataloqan bu təmsil dəwrdin-dəwrgə «Injilning iqidiki Injil» (hux həwər iqidiki hux həwər) dəp kədirlinip kəlməktə.

Biz hazır kəp okurmənlər təripidin «Əysanıng təlimidiki əng təs təmsil» deyilgən, «Luka» 16-babta eytiloqan təmsilgə kelimiz. Əmma kezkariximizqə təmsillərgə təbir berixtiki addiy prinsipləri qing tutsak, bu təmsilni qüxinix həq təs əməs, bəlkı barlıq təmsillər iqidə, bu təmsilni insanlarning iman-etikədioja əng küqlük tələp koyidioqan təmsildin ibarət, dəp karayımız.

16:1-13 «Aldamqi oqojidar»

Okurmənlər kaytidin təmsilni okusun, andin təwəndiki xərhimiz toqrimu, toqra əməs ezi həküm qıqarsun.

Biz əyni tekistə koxçan izahatlırimizda eytkinimizdək, insaniy təbiət xunqə etkür əks etidioqan bu təmsil boyiqə oqojidar hojayinining hesabat dəptirini əzgərtkinidə həkikətən

«Luğa»

aldamqılık bar idi. Bəzi alımlar bu ojojidar kərzdarlarning kərzliridin eż «ix həkkı» bilən kərzlərning əsümini keməytkən, xunga u aldamqılık kılmidi, dəp karaydu. Lekin ojojidarning «ix həkkı» bilən kərzlərning əsümini koxkandimu, hərgiz u kemətyiatlıq kərzlərning kimmitigə toqra kəlməytti. Əmdi uning hojayını zadi nemixka uni təriplidi? (8-ayət) Nemila degən bilən hojayın kəlgüsidiə uni kaytidin ixlətməydiqan tursa?! Bu ixtin bizgə nemə sawak bolidu?

Təmsilni «rohiy prinsiplar» bilən əməs, bəlkı «soda prinsipları» boyiqə addiy təhlil kılayı. Hojayın bu hərun ojojidarnı tərəplidi. Qünki u əng ahirida kallisini ixitlip, hərikətkə kelip azraq aldin kərərləknin kersətkənidir! Hojayın ezi bu sodida paydioqa erixməy kalmıqan. Kərz yaki etnə beridioqanlar arısida bəzidə, amalsız əhəwallarda «kərznıng kep kişmini qayturuwaldım, қalojinini boldı kılayı!» deyix birkədər əkilgə muwapiq ix bolidu. Hojayın uni həq bolmioqanda uning «sirtta dost tepix üçün» bolovan aldin kərərligə karap, mahtaydu.

Əmdi biz hazır təmsilning qongkur yeximigə kelimiz: — «**Qünki bu dunyaning pərzəntliri eż dəwridə nurning pərzəntliridin pəmlikləri**». Demək, omumən eytkənda soda bilən xuqilliwatlıq yaki bu dunyadiki paydını kezləwatlıq kixılərning (ezipin qəqlik dairisi iqidə, əlwəttə) kallisini ixitlip, aldidiki ixlarnı oylixi «nurning pərzəntliri» (Hudanıng məmin bəndiliri)ning «aldın kerüx» idin kütlükərt. Kezlini mənggülük kəlgüsiga tikix kerək bolovan Hudanıng məmin bəndiliri kep waqtında əksiqə etüp ketiwayatlıq hazırlıq rəhət-parəqətni kəzlep yürüdü. Bakıy dunyada bizni kütüwatlıq bayılıqlar bolsun üçün əzlini kozojimaydu, paniy dunyadiki bar-yoqını kəndək ixitixim kerək dəp oylimaydu. Rəbbimiz kəndək kılıxını enik kərsitudu: «**Wə mən silərgə xuni eytip koyayki, «Naħaq dunyaqa təwə mal-dunya» arkılık əzünglaroja dost tutunglar; xundak qılsanglar, mal-dunya karoja kəlməydiqan bolovan künidə xu dostlar silərni əbədiy makanlar oja karxi alidu**».

Demək, Huda bizgə pul, baylık, wə künnlərgə kəndək tuyassər kiloqan bolsa, biz xularını toqra ixlətsək, baxķıllarning (məyli rohiy yaki jismaniyy hajətə bolsun) Hudanıng mehîr-muhəbbətini qüxinip, Məsihgə baqlanıqan etikəd arkılık **«əbədiy makanlar»** oja, yəni jənnətəkə baridioqan yol tepixiə yardəm beraləydiqan bolımız. Bu dunyadın katkinimizdə ularning rohlıları bizni xu **«əbədiy makanlar»** oja karxi alojili kütidioqan bolidu.

Rəbbimiz nemixka puloja «**naħaq dunyaqa təwə mal-dunya**» (grek tilida «naħaq mammon» yaki «naħaq pul») degən ojalita isimni koyıdu? Birinqidin, pulning məwjuṭ bolovininin ezi gunahning bir nətijisidur. Əgər («əgər» nemidegən uluq səz-həl) Adəm'atımız gunah sadır kilmioqan bolsa, həzir pul bolamti-yok? Həmmə xıta mehîr-muhəbbət, «hərkim kəbiliyyitigə yarixa ixləx, hərkimət hajitigə karap təksim kılıx» degəndək bolsa pul kerəksiz bolatti. Birinqi əsirdiki jamaət buningçə bir misal idi: «**Ular mal-mülüklini setip, pulini həmmisiga, hərkimning ehliyajıoja karap təksim kılıxtı**» («Ros.» 2:45). Pütkül jahən xundak bolovanda birsining məlum hajiti qığsa, pəkət yardım sorax kerək bolatti, halas. Hərkəyərdə bir-birigə ixənq bolatti.

Bundak deginimiz puloja igə boluxining ezi gunah degənlik əməs, pəkət pul gunahning bir nətijisi degənliktür. Pulning həkikiy kimmiti bardur, uni kəzgə ilmaslıq toqra əməs — birək hərdaimi uni ixlətkinimizdə adəmni rəzillilikə mayıl kılıx hətinini kəzdə tutux kerək. Dəl xu səwəbtin Rəbbimiz uni «**naħaq dunyaqa təwə bolovan mal-dunya**» dəp ataydu, dəp karayımız. Rosul Pawlusmu bizgə agah berip: «**Pulpərəslik hərhil rəzilliklərning yiltizidur**» dəydu («1Tim.» 6:10).

«Luğa»

Ahirida Rəbbimizning bizgə bərgən munu wədisini kərimiz: — «**Kimki kiqikkina ixta sadık bolsa, qong ixtimu sadık bolidu; wə kimki kiqikkina ixta səmimiyyətsiz bolsa, qong ixtimu səmimiyyətsiz bolidu**» — demək, mənggülük reallik aldida pul wə baylıklar «**kiqikkina bir ix**»tur.

«Xunga əgər «naħek dunyaqa təwə bolojan mal-dunya»da sadık bolmisanglar, kim silergə həkikiy bayılıqlarnı tapxursun?» — muxu ayət xuni bizgə küqlük əslitiduki, birdinbir həkikiy, mənggү, yokap kətməydiolan baylıq bolsa, Huda aldida jənnətə turidu.

(16:12) «**Wə baxķılarning nərsiliridə sadık bolmisanglar kim silergə əzünglarning nərsisini bərsun?**»

Bu yerdə, bizning bu dunyada nemila təəllukatımız bolsa — məyli pul, baylık, talant, қabiliyət, ailə, wakıt wə hətta həyat bolsun, əməliyəttə ular bizningki əməs, dəp əslitildi. Bularning həmmisi ojigidaroja amanət ķilinix süpitidə Həmmigə Қadir təripidin bizni ularni sadıqlıq wə durusluq bilən ixlitəmdü-yok dəp, bizgə tapxurulojan. Lekin bu həwərdin keyin biz təəjjülinərlək xu bayanni kərimizki, Pərvərdigar ərxtə hərbir etikad igisiga «**əzünglarning nərsisi**» ata kılıdu. Xu qaođa həqkim buni tartıwalmaydu, hətta Huda Əzi bizdin həq կayturuwalmaydu — pəkət biz əzimiz ihtiyanən uni bərməkqi bolsak, andin berimiz.

Əmdi xu dunyadiki «**əzimizning nərsimiz**»ning nemə ikənlikigə kəlsək, biz ajiz kəzimizgə pəkət girimsən kərünidiojan bir aləmning bosuğusida turuwatımız, halas. Əmma bu ixning mutlək reallılıkçıja kət'iy ixinimiz.

(16:19-31)

Lazarus wə bay adəm

Məsihning bu bayani həqyərdə «təmsil» dəp təswirlinidu; U Əzi uni «təmsil» deməydu. Təwrat-Injildiki həqkandaq təmsilda (muxu bayandidək) adəmning ismi tiləqə elinojan əməs. Xunga bu bayandiki barlıq təpsilatlar addiy pakit dəp կarılıxi kerək.

Təwrat boyiqə insanlarning aləmdin etkən barlıq rohları dərhal «Xe'ol» (təhtisara)şa baridu. Həlbuki, Rəbbimizning bu telimi boyiqə, təhtisaranan ikkigə bəlÜngənlikli kərünidu. Birinqi bələktə eytiqadsızlıqta əlgənlər allığaçan ķilmixlirişa asasən məlum dərijidə jazalinidu. Lekkin ikkinçi bir bələki bar, yəni «İbrahimning կuqik»dur. «İbrahimning կuqik» daim etikadka tolojan wə hazırlanma dərwəkə xundak; xunga «uning կuqik» bolsa İbrahimda bolovan etikadka ortak igə bolovanlar xübhisizki aram alidiolan jaydur.

Ixinimizki, Rəbbimizning olümigiqə barlıq etikadqlar «İbrahimning կuqik» aram elip kəlgənidi. Rəbbimiz olüpla rohta berip Hudanıng «İbrahimning կuqik» aram alojan məmin bəndilirigə Uning ular üçün erixkən toluk nijatni jar kılıp, ularning rohlarını Əzi bilən jənnətkə elip bardı. Rəbbimizning Əzi bilən təng krestləngən karakqışa eytikan səzlirigə təwəndiki xərhlirimizni kərüng:

(23:43) «**Əysə uningoşa: — Bərhək, Mən sanga eytayki, bugün sən Mən bilən billə jənnətə bolisən!**».

«1Pet.» 3:18-22, xu ayətlərdiki izahatlar həm «1Pet.»diki «köxumqə sez»imiznimü kərüng.

«Luğa»

(17:20-21)

«Bir künü Pərisiyələr Uningdin: «Hudanıng padixahlıkı қaşan kelidu?», dəp sorıqanda U ularoğa jawab berip mundağ dedi: — Hudanıng padixahlığının kelixini kəz bilən kərgili bolmas; kixilər: «Kərangular, u mana bu yərdə!» yaki «U yərdə!» deyəlməydi. Qünki mana, Hudanıng padixahlıkı aranglardidur».

Rəbbimizning «taojudki təlim»i («Matta» 5-7-bab) wə «padixahlığın təmsilli»ri («Matta» 13-bab) din Hudanıng padixahlığını həmmidin awwal «iqki padixahlık» ikən, dəp bilimiz. Demək, Huda həkikətən bir adəmning kəlbida həküm sürgən padixah bolsa, əmdi Hudanıng padixahlıkı xu yərgə yetip kəlgən bolidu. Mana bu «padixahlık»ning həmmidin mühim mənisi; uningsiz Hudanıng padixahlığının baxka hərbir tarəpliri tolimu əhəmiyyətsizdir. «**Hudanıng padixahlıkı yemək-iqməktılə əməs, bəlkı Muqəddəs Rohta bolovan həkkaniylik, hatırjəmlik wə xadılıktıdır**» — dəydu rosul Pawlus («Rim.» 13:7). Huda küq-kudritini namayan kılıp, hawarayı, xamal-dengizlarnı boysundurup, yər yüzini «jənnət»tək kilsimu, xundakla sırtkı gunahları tizginlisimu, lekin insanların kəlbiliyi tehi rəzillikkə təxna yaki uningoşa mayıl bolsa, əmdi uning nemə əhəmiyyəti?! Bu həqkandaq əməliy padixahlık bolmayıdu.

Xundaktimu, biz yənilə Məsih yər yüziga қayta kəlgəndə, Huda yər yüzidə ming yıllık «sırtkı xəkildiki» padixahlığını bərpa kılıdu, dəp ixinimiz («Wəhîy» 20-babni kerüng). Xu padixahlığının məksəti Hudanıng hətta gunah bilən buzuloan bu kona yər xarını қayıtidin yengilaxta küq-kudritini wə xan-xəripini ayan kılıxtın ibarət bolidu. Əmma xu padixahlığının ezi pəkət «yengi asman, yengi zemin»oja mukəddimə bolidu, halas.

Buning üstigə, Huda Rohi arkilik möjizə (bolupmu adəmni jinlardın azad kılıx yaki aqırıq-siləklərni sakəytix) yaratkan waktida, U Əz padixahlığını namayan kıldı, degili bolidu. Qünki xundak möjizilər Hudanıng ahirida Xəytan wə uning küqlərini yər yüzidin köçəliwetidiojan kudritini bizgə aldin'ala ayan kılıdu (məsilən, «Mat.» 12:28, «Lukə» 10:8-11).

Muxu ayətlər («Luğa» 17:20-21) arkılık Rəbbimiz Pərisiyələrgə Hudanıng padixahlıkı allikəqan «sılərning aranglarda» degənni kərsətməkqi bolidu. Uning bu sezi, padixahlık ularning kəlbidə bar, degənlik əməs; qünki Pərisiyələr əysə wə Uning təlimigə pütünləy karxi qıckanidi. Birak padixahlık ularning arisida turojan kəp adəmlərning kəlbidin orun almağta idi; lekin ularning bu əhwalni baykuşudək həq rohiy kəzləri yok idi.

18:34

«**Birak ular bu səzlərin həqnəmini qüxənmidi. Bu səzning mənisi ulardin yoxuruloğan bolup, uning nemə eytkinini biləlməy kıldı».**

Rəbbimizning tərjimiħali bolovan «tət bayan»ni okuqinimizda, Uning enik, addiy bayanlarını anglioqıqların qanqə ketimlap anglapmu, Uni həq qüxinəlmigənlikli bizgə əjbəlinərlik ixtur. Rəbbimiz Əzi tartidiojan azab-okubətlər wə əlumi toorluluk birnəqqə ketim aldin eytənən bolsimu, ular səzlərini mutlək qüxinəlmigən («Luğa» 9:22, 34, «Mat.» 16:21, 17:22-23, 20:18-19, 26:2, «Mar.» 8:31, 9:31, «Yh.» 2:1-12). Bu ix bizgimu mukəddəs yazmılarnı okuqinimizdə eż-ezimizdən «həkikətən qüxəndimmi?» dəp sorıqan həldə diķət bilən okuximizə sawaķ boluxi kerək. Qünki muhlislarning Məsihədə yüz beridiojan ixlaroja nisbətən ezləri ümid kılıdiojan güzəl hiyalları bolidu; xuning bilən Məsihning səzlərini eżining hahixioqa

«Luka»

muwapıqlaxturup qüxiniwalidioqan əhwallar bolidu. Ularning bundak əhilixi qüxinixlik, əlwəttə; muhlislar Uningoja «oqəlibidin-oqəlibigə» əgixip kəlgənidi, xunga əysanıng ixliri barlıq insanlarning Uni Rəb Məsih dəp etirap əhilixi bilən zor xərəplik təntənilik iqidə ahirlaxmamdu? Andin, xübhisizki, ular əzliri Uningoja əgəxgüqi bolux süpitidə Uningoja kəltürulgən xan-xərəptin ortak müyəssər bolidu. Əmaliyəttə ularning Təwrattiki bexarətlərdin alojan qüxənqisi durus idi; ahirottə Məsih dərwəkə zor xan-xərəp iqidə կaytip kelidu. Biraq Təwrattiki pəyojəmbərlərning bexarətləri boyiqə, Məsih arılıktə həmmimizni dəp azab-okubət tartixi kerək idi wə ular kənglidə buningoja yüzlinixkə təyyar əməs idi. Hudaning bekitkən tərtipi bolsa — awwal azab-okubət, andin xan-xərəptur (məsilən, «Luka» 24:26, «Ros.» 26:23, «Rim.» 8:17, «2Tim.» 2:12ni kərung).

Biraq muxu ayettə («Luka» 18:34 wə yənə 9:34də) ularning qüxənməslikidə baxka bir amil pəyda bolidu. Birərkim yaki birər nərsə Məsihning səzinin mənisiyi ularning kəzliridin yoxuroqanidi. Izahatlırimizda, Huda bu ixka yol կoyuxi bilən yoxurojuqi amil Xəytan dəp ixinimiz, dedik. Muhlislarning Məsihgə əgixix məksət-muddiaları yüzdə-yüz durus bolmioqaqka, ular bundak aldamqılıkça mayıl idi. Həlbuki, Məsih əlümdin tiligəndin keyin, ularning bu hata kütkinining ezi Uning tirilixning həkikət ikənlilikgə tehimu küqlük ispat təminləydi. Qünki bəzilər: — «Kixilər məlum bir ix yüz beridu dəp küqlük ümid bilən kütə, ular ahir berip «dərwəkə yüz bərgən» dəp ez-ezini ixəndüridü» dəydi. Lekin muhlislarning (gərəqə Rəbbimiz nemə ixlər yüz beridioqanlığını ularoja xunqə roxən eytikan bolsimu!) həqkayısı Uning tirilixini kütən əməs; Uning əlumi bilənla ular patiparaq bolup tarkılıp, Məsihəndin barlıq ümidiyi üzgənidi (24:21ni kərung).

22:35 «Ikki əhliq» bizgə nemə həwər beridu?

«Andin, U ulardin:

— Silərni həmyansız, hurjunsız wə kəksiz səpərgə əwətkinimdə silərning birər nərsənglər kəm bolup kəloqanmu? — dəp soridi. Ular: — Yak, dedi.

Xuning bilən u ularoja: — Lekin hazır hər kimning həmyani bolsa, uni alsun; xundak həm hurjuni bolsa, uni alsun wə bir kimning əhliq bolmisa, qapınıni setip birdin əhliq alsun. Qünki Mən silərgə xuni eytayki, mukəddəs yazmilarda: «U jinayətqılər qatarida sanılıdu» dəp pütülgən sez Məndə qoşum əməlgə axurulidu. Qünki Mening toqramdiki barlıq ixlər toluk əməlgə axmay əlməydi — dedi.

— I Rəb, əhlijin, bu yerdə ikki əhliq bar əkən, dedi ular.

— Boldi, yetidul! — dedi u ularoja».

Rəbbimizning bu bayani, xübhisizki, intayın tilsimlik dəp hesablinix kerəktur. Birinqidin esimizgə kəltürümüzki, U əgəxkülərgə hərkəndək zorawanlığın mən'i kəlojan wə düxmənlərgimə muhəbbətni kərsitixni əmr kəlojan (məsilən, «Mat.» 5:38-48). Hətta Petrus əysani əsərəyənən dəp bu ikki əhliqin birini ixlətkəndə, əysa bundak əhliqini üqün uningoja tənbilə bərdi («Mat.» 26:51-54, «Mar.» 14:17 «Yh.» 18:10-11). Xunga Rəb əhliqlarını adəmgə birlə urup կoyuxnimu tələp kəlojan əməs!

Əmdi U nemə səwəb üqün əhliq toqrluluq əmr kəlojandu?

Biz yukarıda muhlislarning Rəbbimizning roxən bayanlarını qüxənmigənlikli toqrluluk tohtaldık, Uning əhliqə elinixi, sorakça tartılıxi, tartışan azab-okubətlər wə əlumi ularnı tolimu

«Luğa»

qeqitidiojan eoij zərbə bolatti. Qünki U Əzi «Yol, həkikət wə həyatlıq Əzümdurmən» degəndin keyin («Yh.» 14:6), U kəndakmə elidü?! U duq kəlgən barlıq ixlarda Əzining bu wəkələrning mutlək Igisi ikənlikini kərsətkənidi. Əzigə barlıq əqrxi qıkkən tillarnı bolsa u pütünləy towaklıqanidi. Top-top adəmlərning zor təntənisi iqidə u Yerusalem oja exəkkə minip kırğən, andin mukəddəs ibadəthənə oja igə bolup xu yərdə hərkünü təlim bərgən wə kixilərni sakaytqanidi. Xübhisizki, Hudanıng padixahlılıq hazırroxən pəyda bolidü! Əzini bəg əzini qong tutkən həlikə sahtipəz həkümədlərləri Məsih təhtidin qüxtürüp, Rim imperiyası əoxunlurını həydiwetidü, andin Hudanıng xan-xəripi pütükəl zəmin üstidə namayan bolidü! Mana bu, muhlislarning ümidləri idi. Lekin diniy rəhbərlər hazır Uni tutuwaloqanıkən, U Əzining küq-küdritini kərsitix üçün nemə kıldı? — Həqnemə! Bu adəmning əklığa kılqə siqəməytti. Nemixkə u ularını aqzidiki bir sez bilənla urup yokitiwətmidi?! Dərwaşə, U ularqa dəl bexarət kılqandək ularning həmmisi Əzini taxlap tarkılıp ketidü: —

«Andin Əysə ularoja:

Silər həmminglər tandurulup putlixisilər, qünki mukəddəs yazmilarda:

«Mən padıqını uruwetimən,

Köylər patiparaq bolup tarkitiwetilidü» dəp pütülgən» («Mar.» 14:27, «Zək.» 13:7).

Ularning iman-etikədi ajızlap, nəlgə qüxəy dəp əkalidü, wə Məsih buni obdan bilətti. Petrus üç kətim Uningdin tenip ketidü. Lekin U Petruska:—

«Əy Simon, Simon! Mana, Xəytan həmminglərni huddi buoğday taskiqəndək taskap sinaxni tiligən. Lekin etikəding yokimusun dəp sanga dua əkildim. Əmdi sən towa kılıp tüz yoloja əyətəkəndən keyin, ərindəlxirinə mustəhkəmligin» degəndi (22:31-32).

Hudanıng hizmitidə bolay degənlərning həmmisi ohxax jəryan bilən «nel»gə qüxtürülmişə bolmayıdu. Bu jəryan bilən ular Petruska ohxax əzininə mutlək ajızılığını həmdə əz-əzığə təyinixinə paydisizlikini eginidü. Pəkət xundak bolonanda Hudanıng həkikiyi küq-küdriti adəmgə kiridü. Barlıq muhlislarning Muqəddəs Rəhəning kelixi wə küqləndürüxi bolmisa, ezlirini həqnərsə əməs dəp kərəp yetixi kerək idi.

Əmdi nemə üçün həmyan, hurjun wə kiliqlar kerək? Bu tələp ularoja, silərning iman-etikədinglər qoçum məəqlup bolidü dəp bilimən, degənni ispatlap berix üçün idi. U ularni təlim berixkə əwətkinidə (9-bab) ularning iman-etikədi yüksəri dərijidə idi. Əlar Hudanıng ularning həjətliridin pütünləy qıqxıloq ixinəttü wə dərəvəkə, Uning undak kılıxka əadir ikənlikini ispatlıqanidi: «Silərni həmyansız, hurjunsız wə kəxsiz səpərgə əwətkinimdə silərning birər nərsənglər kəm bolup ələqənmu?...»

Lekin ularning Hudanıng Oqlıqə bolonanın iman-ixənqi yokalqanda Huda ularning bəxiqə həqkəndək baxkə sinəkni qüxtürməyətti. U bu karangələlək məzgil iqidə ularoja bəzibir sırtkı yələnqüük (həmyan, hurjun) wə bəzibir əzini (Məsihni əməs!) əsərdəkəndən tədbirini (ikki kiliq) tutuxkə yol kəydi. Biz bu həkikətni yənə baxkə səzlər bilən eytayı. Huda insanlar oja Əz Oqlı toqıruluk roxən guwahlıq bərgən bolsimu, lekin ular Hudanıng Oqlıqə tehi etikədə kilmiojan bolsa, əhəwal qəndək bolar? İnsan kəlbidə Hudanıng Oqlıqə etikədə məwjuṭ bolmisa, həqkəndək baxkə ix bilən munasiwətlik həkikiyi ixənq-etikədə kət'iy məwjuṭ bolamaydu (məsilən, Hudanıng ezlirinə həjətliridin qıqxıloq baoqlıqan ixənq). Qünki Oqlıqə etikədə baoqlıqan bolsak, biz barlıq etikədənə bulak-mənbəsini, yəni Hudanıng Əz oqlı toqıruluk:

«Luğa»

«**Bu Mening səyümlük Oqlum**» degən tüp səzini qətkə қakқан bolimiz. Əysa Məsih Əzi dəl «**Hudanıg Səz-Kalami**» əməsmə?

«**Guwahlıq dəl xudurki, Huda bizgə mənggülük hayatni ata қildi wə bu həyatlıq uning Oqlididur. Xunga Oqluşa igə bolovan kixi həyatlıqka igə bolovan bolidu; Hudanıg Oqlışa igə bolmiovan kixi həyatlıqka igə bolmiovan bolidu**» («**Yh.**» 5:11-12).

“(23:43)

«**Əysa uningoşa: — Bərək, Mən sanga eytayki, bugün sən Mən bilən billə jənnəttə bolisənl**»

Bular Rəbbimiz Əzi bilən təng krestkə tartılıqan ikki karakqidin birigə eytkən səzlər. U pütün əmrini əz mənpəətinə dəp, baxkilarqa ziyan yətküzüxi bilən etküzülp kəlgən bir kixi idi. Uning karakqılığı wə oqrılıkı қanqə ailini paçı'lılik əhwaloja qüxürgən, hətta kixilərning tənliridə қanqə yara-jarahətlərni қaldurğandu? Uning əyidə kengli sunuk կayçurup olturidioqan ata-anisi barmidu? Bundaq eojir gunahlarnı kim yuyalaydu?! U hərkəndək towioqa keqikip қalojanidi! Wə əgər u bəzi waqtılarda tingxiqan diniy ərbablararning səzi toorpa bolsa, krestlinixning azab-əkubətliridin keyin tehimu dəhəxtəlik bir jəhənnəm uni kütətti, dərwəkə bundaq jazalar uningoşa muwapıl, kelətti!

Wə karakqining yenida krestləngən dəl xu diniy ərbablardın biri bar idi (bu karakqi xundak oylioqan). Karakqi: «**mxu diniy ərbablarning həmmisi bir janggalning bəriliri, sahtipəzlər!** Bu kixigə hop boptu! U hətta əzini «**Qutkuzozuqı**» dəp jakarlioqanoq! Nemidegən կuw!» — dəp oylixi mumkin.

Ləxkərlər wə diniy ərbablar Əysanıng aldida turup uni mazak kilojinida, u wə ikkinçi karakqımı əz awazlırını mazakqa koxtı («**Mat.**» 27:24). Lekin Əysa həqkəndək jawab bərməyətti. U hətta ləxkərlər Əysanıng kol-putioqa mihlarnı kəkiwatqanda, uning ular üçün: «**Ata, ularnı kəqürjin! Qünki əzlirining nemini kiliwatqınıni bilməydu!**» dəp dua kiliwatqınıni angloqanıdi.

Pələstindiki hərbir Yəhudi əz yurdaxlırinin Rimliklärning kolida krestlinixigə guwahqı bolovan. Bu qəoşda xunqə kəp lənətlər, xunqə kəp karqaxlar pələknə kaplıqanıdı! Karakqi bu kixigə karap, u qandaqmu həqnemə deməy süküttə turalıqandu? — dəp oylap қalojanu. Qünki Əysa Əzining bu elümdiki dəhəxtəlik xərməndilikkə қalojanlılıqı, kipyalingaq kiliñojanlılıqı wə Əzığın həkarətlər təkülənlikigə karımay süküttə turatti. Uning xəhsidin hətta bu karakqımı kerüp yetidiqan birhil xan-xərəp wə salapət uroqup qıkıp turatti. Uning bexining üstiga «**Mana Yəhudiylarning padixağı, Nasarətlək Əysa**» degən bir xikayət bəkitilgənidi. Karakqi: «Gərqə bu kixi azab-əkubət tartkuqı bolsimu, bunda dəhəxtəlik һələt üstidin oqalib kəlgüqidək turidiqo?» — degən oyça kəlgən bolsa kerək. Karakqi nuroqun «**mətiwərlər**» wə «**ərbablar**»ni kərgən bolsimu, lekin u bu kixida əlardin baxkığa bir xəhənə salapət qıkıp turoqanlığını kərdi. «Uning səz-hərikəti dərwəkə padixağınınidəktur! Uning pütün kiyapiti «**padixağ**» degən səzgə pütünləy baxkığa bir mənini yükləyidikən; Uning bexidiki həlikj xikayət əməliyəttə həkikət ikən!» — dəp oylioqan boluxi mumkin.

«**Ularnı kəqürjin**» degən həlikj duasi toopruluk oylioqanseri karakqi tehimu təsirləndi. U bu kixinin dərwəkə Hudani «**Atam**» dəp qəkərip nida kilojanlığını, anisi Məryəmni rosul Yuhanannaqə amanət kilojanlığını əz kəzi bilən kərdi («**Yh.**» 19:26). Kim xundak, əxəddiy azablar

«Luğa»

astida өзидин бaxқa birərkimning өjемini yəydi?! Қarioqanda, «mehjir-muhabbat» degən ix dərəwəkə məwjuatkən! U həqqaqan xundak bir ix barlıqını oylap bağımöqan. Mana, muxu yerdə U Əzigə uwal kılıp, ərz kilojanlaroja mehjir-muhabbat kərsitidiojan bir gunahsız adəm! Xübhisizki, bu adəmdə Huda bardur yaki U Əzi hudalıq bir adəmdur!

Wə xundak oyliojanda kərindiximiz bolojan bu karakqi Əysaşa qarap rəhimb-xəpkət izdəp tilidi wə biz yüksirdə okuojan sezlər bilən rəhimb-xəpkət uningoja ijabət kılindi. Bu rəhimb-xəpkətning u həqkandak «sawablık ix» (Huda aldida «sawablık ix məwjut əməs) yaki yahxi əməl kilmioqan əhalda uningoja sunuləşənlilikqo dikkət kılqinimiz tütük. Bu karakqi əzi nijatning baxtin ahırojqı sapla Hudanıng xəpkitidin qıkkən iltipat ikənlilikgə ispattur. Biz uningoja erixixkə həqkandak «yahxi ix» kılalmaymiz, wə «kılalaymız» dəp oylisak, bu Hudaşa həkərət bolidu. Kerək bolojini pəkət əzimizni Əysanıng kolioja tapxuruximizdin ibarəttur.

Qədirlik okurmən, Rəbbimizning: «**Bügün sən Mən bilən billə jənnətə bolisənl**» deginigə dikkət kilsingiz yahxi bolidu. Uning bu bayani bizgə, Məsihgə etikadta bolojan bolsak, elgən dəkikida rohimiz dərhal Hudanıng dərgahıoji kiridu, dəp kərsitudu. Uning üstigə, keyinkı bir künü (kiyamət künü) rohimiz tirilgən yengi bir tən bilən kiydürülidu («2Kor.» 5:1-10, «1Kor.» 15:51-58ni körüng).

Uning üstigə bu bayandin «Əysa əlgəndin keyin dozahka qüxüp gunahlırimizni kətürgən» degən təlimning əməliyəttə tolimu bid'ətlik bir biljirlax ikənlili kərənidu. Biz Məsihning gunahlırimizni (wə xundakla bu gunahlaroja tegixlik barlıq dozahtiki azablarnı) krestləngən wakıtlar iqidə kətürgən, dəp ixinimiz. Xuning bilən U ahirida: «**İx tamamlandı!**» dəp jakarlaytti («Yh.» 19:30).